

# **OXUCULARIN NƏZƏRİNƏ:**

Elektron resursda olan qüsurlar kitabı  
orijinal variantında olduğu kimiidir.

S. RƏHMAN və M. İSMAYŁZADƏ

АРХИВ

# GDƏVIJJAT MUNTOXƏBĀТЬ

CRTA MƏKTƏB USUN

6ESİNCİ TƏBliğ N 1

8(075)

R-5

AZƏRNƏŞR  
TƏDRİS-PEDAGIQI ŞƏBƏKİ  
BAKU - 1933

S. RƏHMAN və M. İSMAJYŁZADƏ

1933  
423

АРХИВ

894.362

894.362

894.362 (86)


P 55

# ADBABIJJAT MYNTAXAVATЬ

ORTA MƏKTƏB YCYN

BEŞİNÇİ TƏDRIS İLİ

ASSÇ XMQ Qollegijası tərəfindən qəbul edilmişdir



AZƏRNƏŞR  
TƏDRIS PEDAGOZI ŞƏ'BƏSİ  
BAKİ - 1933

06113

NƏŞRIJJATDAN.

Orta məktəb ucun dərs kitabının döyzəldilməsində olan cətinliklər və kitabı ucun məktəbdə aməli işdə işləşməsi labyrdiygы ilə əlaqədar olaraq, həmin dərs kitabı, sonradan bytyn fajdalı ilava və dəjisişiklikləri Japmaqla, onu sabit etmək yzra Xalq Məarif Qomisarlığının qollegijası tərəfindən jaqın dərs ilə ucun qəbul olunur.

B. A. TALİBLİ.

• Bəyik Aqa Taliblə hələ inqilabdan əvvəl jazmağa başlamışdır. Onun ilk «Jaxşır məsləhət hər şejdən jaxşırдыր» adlı hekajesi 1912-ci ildə kitabca şəklində cap edilmişdir. 1916-cı ildə «Keşf icində» adlı pjesini və tyrk kəntlilərinə həsr olunmuş hekajelərini jazmışdır. Taliblə 1920-ci ildə tyrkçə «Qommunist» qəzətəsinin redaqtoru olmuş, 1922—23-cü illərdə Zaqafqasja olkə tyrk qəzətəsi olan «Jeni Fikir» qəzətəsini və 1925—26-cı illərdə rusça «Azərbaycan iqtisadi əxbar» zurnalını redaqte etmişdir.

Taliblə 1918-ci ildən qomissarist fırqəsinin yzvydyr və vətəndaş myharəbəsində Vrangel çəbhəsində iştirak etmişdir.

B. A. Taliblənin «Dirək», «Ərkək Tykəzban» adlı əsərləri Rus və Uqrajna dillərinə tərcümə olunmuşdur.

✓ Xortdan.

Hava cəq isti idi. Gynorta azanı jeni verilmişdi. Mahmud əmi zəngi vurub, dərslərin bitdijini bildirdi. Birinci nevbədə oqujan coçuqlar evlərinə daqqlamağa və ikinci nevbədə oqujanlar isə məktəbə toplanmağa başlamışdılar. Əsəd ikincilərin sırasında—cantaşın qoltuquna bərk səqaraq aqlaja-aqlaja içəri girdi. Məktəb coçuqları bunu gordykdo başına toplanıb aqlamaqın səbəbini sordular. Əsəd, «bir adama deməjiniz, qəbristanda xortdan var, oz gozymılə gordym» deyərək tələsik myəllimin odasına girdi. Coçuqların tamaşaçı da ha da artıb və onun arqasında gedib javaşça qarşılıq catlaqlıdan bağırmaya başladılar, bir-ikişli də başınb divara sejkəjib qulaqıny pəncərənin desijinə jəpşərdirdi. Danışınan sozlərin hamısı eşidildi. Əsəd qəbristanda bir əlynun xortlaşdır cıqdırıny javaşdan və teşəjə-teşəjə myəllimə xəber verirdi.

Əlibatlı dərin biliyə və ətraflı mə'lumata malik olan bir myəllim 10 yaşında sado yraklı və Ləz şejdən xəbəri olmajan bir coçoqun səzynə inanmajaranq «səmə qara basıb» deyə cavab verdi. Amma Əsəd qan-tor icində səzynə israr edib, xortdanız ez gozila gordiyin və həttə üzün və qara saqqal bir kişi kibi olduğunu tam gycy ilə isbat etməjə calışırda.

— Mən bir daha evimizə gedə bilmərəm. Qorquram, jolda məni dutub bojar. Uzanıb qumluqda, daşların arasında,\* inanmajırsan ozyń get baq,—dejə Əsəd təklif edirdi.

Myəllim bir az burada fikrg getdi:

— Bəlkə doğrudan da bir şej var, uşaq dyzyny sejləjir. Əgər xorddansa daha mən nejə gedim. Gedib nə edəcəjəm?

Sonra ozyń qorqusundan ozyń də utanıb bir az çyr'ət toplajaraq, Əsədlə getməji qərara alıb. Bu nijatla otaqdan çıxıdılar.

Məktəb coçuqları, jenə də jaqlaşınb Əsədi ihata etdilər. Artıq onlar yecyn gizli bir şej qalmağı şəd. Əsədin soğlədijinin hamıyıñıň eşitmişidilər. Indi bırar-bırar ona jaqlaşınb daha da ajdınaşdırmaq istəjirdilər.

— Əsəd, xorddan dejil, sypyrgəsaqqaldır—dejə biri sejlədi.

— Joq burada sypyrgəsaqqal nə gəzir. Quljabanıbdır. Əgər uzundursa, quljabanıbdır. Uzundurmu, Əsəd?

Əsəd başınyı jelləjib xorddanın uzun olduğunu təsdiq etdi.

— Gordynyzmy sypyrgəsaqqal dejil, quljabanıbdır?

— Qəbristanda quljabanı olmaz, xordandan—dejə başqa bir coçuq da sohbatı girişərək, bilən adamlar kibi böyük avtoritetlə izahat verdi və Əsədin janına kecib onun fikrinə şərık olduğunu hamıya göstərmək istədi.

— Aj uşaqlar bəlkə də palazqulaqdır?

Sual və sohbət uzun cəkəçəkdi və çavab da sona yetməjəçəkdi. Lakin myəllim Əsədi qarşısına alıb jola dyşdy və coçuqlar da aqzı aseq qalıb, onlara barabar gedə bilməmələrinin təəssyf etdilər. Bir ikisi ozyń saqlaja bilməjib onlarıñ arduñça jiyrydysə, amma yrəjii das myəllim gözlorını bərəldib «sss...» dejərək sol təpiginin jərə dojdıkda hamılsı geri dənyib qaçıdlar.

Myəllim ehtiyat yecyn məktəb xidmətçisi Mahmud əmini də getirdy; bütyn jolu myəllim mürvildajırı, və Əsədi qorqaqlıqda myttolihi edib dejinirdi. Mahmud əm. bitarəf idi. Nihaiyət gəlib qəbristana catdılar. Əsəd səcrajəb bir daşın dalında gizlənərək, bayaq gərdiyi jərə baqmaqça başladı.

— Budur ha, myəllim, budur, baq, saqqalı da jıraqalanı—dejə barmaqçı qəbiristanlıq tərəf uzadıb bir qaraltıñı göstərdi.

Myəllim də baqdır, amma hec zad gormədi. Əsəd bundan daraldı:

— Mahmud əmi səndomi gərməjirsən?—dejə naəlaçlıqdan jaridam arayañ adam kibi o tərəf bu tərəfə baqtıb məktəb xidmətçisiniň myrraçaat etdi və hec olmazsa onun şahidlijini tə'min etmək fikrinə dyşdi.

Malimud əmi myəllimin arqasında durub qoçalıqdan byzyşməs və qırışlar altında itmiş gözərlər hər tərəfə baqrıbdır. Əsədin höjəhanı verilmiş sualına hejrətla cijinlərinin dartsıb sejlədi:

— Joq, oqlum, bir şej gərməjirəm—dejə sakit çavab verdi. Əsəd dartsıbdır, lap patlamaq gəldi.

— Birçə buradan baq—dejə Mahmud əmijə təklif etdi və qolundan jarpşınb dartmaq istədi. Mahmud əmi Əsədi itələjib onun jərinə kecdi və aşaçın əjilib diqqətlə baqmaqça başladı.

Əsəd böyük iztirabla Mahmud əminin təsdiqini gezləjirdi, onun fikrinçə Mahmud əmi xorddanın gərməzsə və ja goryb də bojnuna almazsa daha bundan sonra bir kos onun sezyma inanmajaçq və sabah bu hadisəni məktəbdə hamı bilib onun yestə gyləçək və o da xəcalətindən hec kimin yzyńna baqa bilməjəçəkdir. Buna görə Əsəd böyük təşvişə dyşməsydi. Urəjji dejinyurdu və Mahmud əminin nə qərara gələçəjini səhrsizliklə gezləjirdi. Mahmud əmi iki qat bykylyb bir necə dəfə başınyı gah daşın bu bejrynpə, gah o bejryna sallayıb diqqətlə haman poqtəjə baqırdı. Hər dəfə Mahmud əmi başınyı cəkib qaldıranda Əsədin yrəjii gup eləjib dejinyurdu. Sonra Mahmud əmi əjilib jenidən baqanda jenə də yrəjii dejynməkdə davam edirdi.

Ona sabah joldaşları neçə baqaçaqlar; çyr'əti və doğrucu dejib, ehtiram edəcəklərmi və ja qorqaq və jalancı adlandırıb gyləçəkərmi. Bu məsələ Əsədi yecyn halı-hazırda olym və ja jaşamaq məsəlesi kibi dedikçə ciddi və əhəmiyyətli bir məsələ idi. Kim bilir həlkə də onun gələçək həjaťı bu məsələdən asılıbdır. Kim bilir... Jalani olursa, bəlkə də onu məktəbdən qovdular, daha bir jərə qəbul etmədilər. Ata-anası da evdən qovlaşdır, kycolərə dyşdy, collarda başsız qaldır, dılencilik etdi, jolda qurtlara rast gəldi, qurşalar onu boqub jedi.

Bələ qorqulu fikirlər bir-bir Əsədin sinirlərini jerindən ojnادıb, daha bərkiməmiş bədənini dəhşətli bir titrəməjə salırdı. Zavallıları iztirabı artımsız və yz-gezy qır-qırıtmızı olmuşdu.

Axır Mahmud əmi aqyr-aqyr başınyı qaldırıb daşın dalından myəllimə təraf cevrilərək, bulanıq gözlərini aqıtdı, jə's və kədərlə dolu bir səsle:

— Dejəson bir şej tərəpənir—dejərək başınyı balasın olmış ana kibi bir-iki dəfa jellətdi.

Əsədin yrəjii azça sakit oldu.

Mahmud əmi avıçalarıñı jumub əllərinin dalılıq bulanıq gözlorunu bir necə dəfə avıxıdyırbı sıldı və jenə də iki qat əjilib daşın dibinə byzyldı. Başınyı qəbristən tərəfə cevirdikdə dərhal səksənin jerindən səcrađı və tez-tez:

— Allahymməessalli əla Məhəmmədin və ali Məhəmməd, allahymməessalli əla Məhəmməd...—dejə-dejə myəllimin golundan jarpşınb dartsıb.

— Inanmajırsan ozyń də baq, lap adama oqşajır. Ozyń də durub oturdu... —dejə Mahmud əmi dili dutula-dutula myəllimi daşın dibinə cəkdi.

Əsədin iztirabı bir az da azaldı.

Myəllim bumlardır çahil və mevhümətə adlandıraraq təhmət və məzəmmət edə-edə daşın daşına jıqları və haman jərə baqmaqa başladı. Bir sanjə kecmədi dənyb Əsədə Mahmud əmijə sual işarəsilə baqdır və sankı onlardan bunun ma'nasını bilmək istədi: lakin şəhər işarəsi gərdi. Onlar çavab əvəzində ezy onları gozynə bir sual işarəsi gərdi. Onlar da diniñəz duraraq oz baqşalarılıq «bu işə sən nə dejirsən eziñ və molitoram myəllim. Biz səndən çayab gozləjiriz» dejirdilər.

Myəllim bu sualdan sonra bir də əjilib baqdır və bu səfər gərdiyinə lap, mə'təl qaldır, həqiqətdə də uzun və qara saqqal bir kişi tam cırplaq bir halda qumun yzörində durub, başını da aq jaılıqla baqlayıb, jenə də haman jərə uzandır, myəllim əvvəl gərdiyinə inanımadı, amma ikinci dəfə baqdıqdə dala gərdiyinə inkar edə bilməjib, fəqət bir tərəfdən ezyinə və bir tərəfdən də Əsədə Mahmud əmijə izahat vermək üçün bu əcib və qərib əlamətə formi və elmi bir mə'na arajıb onları və ham də ezyinə avşınmaq fikrinə dyşdi. Başında çəvəlan edən dyşyinqələri toplağıb bir jokun vuraraq ajaqa qalqıdır və onları jenə də tolmotləjib dedi:

— Hec qorqmaçıylıbz, bunun dərsini mən oğumuşam, buha kitablıarda «letorzi» juqu dejirlər, olym kibi bir sejdird. İnsańı belə juqu dütduqda onu olmuş hesab edib basdırırlar, amma bir necə gyndən sonra o adam ajuşur və qəbirədən cıvırı, buna görə də lazımdır ki onu hec bir saat tez basdırımaňıb bir-iki gyn evdə saqlajasan... Hər halda lazımdır ki, kənt şurasına xəbər verək, gəlib buradan aparınlar, hajdi. Mahmud əmi capıq ol... Biz Əsədə burada gozləjirik.

Mahmud əminin iki ajaqı varsa, ikisini də sankı satıñ alıb dərt ajaqlıq iyiyərək, kəndə getdi. Mahmud əmi qoça bir kişi idi. Necə ildir ki, məktəbdə xidmət edirdi və həmkarlar ittifaqına da jazılımşdır. Məktəb və ittifaq işində nizam və qanun nə olduqunu eyrənmışdıso də lakin hələ oz istiqlalijətinə itirməmişdi. Onun ez aqılı vardı və belə işlərdə oz bildijini edirdi, bir kəsiñ sozynə qulaq asmazdır. İndi də məktəb işi dejildi ki, myəllimin bujurduqunu jerinə jetirsin. «Bir də ki, «letorzi» nəmənədir. Myəllim sarsaqlaşıb, hazırlı xortdandır qojuh adına «letorzi» dejir». Belə-bələ dyşyinqələr nəticəsində Mahmud əmi kənt şurası, avəzinə bir baş molla Kərimin qarşıysına iyiyirdi. Ohvalatı ona myfəssəl naçırı etdi. Molla Kərim Mahmud əminin diqqətiñ diləjib, saqqalıñ bir-iki dəfə səqalladı və əsanın qarşıyə təşəddüdün qabağına cıqdı. Mollanın gordykdo çamaat da jıqıldır. Jarımlı saat kecməmişdi ki, myəllimlə Əsəd kənddən bir jıqıln adəmən cıqıb onlara tərəf hycum etdiklərini gordı.

Qabaqda molla Kərimlə Mahmud əmi olmaq yzrə, iki iyazeçən kəntli əllərində aqac, jába, kyrək, bel və bu kibi deyib kətekkləmək alətləri dutaraq, sinç-təbil vura-vura iləri iyiyrdylər.

«Hysejn», «Hysejn» sədəsəs jeri-geyj byrymyşdi. İləridə gedənlər başlarına deyib sinələrinə vura-vura daşın dibini işqal edirdilər.

Daldan bir dəstə arvat da saclarıñ jola-jola gəlib bunlara jetişdilər.

Molla Kərim qıjamət edirdi, coqdandır ki, belə təsadif ələ dys-məməşdi. Kommunistlərin və qomsomoçuların tabliğatı boşça səmmətmişdir. Çamaat məscid və molladan uzaqlaşmışdır. Nəzər-nijaz da verən olmamışdır. İndi molla Kərim oruçluqun və məhərrəmliljin də aşıqılıp səqartmaq istəjirdi. Xortdanan ysto jeriməjə təhlükə edirdi.

Qorqudan hec kəs iləri gedə bilməjirdi. Jəlybz bir iki çyrətli kişi toplanıb burnunun üçunu javaşa daşın janına uzadırdı və dərhal cəkilirdi ki, xortdan onları gormasıın.

Myəllim bir necə dəfə boqazıñ arxtlağıb «letorzi» juqu haqqında leqsija söyləməjə həzırlanırsa da, lakin dilnəjən olmadı. Çamaat qızızmışdır; artıq myhazərə və mə'ruzə jeri dejildi. Coq o jan-bu-jan olsajdıs m y e l l i m i n e z y n y də j u m b a l a j ı b x o r t d a n a q a t a r dıllar. Molla Kərim yzyny qibləjə dutub bir iki aqız dua oqudu. Hamı də əlini juqarı qaldırdı, mollanıñ dediklərini tökrar etdi. Mahmud əmi duanıñ arasında «allahymməssəlli» dejib salavat cevirirdi və bununla sankı çənnətə hamdan qabaq gedəçəjini tə'min edirdi. Gyn javaş-javaş enib gyçdən dyşyrdı, hava balaça sərinləşirdi. Molla Kərim yzyny xortdan tərəfa cevirib saq əlini acaraq aqzılpın dibinə qojudu və dodaqlarıñ bykyb yc dəfə ayaqılpın icinə piflədi. Hamı sakit durub xortdanyň ərijib nəhəv olmasının gozləjirdi. Amma xortdan ərijib joq olmadı; bil'ekis ajaqa qalqıb gərnəşdi və əl-qolunu bir necə dəfə ayaqı juqarı jellədib jenə uzandı. Molla Kərim:

— Dynıjanın axırgırdı. Şəkkakə lə'nət—dejə dəşarı səcrađı və sonra ilavə edərək:

— Bunu ja diri dutmaq lazımdır, ja da ki, oldırmək—dejə fitva verdi.

Kəntlilər bir-birini basa-basa aqaclarıñ, jabalarıñ atıb qacdlılar, myəllimin də rəngi saralıb, jəlybz Əsəd keş cəkib ləzzət apardı; əlini belinə qojob:

— Mən deməjirdimmi xortdandır, amma siz inanmaýırsıñ—dejə ezyin ejyrdı.

— Sənin başıñ batsın! Kaş sən hec galib bunu görməjədin—dejə Mahmud əmi Əsədin ysto cıqırıb və ezy də qacanlara qoşulub kəndə sarı jənəldi.

— Hara qacırırsıñ, aj allahın mözəlum bəndələri?.. Qacmaq dejil, bunu həlak etmək lazımdır, həlak—dejə molla Kərim çamaatıñ ardınca baqırıb dad-fərjad edirdi.

Kiminə aqzından cıqdı:

— It gətirmək lazımdır... It gətirmək lazımdır.

Birisı də ilavə etdi.

— Bir torba da gətiriniz, bunu diri dutaq.

Beş dəqiqə kecmədi ki, bir dənə saman cuvalı və bir də kəndin bytyñ kəpəkləri burada hazır oldu. Jenə qabaqda molla Kərim, saq-

da Mahmud əmi və solda bir-iki çyr'əti aqsaqqal və mə'myn adam-lar kəpəkləri iləri buraqıb qəsqərda-qəsqərda xortdanın ystə hycum etdilər. Bir aqzı qara it şiddətlə hyrarək səcrajbı iləri iyiyrdy. Namı nəfəsinə kasib «bu saat xortdan parcalajaçaqdır» dedilər. Ehtimal ki, xortdan da kəpəkləri gordı; cynky carşıq durub qacdı. Bunun qas-taçılıp gerdylkdə molla Kərimdən kinajlı bir qəhqəhə cıqdı. Kə-pəklər iyiyryb xortdana jaqlasdalar. Xortdan da qasıb qəbristanlı-qınlı dañında bir dərəjə endi. Kəpəklər də onun dañınca və molla Kərim də bir syry adamlıa kəpəklərin dañınca ora getdiłər. Mahmud əmi əlbəttə dəstəbaşı idi.

Myəllimi hejrət almışdı. Əsəd də myəllimin janında sezymyn dyz cıqdbıqından bəxtijar bir coçuq kibi gylymsəniib durmuşdu. Bu dəmdə kəndən bir neçə atlı cıqdbıq goryndı. Jaçınlaşdırıqda bunalıları şura sədri, katib və yzvləri olduqunu myəllim tənəddi. Vəqəenlə onlara sejledi və onlar da durmajıb dərəjə endilər. Myəllim və Əsəd də oraja getdiłər.

Bunlar gəldikdə bir zorba kişinin qyvvətli qolılə cuvalınlı aqzınlı dan dutub adamların ortasında durduqunu gordylər. Cuvalınlı icindən isə tərəpəndi və molla Kərim də yzqınu cuvala tərəf dutub və əlin-dəki osanlı üçunu cuvala sejkojarək sual edirdi:

— Ej insan cildinə girmiş şejtani-lein, sejlı, sejlı gərym kimsən, nə gynahınlı sahibisən və nə yeyin xortdamışsan?

Namı mullanın aqzına baqıb boyjk bir dini vəzifə ifa etdiğini zənn edərək tə'zim və tokrimla dolu bir sykut jaradırdı. Qızəblənmiş kəpəklər də arqada durub mullanın sezymə həm ahəng olaraq hyrr, dehşət əzəmətlili sykutu pozurdular. Cuvalınlı icindən isə dutqun və boqunuq səs gəldi:

— A kişilər, inanıñlız mən xortdan dejiləm.

Cuvalınlı icindəki silkələndi, cıvrınlı və cuvaldan cıqmaq istədi, amma cuvalı dutan adam o biri qolılə da cuvalınlı aqzınlıdan jarpışlı bərk sıqdı. Molla Kərim də dişlərini qıçırırdıb əsasılın şış uçılı cuvalınlı o jan-bu-janına bir iki dəfə vurdu. Cuvaldan isə dutqun sos gölməkdə idi:

— Rəhm ediniz, boquluram....

Son sozler eşidilirkən dərənin ystydən enən atlılar goryndı. Adamlar bir-birinə dəjdidi.

— Şura sədri gəlir, şura sədri gəlir....

Molla Kərim dönyb haqda qısqırdı da kənt şurası sədrini və şura katibini gordı, cijinlərindəki tyfəngə gezyataşdıqdə qorqu-sundan yrək-gobəji yzylyb, əli-qolu dutulub və əsaslı jerə dysyb də-rənin dibinə juvarlandı.

«Cuvalınlı icində nə ola bilər?» Bu fikir sədri və katibi dysyn-dyryrdı.

Şura sədri cuvalınlı aqzınlı astماق əmt etdi və namı tez geri cıvkıldı. Cuvalınlı dutan adam əlini buraqda qısqırdı da icindən bir cıplaq adam

cıqıb utandıqından ūki əlilə o jan bu janlıp ərtməgə başladı. Şura sədrini lap hejrət apardı.

— Bu ki, bizim doqtordur.

Namı yzqıny cevirib molla Kərimə baqdı, molla Kərim sudan cıqıtsış çycə kibi byzylyb cəməldi və gezymyn altından Mahmud əmijə baqdı. Mahmud əmi də myəllimə, myəllim isə, Əsədə, Əsəd isə bu dəmdə hamıja göz gəzdirib baqırdıb və hər kəsin yzqındə nə jazlı-dıçılıp oqumaq istəjjirdi, nevbə ilə hamıslınpı syzdykda gezləri gəlib myəllimin gezymə sataşdı, myəllim onun sevinçdən cıraq kibi janan baqıslıgerərək Əsədin bytyń kəndə qovqa saldıqına və bunurla barabar əz gynahınpı jenə də dysynməməjindən açınıb dodaqlarınpı cejnəjərək şahadət harmaçılıp ona tərəf silkələjib hədələdi. Əsəd dodaqlarınpı byzərək adamların arasında gizləndi. Sonra sədr torbadan cıqan kişinin həqiqətdə jeni tə'jin olunmuş kənt doqtoru olduğunu təsdiq edərək bu gylync maçəralınpı nədən doqduqunu sordu.

— Kəndin bytyń ətrafiñ aradım; ançaq burada bir parça qumlu jer təpdiy, sojunub uzandıy, gynəş vannasə alırdıy—dejə doqtor iżzahat verdi.

#### L U Q Ə T .

Avtoritet — nüfuz, e'tibar.

Lectorzi juqu — uzun cəkən və əlyumə həmzəjən juqu.

Mənbə — baslangıç.

Myttahim etmək — təqsürlandırmak.

Iztırah — oşşiyət, qorqu.

Təsviş — qorqu.

Ehüram — hərəmat.

Istiqlaliyyət — asılı, olmamaq, azadlıq.

Myfəssəl — ətraflı.

Səkkak — sak edən, sybha edən.

Fitva vermek — rəhahınlırin bir sejə həkəm vermələri.

Şejtani-lein — la'nəta gelmiş seitan.

#### Sual və təpşiriyəqlər.

1. «Xortdan» hekajəsində təsvir olunan adamların nəcə qıxma bel-mək myymkyndır?
2. Myəllim və digərləri xortdan məsələsinə nə çyr janaşträylər?
3. Kənt surası sədri məsələjə nə çyr janaşdı?
4. Myəllimin məsələni iżzah etməsi doğru idimi? O nə yeyin məsə-ləni kəntlilərin anlamadıq dil ilə iżzah etməjə salışdırdı?
5. Bu hadisinin kəndə bu çyr bir vəlvələ terətməsi kəndin nə vəzifə oldunuqını göstərir? İndiki kəntlərimizdə bu çyr hadisələr nə çyr iżzah edilə bilər?



О. ЭБУЛЯСЕН.

О. Эбұлхәсән 1905-çi ildə Şamaxı qəzasınynda Basqal kəndində anadan olmuşdur. Ibtidai təhsilini Basqalda aldıdan sonra maddi vəzifəjötü təhsilini davam etdirməjə imkan verməmiş və dərzi şəjirdi olmuşdur.

1925-çi ildə Bakı Darylmışlimini bitirib myəllimlik vəzifəsində davam etmişdir.

1932-çi ildə Ali Pedagozi Institutunu bitirmişdir.

О. Эбұлхәсәn ədəbi fəaliyyətini 1927-çi ildə başlamışdır. İlk «Sofi» adlı hekajəsi «Inqilab və Mədəniyyət» məcmuəsində çap edilmişdir.

Bundan sonra «Boşandı», «Aras» adlı hekajələr kitabı və «Joquşlar», «Dyňja qopur» adlı romanlar çap etdirmiştir.

## Oldyrdy

### I

Fərzi hec şejdən xəbəri olmadan dajandı. Əlində sallaja-sallaja getirdiyi portfeli qoltuquna aldı. Diqqətlə onu szdy. O çoqdan nəzərinin bundan oto-ja çevirmiş, ozyny kycədən, keçənlərə, avtomobil və fajtonlarla məşqul etmişdi.

— Ola bilməz, ola bilməz! —yrəjindən həmin kecirir, cirkli, qırışqı yzly ixtijarı tamaşadan ozyny ala bilməjirdi.... Həmin sətəq qasıl altında, dərində kiprikləri, qaşa dəjən xırda gözlər!

— Odur, jəqin odur! — Nihajət xejli baqdıqdan sonra şybhesi zajı olmuşdu.

Coq zaman dejildi. Səkkiz il! Bu zaman zərfində o cəhrə xatırından silinməmişdi. Fərzi qane olduqı həjatınynda on jaxşın dəqiqliğində bə'zən onu xatırlayıb «o neçə oldu, oldımy, qaldımy» sualıny ozyna verirdi. Bunuñla belə bu sual ajılısinin istirahətinini pozaçaq qədər qyvvətli dejildi; cynky onun getryryb qaca bilmiş olduqı sər-

vətlə jaxşın jaşaja biləcəjini, hətta zənginlijini artırmış olduqunu belə zənn edirdi.

Neçə, neçə olmuşdu ki, o bu halda qalmış, buraja gəlib cəqtişdə. Bytyn emryndə birinci dəfə mə'rız qaldıqı bu calpaşıq hissini aqyrılıqlı jerində durmuşdu. Ajaqların birisi tərəfindən baqlanmış, jeriməsi-nə mane' olan böyük, dərin bir үçurumun kənarında bulunur kibi idi.

Fərzi o nəzərlərdən qorqaçaçıyı jəqin etməklə barabar jənə o gəzləri görmək istəjirdi. Fəqət otəki bunun fikrini duymuş kibi qət'iijən başıny dəndərməjirdi. O, ara-bir şapqasımıx keçənlərin qarsıyaşına uzadıb «allah xatıtgı» deyə javasça otənlərdən sədəqə istəjirdi.

Ona sədəqə verən azdə. Kim əlini çibinə atırsa azdan-coqdan onun arqadaş, jazlıq ixtijarıny aňvəçına buraqı, bu birinə baqma-jırdı. Zətən o gəz, o qaş, yumumijjətə o cəhrə, hər kəsə mərhəmət-dən zihadə qejri-myəjən bir nev nifrətə qarşıyıq açıb hiss ojadırdı.

Bir azdan, Fərzi bu baqlıqlardan bir natiqə cıraqlaşaçıyı tə'jin etdi. Ötyb getdi. Jol uzunu o get-gedə qarşışmaqdə olan fikirlərindən ajrla bilməjirdi. Jeddı saatlıq jorquluşunu kecirməjə olan ehtiyaçın bytyn şiddətinə rəqəmən bu andan e'tibarən rahat ola bilməjəcəjini dysynyrndy. Uc otaq, bir mətbəxədən ibarət olan mənzilinin kicik dəhlizində paltosunu, şapqasımıx, qaloşunu cıqarışın içəri kecdi. Burası, iki pəncərəli ışığı, tunis iş odası idi. Otaqın bir tərəfində, masayına arqasında altı jaşlı oğlu Nəriman şəkilli kitablarla məşquldı.

Portfeli ortadakı masanı ystynə atdı. Oqlunu dindirmədi. Özyndə geniş qoltuqlardan birinə buraqdb. Dərin nəfəs alaraq Nərimana baqdı; onun oğlu, bunun atası! —fikrini başından kecirdi. Gəzləri, insafsız, zalıbm cizgilərlə qəlbini həkk edilmiş olan cəhrədə, qulaqlarla isə o səsdə, «allah xatırınə» deyə jalvararaq sədəqə istəjən sözərdə idi. Bir myddət gəzləri qapalı, giçgahları avıqlarla içində olaraq fikrə daldı. Gez qapaqları aqırıq edilmiş kibi qımyıldamıjı, asılmaq istəməjən gəzləri ezişdirirlerdi:

—Ah, bu bir rə'ja olajdı! —o bu arzı ilə gəzlərinin acıdı. Nəriman qarşısında onun xara bojınbəqəysinyən yc ʃuyp ucu ilə ojnajırdı. O, böyük qara gəzlərinin qıjırg, altdan-altdan atasına baqırdı. Qaliba atasından coq-coq eşitdiji «hazır ol» qomandasını bəklojır, «həmisi-həzəram» cavabıny vermək ucun idqunurdu.

Nihajət atasının dillənmədijini gorən soçiç, onu qoçaçıyla cıqdı. Kicik əllərə atasının jəni qısqıltış uyzynı tumarladı. Bundan əmələ gələn qıçırqlanı ilə xoşhallanırtıñ kibi uyzynı da atasının uyzynı syrtməjə başladı.

—Dillənsənə!... Uşaqları qəlbini nişə sündürərsən?

Fərzi arvadınyən səsini eşitçək diksindi.

— Nərim, aqrıyın alıñ, atanıñ başı aqrajıñ. Kejfi joqdur. Keejməjini jel! —dejə anası onu ərinin quçaqıñdan aldı. Başlığını tumarlaşaraq ara qarşıdan otəjə buraqdb, gəlib ərinin jamında dajandı.

— Xejir ola, Fərzi?

— .....

— Səninlə dejiləmmi?

Fərzi Zərrinə baqdır. On iki il barabər jaşadıq şıbu qadınpın gəzlərində onun bəri kecirdi. Bytyn iztirabın kölgəsi titrəjirdi. O həssas gəzlər ruhuna nyfuz edəcək, onun əzynə belə məlum olmayan hissələrini və döşyinçələrini anlaşaq kibitə baqrı, parlajınlardır.

— Hec, jorulmuşsun! —Fərzi bunu dejib qalqırdı.

— Mən də bilsərim jorulmusan. Bəs bu kejfsizlik?

— Dedim ki, hec nə.

Jemək odasına kecmək istədi. Arvadı onu qarşılıqlı şıbıraqlaştı. Əllərinin onun cijinənə qojudu. Indi ikisi də susurdu.

— Zərrin!

Fərzi boqulmaqdə olduğunu zənn etdi. Nə yecyn gizləjirdi. O jaxşılırdı ki, arvadı da o əhvalatı unutmamışdır. Zərrin o vaxtdan bəri ildə bir necə dəfə o barədə bə'zi şejlər sormuş, bununla ərinin hələn xarab etdiyinə qane olduğunu səslenmişdi. Bu susmanın da mənənəliyinə Fərzi jaxşılırları.

Gəzləri yrəjdindən kecirdi. Şejlərlə dolu arvadına baqdır. Dərhal onun da nəzərində «bilsərim, mən də bilsərim» dejən bir qısqılcıqlı fərqi vardı. Nihaijət udqunaraq:

— Zərrin, indiçə onu gordym — dedi.

— Hə!?

Zərrinin gəzləri böyüdü. Dodaqları ərinin eşitmədiyi bə'zi şejlər fısıldadı, jenə sykut başlamışdır.

— Harda, nəçə? —Nihaijət əzynı toplayıb sordu.

Fərzi gərdiyin titrək səslə arvadına anlatdı. Tərəddyyiddən sonra iləvə etdi:

— O təmənə baqmaq istəməjir. Onun təməni görməjə gəzə yox... Bilməjirəm!

— Onunla hec danışmadınpı?

— Joq, danışmadılm. Onu o qədər qaşqabaqlıq gordym ki. O, o qədər kinli və qara idi ki! O, bizdən axtırılanda, son dəfə evdən cıqanda belə şəkli döşməşdi. Jadındamışdır? O gəzlər, o damışan, bytyn başa gələnləri, yrəkdən kecənləri ifadə edən qəşər... Jaqınlashadımlı... Yırıldım... Bəlkə dedim...

Zərrinin qəhəgəhəsi ərinin sezyını jarıtmışdır — Hələ bundan otry. Mən də dejirəm gerəsen nə var?

Zərrinin cohrası tamam acılmışdır, Gəzləri səmimi nəşə ilə gilyrdy:

— Gedib cıqırsırsan, gətirərsən evmizə. Barabar jaşarlıq. Nə? Gəlməz dejirsən! Joq, gələr. O vaxtdan səkkiz il kecir.

Zərrin sejədir, onu dinişərək fikrə gedən ərinin cijinənə tez-tez toqunur:

— Gələr, gələr — dejə davam edirdi. O, sejədiklərinin qırılıqına və imkan daxilində olduquna qane' olaraq iləvə edirdi: —Gələr ona həla qulluq edərəm ki!.. Bytyn olanlar, kecənlər hamıbı unudulub gedər.

Fərzi, işin, arvadınpı dösyndiyi kibitə olmadıq şıbıraqla bildirən hərəkətlə başınpı sallajırdı.

— Dütalırm gəldi. Onunla jaşaja bilərikmi? Biz hec! Bəs o coçular... Coçularımyz! Nəriman — hələ Billur... Inana bilməjirəm.... Inana bilməjirəm ki, biz onunla jaşaja bilək?

Sezlrini dərin bir ahla bitirdi. Jarşıja qədər aq pərdə ilə ortıly pəncərədən dışarı bəqədə. Nəzərləri bir sej yystyndə durmajr, sankı qət'i bir fikir, myəjjən qərar araşdırırdı.

— Billur hələ gəlmədimi?

— O nahar edib getdi. İçəslər var. Qorqma, bojun boqazınpı möhkəm sarıdbı... Jaxşır, məsləni həll etmadınmı? —Gylərək sordu. Ərini təlqin etmək istəjən səslə qəsdini sejledi:

— Onu kycədən alaçaqsan. Barabar olmasa da bu evdə ona ajrı oda verəcəjiz. Rahat jaşajacaq... Jaxşır?

Fərzinin gəzləri arvadından daha ziyadə ijjahat istəjirmiş kibitə alaçalandı. Bunun yzorına Zərrin arqajınpıqla ərinin qancı etməjə həzzı aqzınpı acıtmışdır ki, o əzynı qırışdırırdı. Açıb hərəkətlə əlini salladı:

— Sus, sus Zərrin! Sus! Bəlkə o hec gəlmək istəmədi. O halda, bəs o halda neçə olsun, buraq... Joq Zərrin, joq... —O pəncərədən aralındı — Get, get, istəham joqdur, get — dedi və mytərəddid addımlarla otada gəziməjə başladı.

## II

Coq dejildi. İki, yc gyn əvvəl həmin bu zaman, saat dörtdə nahar vaqtı, bu jemək odasına girilmiş ola idi, bir də indi. Dərhal on diqqətsiz insanın belə nəzərinə boyük fərq carpardı: bir neçə gyn əvvəlki nəşə! Indiki döruqluq! Orta hal ilə jaşajan bir şura işçisi ajiləsinin bu iki gynyn ərzində başı yystyndə sam jeli osmış kibitə böyükleri boqmuş, kicikləri susdurmuşdu. Ajılı fördləri biri digərindən yüksəşmiş kibitə idi. Artıq bu evdə na Billurun, na də Nərimanın gur səslə oquduğu pioner şərqiləri, inqilabi mahnilər eşidildi, na də Fərzinin qonşulara qədər ucan qəhəqəhsindən osər qalmışdı.

Coq ola bilərdi ki, Fərzi həm də Zərrin sejətan fikirləri, açıb döşyinçələrə səbəb olan bu sykutun bir sejə pozulmasınpı istəjirlərdi. Fəqət bundan otry na japmış lazımlı goldijini hec biri to'jin edə biləməjirdi. Bu vəzijətdən Fərzi dən az mytəssir olmayan Zərrin əvvəlki şəh hejata qayıtmış fikirlərinin mynnıq olaçaq şıbıraq etdiyi anlarda, xylaja qapılarırdı. Indiçə qapı, axtıkdir. O coqdan gərmədiyi, fəqət gozelçə xatırladıq şıbıraq qajın atası gyo-gyo içəri gira idi. Aman, o bu coçular şoryub nə japmazdı. Nəriman, həla sevniyəni nəvəsi Billuru?

Onun azaçың бейк ағзь бу хылja ilе асylmaq istədikdə gəzy Fərziјo sataşır, onun gətirdiјi «joq» xəbəri jadıна dyşyb haldan съqrıdb.

Israqa gyn bir jerdə qərarlaşdıqlarъ yzrə Fərzi gedib o ixtijarъ gərmış, evina caqırıtmışdı. Dilənci amçaq ona «Məni buraq, məndən əl cək!» çavabını vermişdi.

Sonra Fərzi ona arqadaşını da almaq istədijini bildirmiş, jenə rədd çavabını almışdı.

— Get, get sən rahat jaşa!

Fərzi supu tamamilə jejə bilməmişdi. Gəzy, susaraq xərəjini jenə coçuqlarında; dyşyinçə və xatirəsi o diləncinin janında idi. Coçuqlarına əfqadlıqca oqullıq hissi qəlbində açısızlıqlar doğurur, cəmi təzilə toquşdururdu.

— Joq, joq!—Uçadan dejindi.—Bu hal artıq davam etməməlidir—dejə yrəjindən qəf'i bir təklif kecirdi. Qatletini catal ilə o jan bu jana qurdaladıqdan sonra jerindən səcrədə.

— Jenə hara?

— Onun arqadaşını gərəçəjam!—Zərrinə baqmajaraq çavab verdi. Sonra da paltosunu gejən Billura əfqadı.

— İçəsəniz var? Hə, teatr... Jaxşır qızıyt. Bojnunu, əvəzənətən jaxşır səri. İsti olsun, şəhərdə azar var.

O, bu sözləri dedikdə nəzərinə qızılnı aqıllı, qovur gəzləri sataşdı. O nəzərlər də hələ hec şejdən mə'lumatı olmajan bu qızçıqazın haradansa bir şej sezmiş olduğunu bildirirdi.

Hərəkətinin qəribə olduqunu dyşyinməjərək qızılna jaqınlıasdı. Onun kəsik sahı, jaraşqılbə basınlı tumarladı. Bu anda, onun icində qızılnı al qalstuq asılbə bojnundan əpmək arzısbə cırgınlırdı... Fəqət o bu arzısbə açısız bir şej udan kibi uddu. Paltosunun jaqınlı qaldıqlaraq cıqdı. Düşətəda quduroqan qasırqalar ojnayırdı. Quru, sojuq içə daş tikintilərə carxır, daha zijdə donduqdan sonra isti bir jer arayağın kibi kecənlərin bojun-boqazına soqulurdu. Fərzi kirpi kibi jıvşəmtəs, ilərləjirdi.

Yc gyn əvvəl bu saat o xoş bir jorqunluqdan sonra səçəq odada jataçınlıda ujjurdu.

— Nə saat jenə o asudə, fərəhli və ojnaq həjat gələcəkdi?

Onsuz da Aprel inqilabından iki, yc il sonraja qədər ozyny dəzəltmək yecyn Fərzi bytyň enerzisilə calıştı, həkymətinin xərjaxıhı oldıqunu myhitinə isbat etmişdi. Indi ona firqəci olmadıqvar haldə hər kəs inanırdı. O daşlıqlı məs'ul vəzifədə gyndən-gynə təharrüt və e'tibar qazanırdı. Bu gyn artıq o altı, jeddi il əvvəl oldıq kibi səsden məhrum, pulu, malı, həcz edilmiş. Haç...n oğlu joq, namuslu, həkymətinin, cəmijjətinin calışqan aqtıv bir yzvy idı. Nə yecyn bytyň bu şejlər ona haram oldu?

Diləncilərin belə gyndə səqəlpəqlərlər dalanınp qabaqlıdan keçəndə, ora bir gəz altı bağdı. Onun arqadaş tək idi. Bir sanıjə də olsun saat qejb etməjib icarı girdi. Dutar-dutmaş soruşdu:

— O mysəlmən joldaşın hanı?

Sarş, ixtijar təəccübə bir myddət qarşısında duran əzgəni sızdı. Fərzi sualınlı təkrar etdi.

— Ha, ha!—Dilənci hazırlı çavablıqla başladı.—O bu şəhərə gələndən bəri gəzməjə başlajb. Gecə gyndyz gəzir, jorulmaq bilməjir, gəzir.

Fərzi azaçыq kənardı bir daşın yстыndə oturmuşdu.

— Dajъ, joldaşınla harada tanış olmusunuz, nə saat?

Dilənci bir myddət ajdılın, sadə gəzlərini Fərziјə dirdi. O, sankı baqışlarılı arqadaşının halilə maraqlanan şəxsin sualına təəccübə edirdi.

— Mən sizə kəmək edərəm. Hələ-bələ o ixtijarın hələlə vərəmək istəjirəm.

— Mən onunla tamam səkkiz ildir tanışam. Rusjada tanış olmayışq. Polşada!

Dilənci qırvıq-qırvıq, bə'zən rabitəsiz bir surətdə davam edirdi:

— Polşaja, o Tyrkijədən gəlməmişdi. Coq pulu var imiş. Sonradan mənə demmişdi. Guja o Tyrkijədə şuluqluq olduğunu gərmış, istəmiş ki, Ərəbistana qacsın. Mymkyn olmamış. Nihaç gəlib Polşaja səqətmiş. Dilənci daha coq şejlərdən danışdı. Fəqət Fərzini maraqlandıran əsil məsələ başqa idi, pul məsəlesi!!!

O, bu fikirdə ikən ixtijar başlamışdı:

— Haçını sərvəti coq imiş. Əzy də həkymətdən qacsırtış. Tyrkijədən bizim jerə gələndə oqurlatmış, bir ara barmaqındakı yzyıklərlə başınlı saqladı. Sonra dilənci oldu. Biz onda gəryşdik. Bir ildir Şuralarda dolaşırıq. Mənim buraja gəlmək fikrim joqdu. O səbəb oldu.

Səz buraja jetəndə bir qədər sykut etdi; səsinə xysusi bir ahəng verərək ilavə etdi:

— Guja onun burada oğlu var imiş. Hətta dejirdi ki, dynən oğlu gəlib onu evinə caqırıbırs.

Fərzi dik qalqdı. Diləncinin qarşısında cəməldi:

— Hə, o getmək istəjirni? Bu barədə?

— Joq, joq, onun oğlugu getmək niyyəti joqdur. Ondan sədəqə belə almaq istəməjir. Oqlundan danışanda onun gozy qızarırlar. Tykləri dim-dik qalqlar, o hirslidir. Jamandır. Arqadaşımızdır, ancaq bir az axmaqdır.

Fərzi artıq onun susmasının istəjir, otəki işə əksinə, jorulmaq bilməjirdi:

— O mənə hər şeji danışıb: dejir ki, oqlum dejil. O biqejrətdir. Şura həkyməti gələndə ona dedim ki, gel mə'dənləri jandıraq, mymkyn olanı goturyb qacaq. O razı olmadı. Evi, mə'dəni, pulu həkyməti verdi. Indi də o həkyməti qulluq eləjir. Dejir ki, «O jaltaqdır!».

— Jaxşy, jaxşy! Jetər! — Fərzi səbirsizliklə diləncini susdurdı. Onun avçına bir yc rubləlik buraqdı. Indi onda bu dalandan cıqıb qacmaq, gizli cara bula biləcək bir jərə getmək ucyn bejyk bir arzı qalqıtmışdı.

— O, buraya mənim gyny my qara eləməjə gəlmisdir. Joqsa dilənci nə var ki?

Bu dysyncələrlə dışarlı fırlamaq istəjirdi ki, darvazada atasıla töqquşdu.

— Ah!

Qejri iradi bir sejhə fırflatdı. O gözler o qorqduqu nəzərlər ona nə qədər zələm kinlə bağırdı.

Geri cəkildi. Ətəki aqsajaraq əsasına dajandı. Divara sejkəndi.

Hava bozarır, dalan qararlırdı. Fərzi onun dondurucu nəzərələ gipnoz edilmiş kibi dururdu.

— Qadzi, Qadzi, bu adam səninlə coq maraqlanılt. Bir saatdır sehbat edirik. — Hələ jerindən qımyıldamajan sarı dilənci gylərək sejlejirdi. — Bir yc manat da qazandıbm!

Fərzi bu sozlərlə bir az qurtulmuş kibi gözərini ətrafına çevirmişdi. Birdən hələ də ondan gözünü çəkməjən diləncinin çibindən sıqarmış olduqu əlini sallajaraq, ilərilədijini gordı. Dilənci onun palatosuna toqunur dərəcədə ona jaqındı. Fərzi bir sej sojləmək istədişə tanış olduqu gözər onu bu fikirdən daşındırdı. Dilənci sərt, cirkdə, tanış olduqu gözər onu bu fikirdən daşındırdı. Dilənci sırt, cirkli saqqalıñ onun gözynə soqınaq istəjirmiş kibi burnuna qədər jaqınlıqlıdı. Onun nəfəsi fəna bir həjatın pisiljiliq qoqujurdu.

— Al cervonunu get. Başına dəjsin!!!

Dilənci bu sozləri nə vaqt baqışlıydı. Fərzi bilmədi.

— Bundan sonra mənə pul gondərmə!

Fərzi bu sozləri cıqarkən eşitmışdı. O, evə girəndə titrəjirdi. Bir ara Zərrin ondan hec şej sormadı. Nə vaqtan sonra onun qarşısına caj qojudı. Fərzi cajın ançaq bir necə judumunu icə bildi. İstəkoni itəldi. Uça boju ilə cəkməsinin dabamlarını deşəməjə vuraraq gözüm möjərə başlıdı.

— Nə ucyn ozyny oldyrırsən, bu bir carə edəcəkmə? — Zərrin söz acmaq, ərimi danışdırmaq niyyəti sordu: — Nə oldu bəs?

— Nə olaçaq?.. Hecnə! Onunla barışmaq təymkyn olmajaçaq! — Bir myyddət evin ortasında dajandı. Onun alyńı əmudən ikijə ajyran cizgi əvvəl işqoldı. Cizgilər aysıqıdan sonra o denyb arvadına bağırdı. Fikirlə səslə davam etdi: — barışmajaçaq. Mən əbum bilirdim. Əski ilə jenin nə vaqt barışdı ki? Sən onu mənə baqanda gorəjdin. O bir halda idi ki, o jalıñız mənə mifrat etməjir. Onun dysməni bir mən dejiləm. Mən bunu bu gyn anladım: o hamıja dysmən, hamınpı da ozynə dysmən hesab edir. Zərrin! Mən onda, bytyn jeniliğə, bu hökymətə, bu quruluşa qarşı savrılmış istəjən mifrat və lə-nətin myçəssəm bir hejkalını goryram. O kecmiñin bytyn açırıñ, hirs və qəzəbini ozynə toplamış, qara bir vyçuddur! Onun əlindən gələrsə nələr jəpar, nələr?!

— Bəlkə o, səni communist zənn edir. Bilməjirsənmə?

— Bilmək də istəməjirəm. — Fərzi qət'ijjətlə çavab verdi. Fəqət pozulmuş olan ajilə istirahətini xatırkajan kibi yzy qəzəbsə, dərin bir qejzə:

— O, bajquşdur, bizim hamımyzın, bytyn əlkənin bajquşdur! — dedi.

AZƏRB. MƏDRƏSƏ

III DEYLET KİMLİ

İMV

Cıqıdalar, jolda, eżgə kibi bir kələm də belə olsun qonuşmadılar. Diləncilərin jaşadıqların zirzəminin qavaqında dajandılar.

— Mən səni burada gezləjirəm... En aşaq pilləkəndən saqa, alcaq, sıppıq qarşı! Bir şej olsa!

— Nə olaçaq ki? — Zərrin gizlədə bilmədiyi dərin bir həjəcanla ərinə bağırdı. Sonra aşağı endi.

Qarşılpın çayıltıyıla iki saçlı-saqqallı baş döndykdə Zərrin ajaqınpı saqladı. İlk olaraq o qayıp atasınpı gezərini germyşdi. O qezələr hec bir təəcüb ifadə etməjib, onun yzərinə dikilmişdi. Fəqət ilk bağırsaqla dilənci onu tanıtmışdı. Birdən o, kicik, qırtıqlı bəbəklər böyüb girdə bir şəkil aldı. O saçlı, saqqallı baş, diksinmiş kibi geriјa doğru bir hərəkət yapdı.

— Zərrin! Qızımlı...

Zərrin əlini, kəksyny jırtıb dışarlı fırlamaq istəjirmiş kibi carpan qəlbini yystına basdı.

Ixtijar diləncinin bytyn mazisi kiprikləri arasında ərijirdi. O sərt baqışlara ani olaraq sıçaq bir bolırtı golmişdi.

— Ata, mənə rəhm et... Bizə jazlıqın gəlsin, oqşunu baqışla. Jalvarıram ata! Sənə mən qulluqcu olaçaqam. Ata, sənə mən qulluq edəcəjam. Gəl, gəl gedək bizo!

Zərrin ilərildi.

O kirli, qırışlıq əli əryub jalvarmaqa başladı:

— Ata, ata! — diz ysto dysyb diləncinin əllərinə sarıldı.

O jalvarı, qara dəridən və quru gəmikdən ibarət qalan əli yzyənə syrtiyrdi.

Bir azdan hələ səsini cıqartmamış olan qayıp atasınpı çavabın bəkləjirmiş kibi onun yzynə bağırdı. Hələ gozy onun nəzərinə saatşəməlişdi ki, əlini cəkdi. Jan-janlı gerilədi: bu kimdi? Bu iki dəqiqə əvvəl gozərə dolan ixtijardı? Zərrinin bejnindən fikirləri ildir, rıym syr'ətiña qasçılsırdı, bu o ixtijardı? Joq, joq! Bu şejtandı. Bu bajquşdu! Bu, Fərzinin keçən gyn sojlədiji sejlerin hamıyından o jana, ta'rifa sıqımajan bir varlıq, bir divdi.

— Nə ucyn gəldin?

Zərrin bu aqır səslə ozynə gəldi. Çyrətini toplajaraq diləncinin gozəriniə bağırdı:

— Sizi evinizə aparmaq!

— Getmajəçəjəm!

— Nə ucyn? Gedərsiniz! — Zərrin təbəssymlə ilavə edi. — Gələrsiniz, omryıqızın axır gynilərini rahat jaşarsıñyz.

— Qah, qah, qah, qah... Siz ralat jaşańırsıñyz? Zərrin jəra baqdı. Gözlərinin dolduluqunu, boqazının təqandıqını hiss etdi:

— Ata, jalvarıram sənə, ata!.. Axı mən... — Sezleri hıscıqıqlar icində boquldı. — Ata.. Balalarına jazıqon gəlsin.

— Qah, qah, qah, qah!..

Zirzəmi bu intiqamcə qəliqəhələrlə dolmamışdı ki, qarpı şagrıltı ilə acıldı:

— Sus! dejə Fərzi arvadınpn əlindən dutub, diləncinin qarşısında dikləndi. — Gylmə!!

Dilənci gerilədi:

— Gyləçəjəm! — dedi; qarpı şagrıb dəşərət cıqan oqlunun və golinimin arqasınpa son qorqunç bir qəliqəhə daha fırlatdı.

#### IV

Son goryşdən dort-beş gyn kecirdi. Saat on iki radələri Fərzi, içəlsən jarımlı saat olurdu golimis, jenə dyşyncəjə dalmışdı.

— Bəs o bu şəhərə nə ucyn gəlibdir?

O gyny Fərzi arvadılə evə dondykdə, Billur bu sualı vermişdi. Qızınpn sualına çavab verməjən ata indi ançaq bu sualına çavab aradıqınpn ankajırdı.

O gynindən sonra Fərzi diləncini iki dəfə şybholi adamlarla gərmış. Qaranlıq qalan dyşyncələri daha zihadə artırdı. O, qızınpn sualı ilə ojanımsız olan şybholisinin vaqtanı-vaqtnda qyvvatlındijini dujur, dilənciye ajid olan xatirələrinin bu şybholi coqaltdıqlına təəccüb etmişdi.

— Onun bir qəsdi var... Buraja gəlməkdə həkmən bir fikri var! Nihaijət bu qərara gəlmis, hətta fikrini arvadına belə acımsıdı.

— Nə fikri ola bilər? — Zərrin sormuşdu.

— Nə fikri?! Bilməriom? Jandırmaq, məhv etmək... Oldyrımk, bir şej japmaq... bir şej qırmaq!

Kimin fikrinə gəldirdi ki, bu böyük idarənin qarşısında oturub, sədəqə istəjən aqsaq dilənci puc və kor qəlbində qara, dyşmən bir fikir daşıyır? Bunu kim zənn edirdi?!

Nəriman və Billur jatırdı. Zərrin varaqlamaqda olduqı «Şərq Qadıly»-nın qarapamaq yzrə idi ki, ərinin qalqılıqını gördü.

— Jenə hara?

— Sən jat, gəlirəm... Bu dəqiqə gəlirəm!

Zərrin ərinin gözlərinə baqırdı.

— Joq, hec bir sez ola bilməz Zərrin! — Fərzi əlini Zərrinin cijninə qojudı. — Mən ki, şybhemə sənə demişəm... Bu dəqiqə, bu saat. Gəzətləmə jat, gəlirəm! — Artıq hec bir sez deməjib cıqdı. O, vəqt qejb etmiş olduqandan qorqur, əz-əzyinə: «Indi kiñ bilir bəlkə» — dejə dyşnyrdı.

Nədənsə tramvaja minmədi. Get-gedə addımyıp beýjytdı. Tələsirdi. Ona elə gaşıldı ki, hər addımyıpjetişmək istədijii jerdən onu uzaqlaşdırırdı. Işin tərslijindən ara bir tanış kycalardən kecidijino baqmajaraq divarlarla baqırdı. O, icində hiss və fikirlərinin sovrurugə dutulmuş qar kibi ucusduqunu dujur, gecikmiş olduqı zənniə əzynı təkdir edirdi. O ki, bir şej sezirdi. Bəs nə ucyn doqulduquna inandıqıb hissi-qəbləlvyyequuna qarşın o belə sojuqqanlıqla davranırdı.

Zirzəminin qarşısında ilk myşahədəsi onu dajandırdı. Kicik pəncərə həmisişənin əksinə, bu gyn əski parcalarılə qapaş idi. Ətrafına baqındı... Şəhərdə hərəkət azalırdı. Dalandan icəri kecidi. Baş pilləkənin ucunçy ajaqında qarpı enyndə dajandı. Qarpınpn sajıqısz arasından cirkin ışığınpn işarə ilə gez qırpdıqıb bəlli olurdu.

Fərzi qulaqınpn əzynə əhəmijjətli şejlər deməjə hazırlı kibi aşıq, xeyrxaħ aqıza dajadı. Bytyn vycıdu ilə qulaq kəşilmiş kibi icərinin diniplədi. Onun jerinə başqasın olsa idi, bəlkə bir şej eşitməzdı. Fəqət o bə'zi şezi lətişlər etdi. Bə'zi şejləri eşitdi.

— Şş.... ts.... — atası şejləjirdi:

— Mən... Mən... odu mən vuraçaqam... — Nə isə sojləndi.

Jenə atası, o dənəşərdi; icindən, çapından, qapından cıqan bir səslə təkrar edirdi:

— Siz joq, mən əzymynkyləri, əz buruqfatımyıp, əz sərvətimi əzym jandıraçaqam...

Fərzi qısqırmamaq ucyn əlilə boqazını dutdu, indi də nə jəpmalı idı? İlk əvvəl eştidiklərinə inanmaq istəmədi? — bəlkə... — dedi. Şybholəndi. Fəqət bu şybhol coq az syrdy. O icəridəki hərəkətin fərqi varda. Bir neca kəlgə qarpı arasınpn dutdu:

— Siz gestərdijim jerlərdə duraqasınpn. Mən, mən odlajaçaqam. Mən jandıraçaqam, mən!!

Dilənci qısqırmamaq, bu təntənəli arzıklärınpn bytyn ozy kibilərə bildirməmək ucyn böyük əzab cəkirdi.

Fərzi uzun, jorluq myhakəmələrdən sonra qərara gələn mytərəddid adamlar kibi kycəjə fırladı. Bir təsadyf onu azaçıq dyşnyrdı, caparaq fajtonla kecən bir ajılı, nəzərinə carpmışdı:

Ata, ana, bir də coçuq!

Əlilə alınınpn dutdu.

— Nə ucyn, nə ucyn bu şejlər ançaq ona rast gəlirdi?

Demək on beş dəqiqə sonra, o əlilə, əz atasınpn təslim edəcəkdi.

Bir an onunla danışmaq, onu jola gətirməjin mymkyn olaçaq  
fikrimi başından kecirdi. Tərəddyd etdi.

Dərt, beş dəqiqə cəkən bu tərəddyd «joq, joq» dejə Fərzinin  
icindən qalqan əsəbi nidalarla jumşalmışdı.

— Joq, artıq bəsdir. O jola gəlməjəçək—dejə ilk gezynə sata-  
şan milisionerə nə isə rəsəldədə.

— Tez, tez, vəqt azdır, tez!

Əvvəlki jerinə dəndiykdə qapı arası tamamilə dutulmuşdu. Indi  
səs joq. Addım eşidilirdi. Bir əlin qarşıya ilişdijini, ançaq o ana maxsus  
olan ajaqlıqla sezdii. Xatırına janında kicik bir kəsərtisi belə olma-  
olan dyşy. Fəqət əlaq jövdür. Qapı azaçq aralanımmışdı ki, o  
syr'ətlə əzynı icəri atdı. Qarşıya sejkənərək dajandı. İlk işi, icəri  
dığırmışlı geri cəkilən adamları nəzərdən kecirmək oldu. Sarı di-  
ğirmışlı orada atasından dala bir qədər aralıx bejymış gözlə  
lənci joqdu. Orada atasından dala bir qədər aralıx bejymış gözlə  
dajaňmış olan atasına bənzər bir necə şəxs gordü. Sonra otə-bərije  
baqındı. Qəsdi bu capqınların bir jol ilə ləngitmək idi.

— Qapıdan cəkil, biz cəqmaq istəjirik.

O, diləncinin səsi eşidildi.

Fərzi dinmədi. Dilənci bir necə addım ilərilməmişdi.

— Sənə cəkil dejirəm?

Dilənci bu dəfə bytyň qəzəbini gözlərinə toplajaraq, oqluna  
baqmışdı. Fərzi:

— Cəkilməjəçəjom—dejə səsini alcatdı və mə'nalı:

— Cəqmajaçaqsılyz—dejə ilavə etdi. Bunun yzərinə atasının  
işarəsilə o birlərin da ilərlədijini gəryinqə, göz altı etmiş olduğu də-  
jənəjii alıb—buraqmajaçaqam—dejə səsini uçaldı. Ystyna təkylə bi-  
ləçək olan zərbələrdən qorunmaqə hazırlı kibi durdur.

— Jaqıňlaşma ata! Buraqmajaçaqam... Cəqmajaçaqsılyz!

O, həlo bunu deməmişdi ki, kojsyndən aqyr bir zərbə alıb.

— Cəkilməjəçəkmisən?

Fərzi:

— Joq!—dedi və qoltuquğunun altına girmək yecyn əjilən atası-  
na bəqdi:

— Cəkil, məni ata qatılı etmə!

— Sən ata qatılı olmasan da, məni oqul qatılı edəçəksən?

Fərzi ançaq bunu eşitmədi ki, birdən diləncinin bıçaq cəkdijini  
gordü. Dərhal dəjənəji atıb atasının biləklərindən jarpışdı. Ası gycy  
ilə onun qollarını o qədər sısqdı ki, bıçaq jerə dyşdy. Bunuyla tam  
mə'nasılı bir boqazlaşma başladı.

Fərzi qapıdan aralanımmaqa calışır; əli qolu və təpiklərile  
aşaq və junruq zərbəsinə qarşı, qojurdu. O dəjənəji qejb etdiğindən  
tamam mydafoasız qalmışdı. Buna görə də, coq davam gətirmədi.  
Nihaiet onu qapıdan aralaja bildilər.

— Gedin, gedin, siz jubaňmajı... Dediklərimə əməl edin!

Dilənci arqadaşlarına gəz etdi. Əlindən sýjrılıb dəşarlı fırlamaq  
istəjən oqluna saldırdı. Dilənci, Fərzinin zənn etdiyi qədər zaif dejil-  
di. O, bytyň vyçudu ilə dişə, dərnəqə denyb, Fərzini basmalarıydı. Bir  
nev ilə jerə dyşməş olan rəsəcqə ələ gətirmək ucyn capalayırdı. Fər-  
zi bunu mydafoə insiжаqılə dujudu. Carşışmada olduğu şəxsin kim  
olduqunu unutdu.

O, indi əski, həm də bejyk bir dyşmənlə mybarəzə edilmiş kib-  
bi idı. Qızçıların teşşyiyir, atasınpın əlindən qurtulmaq, cıqanların ar-  
dınaça getmek istəjirdi.

Nihaiet o, hec bir vəchlə bunun mymkyn olmajaçaqıylı kəsdir-  
di, atasınpın boqazın piki eli arasına alıb.

— Di əl!

Bunu dejib cəqmaq istəjirdi ki, qapı acıldı, icəri bir necə nəfər  
milis girdi. Fərzi dəli kibi onlara jaqınlıdı.

— Qasın dutun, onlار da dutun, onlar jandırmaqa getdilər.

— Onlar dutuldular!

— Hə!? Di indi məni dutun!—Fərzi qəlbə yystyndən aqyr bir jyk  
getyrylmış kibi—gedək,—dedi və milişlərin qabaqına dyşdy.

## L U Q Ə T .

Sejhə — cəqərtib.

Zajil olmaq—joq olmaq.

Zaman zarlındə—zaman icərisində.

Cohrə—yz.

Re'ja—juqu.

Iztlərə—əzijjət, qorqu.

İnsiјaq — sevgitəbii, təbii olaraq bir şeji hiss etmə.

## Sual və tapşırıqlar.

1. Fərzinin ajiləsi əvvəller nə çyr jaşajırdı? Onlarınp ilk həyatlarında  
haqqında hekajədə nə jazıbyı?

2. B. rdən-birə mejdana cəqan qoça dilənci kimdir? Nə yecyn Fərzi  
onu gərdykdən sonra əzab cəkməjə baslağı?

3. Ixtiar dilənci mejdana cəqərdəndən sonra Fərzinin ajiləsindəki əv-  
velki rahətlik qalırtı?

4. Fərzin atasına dyşmən edən nədir? Qoça dilənci nə məqsədlə bu  
şəhərə gəlmışdı?

5. Fərzi öz məfkurosundə möhkəmdirmi? Bunu nə ilə isbat etmək  
olar?

6. Bu hekajəni bir necə hissəjə belyb onlara ad (sərlevhə) tərəy.

## Bajram hekajesi.

Goranlı kəndinin qomsomolcuları 28 Aprel bajramı üçün həzırlıq aparırdılar. Yed-dort gyn içinde imaqılık dyzəldərək qolxoza komək etmişlər; qonşu şef ozojin təmizlik işlərində aktiv çalışmışlardı. Bunun qarşısında dajırə qomsomol qomitəsi bytyn kəndin qomsomolcuları üçün mülkafat olaraq junqsturm forması və ajaq-qabı gəndərmışdır. Özək iclasınyın qərəgtürləri gora hədijə edilmiş şeşləri bajram gyny gejəçəklər. 28 Aprelin il dönumyndə kənt icərisində şənliliklə kecirəçəklərdi.

Sonra bir maj üçün də hazırlıq gedirdi. Qolxoz yzvləri Goranlı kəndinin bytyn qolxoz xaricində olan qomsomolcularıny da bir maj şənlilini kecirmək üçün öz baqlarına saqrıtlışlardı.

Kəndə qolxoz xaricində qalmış qomsomoçu da coq az idi.

Bajrama iki-yc gyn qalmışdı. Goranlı kəndi cicəklənmişdi. Aqaclardan, collardən təzə ot qoqusu gəldi. Ətrafdakı just ərənin doşy məxmər xalı ilə deşənmış kibi idi. Kəndin ortababası sajilan Əşrəf uzaqdan qolxoz sədrinin göldijini gorərək dajandı. Qolxoz sədri janından e'tinaslı kecmək istərkən onu əliə dutdu:

— Məhəmməd əmi, bir ajaq saqla, sənə sozym var.

Məhəmməd əmi durdu.

— Nə yar aj Əşrəf—dedi.—Jenə nə sezym var?..

— Nə olaçaq!.. Bes dəfə ərizə verdim getyrmədiniz. Dynən jenə ərizə verdim. Eşidjimə gərə jenə atqaz eləmisiniz. Aj qardaş! Koramı?... Kecələməni? Nə üçün getyrməjirsiz?... Əgər varlı-jamaşa qardaşım da mənim kibi idi. Onu nə üçün getyrdynyz?...

Məhəmməd əmi bu məsələjə jaqlından bələd bir adam kibi danışdı:

— Əşrəf,—dedi—hər işin bir səbəbi var, əlbəttə səbəbsiz deñil, sən ortababsan, onu bilirik. Anıqan nə etməli ki, qolcomaq qurjuqusun. Kəblə Zijarətdən əl cəkə bilməjirsən, odur ki, bu saatkə halda sən bizi dəşman hesab olunursan. Sən elə işlərdən əl cəksən, qolxozdakılar da sənin bizi jaqlılaşdırıfıllı gorərlər və qəbul edərlər...

Məhəmməd əmi bunu dejərək, artıq dajanmadı. Əşrəfi sezsyz huraqlıq ejri-yjry kycədə itdi.

Əşrəf onun arqasında baqdb, fikirləşdi, fikirləşdi:—tufu—dedi—nətəsəmən aqzından bir avaz, gəlir, elə bil ki, bir-birinin dilinə turyryblər.

Aqşam olurdu. Kycələr, basıq damlı evlər qaralıb və bir-birinə qarşışlırlılar. Əşrəf dysynərək gedirdi. Haraja və nə ucyn getdijini bilməjirdi. Qısa kycaləri dolaşır və nə isə fikirləşir. O, jeni rəng-lənniş kyrşyly bir evin palçeqlı divarla qarşısında dajandı.

Bu ev kəblə Zijarətin evi idi. Getsinmi? Getməsinmi? Əlini qarşıyın çəftəsinə ataraq dejmək istədi. Lakin əli gəlmədi. Bir az fikirləşdi, geri qayıtmış ucyn bir iki addım atdı. Lakin birdən nədənən jenə qarşıya jaqınlışdı. Çəftəni açışqıv-açışqıv qarşıya cırpırdı. İcəridən itlər həvladılar. Açılmış qarşı Əşrəfi icərijə alıb və gyrylty ilə qapandı.

Jasa batmış arvatlar kibi hamıslı başlarınpa aşaqı salıb oturmuşdu. Kəblə Zijarət isə əlindəki xırda dənəli təsbehini cevırərək janıqlıq səslə javas-javas danışırırdı. O, danışqıqça saqqalı tərpənir və divara məzəli bir kolğə salırdı.

— Bu bajram deñil, minimi də etsələr vallah jenə axıtlarə hecdir, hecdir. A kişilər.... Hansı tarixdə gorylyb, hansı dəftərdə jazähləbdər ki, çamaatış aç qojud dykənləri gyc ilə baqladasan. Tiçarəti bilmərrə aradan gotyrəsən. Ingilisi ingilis előön tiçarət oldu. Vallah tiçarətsiz millət dolanmaz. Harada gorynybdir ki, qonşu-qonşunu, dost-dostu, qardaş-qardaş təpəmasınp, bir-birlərinə salam verməsinlər...

Kəblə Zijarətin, bu, gyndə min dəfə təkrar etdiji sozlərindən jorulmuşdular. Horəsi evin bir kynçyndə myrgyləjirdi. Lampa zoif ızısq verirdi. Evdəki əşjalar divara qara qorquq kolğələr salırdı.

Masanın arqasında oturub papiroş cəkən Səlman axırdı tab gətirə bilmədi:

— Aj kəblelji—dedi.—Həzrət Abbas haqqı bu sozlərdən bir şej cıqmaz. Gedən nıal ələ gəlməz. Qaz vur qazan dolsun. Bu sozlərdən sən bizi gyndə yc dəfə jedirirsən. Nə olsun? Bu bajram daqıqlar, gələn bajram daqıqlar dejə-dejə qaldıq. Goryrsən ki, get-gedə möhkəmləşirler. Hec jerlərindən də tərpənməjirler, soz dejin soz olsun. Bunnardan nə cıqar?

Kəbleji dinnədi. Hamıslı jenə başlarınpa aşaqı salıb dysynməjə başladı.

Cəldə əsəbi bir kylək əsirdi. Uzaqda, bir it uzun-uzun ulayırdı. Evin kəhnə tavəl kyləkdən cırtıldajırdı. Otaqda bulanıq bir tysty vardı.

Pəncərənin içində oturaraq colyn qaranlıqlıqına baqan Qəşəm hec tərpənməjərək dedi:

— Daňışmaqdan başqa əlimizdən nə gəlir ki? Hej danışırıq. Qolxoz üçün salışdəq, jenə bir şej cıqmadsı, dyzəldi. Traqtörün barəsində danışdəq. Açıqlanın ikisini gətirdilər. Indi də dykənlərimizi baqladılar. Sabah, birisi gyn də bajram edəçəklər. Di gəl bu işlərə qıraqdan baqıb janıb tokylma...

Käbleji ozyndən cıqdı:

— Bəs nə edək? Aş çənab Qəşəm! Sən də bizim kibi.. nə edə bilişsən? Sydly inak ol vur syd qabəlpə sündür, zərər joqdur. Bir mən-ləşəti soz sojla... hec illərlə aqşayıp acma...

Qəşəm kirli bojnunu bir az əlilə qaşdıqdan sonra qaşlarayıp əjib qəmli-qəmli käblejinin yzynə baqdbır. Sonra birdən əlini juqarşıqaldırbır boyluk bir fikir tapmış adam kibi ajaqa dardu:

- Mən bir şej fikirləşdim.
- Səndən aqşılı soz cıqmaz, danış gorék fikrinə nə gəlib?
- Pozaq!..
- Nəjî?
- Bajramlarayıp...
- Nə olsun ki?

Käbleji birdən sevinərək cıqdırdı:

— Mən başa dyşdym.. Barəkallah Qəşəm... paltarlar, ajaqqalar—məsələsidir? Bəs nə çyr, hə...

— Jaçın gölin, dejim nə çyr pozmaq olar.

Dívardakı kölgələr toplaşaraq qara, iri bir kölgə dyzoltdılər.  
28 Aprel bajramıny gozlərinin enyndə təntənə ilə kecirməmələri  
ycyn bir plan dyzoltdılər... Hamıstə ajaqa qalqdı...

Qəşəm jenə əlini juqarşıqaldırbır hamılyə saqladı:

- Bəs acarş nə çyr alaçaq... Bu halva-zad dejil ki.

Käbleji rahat bir halda çavab verdi:

- Acara Əşrəf bir carə cekər.

Əşrəf və başqaları käblejidən gozlərini getirmədi:

- O nə çyr olaçaq, käbleji?... Səndən əməlli dava vəkili olar ki..
- Hə... Əlbət... Mənim qədrimi oləndən sonra biləcəksiniz... Əşrəf bunu tez dyzəldə bilər. Qardaşlıy gondərər şura sadrinin evinə... O, oradan acarş cırpışdırar... Bir geçəlik işimizi gordykdən sonra jenə bir təhəri acarş əvvəlk jerinə oturmək mymkyndır... Bəlkə də acarş elə itirərik ki, hec izi də tapılmaz...

Əşrəfi razı etdilər...

Hamıstə gulyşərək daşıldı.

Əşrəf sohərə qədər jata bilmədi. Başına toplanan fikirlər onu inçidirdi. Geyzynin qabaqında iki dynja vardı: biri onun kəhnə hə-jatı idı... Məscid, quran, myşəlmancılsıq, gyndəlik ruzusunu qazanaraq allahına şykr etmək... Bir də jenı bir devri gəryrdi. O da kəndin qolxoz devridir. Hamılyən calışsbır jerdə jeməsi, devlətlili joq, onun zylmy joq, devlətlilərin bəyqənlərən altından kecmək joq...

Bəs nə çyr etməlijdi. Käble Zijarət də pis adam dejildi. Ona ne-cə dəfələrlə borç buğda vermişdi. Qəşəm ezy dykənini baqlamamışdan əvvəl ona həmişə nişə mal buraqardı. Səlman da elə idi. Bytyn evinin dyjisy, kişmişı Səlmanıñ dykənidən gəldirdi. Bunlarıñ hamıstəyən enyində o sonra iki qat arťəyəna pul verirdisə də lakin vaqtında nişə buraqdıqlarıñ ycyn onlardan coq razı idı. Hec olmazsa gardaş kibi dolana bilsə idil...

Lakin qardaş Rəşid qolxozda calşır, pambıq əkir və hökymət də bunun əvəzində onlara jaxş mal buraqardı. Rəşid arşın bir manata alıbqə citi, Əşrəf Qəşəmdən 3 manatə alırdı. Rəşid ajaqına gejdiji custlardan Əşrəf hec tapa bilməjirdi. Bu iki qardaş, tamamilə bir-birinin ziddi idi.

Səhərə jaqın Əşrəfin gezynə bir az juqu gedə bildi. Lakin danjeri aqaran kibi kicik qızı, gəlib başşayıp ystyny kəsdirdi.

- Ata! Aj ata!
- Nə var aj əlməmiş!..
- Bizi bu gyn məktəbdən qolxoza aparaçaqlar, komok eləməjə gedimmi?...
- Get jaxş...

Bəs qızı nə olaçaqdır? Bəs oğlu nə olaçaqdır? Qızı pioner idi. Oğlu qomsomolcu idi. Onlar artıq atalaşıp və ajilələrini bəjənməjirdilər. Evdə onlarıñ əlindən kəhnə zəmanədən sehbət acmaq olmayırdı. O'saat qollarıny cirmələjib isbata girişirdilər.

— A kişi!.. Käble Zijarətin nekəri gəlib, səni käblejinin janıpla saçıtgıy, nə var? Nə olub gerəsən? Bu tezdən nə əcəb?...

Əşrəf çəld jerindən səcradı... Arvadına bir az baqaraq çavab verdi:

- Get de ki, gəlirəm.
- Lakin birdən fikrinə dəjışdı. Arvat qarşıdan cıqarkən onu arqadan cıqdırdı:
- Sənəm!.. Sənəm!.. de ki, evdə joqdur, işə gedib.
- Sənəm də caştməşdə:
- A kişi!.. Hansılyə dejim... Əvvəlkini, joqsa sonraqıñ.
- Vallah Sənəm! Hec ozym də bilməjirəm nə dejim. Getsəm də olmajıy, getməsəm də, bəs nə çyr olsun. Jaxş... Səjlə ki, bir saatdan gəlirəm. Get bir az jatıy.

Jata bilmədi. Birdən qolxoz sədri Məhəmməd əminin dediklərini xatırladı; «qolcomaq qujrıuqı» sezy onu titrətdi. Doqrudandamış o, qolcomaq qujrıuqı idı?.. Käble Zijarətlə sehbət etməkdən nə cıqar ki? Birdən aqşamkıq qərərlər jadınya dyşdy. Bajram məsələsinə fi-kirkələşdi. On il bundan əvvəl, bu zamanlıarda, coqdan bəri gozlədiyi, həsrətinin cəkdijii bir qarşış topraqqa sahib olmuşdu. Indi onun il dönyunuñ bajram edirlər. O bajramda bunun da bir hissəsi var. Lakin aqşamkıq qərar? Bajram pozmaq planı?

Əşrəf caşsbı qalmışdı. Hec bir şejə qərar verə bilməjirdi. Bejnindəki fikirlər dolasəq dyşmiş kələf halında idı. Onlarıñ acmaq, bir nizama salmaq cətindı. Nə ycyn Əşrəf bu bajramıñ pozmaq istajirdi. Käble Zijarət nə edirsə haqlı idı; cynky onun əlindən jeri, malı getmişdi, səsi alınpüşdə. Bir oğlunu qacaqlıqda, ev jararkən oldyrımyşdılər. Səlmanıñ, Qəşəmin top daşıtmaz dykəni əldən getmişdi. Bəs bunun? Əksinə onun əlinə bu bajram gynlərində topraq catmış-

дь. Әхвали жаңылаштыш ве ортабаblaштышды. Ушаqлағып, күлгөти-  
ниң гарын долmuşу.

Бәс нә усун онларла ақызы за verir ве онларын calдырып hava  
ilə oynamamaqı təməbur olur? Buna ehtiyaç varmı? Nişə mal ala bil-  
məjəcək... Qoý ala bilməsin. Kooperativdə olar alar, olmaz joq...  
Çamaat neçə bu da elə. Indi, Әşraf buğda jejib çənnətdən cıqmamış-  
dır ki?

Hələ tez idi. Bu gyn işe getməjəcəkdi.

Kəblə Zijarətin də janına getmədi. Başy jumşaq jasdıqları icinə  
çumdu. Çan rahətliliğilə juquja getdi.

Aprelin 28 geçəsində bərk jaqımur başladı. Sankı, geyin lyləsi  
deşilmişdi. Jaqış lyləkdən su təkylən kibi jaqırdı. Kəndin kycələri  
adamsız idi.

Әşraf kont şurası sədrinin qarşılıyın dejməkdən jorulmuşdu.  
Çavab joq idi. İtlər basmaqıa başlamışdırlar. Әşraf dejməkdən xejir  
gəlmədijini görərək iyksəkdən saqyrmaqa başladı.

— Aj Soltan əmi!... Aj Soltan əmi!...

Kylək jaqımurı Әşrafın uzynıa cırpırdı. O, başdan-ajaqqa qədər  
islamlaşdı. Ajaqlarına jarpıştış palçıqlar onu aqırlatmışdı. Uzaq-  
dan səslər gəldi. Әşraf qarşılıyın daha da bərk dəjməjə başladı.

Iceridən səs gəldi:

— Kimdir orada?..

— Aj Soltan əmi!... Qara oğlu Әşrəfdır, tələsik iş var.

— Jaqışda gələ bilmərəm. Cəpərdən aş!...

— Bəs itlər?...

— Baqlıbdır qorqma.

Qəşəm, əlindəki kylyngy jerə qojaraq divara qısqıldı.

— Gələn var kəbleji oyyny jana ver ətsynlər.

İkisi də divarın dibində qaranlıqqa qarışdı. Jan kycədən  
iki adam çöld hərəkətlərlə keçərək kəndin ajaqına doğru getdi.

— Kəbleji! Səlmanla Nijazi harada qaldı?

— Mallarıny jarışs kənt şurasılıyın otaqındaşdır.. Ora getdilər.

— Jaxş! Onda gəl işe başlajaq.

— Bəs Әşraf neçə oldu, gəlib cıqmadı. Onu da gözləjək.

— Kəbleji! Mənim Әşrəfdən gezym su icməjir.

— Sus.. Gələn var.

Gələn Әşraf idi. Javaş-javaş jaqınlışdırdı. Bir az daha jaqınlışdıqdan sonra qaralıtların secdi.

— Kəbleji!!! Sizsinizmi?

— Gəl aqırın alım. Səni gözləjirik.

Әşraf soyuqdan titrəjirdi. Jaqışdan ıslanmış bədəni iyiyirmək-  
dən tərləmişdi. Onlara jaqınlasharaq qulaqlarına rıçlıdı.

— Ətrafda hec kəs joqdur... İşə başlajın.

— Bəs sən?

— Mən Səlmangılıın janına gedirəm. Onlaryı aqyr işi var. Cə-  
tin jerdədirler. Kemək lazımdır. Ançaq ehtiyatlı olun. Cəpərdən  
aşş dykənin dalınya kecin. İtlərin hamıyyət, bağlamaşsam. Jaqış  
divarın isladıbdı. Səssiz deşə biləcəksiniz. Icəridəki cekmələr və pal-  
tarlar hamıysa kisələrdədir. Gedin... Ehtiyatlı olun... Allah sizə ke-  
mək əlsün,

Kəbleji ilə Qəşəm bir nəfəsə cəpəri aşdı. Tappıltı ilə o taja  
dyşdy.

Әşraf kəndin ajaqına doğru iyiyirməjə başladı. Həjəcandan tit-  
rəjirdi. Hələ ki, işlər coq calpaşıqdı. Səhərdən bəri plan qurur və  
calışırdı.

Kənt şurası sədrilə milisioner Mahmud pusquda dururdu. Ozy  
də bunlarla daş-baş etmək ycyn tək dolaşırdı. Kənt şurasılıyın qaba-  
qınya catdıqda nazik bir fit calındı. Bu, Səlmanlıın işarəsi idi. Әşraf  
iki fit işarəsilə bunlara jaqlaşdı.

Birdən donub qaldılar. Başlarılıyın yстыndə yc əli tyfəngli adam  
vardı.

Kəbleji bunlar «qara» zənn etdi. İki yc dəfə «bismillah» dedi.  
Lakin jeno haman əli tyfəngilər jerlərində durdular. Qorqudan qı-  
tmıldanıa bilmədilər. Əli tyfəngilərdən biri aqılərək bunlarla joqlama-  
qa başladı.

— Kəblə Zijarət! Bu sənsən?

Səs Mahmudun səsi idi. Lakin kəbleji jeno jaşş təməja bilmədi.  
Qorqudan əsirdi.

— Bəli qadan alım. Xejir.. Ha coq sojuqdur, daldalanmaqa gəl-  
dim. Jaqışdı.

Mahmud onlaryıa qabaqındaça coməldi.

— Qəşəm daj!... Bəs sən hara... bura hara?

Qəşəmin dili dutulmuşdu. Bir sez danışa bilməjirdi.

O birləri də bunlaryıa devrəsini alaraq coməldidilər.

— Hə... A balam! Burada nə edirsiniz? Bir bizi də agalı etsəniz..

— Bəlkə dykəni deşib oqurluq eləmək istəjirdiniz... Ha!

— Bəlkə bərk jaqı, səd... Mənimk ucyn jer aqtartırsınız...

Kəbleji ilə Qəşəmin əlləri tifrəjir və dodaqlarla soz dutmajırdı.

— Qalqın gedək! Biz sizi daldalandırarıq. Bu çyr məsolələri-  
niz olanda nə ycyn bir də gedib kooperativin dalınya deşirsiniz. Gə-  
lin... Mahmud əminiz sizə isti jer versin. Il uzunu girin, icində jasa-  
jıyın. Indi bu saat mən sizi ora apararam. Bir az qızınlarsılyız, çən-  
nətlilik usaqı çənnətlilik...

Әşraf, Səlmanla Nijazini kənt şurasılıyın qarışs aqzında  
tapdı.

— Uşaqlar—dedi.—İşlerin hamıısı өз jerindədir. Kooperativdəki mallarıñ hamıısıyla daşlaşdır kəblejigilə. Onlardan arxaçıñ olundu. Indi buradaklarıñ daş-baş eləmək lazımdır. Nijazi qılıñ qollarınyñ cirmələjərək.

— Bəs neçə olsun... Sündüraq—dedi. Əşrəf onu əlib saqladı:

— Sus... Javaş... jaqış javaşımışdır. Milis-zad gələr. Mən işi dýzəltmişəm. Qardaşımı jalvardılm, gedib Soltan emidən acarş cırpışdırdı.

— Bəs dýzəlməz dejirdin?

— Dyzəldi kişii. Acar çıbımdədir, aständı... girin icəri. Mən, qarşı aständı qalıb şybho əməla gətirməmək üçün cəldən baqlayıb qaraul ekeçəjəm. Siz qurtaranı kılıb qarşılp iki dəfə taqqıbdadın mən acharamı... daşlıarıq. Ançaq jubarımajasıñız ha.. Səhərə cekər, jaşış olmaz. Kəbleji evdə gozlajır.

Nijazi axmaq-axmaq gylərək soruşdu:

— Mallar neçə malıbdır?

— Mala sez joqdur. Ingilis malıbdır. Kəbleji dejir ki, biri 50 manata uçuzdur.

— Jaşış ac gorək..

— Joq... Tyfəngi təmə ver, sonra icəri girin. Mən burada tyfəngsiz dajana bilmərəm.

— Jaşış al... Bu da tyfəng.. Ançaq ac qarşılp...

Əşrəf kənt şurasınyñ qarşısyń acıb. Səlmanla Nijazi icəri girdi. Əşrəf, tez cəldən qarşılp baqladı. Jaqış kosılmışdı. Javaş-javaş səhər kyləjı osirdi. Kəndin ajaqında bir dəsto qaraltı gərgynyrdı. Onlar jaqınlısdırdı. Əşrəf ajaqa qalqıb. Soltan qaralımbı və jaqışdan İslənləndi. Carıqların bir batman gələrdi. Əşrəf gylərək rəcəbdədə:

— Hər şey hazırlıb Soltan Əmi!... Həriflər icəridədirler. Jaman tələjə salmışam.

— Səs çıxarma... Qoq icəridə qalsınlar. Ançaq hamııtmız gərək qaraul çəkək ki, cıqıb qacmasınlar. Əllərinde silahları varmı?

— Joq əşii.. Coqdan aldım. Onlarda silah olsa burada dajamamaq olar?...

Gynəş tezden cıqıb jeri qurutmaqa başladı. Kənt, bajrama maxsus bir qırmızıbzıqla bəzənmişdi. Evlərin onyndən japräqlənməş aqalarlar, bajraqlar, şiarlar asılımlısdı. Qomsomolcular junqsturm formasınyñ, ajaqqabıklär gejərək dolaşdırdılar.

Həmçün, aqşamkı hadisələrdən, kəbləjinin, Qəşəmin oqurluq edər-kən dutulmasından danışdırdı. Kənt şurasınyñ qabaqında böyük bir jöfənçəq vardi.

Həmçün bura jöfəldi. Soltan Əmi:

— Joldaşlar—dedi.—Sınıfi dvşmənlərimiz, bu gyn bizim sənlijimizi daqıqtımaq və qomsomolcularımyzın paltaclarınyñ oqurlamaq, kooperativi, kənd şurasınyñ jandırmaq istəjdilər. Lakin onlar buna

myvəffəq ola bilmədilər. İkisini oqurluq zamanı dutduq. İkisini də bu saat sizin gezinyzyn qabaqında dutub lazımi jerinə gəndərəcəjiz.

Iki əli silahlı adam qarşılp acıb.

— Joldaşlar!... Aşşam burada mal var deyə oqurluqa girmiş iki alverci, bizim joldaşlarımyzın biri tərəfindən cəldən qıbıllanaraq həbs olunmuşdur. Onlar bu saat icəridən cıqacaqlar.

Əli tyfənglilər icərini aramaqa başladılar. Səlman və Nijazi şqaşın daşında əsirdi. Onların rəngi aqartıb və qaşlar çatlıyısdı.

Çamaatın qəhəhəsi altında cələ cıqardılar. Başlarınyň aşaqı salaraq iki tyfənglinin qabaqında getdilər.

Qomsomolcular jeni paltalarıla kəntdə gəzirdilər. Qolxoçular gynyn qabaqına dýzylərək əhvalatı danışdıb gulyrdılar.

Goranlıb kəndi jaşıllanımyıldır. Aqaclar jeniçə japräqlənməşdi. Kəndin ortababı sajılan Əşrəf, uzaqdan Məhəmməd əminin gəldiğini gərərək dajandı. Salamlasdılar.

— Məhəmməd əmi! Mən jenə ərizə verimmi? Jenə dəmi rədd edəcəksiniz? Mən ki, qolcomaq qırıruq olmaqdan əl cəkmisiş. Əzynız ki, gordonyz.

Məhəmməd əmi məsələjə jaqıandan bələd adam kibi danışdırdı:

— Əşrəf—dedi.—Mən bilirom. Sən qolcomaqlara qırıruq olmadın. Onlar bytyñ dyşmənlilərinin ystyny acıbı, gəlib bizo xəbər verdin və onlara edilən mybarəzədə sən də jardım göstərdin. Əzyn də ortababsan! Indi bir az daha calış. Əzynız qolxoçulara tanrı... joqsı bir gyl ilə jaz aşılmaz ki?...

Goranlıb kəndi 28 Aprel bajramınyň coq təntənəli kecirdi. Qolxoza bajramı myunasəbatılı 5 joqsı, iki ortabab daha daxıl oldu.

Bir maj gyny bojyk bir jöfənçəq dýzəldildi. Əşrəf qolxoçuları əhvalatı bir də sojlədi. Onlar gylməkdən jorlutmajırdılar. «Kopok uşaqlar» dejərdilər, «jaman tələjə dyşdylər. Bizimiz zarafat eləmək olmaz».

### Sual və təpşiriyətlər.

1. 28 aprel bajramınyň kecirmək üçün qomsomolcular nə çyr hazırlımyıldular? Onlar, bajramda nə edəcəklərlər?

2. Kəbə Zıjarət, Salman, Nijazi nə çyr adamlardır? Onlar Şura hökymətin sevirdilərmi? Nə üçün qomsomolcuların bajramınyň pozmaq istəjdilərlər?

3. Kəbə Zıjarət, Salman və Nijazini işgiliba dysinə edən nə idi?

4. Əşrəf kimdir? Onun tərədddydə nədə idi?

5. Əşrəf nə üçün kənt şurası tərəfə kecir? Onu Şura hökyməti torfüne cəkən nələrdür?

6. »Divardakı kolgalar toplanaraq iri gara bir kolga dýzəldilər» sozy ilə miyallif nəji anlatımaq İsləmisişdir?



S. Vuroquz.

### **Rot front.**

Gozlərim sənçələrkən bu bajraqın rənginə,  
İcimdə dalgalardan gurultu qopdu jenə...  
Bu bajraq ki, yiyqsız dənizlərdən kecərək,  
Dutuldu gyllələrə qızlı qanlar icərək.  
Şrapnellər otyrkən saçından və solundan,  
Bir coq dojışdən cəqdbə, qajıtmadı bolundan.  
O, dolaşdı Berlinin soqaqlarında bə'zən,  
Havasında bir olym, bir də ajrıbəq gəzən,  
Gecələrin qoşunda dalgalandı bu bajraq  
Şe'rim inandırmasa, gel onun rənginə baq!  
O bajraq ki, rəngi qan, varlılıq qəlibi qandır,  
Miljonlarıñ əlində bir jenilməz qalqandır.  
Mənsəb dəlinçə deñil, haq aqtalar dynjada  
Aq sachı kecmişləri salsañ bir az da jada.  
Haq verəsan sezymə,  
    ki, jer yzy,  
    Sozyn dyzy,  
İki dyşmən çəbhədən gorynmədə gozymə  
    Haq veriniz sezymə.  
Bu bajraqdan oqudim sahildəki qanlarla,  
Sajıb sona jefturdum evnalişsəz qurbanlarla,  
Bu bajraqda çanlanır bir son açıb dynjası  
Qızılıbbunda dul qalan insanların rojası.  
Fahislik, jazıqılıq, sonra bilməm ki, nələr?  
Jol ystydə titrəjən aq saqqallı cənələr...  
«Insaf edin! Ol dütün! Mən issizəm!»—sezləri.  
Aqlamaqdən kor qalan bir ananın gözleri.

Çəbhələrdən qajıtmış, tək qollu qahramanlar,  
Kitablara dysməmiş qanlı qorqunç zamanlar,  
Hisli, nəmlı, qaranlıq padvallarda jaşajan,  
Əmrym aqyrıqçılıq eż cijnində daşjan,  
İşçilərin adəndən bir elcidir bu bajraq  
Şe'rim inandırmasa gel onun rənginə baq.  
Bu bajraq ki, yiyqsız dənizlərdən kecərək,  
Dutuldu gyllələrə qızlı qanlar icərək,  
O gərdi eż gejsyny bombaların səsine  
Gəlib cəqdbə nihajt Şuralar əlkəsinə.  
Bizim bu qızlı Bakı aldı onu qojnuna,  
Qardaşlıq əllərilə sarılırkan bojnuna,  
Bü qayılmaz pejmən uezlərdən gərdylər,  
Avropanıñ, Asyanıñ kəpəkləri hyrdylər,  
Indi bu bajraq gəzir əldən-ələ dölanıñ,  
Mil dyzynyn, Muqanıñ pambuqlarla suhanıñ.

Jarış gedir Şəkidə,  
Lənkəranda, Ləkidə,  
Qazax, Gəncə, Qarabaq,  
Bir coq dərə, bir coq daq,  
Indi durub yz-yzə,  
Geçə dənyr gyndyzo.  
Gynlər kecir aqaraq,  
Veriləçək bu bajraq,  
Birinçilik qazanan,  
Bir qolxoza şybəsiz  
Bilirsınız bunu siz.

O bajraq ki, yiyqsız dənizlərdən kecərək,  
Dutuldu gyllələrə qızlı qanlar icərək.  
Şrapnellər otyrkən saçından və solundan,  
Bir coq dojışdən cəqdbə qajıtmadı bolundan.  
Ystydəki o jumruq işyanı simvoludur  
Bir işjan ki, tarixdə qurtuluşun joludur.  
Ordusunu cəkirkən jazdə genosse Telman,  
Halqalı zəncirlərin qırıldıqçılıq bir zaman  
Berlinin kəlləsində sancılaçaq bu hajraq.  
Şe'rim inandırmasa gel onun rənginə baq!

### **L Y A T.**

*Rola—juqu.*  
*Pelman—and.*  
*Simvol—isaro, əlamət (rəmz).*  
*Genosse—joldas (almancı).*  
*Tolman—Almanja Kommunist fırqəsi rəhbəri.*

Sual və tapşırıqlar.

1. Bu şeir hansı vəznlə jazılımsızdır?
2. Şeirin on dörf həçalı olduğunu nədən bilmək olar? Ummumijjətla bu çyr şeirlərin necə həçalı olduğunu nə ilə tə'lin-ətmək mymkyndir?
3. Seiri qəsəmlərə bolmək mymkyndirmey? Qızlı bajraqın mybarəzəsi şeirin hansı hissəsində təsvir edilmişdir?
4. «Rote-Fane» bajraqının bizim sosializm quruluşumuza nə kibi jardımy olmuşdur? Bu şeirdə göstərilmişmi?
5. Şair nə ucun hər zaman bajraqın rənginə bəqmaqə işarə eləjir? Qırmızı rəng nəjiu nişanlıdır?
6. Bu şeiri özünüz nəql edərək jazın!



M. Myşiq.

### Çəvəi dajъ.

Fantan.

Sonsuz uqultular arasında bir  
Gejlərə baş cəkən buruq titrəjir.  
Sarpaq işcilərin tərpənişindən,  
Dənmış bir dalqalı dənizə mə'dən.  
Hərəkət ətrafda fırıldına kibi,  
Hər kəs həjəçanda, buruq əsəbi.  
Bu dərin qujudan fant'an ki, vurur,  
Cilənir boşluqa bir sisli jaqmur.

Jerin damarları sorur bu fantan,  
Buruğun başına vurur bu fantan.  
Buruğun çevrəsi bulaşır neftə,  
Jerdə çohər aqyr su kibi myftə.  
Buruq haraj cəkir qəlbində mətləb  
Buruq deyşcylər eləjir tələb  
Hər kəs bir iş gəryr qalabalıqda,  
Bir janqınlı qorqusu var aralıqda.

Mə'dənin nasoslu dəstəsi gəlir,  
Gurultu daha da artır, yüksəlir,  
Bunlara həvalə olunmuşdur iş,  
Vardır buruq sarı bir ilərləjış.

Gurultu dəhsəti, janqın lərzəsi,  
Salmışdır hejrətə, xəvfə hər kəsi.  
Lakin kimse işdən geri qalmajır,  
Kimsədə donuqluq fələ olmajır.  
Quju vulqan kibi icindən janır,  
Nə bir aram dutur, nə bir dajanır.  
Quju arslan kibi aqzınpıx asçır  
O bunu, bu onu qovlajıb qasçır.

### Çəbi İşdə.

Daha ilk baqışda zirəliklə edən  
Qaşınpıx cataraq, ileri gedən,  
Saqnaq arasına soqlan Çəbi  
Atılxı çəbhəjə bir əskər kibi.  
Ma'dəni bir elym qorqusu alıx  
Qorqu vüçudlara vəlvələ salıx.  
Çəbinin qojnunda bejytən kytłə  
Çəbilə birlikdə boj atan kytłə  
Qoymajır Çəbini bu jyryşdə tək  
Atılxı ki ona eləsin komək.  
Jyrəkləniş girir hamıx buruoxa  
Hamıx hejran qalıx bu coşqunluqa  
Bu jyryş bir hycum marsı kibidir,  
Beşillik planları bir tələbidir.  
Mə'dəndə coqalıx qyvvə getdikçə  
Jardım dalgaları, cevrilir gycə  
Çəbinin bu halıx, bu çəsarəti  
Toplaçıx bir jerə bytyn qyvvəti...

Buruox qorquludur; işoilər ibudur.  
Qojunun aqzınpıx probqa vurur,  
Fantanınpıx onyny tezdən alılxarlar,  
Qompressor qojur, işə salılxarlar  
Həjəçan, fırıtxa, işgəncə, qorqu  
Dejildir jaşamaq jyngyl bir ujqu  
Birdən uqoltusun kəsir buruoxun  
Olmajır əsəbi, olmajır coşqınpıx  
Artıq o qara su, borudan aqıx  
İnsan damarsından sanıx qan aqıx.  
Saqnaq arasından, dəhsət icindən  
Fırıtxa qojnundan, vəhşət icindən  
Çəbi hynərinı göstərib cıqıx,  
Onun yzy aqdxı, alıx asçıqdır.

— Baqladıq!...  
Fərəhdən coşur işciler  
Çəbinin ystynə qoşur işciler  
Alılxar—baqaraq bu mənzərəjə—  
Uzyk qaşx kibi onu devrəjə.  
— Aj Çəbi! Fantanı neçə baqladınx?  
Gərək qəzətlərə jazılsın adınx.  
— Onu deməzlər ki...  
— Bah cək ezymy!  
Bir başqası ona dutub yzyny  
— Saq ol, Çəbi dajı!  
— Sən də coq saq ol!  
— Aj balam kişijə bir jol verin, jol!  
Qojun bir az getsin,  
rahatlıq etsin.

Çəbini mən gəzəl təsvir etmədim,  
Inçə noqtılara coq da getmədim.  
Parlaq zərbəcidir mə'dəndə Çəbi.  
Şadlanılx hər işə gedəndə Çəbi.  
Ondan iibrət alıx, işdən qacanlar,  
Tənbəl iqlimlərə jelkən acanlar  
Mə'dəndə hər zaman ismi anılx.  
Mə'dəndə birinci adam sanılx.  
Əmək qahramanı adınx almış,  
O jalılx mejlini zəhmətə salılx.  
O jalılx gycənir, iş qyvvəsinə  
İşciler səs verir onun səsimə.

### Çəbi kimdir?

O daim çəbhədə hazırlılx—hazır,  
Onun yc zərbəci dəstəsi vardır,  
Bojlə fantanılxar coq gərmışdı o,  
Bojlə buruqlılxar coq girmişdi o,  
Coq dinləmiş bojlə gurultuları  
Bu jolda ejləmiş omryny jarıx  
Çəbi—neft uqrunda calışan Çəbi  
Hər dyrly zəhmətə alıshan Çəbi  
Çəbi məhsulatıñ gycənməsində  
Proqramın artıq edənməsində  
Ilk adımx atılxılx eż dəstəsilə  
Vurub hər əngəlin yzynə sillə  
Olmuş dəstəsilə mə'dəndə rəhbər  
Olmuş mə'dəncilər dilində əzber.

### Fantandan sonra.

Qorqu yrəklərdən gedir bysbytyn  
Cəkilir otaqda maxorqa, tytyn.  
Jarlım saatdər ki, dəstə dinçəlir  
Rahatlıqdan sonra, dujqu incəlir  
Ortalıqda şirin danışsq gedir,  
Bir gənc bir qoçejə zarafat edir.  
Bu halda ma'dənin mydiri gəlir.  
O bayaqkə kibi dutqun dejildir.  
Sevinçdən parlajan gozləri vardır,  
Uzyndə məsərrət izləri vardır.  
— Saq olun joldaşlar! Sizin işiniz  
Bizə gestordi ki, açız dejiliz.  
Gələçək beşillik planları da  
Başqa sahələrdən, qalmajıb arda!  
Bojlə fantanlarla ədəməlijiz  
Əlkəja şərəfdür sizin işiniz  
Fəqət təhlükəsiz dejil fantanlar  
Ona Çəbi kibi dənməz insanlar,  
Polat iradələr gərəkdir, fəqət,  
Hər kəs almalıbdır Çəbidən iibrət—  
Çəbi vyqarlıydb, yzy gylyrdy;  
Sijah neftə calan gəzy gylyrdy.

### L Y Q E T.

Həvala—tapşırma.  
Larza—üträjis.  
İsgəncə—əzijət.  
Məsərrət—sadıba.  
Sijah—qara.

### Sual və tapşırıqlar.

1. Çəbi daňı pə ucun əmək qəhrəmanlı adınp alıňşdər?
2. Saïr bu şeirində Çəbi daňınp bu qəhrəmanlıqınp pə çyr təsvir etmişdir? Çəbi daňı fəntan atan qünuja pə kibi kəmək edir?
3. Çəbi daňınp bürüqə gəlməsi bytyn işcılərə pə ucun çəsarət verir?
4. Bu şeir hansı vəznə jazılışdır? Həçəsən tə'jin edin!
5. Bu şeiri həkajə şəklində naqqı edin və jazınlı.



C. Çabarlı.

### Jeni kənt.

(«Almas»dan).

— Qoj gomylsyn topraqa  
Əski kənt, onun əski jaşayış  
Cyryk aqas xışlatıp...  
«Jeni kənt»-də jeri darar  
Dəmir dişli kotaňlatıp  
Gycly dəmir dişləri.

(Myxtəliif tərəfdən tok-tok səslər eşidillər.  
Sankı telefonla danışıblar).

— Allo-allo..... Jeni kənt,  
«Jeni-jol».

Baş mərkəzdir danışır.  
Bu gyn səhər bytyn bolyk  
Qızıly topraq dyzyny  
Başdan başa şumlaşın.

- 2 - n ç i s e s — topraq das! udýr.  
1 - n ç i s e s — Maşın saňı daşlarınp cıqarsın.  
2 - n ç i s e s — Su coq uzaqdər...  
1 - n ç i s e s — Kəmər cəkin, mator qojun, quruluğu suvarsınp.  
2 - n ç i s e s — Bolyk işə hazırlırdır.  
Ej maşıncı, matorlara benzin tok,  
Carxlarınp gozdən kecir,  
Jyryş ucun hazır dır.

**1 - n ç i s e s**—İş başına gendorilir  
Altı nasos, dört motor,  
On dört traqtör.

(*Qızıqlar maşın jyryşyny jamsılaşaraq kectr ve oqujurlar.*)

taq-taq, taq-taq,  
Ej maşynсы аյып бақ,  
Carx onyndə daş jatır.

**3 - n ç y s e s**—Hej topraqlı təslim ol!  
Sənə qarşы jyryş var.  
Maşınlara od buraqın,  
Vuruş var, ha vuruş var.

**G u r b i r s e s**—Hej, sən insan ooplı,  
Cərcivəndən jan cıqma.  
Mənim bu bərk alnımla  
Dejışmyşdyr əsrər.  
Mənim qojuum məzarlıqda  
Alt qatlımda ujujur.  
Məljonlarla əsirlər.  
Hej insan, dinç otur.  
Mənim gojsym daşdanlır,  
Sənin açız əllərin  
Əsrlərçə cəhəmliş  
Mənə ystyn goñməniş  
Mənə qarşy dummatış...  
duramaz...

Sənin aqac xışlagın  
Mənim daş qollarıň  
qıramaz....

(*Coçuqlar oqujaraq kecirlər.*)

Taq, taq, taq, ej maşynсы айып бақ  
Carx onyndə daş jatır

**2 - n ç i s e s**—Ajyl topraq, bizi tanı,  
Sənə qarşy jyryjən  
O gordiyin  
Cyryk aqac xış dejil.  
Mədənijjat əbaqında  
Artıq jazdıl, qış dejil.  
Sənə qarşy jyryjyr,  
Bir vuruşda qajaları  
Jaýb dyzo qatanlar.  
Od pyskyren traqtorlar  
Dəmir qıran  
dəmir qollu kotamlar.

Ajyl topraq, bizi tanı,  
Biz dejiliz sənin, dynən  
Sajmadıqın açızlər,  
Bizə təslim olmalıbdır:  
Jerdə—sular vo topraq,  
Gejdə—aj vo işləzələr.

(*Coçuqlar maşın hərəkətiň hyçum edər kibl kectr ve oqujurlar*)

Taq, taq, taq, taq...

**2 - n ç i s e s**—Hej topraq,  
Təslim ol!  
Sənə qarşy jyryş var.  
Maşınlara od buraqın  
Vuruş var ha,  
Vuruş var!

**K e n t l i l e r**—Biz sizi məşidlərin kynçyndən  
Ortyklərin altından,  
Toz topraqın icindən  
Hec bir şejə jarəmajaq,  
Cyryk xışlar ardından,  
Joqsulluqdan, açlıqdan  
Jeni kəndə cəkiriz.

**S e s**—Orda jeri şumlaşaq  
Dəmir okyzlər, atlar,  
Polatlar, polatlar,  
Orda həjat quraşaq  
Od gedisi traqtorlar  
Gyçly dəmir qanadlar.

(*Yumumi aləngə ujuşuq olaraq Almasın son sozleri eşidilir.*)

**A l m a s**—Hej sən,  
Əski dynja təslim ol!..  
Sənə qarşy jyryş var,  
Maşınlara od buraqın,  
Vuruş var ha, vuruş var!

#### L Y Q I T.

Mazarlıq—qəbristan.  
Əsr—jyz II.

#### Sual və tapşırıqlar.

1. Bu şeirdə danışan səslərin arasında jenl mybarlıq insanları və topraqın səsini bir-birindən ajırgınbz.
2. Hycüm edənlərə topraq nə çavab verir? Topraqını bu çavabın doğrumudur?
3. Bu şeirlə nəşr halına cevirlən.



SEJID HYSEJN.

S. Hysejn 1887-ci ildə, Bakıda bir dənizci ajiləsində anadan olmuşdur. Dört-bes yaşında ikən atası olnys; babası, Mırsadıqın həməjəsi altında bejymışdır. **Mıntəzərən təhsil gərməmişdir.** 1912-ci ildək bir çox qəzetlərdə myrəttib sifətiş calışmışdır. Xəstəliyinə görə, nihayət myrəttiblikdən əl cəkmış, lakin mətbuatın tərk etməmiş, 1926-çü ilin axırmına qədər myxtalif qəzət və məcmuələrdə mysolih, buraqlı, jazlıçı, mydir, baş myhərrir sifətiş işləmişdir.

Aprel inqilabından sonra Bakıda iki dərəçəli məktəblərdə, texnikiyumlarda dil və ədəbiyyat myəllimlili etmişdir.

Sejid Hysejn, jazlıçıq fəaliyyətinə daha myrəttib ikən, 1908-ci ildən başlamışdır.

Aprel inqilabından sonra isə ilk «Gilan qızı» adlı hekajəsi cap edilmişdir. Sejid Hysejn, bundan sonra mevzuu sosializm quruluşundan, türk qadınlıqının azadlıqlarıdan, ajılı məsələlərinən alınlı şəxslər və qolxoz həyatından bahs edən «Kəlgə» pjesini yazmışdır.

## Onun oğlu.

Onlar iki qardaş idilər.

Boylu Mirzəqədir 1905-ci il inqilabından başlajaraq əzyni təpəmişdir. O, milli mətbuatda ara-sıra nəşr etdiyi məqalələrlə; xərijə və məarif çəmiyyətlərindəki fəaliyyətilə; Bakı bələdiyyəsində mənsub olduğu türk və mysoliman xalqının mənafəini müdafiə edən hə-

rarətli cəqşşalarılə iyksək təbəqə arasındada bejyk şəhrət və nyfuz qazanmışdır. Onun adı hər məclisde cəkilər, hər jerdə ona ehtiram edilərdi.

Kiciji Nəsirə isə kimsə e'tinə etməzdidi. O nə ədib, nə myhərrir, nə də çamaat xadimi idi. Əməlli-başlı savadı və təhsili də joqdu. Onu jaşınpız Mirzəqədirin qardaş deyə tanışdırlar. Adı hec jerdə cəkiləməzdidi. Əzy də kəndi mevqeini bildiyi üçün içtimai jərlərə getməkdən qacar və sez sejəməkdən cəkinərdi. Ehtiyat edərdi ki, jersiz japaçaq bir hərəkəti və mevqe'siz sejələjəcək bir sozy ilə qardaşının nyfuzunu xələl etirmiş olsun.

Mirzəqədir bir kybar həjatı jaşayırdı. O, hər zaman bejyk adamlarla durub əjləşərdi. Bu sajdə əzynin həjat və mösiatını də tə'min etmişdi; şəhərin mərkəzində iki qatlı evi, mətbəəsi, bejyk bir kitab maqazası vardı.

Nəsirin isə hec şəji joqdu. Bir iş və sənət ardınca da getməmişdi. Bejyk qardaşının ona həvala etməkdə olduğunu xüsusi işləri o qədər coq olurdu ki, aqşamadək ancaq onları on əhdəsindən gələ bilərdi. Gah ev işlərini gorər, gah maqazada kənar şəhərlərə gondorılışək posilqlarla hazırlar, gah postaxanaja iyjyrərdi. Boş vaxtında mətbəədə kecirərdi.

Nəsir nə qədər ki, coçuq idi, aqılı bir şej kəsməjirdi, əzyn qardaşının vycudılə bəxtijar sanır, onun şəhrət və sərvəti əyinərdi. Mirzəqədir onun üçün jaşınpız qardaş olaraq qalmamışdır. Həni zəmanda onun hamisi və vəlilihyyə-məti idi; cünki onun evində jaşar, onun sıfrasında jemək jejerdi. Fəqət bir qədər bejydykdən, gənclik yaşına catdırıdan sonra hiss etdi ki, hər zaman qardaşının əlinə başa bilməjəcəkdir. Əzynə də bir iş və sənət lazımdır. Bunaqlı barabar burasınpız da dyşsynyrdı ki, arqasında Mirzəqədir kibi bir qardaş vardır.

İllər bir-birini tə'qib etdikçə Mirzəqədirin şolrəti və o nisbətdə sərvəti artırdı. Əvvəllərdə mətbəəsində coq əski, jaşınpız bir cap makinası ilə jeddi myrəttib calışmışdır. Indi isə onun son sistemdə dərt bejyk cap makinası, ajrıçə cilidxanası, vardı. Hər aj maaş çədvəlinin tərtib nömrəsi (50) rəqəmini təçavuz edirdi.

Nəsirin halında isə hec bir dərişiklik yoq idi. O, bytyın əvvəlki kibi ora-bura jortan; gah evdə, gah maqaza və mətbəədə çalışan; işinin, ixtisasının adı bulunmamış və qardaşının əlinə başan Nəsir idi.

Mirzəqədir evlənmişdi. Nəsir hələ subaj idi. Hər iki qardaş bir dəmən altında jaşar, bir hissə mytəhəssis olurdular. Bojjygyn kicij iltifat və mərhəməti, kicijin də bojygə qarşı ixlas və horməti var idi.

\*\*

1915-ci ilin paýzı girmək yzrə idi. Çahan myharəbəsinin bytyın siddətilə davam etməsinə, bundan dələjə məmləkətin hər tərəfində

ərzaq qətləqə və bahalıq başladıqlarına bəqəmajaraq, Mirzəqədir jaj fəslini əz rəfiqəsi Həçər xanımıla mə'dən sularında istirahətlə keçirmiş, bir həftə əvvəl qayıtmışlardı. Onlar Bakıdan getdikdən sonra Nəsirin həjati cətinliklə kecmişdi. O, əzlyiyində əlli qərara gəlmışdı ki, evləniləv ev-eşik sahibi olsun. Gəzyny qardaşının sıfrasına tıkməkdən qurtarılıb əz cərəjini jesin.

Bir axşam Həçər xanım uzyunu Mirzəqədirə dutub dedi ki:

— Xəbərin varmı? Nəsir evlənmək istəjir!

Nəsirin evlənmək istəməsi olduqça təbii bir hadisə idi; onun jaşı ijirmi beşinci atlamaşdı. Burası Nəsirin Mirzəqədir də bilirdi. Bildiji halda o, bu xəbərdən məmənun olmادı. Sankı ona aqır bir təklif edildi. Qaşlar şatıldı. Dysynməjə başladı. Bu, səbəbsiz dejildi.

Nəsirin evlənməsi ucyn hər şejdən əvvəl para lazımlı idi. Onun məyəjən bir maaş və mədaxili işi idi ki, parası da olajdı. Bu surətlə evlənənək xarçınla tamamilə Mirzəqədir vermiəli olacaqdı. Bununla barabar Nəsirə evləndikdə ajryaça otaqlar lazımlı idi. Mirzəqədir evindəkəi kirajcılardan hec birini dəşərə cəqara bilməjəcəkdir. Myharəbə zamanı olduğu ucyn bu barədə yimmi bir qanun da var idi. Bu halda Mirzəqədirin gycy jaňılpız əzynə cata biləcəkdir, jə'ni dutmaqdə olduğu beş otaqın ikisini, ən nihayət birisini Nəsirə verməli idi. Bu iş onun səliqəsini pozurdu; hansı otaqın ona versin?... Jemək otaqın verə bilməzdi. Salona da doquşmaq mymkyn dejildi. İş odası, jataq odası habelə... Olsa-olsa beşinci otaqın ona verə bilərdi. Halbu ki, buna da «coçuç otağı» adı veriliirdi. Hər nə qədər onlarınp coçuqlarla işqələsə da bu, myvəqqəti bir zaman ucyn idi. Bir necə il sonra körpə coçuqlar onlarınp ajiləsini şənləndirəcəkdir. Bu coçuqlarla ezlərilə bir otaqda jatırmaq tərbiyəjə jaraşmajan bir hərəkət olardı. Başqa otaqlara jerləşdirmək evinin səliqəsini pozaçaqdı.

Demək Mirzəqədir, Nəsirin evlənmək xarçınla vermeklə işin icindən cəqara bilməjirdi. Əz istirahətini pozub otaqlarını birisini də verməli, ilavə olaraq ajiləsini kecindirə biləcək bir maaş da tə'jin etməliidi.

Bunlardan kecdikdən sonra ucunçy bir çiħət də var idi. Burası Mirzəqədiri daha artıq dysyndyryrdı.

Nəsirin evlənib ev-eşik sahibi olmaq istəməsi, tamamilə Mirzəqədirin hesabına, daha doğrusu zərərinə idi. Mirzəqədir əzynyn istirahətini, ajla saadətini, kicik qardaşılıq gərək bəlyşə idi. Belə bəlyşmək ona əlverişli dejildi.

O gynyn sabahı Mirzəqədir mətbəəjə gəldi, baş myrəttibə tapşırıb ki, Nəsiri bir myrəttib kibi calışdırıb və hesabdara da sejleddi ki, ajda ona qırq manat/hesabılı maaş jazzınlı. Əzyn də jaňına caqılgıb dedi:

— Sənin evlənmək istəməjini bir söz deməjirəm. Hər aj aldığın maaş topla əz iqtidar və qyvvənə gərə hərəkət et... Mən də sənə azdan, coqdan jardım edərəm.

Mirzəqədir ilavə olaraq orasınp da bildirdi ki, Nəsir evdə onun qardaş isə də həjatda, xysusilə mətbəəsində qardaş dejildir, o jańılpız bir myrəttibdir.

Nəsirin təsəvvüry tamamilə başqa idi; o, elə zənn edirdi ki, Mirzəqədirlə hər şejde qardaşdır. Kicik jaşdan onunla barabar calışmış, onun gəstərişilə hərəkət etmişdi. Qardaşının nyfuz və hermati ehtimal şəxsi istədədən səjəsində olmuşdu: Sərvət və devlati isə, əz zəhmətilə hasil olmamışdır. Bu sərvətin icində əzynyn də bir parca haqqı vardır; cunkı indi on il oлardı ki, bir qəpik almadan calışır, onun maqazası və mətbəəsi ucyn çan jandırırdı.

Nəsir qardaşının, onun barəsində jadıqıb hərəkətdən və əlaqəsindən, ehtimal, razı dejildi. Buna bəqəmajaraq o, əz naraçlıqınp kimsəjə acıb sejlepəjirdi. Neçə olsa jenə qardaş idi. Başınla aşaçın salıb mətbəədə «qassa»<sup>1)</sup> qabaqında işlərkən dysynərdi ki, Mirzəqədir burada onun aşaçın və salihkarla olsa da evdə jenə qardaşdır. Bunun ucyn o, əz kicikliyindən qalmajır, ehtiramınp jenə əvvəlki kibitə saglajırdı.

\*\*

Oqtıjabr inqilabı Mirzəqədirin sakit həjatınp, qardaşının ona qarşısında ehtiram və səmimiyyətini pozdu, iki qardaşın fikirləri, tələqqiləri bir-birinə uşqın gəlməməjə başladı.

Nəsir ki, hec bir vaqt Mirzəqədirin sozündən cəqməzdə; o da, bə'zi içtimai və siyasi məsələlər haqqında bəjani-əşkar edir, o da mə'lum fikirlər yzərində ləhinə və əlejhinə olmaq yzrə səz sejlepəjirdi. Hələ bə'zi vaqt əz fikrinin yystyndə duraraq bəjyk qardaşılıq mybahəsəjə də girişirdi.

Mirzəqədir «Milli qomitə»nın yzvy idi. Nəsir isə bu qomitənin təşkilinə qanunu bilməjirdi...

— Sizi kim secdi? Millətin sizdən xəbəri joqdur... Bu surətdə adınpızın yzərindən «milli» kəlməsinə qaldırmałsınız—dejirdi.

Bunum myqabilində Mirzəqədir məntiqi çavab vermekdən cəkinir, hər bir barədə əzyndən aşaçın bulunan bir adamla qardaş belə olsun mybahəsə etmək istəməzdə. Bə'zi vaqt Nəsirin bu kibi cəqəşlərinə qarşı əsəbiləşir, dejirdi ki:

— Sən axmaqsan! Səndə belə işləri qanıb dərk edəcək baş hələ joqdur...

Meclisi-myəssisan seckilərində xalq sijasi firqələr ətrafınp toplaşdırıb Mirzəqədir «mysavat» firqəsinə jazlıdı. Adı namzədlər çərgəsində var idi. «12» nymrəli sijahınp atəşin bir tərəfdarı oldu. Nəsir isə «hymmət» firqəsinə jan almışdır. «5» nymrəli sijahınp mydafeə edirdi. Onun bu halı Mirzəqədiri daha da aqşalandırdı.

1) Hyrufat qutusu.

Bu hadisədən sonra onları arasında daha coq dəjdil. Bir-birilər artıq goryşməz oldular. Indi onlar iki qardaş deyil, aqə ilə nəkər, sahibkar ilə əmələ, mətbəeci ilə myrəttib idilər...

卷之三

1918-ci ilin əvvəllərində Zaqafqasianın sijasi vəzijjəti coq qarşılıqlı şəqdə. Qyvvətli mərkəzi bir hökymət işlədi. Çəbhədən qajıdan saldıcları, başlıca pozuq hərəkətləri bolhranıb daha da artıqlırdı. Hər tərəfdən müxtalif qyvvətlər və tək-tək şəxslər baş qaldırılmış və mevqea hakim olmaq istojirdi. Bu zamanlarda Tiflisdə Zaqafqasianın sejimi açıldıqından bir Meçlisi-myəssisan yzvy sıfəti Mirzəqədir oraja getməli idi. Fəqət evini və ajiləsini, xysusən ticarət işlərini kimə tapşırımlaşdı. O, Bakınpn gələcəğini jaxışlı gərməjirdi. Buraada bir fırıldına qopşaqlıdı. Carası hər jerdən kəsildi. Nəsimi janınpa caqırıldı. Məqsədi ajiləsini və xysusı işlərini ona tapşırımaqdı.

Mirzaqadır dysynyrdy ki, sijasi məsləklərimiz başqa-başqa ol-  
sa da, xatti-hərəkətimiz bizi bir-birimizdən ajyrsa da, biz jenə də qar-  
daşlıq. Bərk ajaqdə bir-birimizə lazımlı olarlıq. Buñun ucun yzyny  
Nəsirə dutub dedi:

— Men öz işlərimi və ajılımı qardaşım olduqun üçün sənə tapşıraraq gedirəm. Bir hadisə yz versə hansı qıjmətə olursa-olsun məqazə və mətbəəni myhafəzə edərsən!

Nəşir, qardaşının ona etdiyi bu təklifi anlaja bilməjirdi. Onun dysyncoşı tamamilə başqa idi. O təsəvvyr edirdi ki, biz qardaş da ol-saq, siyasi əqidəmiz və gedoçajımız jollar bysbytyń ajrıldır. İqtisadi mənafeyimiz bizi bir-birimizdən alyrır, bizi dysmən mevqeində qojur. Bir cavab olmaq üçün dedi:

— Bir hadisə yz verdikdə ehtimal ajiləndə gəzim olar. Maqazalar və mətbəələr isə tənənə tapşırıb xatırçəm olma. Mən onlara sənin yeycini mühafizə edəcək halda dejiləm.

中游

Mirzəqədir Tiflisə gedib Zaqafqasja sejimində iştirak edə bildi-  
mi və ja ozynyn mətbəəsindən və tiçərat işlərindən ajrula bilmədi?—  
Burası biza mə'lum dejildir. Bizim bildijimiz bir həqiqət varsa, o da  
1918-ci ilin başdan-başa tarixi hadisələrlə dolu olduqdudur: Bakıda  
əvvəl hökymət fəhlə, əskər, matros və kəntli nümayandələri şurasına  
keedi. Sonra burada daşnaq və saq es-erlərin jardəmili «Sentrə qas-  
pi» hökymət syrdy. Onun dəhənçə Bakıya Ingilis qyvvəsi gəldi. Ingilislərdən sonra türklər gəldilər. Sonra da ikinci dəfə olaraq ingilislər  
aqalıq elədilər. Ən axırdı 1919-cu ilin sonunda «musavat» hökyməti hökm syrməjə başladı. Bu zamanlarda biz Mirzəqədiri parlman-  
yzvi goryryk. Nəsir isə calışdırıb. Hökymət mətbəəsində gizli olaraq  
bolşevik intihənməsi cap etdiji ycyn, həbsxanada jatıldı. Bir il  
əvvəl Nəsir ilə evlənmiş rəfiqəsi Zivər xanım ərinin xiləsə yecyn bir

parlman yzvy sıfatılı Mirzəqədirə myraçəət edib açınpaçaqlıb haşırın  
ona təsvir edirdi. O da çavabında Ziyvərə dejirdi ki:

— Нәсir сәнин әrin isə, мәnim də qardaşымdır. O, vəqtilə mənim tevsiyələrimi dinləmədi. Millət və hökymət xaini oldu. Buna bəq-majəraq mən onu jenə də ata bilməjəcəyim. Geç-tez xılası, yecyn -ca-İlsəçaqam. Fəqət o bir qədər həbsxanada oturmalarıbdır. Bəlkə bu sa-jədə aqılıny başınya toplasın.

Mirzəqadır bu sözləri Zivərə dildarlıq vermək üçün dejirdi. Həqiqət halda o, Nəsirdənizar idid. Nəsir kibiqardaşın işyzi bardan batsa idi, yərəji aqrılmazdı; cunku acıqdan-acıq gəryrdy ki, Nəsir onun istirahət və səadətini əlindən almaq, onun rəhət həyatını pozmaq çəlşan «myzyrr» bir yinsyrdı.

本章

Bu tarixdən coq da uzun bir zamanı deñil, jalıñız altı aj kecmişdi. Mirzəqədirin bejyk umud bəsləjib arqalandıqıb noxymət dörət aj əvvəl syut edərək, bytyn səlahiyyəti tinqilab qomitəsinə kecmişdi. Onun mətbəəsi əlindən alıptış, maqazasını bytyn malları zəbt olunmuş, ilavə olaraq jaşadıqı otaqlarla da əli orderli fəhlələr daşındıqıb ucyn ezy, ajjilesilə barabar, oranın tərk etməjə məcbur olmuşdu.

Mirzəqədirin bytyn əski tənəş-bilişləri öz gynyndə idilər. Pənahı araqıb myvəqqəti bir zaman ycyn də olsa daldalanaçaq bir jer, ancaq qardası Nəsirin evi idi.

Bir aqşam sıfrə başında Mirzəqədir yzyny Nəsirə dutub sorusdu:

— Sizin hökymətiniz məni dutub höbs etmək istəsə, onun bu hərəkətinə qarşı sən nə işarəsan?

Bu bir məsələ idi ki, Mirzəqədirin zehnini öz kicik qardaşının evinə göldijə gyndən həri məşqul etməkdə idi; bərk ajaqdə qardaş onu müdafiə edər və ja ələ verər?

Nəsir Mirzəqədirin bu sualına əvvəl gylımsədi, sonra başlığını asaçıp salıb dysymməjə başladı. Ortada dərin bir sykut vəqəf oldu. Javaş-javaş Nəsirin qəşərlərini cətiblərdi. Sanki o, ejni halb xəjalımda təcəssüm etdirmişdi ki, qardaşının həbs etmək üçün əmr verilmiş olduğunu arayaqlılar; əzyl də onun jaşadıqın jeri bilir. Bu halda onun mevcəti nə olacaqdır? Başlığını qaldırdı. Dik-dik qardaşının yzyarına bağdı.

—Sən! —dedi, —mənim qardaşım olduqun yecyn dejil bir mətbə  
əci, başqlalarınpən zəhmətini istismar edən, əməkci kytłəsinin sıvısi bi-  
dyşməni, bir əks-ingilabçı sıfəti həbs edəçəklərdir. O zaman mə-  
nim rəftarım soninlə bir qardaş kibi olmaz. Ingilabçı bir fəhlənin oz  
sahibkarınpa qarşı rəftar kibi olar.

— О рѣстаръ пѣ јолда аnlaja биләрәм.

— Bu jolda anlaja bilərsən ki, qolundan jarpışır şəmi lazımlı olan jerinə təslim edərəm.

— Bəlkə onlar məni e'dam etdilər. Sən qardaşının əlyumyndə razı olarsanım?

— Bu əmumi bir işdir. Sən isə xüsusiilikdə mənim qardaşımın! Əmumilikdə mən bir myrəttib, sən də mətbəəci bir sahibkarsan!

\*\*

Azərbaycanlı Şuralaşmasından səkkiz aj kecirdi. Mirzəqədirə bu saatdək dəjib dolaşan olmamışdır. Kimsənin onunla bir işi olmadıqından o, artıq dütülüb həbs edilməkdən qorqmaçıydı. Buna bəqəmajaraq, o, Azərbaycanlı tərk etmək, Gyrçystana və ja başqa xarici bir məmləkətə getmək istəjirdi. O, prinsip e'tibarılə şura ysuli-idarəsinə zidd idi. Hal və mevqe ilə, əlkənin siyasi vəzifələlə həsablaşmaq istəməjirdi. Onun ucyn Gyrçystan vasitəsilə İrana və ja Tyrkiyətə getmək mymənkindi. Ancaq bir hal vardı ki, ajılışini onun əl və əjaqına dutub sağlajırdı. O, ajılışını nə jəpmalı ididi. Əzyə Mə barabar apara bilməzdi. Burada buraqıb getdiğində onları kimə tapşırmalıydı. O hər nə qədər dysynyrə də, axırdı gəlib qardaş Nəsirin yəzərində dururdu. O, ajılışını jahılyı Nəsirə umudvar olub gedə bilərdi. Başqa carəsi işq idi. Bir gyn ona dedi:

— Mən Tiflisə gedirəm. Ehtimal səfərim bir qədər uzun cəksin; əqlüm Əkrəmə anasını səndən başqaja tapşırıb e'timad edəcək bir adəmim yoxdur.

Nəsir qardaşının Bakıdan getməjə hazırlandıqdan daha əvvəldən, Ziyvər xanımdan efrənmışdı. Açıx-açıx qardaşına baqdı.

— Demək, vaqtılı «millət» dediğin xalqdan qacırısan—dedi.

Bu soz Mirzəqədirə coq doqundu. Bir çavab vera bilmədi. Bu açıx da olsa, bir həqiqət ididi. O qacırırdı. Əz xalqından qacırırdı. Halbu ki, o burada qalıb jaşa bilərdi.

— Mən—dedi,—millətci demokrat olduqum ucyn, əsas e'tibarılıq kommunizmə ziddəm.

\*\*

Mirzəqədir Azərbaycanlı tərk edib getdi. Onun belə getməsi, nə əmumi işlərin gedisi, nə də xalq kytłəsinə to'sir etdi. Onun getməsindən mytəssir olan bir şəxs vardısa, o da rəfiqəsi Həçər xanım idi. Zavallı qadın üzün illər onun jolunu gözləjib dardı. Əvvəllərdə arasıra məktub gəlirdi. Sonra bınlar da tamamilə kəsildi. Həçər xanım onun barəsində coq myxtəlif bir-birinə zidd xəbərlər alırdı. Birisi onun Tiflisə olduğunu, bir başqası Təbrizdə bulunduğu, ucynçısı Qəzvində, dördüncüsi Tehran və Həmədanda onu gərdiyinən soyləjirdi. İstanbuldan gələn birisi də dejirdi ki, gyja onu Parisə hərəkət edən gormyşdir. Bu xəbərlərin hec biri Həçər xanımı təskin etməjirdi. Mirzəqədir istər Təbrizdə və istərsə Tehrandan olsun, istər İstanbul və Parisdə və ja London, Nju-Jorqda bulunsun, Həçər xanım

ucyn təfavytsız idi. Ortada ondan etri açıx olsa da bir həqiqət vardı ki, Mirzəqədirin vücuđu kibi, xatiresi də javas-javaş unudulurdu. Həçər xanım onu əvvəlki kibi xatırlamayıb, daha onun ucyn gəz jaşı tekməjirdi. Həçər xanımı üçün jəganə bir təsəlli, bir əjləncəsi varsa, o da oğlu Əkrəm idi. Onun umudu oqlunu böyütmək, onun qoltuquna səfərləb jáşamaqdır. O, əzynin bytyn fikir və diqqətinə Əkrəmə vermişdi. Nəsir də onları tamamilə ez himajosına almış, Əkrəmi də məktəbdə oqudu.

Əkrəm bu il bir dərəçeli məktəbin ucunçu sənfinə kecmişdir. O, jeni əlisba ilə sərbəstçəsinə oqujır və istədiyi fikri də jaza bilər.

Son gynlərdə Nəsirin ajılışında Həçər xanımı həjatında gözənlənilməjən bir hadisə vəqəf oldu. Kərbəla zıjarətindən qayıdan birisi onlara Mirzəqədirin məktubunu götürdi. Guja o, Baqdadda jáşarırmış.

Mirzəqədir məktubunda jazırıb ki, ajılışını və oğlu Əkrəmi hələ unutmayışdır. Onun məktəbdə oquduqunu eşidərək coq sevinmiş, hətta sevindijindən gezləri belə jáşarmışdır.

Məktubun icarısında ajırcı olaraq oğlu Əkrəmə də bir məktub jazıb göndərmişdi. Nəsir nədənsə bu məktubu Əkrəmə göstərmək istəməjirdi; cunki məktubda Mirzəqədir oğlu Əkrəmi, oq getdiyi jol ilə getməgə də vət edirdi. O, oqluna vəsijjət edərək tərşıyırda ki, atasını bolundan səqmasın. Bejydydkən sonra əzynin əsas e'tibarılı zidd olduqı şura ysuli-idarəsi ilə mybarəzə etsin.

Nəsir evladı kibi sevdiji Əkrəmin ruhunu bu məktubla zəhərləmək istəməjirdi. Fəqət qardaşının bir sezy onu mytəssir edirdi. Qardaş xususi olaraq Nəsirə jazdəq məktubda dejirdi ki:

«Ehtimal sənin fikir və məsləkinə zidd olduqı ucyn bu məktubu oqluma göstərməjəcəksən. Ancaq burası nə unutma ki, bu oqluma mənim ilk və son məktubumdur. Mən bir daha jazaq və soyləjəcək halda dejiləm. Həjatımlı son gynlərini kecirmək-dəjəm.»

Nəsir, qardaşının son vəsijjətinə eməl etmək fikrilə Əkrəmin məktubunu əzynə verdi. Əkrəm sevinərək məktubu aldı. Diqqətlə baqdı; fəqət oquya bilmədi; cunki məktub əski ərob əlisbasılı jazbəydi. Əlinə qələm alaraq atasına belə bir məktub jazdı:

«Məhtəram ata!

Sənin jazdəqinə məktubu aldınız. Məni jada salıb xatırladıqınız ucyn coq sevindim. Təəssyf edirəm ki, sənin jaznı və oqıjb anlaja bilmədim; cunki son əski əlisba ilə jazmışsan; mənim isə oquduqum jeni əlisba ilədir. Rəça edirəm mənə jazanda mənim oquya bilmədiğim əski əlisba ilə jazmal!

Sənən oqlun: Əkrəm».

Nəsir bu məktubu Mirzəqədirə gondərdi.

Mirzəqədir məktubunu, əski əlisba ilə jazdəq ucyn, oğlu Əkrəm oquya bilmədi. Onun jazbə gəndərdi məktubun Mirzəqədirə jetişib jetisməjəcəjini bilməjirik. Bizim qət'iyyətlə bildiğimiz bir şey var-

sa, o da budur ki, Əkrəmin məktubunu da Mirzəqədir oquja bilməjə-  
çəkdir; cunkı Əkrəm də məktubunu atasının oqujub anlaşa bilməjə-  
çək və dərk edib qanmajacaq bir əlifba ilə jazmışdır.

#### L Y Q E T.

Nəşr etmək—läjmaq.  
Mənafə—fajdalar.  
Mühərrir—jazıçı.  
Xadim—qulluqçı.  
Mevqə—jer, vazife.  
Mələşət—jasatış.  
Həvala etmək—tapsırmaq.  
Vəlliyyəne mötə—bəşləşən, hamlı.  
Myrottib—mətbəədə hərf dyzon işçisi.  
İste'dad—başarıq.  
Tələqəqil—dysynço.  
Ataşın—odlu.  
Təvsiyə—tapsırıq.  
Dildarlıq—yrək vermək.  
Kybar—varlı, zəngin.  
Myzyrr—zorarlı.  
Səlahiyyət—ixtijar.  
Bəzəni ətkar etmək—fikrini seylləmək.

#### Süal və tərşivətlər.

1. Hekajə hansı zamandan bəhs edir?
2. Mirzəqədir ilə Nəşir nə yecin bir-birinə dysmən olurlar?
3. «Evda qardaş isə, mətbəədə myrottibidir» çyməsi ilə Mirzəqədirin hansı xüsusiyyəti ajdyləşərt?
4. «Mysavat» və «Hymmat» fırqələrinə jazılıqla iki qardaşın sənəfi ziddiyyəti neçə ajdyləşərt?
5. Mirzəqədirin sonu və oğlu ilə məktublaşması hansı fikri ifadə edir?
6. İki sənəf nümayəndəsi olan iki qardaşın qaraqterini jazın!

#### SYLEJMAN RYSTÖM.

S. Rystom 1906-çər ildə Bakıda bir dəmirçi ajiləsində anadan olmuşdur. Coçuluğda atasının yanında işləməklə barabar rus-mysoltman məktəbində oğumuşdur.

Ilk şeiri 1923-çər ildə «İngilab və Mədəniyyət» zurnalında cap olunmuşdur. 1925-ci ildə «Qızıl qələmlər» ittifaqının təşkil edənlərdən olmuş, bir il öйтmiş sədri, dört il də məs'ul katibi sıfətilə cələşmişdir. 1921-ci ildən bu vaxta kibi Azərbaycanlı bir cəq qəzet və məcmuələrinində iştirak etmişdir. Şeirləri «Ələmdən nəşr'ə», «Addımlar», «Atəş» və «Səs» adlı kitablarda cap edilmişdir.

#### Aqşın.

Qojmarəz, qojmarəz, dysmənlər kecsin  
Bir nəfər qalsaq da hydudumuzu.  
Qoj dysmən bizləri tanışın secsin,  
Secsin, qoj tanışın, tanışın bizi.  
Biz Oqtjabrda verdik imtihan  
Cəqədə qarşımıza açıq, olym, -qan.  
Quş kibi ucaraq uça daqlarla  
Talıtdıq biz—bizi qorqaq aqlara.  
O zaman geçələr səq meşələrdə  
Qatlaşış açısqo, olmazın dərdə  
Hamıtyəz verirdik jarıdan xəbər.  
Hala durur qızıl atlارımızın  
Bu qızıl topraqda naşının jeri,  
Sənəf qavqasında qəlbəi daşlarız.  
Hərbi başladıq, jaman başlarız.  
Şərq Cümə dəmir jolunda bizlər  
Burraqdəq dynjanı sarsıdan izlər.  
Öziz annalara, sevgililərə  
Jazdəq ki: «Biz geri dənməjəcəjiz».  
Kitaj<sup>1)</sup> çəbhəsindən bir jəqəni əskər  
Verdi fırqəmizə belə bir xəbər:  
Ki, «biz bitərafız, fəqət bu hərbi

1) Çin.

Bitərəf girişmək bizi ar gəlir,  
 Hələlik bu tıfəng, firqə biletini  
 Kibi olaçaqdır, bu hərb myddəti  
 Bizlərə... Vuraraq dyşmənə zərbə  
 Bildirəcəjiz ki, Şuralar nədir!»  
 Elə də, elə də japdı, bu dəstə  
 Əlində dutduqu tıfənglərini  
 Bir firqə biletini, bir qızıl bajraq  
 Sanaraq, hycuma kecdi coşaraq,  
 Puc etdi dyşmənin diləklərini.  
 Bir belə tarixi imtihan verən  
 Qızıl əsgərlərə jer var göz ysto  
 Jer var firqəmizdə, jer var göz ysto.  
 İştə biz beləjiz, adımyz bəlli  
 Bizi firqəmizə dajaq, təsəlli,  
 Bizi bu dynjanıñ təzədən quran  
 Tanışdır, tanışdır, tanışdır coqdan  
 Syngymyz qəlbini burzuazjaniñ.

#### Sual yə tapşırıqlar.

- Şeirlər əsas məvzuu nədir?
- Oqtabrın inqilabı zamanı aqlarla apardıqlarıñ mybarəzə haqqında seirdə nələr deyilir və bizim qalibijətimiz necə göstərilir?
- Şurakar İttifaqıñ indi dysməndən kim qoruyur?
- «Tanışdır... syngymyz qəlbini burzuazjaniñ»—deyməklə şair nə demək istərir?
- Şeirlər hər sətri necə həçalıbdır?



H. Nəzərli

#### Qaratel.

Mizin başında iki nəfər idilər: əlli yaşlarında jaqınlaşmış cal-top saqqallı Nadir qalıñ dodaqlarının arasında jerləşdirdiçi uzun myşdyjyny əmə-əmə dejirdi:

—Gorynyr Aslanıñ sohbəti uzun çökdü, hava qaraldı, hələ də gəlib cəqmaçı.

Onun ilə yz-yzə oturub çorab toqumaqla məşqul olan Cimnaz gəzərinin ystynə tekylən jeniçə dən dyşməş saatlarıñ qulaçılıp ardayna ataraq:

—Jenə nə sohbət varmış?—dedi.

—Bajrama hazırlaşırılar,—deyə Nadir havaja qalıñ və açı duman sovurdu və sozyndə davam etdi:

—Bu gynlər böyük bajram olaçaq, qızы əskərlərin bajramıbdır. Dynən qılıbdı danışsırıldılar.

—Qızıl əskərlərin bajramı?

—Hə Qızıl ordunun.

(\*)

Qarşı acıldı. Evin əlində canta, əjnində qısa bir palto, başının qırmızı jajlıqla bağlamış 14—15 yaşlı bir qız girdi.

—Jamança soñıldurdur, əllərim döndü.

Cimnaz, gezlerini əlindəki işindən cəkmədən:

— Sənə demədimmi əlcəkləri getir. Hələ mən deñəsəjdim paltonu da gejməjəcəkdin...

Qız əvəz vermədən, cantanı divardan asıb bütçədakı qaz sohavasını jəpına sıqıldı. Nadir soruşdu:

— Qardaşınım gərmədimmi?... Harda qaldı bilməjirsənmə?

— Mən dərsdən cəqanda, onlar içəsində idilər. İndi isə qurtaralarlar.

— Elə isə birçə samavarın odla qızılm! Mən də bu dəqiqə qooperativdən tənbəki alıb qajıbdıram.

Nadir məhdən paltoşunu alıb sıqdı. Qız jandakı mətbəxə gedib samavarın odlamadığı məşqul oldu. Cimnaz əlindəki çorabını toqujuv qurtarmış, isə boçcasının jəvəşdərmişənəqə məşqul ikən, əndır parcalanıb icindən bir jəfən əskimis, sarğınmış kaçız alaraq qarşışdırıb. Əski bir xatirəni dysynyr kibi bir an gözlərinin kaçız parçalarına tıkırıq çapırıb:

— Qaratel!

Gənc qız mətbəxdən səslənərək:

— Mənimi cəfərdən? — dedi.

Cimnaz kaçızları onun qarşısına sərərək:

— Hec bilməjirəm bu kaçızlar nə vəqtindən qalıb, deyəsən Aslanı əskərlik zamanında jazdıcı məktublardır. Al, ger oquja bilərəm mi?

Qaratel kaçızını alıb diqqətlə bağdı, o tərəf bu tərəfə cevirdi və anasına qajıtararaq:

— Eh, ərəb əlisbasılı jazlıbbətər. Oqumaq olmayıb ki... — dedi.

Anası məktubları qarşışdırmaqdə davam edərək bir an cəkdi və dedi:

— Bu kaçızlar, mənə qara gülər xatırladı. Aslan davada olarkən jazməşdi. Gəlsə idi bir də ozyənə oqudurardı. Bu qısa kaçız, elə bilirəm jarlı olduğu vəqt jazməşdi. Gəryərsənmə? Jazlıb bitirə də bilməmişdi.

Qaratel məktubu alıb bağdı, jenə bir şej añaclarayaq anasına qajıtarıb. O mətbəxə qajıdararaq, qajnamada olan samavarın gətirib syfrəni hazırladı. Evdə bir necə dəqiqəlik sykut oldu. Samavar öz müsiqisini başlادı.

Ata ilə oqlı ikisi də birdən daxil oldular. Aslan qapıdan girərkən yst paltarını sojunaraq dejirdi: «Bajram gyny mən qışlalara getməlijəm».

Atası soruşdu:

— Nə ucun?

— Qızılsı əskərlərin bajramını təbrik etmək üçün zavoddan nümayəndə seçilmişəm. Hələ onlara bir coq hədijələr də aparaçaqam.

— Bajram nə vəqfdır?

— Yə gyndən sonra, fevralın ijirmi yeyndə Qızlı ordunun il deñumydır.

Aslan sojunub hazırlannmış syfrənin jəpına gəldi. Anası əvvəlk kibi məktubları qarşışdırıb, birdən dəstə ilə Aslanın qarşısına ataraq:

— Aj Aslan! Bünələr sənin jazdıcılaraq məktublardır. Nə vəqtindər ki, bunları saqlayıram. Oqusana görək nə jazmışsan?!

Aslan kaçızları bir-bir-acıb bağdı və kecmişləri xatırladıq və ucun gəzərində xəjal ilə dolu bir sevinç parladi, dedi:

— Bünələr maraqlı kaçızlardır. Mən davadan jazmışam. Nə jaxşı saqlamışsan. Hamısb buradadır. Baq, jarlı, olarkən jazdıcıyı da buradadır.

Burada qoça Nadir işə qarşısdı:

— Oqu görək nə jazlırsanmış? Coqdanıb əhvalatdır, umutmuşam.

— Elə isə dajanıb sıra ilə oqujam.

— O kaçızları arasdırıb, birisini aldı və izahat verməjə başladı:

— Bunu şəhərdən cəqib, çəbhəjə catan gyn jazmışam. 10 iyl 1921 tarixilə.

Qaratel bir bişik balaşın kibini anasını jəpına soqulub dinişməjə hazırlandı; Nadir papiroşunun son tıstısynı havaja buraqaraq, ciddi bir vəzijət aldı. Cimnaz boçcasını bir tərəfə buraqıb gözlərini oq-junun aqzına dikdi.

Aslan oğyzırək:

— Qulaq asıb — dedi və birinci məktubu oqumağa başladı:

«Mohtərəm atam! Vəqonda və oradan əlli verst piyada, çəbhəjə gələrkən gordyklarını və kecirdiklərini jazmayaqcaqam. Bu gyn səhər ilk dəfə olaraq, səngərdə jətəram. Geçə sakitlik idi. Gyn cəqəncəfənə dəşmən tərəfindən toplar atılmışa başlandı. Bu məktubu sənə bir saat əvvəl top gyllərinin çəhənnəm kibini alavkar, vədxtən kibini olymlar sadıbıb. Jerdən jazlıram...»

Cimnaz ah cəkdi, Qaratel yırporib yzyny byryşdyrdı və anasına daha sıq jaqlaşdı, səbirsiqlikde:

— Daliyb oqu — dedi.

... «Səngərlərimiz dağın təpəsində, zəncir kibini sıra ilə dzyylımsıdır. Bilməjirəm nə ucun bizim tərəfdən hec hərəkət jöqdür? Topları myz aqərt-aqərt əvəz verir. Dəşmən qoşunu dylərlə səpolanıb quis qatarla kibili ilorılışdırıb. Başımı vəzərləndən keçən tyfəng gyllələri bir cəban quisu kib fit cəlb etmişdir. Dəşmən ancaq 500 addırmışdır. Jenə ilərləşir... Ah, bilməjirəm bizim tabur qəməndəni rələddənmüşdər. O qədər sojuqqanlıbdır ki, coqlu gyllə sərf etməmizi də razı oldmayıb...»

«Məndən on addımlı sağıda dəhşətli bir baqırtı qopdu. Biz bir koltğunun toprağından qalıqub jenə jərə sərildiğinə görətik, joldaşımı vurmışdular. Ona dəjən gyllə zəhərlı imis ki, bir dəhə səsi çıxmadi. İki nəfər silhijə gəlib, onu apardıqca 6, javas-javas ilələşirdi.»

«Dysmənə 3 jyz addım aramız qalmışdır. Onlar daqıqın etajına catmışlardır; indi juqarın cırtılaşmaq istejirler. Lakin qızıl gyllələrimizə fədə olaraq geridə qalınları da az dejildir».

«Gynəs getdikcə juqarın qalıqr; bir tərəfdən əlimdəki qızımla silah, o biri tərəfdən da od kibitəkən gynəşin hərəkatı bütün vü-çüdumuz jəndərlər, başımızda bejnimizi qajnادır».

«Dysmən «ırraz» səslərində qalıqbə səflərinini sıqlaşdırma-sıqlaşdırma ajaq ysto iləriləjir, cümmur... Birdən sankı qıjamət gondu. Ətrafı bir-birinin ardınca dehşəti bir gurlutu və sonra duman byrydy. Mən dərhal bomba sacanlarımlızyan işə girişdijini anladım».

«Hər tərəfdən haççılıjk dimidjisi kibi saqqaldajan pulemjotların qəliqəhəsi uşaqlar. Dysmən duman və tozlar icərisinə əqrəb olmuşdur. Hərdən bir ikisi goryunur və jenə qarşında partlajan bombaların qaldırıqları duman tufanları içində joq-olurlar...»

«Tufsəngim qızımlıbdır—artıq caqmaq işləməjir. Jənəmdə jaralı qalmış soldaşının tufsəngini aldım. Atıram, atıram, bəs dəqiqə sonra başımız yzərində uçaşan gyllələrin arasına kəsilmiş, dumanlar seyrəlmidi... Dysmən olyorlunu, jaralıklärın buraqaraq joq olmuşdu...»

«Eşitdijimə goro sabah hycum bızdəndir.

Saq qalarsam, jenə jazzaram. Anama salam jetir.

«Qaratelin gozlərinin avəzindən min dəfə op!..»

Qaratelin jaşarmış gozləri mykəddər bir sevinç ilə gylymsədi.

— Burada qurtardı. Indi ikiçi məktubu oqujoram. Bunu 14-də jazzıram:

«Mohtərəm ata! Əlbəttə jaralandırmış anama və Qaratelə xəbər verməzsən. Ucunçy gyndyr ki, bir kəndtə dyzolmıs kicik səjjar bir xəstəxanada jaftıram... Üc gyn bundan evvəlki məktubda hycum olacaqını sənə jazımdı. Haman hycum oldu və coq da myvəf-fərijjət...»

Dinlöjənlərin yey də birdən təprəndilər və oqunanları jaxş eşitmək ucun başlırların uzatdılar.

...«Geçə o qədər jorğun jaftımdı ki, səhər ançaq bizim tərəfdən atılan toplarının gurultusuna gozlərimi acıdım.... Qosunumuzun içində bitməz-tıkməz bir hərəkat var idi. Böyükələr, taqımlar saq-sola çəhər qanatlarına gondərildi... Demək hycum başlandı. Dysmən tərəfindən da bir hərəkat, bir cəhdlik myşalında olunurdu. O da bizim səngərləri top gyllələrin jaqmurlarına əqrəb edirdi».

...«Bu gyn hycum etməjə, qan dənişlərinin cümməna, damarlarımda işjan edən qanın aqibdə sinirlərinə aqır əsəbjəjətdən azad etməjə ozymədə siddətlə bir cətijaç hiss edirdim, cunkı dynan gərdiklərim hec xəjəñəmdən çıxmayırlı, qəlbimdə aq dysmənə bəslədijim nifrat, bu dəfə qızəbələlavalarına çevrilimişdir. Buna da səbəb dysmənin dynan ki hycumdan sonra goryunməjen bir vəhşilik etməsi idi. On gyn bundan əvvəl allərinə asır keçən yc nəfər soldaşımıbzədynən səhər ystymizo qajtardılar... Mən baqa bilmədim. Bilməjərəm neçə jazzımlı—onlarıñ ajaqlarına at naşları, calınlıq, başlırlarına damır məxələr qaxılmış, alınlarında odlu qələm ilə «bolşevik» kəlməsi jazzılmışdır».

Dinlöjənlərdən ikisi dərindən ali cəkdilər. Hamy kədərləi və hejrəti nəzərlərlə bir-birinə baqışdılar. Nadir hejrət əlaməti alaraq aqzılpıncəsəldatdı...

...«Indi qomandanın əmrini bəlkəmədən ajadıq qalqaraq tək başy-ma hycuma kecmək, olynçə carpışmaq—intiqam almaq istejirdim...»

«Coq gəzlədim. Birdən qomandanın hejbəli səsi esidildi. «Qalq!..» Bir adam kibitək qaldıq. Od jaqmurlaraltında iləri... iləri gedirdik. Joldaşlarımdan bir necəsi janımda յəqyılıb qaldılar. Onları gyllə dəjmisiidi».

Kicik otaqda dərin bir sykut var idi.

Aslan kecmiş qan çoşqunluqunu xâtyrladan bu tarixi qahramanı-ıq səhifələrini çəşa-çəşa oqujur və onunla həməhəng samavar da qajnajır, daşırı.

«Burada sarı saclı, ala gözly, al cohəsi gynəs istisindən janıb qaralımlış bir rus qadılyı, sona tərif etməkdən özyməyala bilməcəsə-jəm. O, şəfqət bacıssıbdır. Hec bizzən geridə qaldırıqları görmədim. Həmisi janındakı dava, sarıq ləvazimatın sağlajın boyluqə qara sun-qasın böjryna dojə-dəjə on addım bizim arqamızça gələr, onun əlinənə jaralı dysyb, qaldırıqları görmədim; birini, beşini sarıldımlı, jenə arqamızça iyiyryr. Erkəklərdən qocaqdır. Hec inanımaq olarmış—ayır bir jaralıuya imzunu atıb, geriye qacdırıqları görmüşəm. O təmən arqaməcə gəldikcə olməjəcəjimə iman edirdim... Nə qədər qocaq, mərhəmətli bir qadınlırdır?!

Burada Nadirin dodaqları arasında biixtiar tekylon «ai qoca-qıpm arvat!...» sözleri hər kəsi gyldyrdı. Məçlis dərhal çiddi bir hal alıb.

...«Mən qus kibitək qururdum. Ajadıjımlı altında qalan jaralı və ely-lərə toqunub յəqyılır, jenə qalqırdı. Dysmən işə jefində tıxlanımlış kibit durmuşdu. Aramızda ançaq 200 addım məsaflə qalmışdır. Jenə hər janı dýnənki kibi duman və toz byrymşydi, qomandanımlıbzət ystydə, mənənə jaqınlıasdır. Əlindəki parlaq qılyıçın ilə lasın kibi qurdu. Birdən dumanlar arasında bir tərəfək dəlinə sıqılıb qo-mandanımlı nişan alan paqonlu bir zabit gordym. Gylla acıldı. Qo-mandanımlı o öziz soldaşım, qartal kibi qanat acaraq, atdaa sərildi».

...«Dəli olmuşdum... Geri qajıldıb յəqyılış qomandanı qoqlajım və ja intiqam ucun iləri atıb—bilməjirdim... Birdən haman şəfqət bacıssıb qomandanı başı yzərində gordym.—«Qomandanımlı dahan olmaz!»—dedim, indi gozlərim dört olmuş, paqonlu zabiti aqtarlırdı. Onu tərəfəkdan bes addım jaunda gordym, qılyıçın cəkərək, bir soldaşımı vurmaq istəjdirdi; hec aman vermedim, dizimi jerə ataraq bir fışqıq bosaldırmı. Aq zabit əlini sinəsinə basaraq, bir an saqıa sola sənərlədi və toprağıa sərildi».

...«Intiqam almışdım. Hər iləmək istəjirdim. Dizimi jerden qaldırı-mamış birdən umuzumata toqunan aqır bir zərbo ilə hərənərək qo-roman bir tut aqasınpın dəbində յəqyıldım...»

Dinlöjənlərdən birisi «of» dedi, bu evladılyınlı aqasınlıdan qolbi sançan bir aña fərjadıbdan başqa bir şej dejildi.

...«Gezimy acaraq özymə bu səjjar xəstəxanada gordym. Ilk dəfə gezymə sataşan—ejnəkli, cal başlı, arəqə bir doqtorla cəbhədəki şəfqət bacıssı idi. Onlar qan aqması nəticəsində hasil olan zəiflikdən sonra manım ajylmaqımlı gozlejirlermiş...»

... «Qocaq şəfqət bacısbı, ajyldıqıma seyindijindəndir ki, qırtıqlı dodaqlarını acaraq ozynı maxsus zərafətlə təbəssym edir və «qorqma, jaxş oldu.. olməz»—dejirdi.

— Qorqmajıbram—dedim—jara əldiyryç də olsa sənin əlinə saqalaçaqdır... Hər ikimiz gyldyk, doktor da bizi qarşısaq təbəssym etdi... Bilməjıram o nə ucun gilyrdy? Diliim də anlamajırdı....

... «Məktubu şəfqət bacısbıdan işcəzə alaraq jazıram. Anama salın sojlo, jaraladıqımlı bilməsin!».

... «Qarateli arzı edirəm... Janımda olsajdı, buradakı şəfqət bacısbına coq da zəhmətim dərimzdı.»

*Aslan».*

Qaratelin gözlərindən saqlamışlıq andıran qırtıqlı cəhrəsinə iki damla jaş juvarlandı. Bu jaşlarda qardaşlığın jaraş halına açılmış və ozynı arzı edilməsi ucun də bir fərəh vardı. Aslan ucyıçı məktubu alaraq:

— Gərək oqumajırdım, sizi aqlatdım—dedi və—bunu da ijjulin 27-də xəstəxanadan jazıram, hələ olməmişəm demək,—dejərək bərkədən gyldy və davam etdi:

«Məhtərəm atam! Bu gyn ozymı daha jaxş hiss edirəm. Səhər tezən doktorlarla «baç» daxil oldular və hər dəfəki kibit joqlaşdırmanın jaqlınlıqları, jaramı oradaçaq adıllar. Dırnaq bojda qara ləkədən başqa bir sel qalınamışdır.

«Baç», ejni təbəssymə:

— Jaxşı damğıadır—dedi.—Vətəndaşlıq myharəbəsindən sənə bir jagidər olsun. Doqtordan nə vəqt xəstəxanadan buraqlaşaqlıq sorusudum. İki gyn kibit buraqlaşaqlıq soz verdi. «Baç» isə dərəq-maçılıq anlaşıb manı bu gyn evdən kənara cəqarlıb ənqadıqda aqaaqlar altında jerləşdirəcəjini soz verdi. Ali, nə qədər çənə janan bir insandır! Ancaq bu gyn doktor adı ilə caqqırıldıqda onun adınp efrondırm. Adı Anna Ivanovnادır».

Dinləşənlər hərəsi bir ləhcə ilə «Anna Ivanovna» dejə adı təkrar etdilər.

... «Anna bacı, bu gyn mənim ucun danışdı, dysmen axtıqlıçlılığından sonra bysbytyn əzilmis və səhərə cəkilməsdir. Bu gyn bünükilər şəhəri olda etmək ucun qət'i hıçım japaçaqlar əmisi... Indi uzaqdan top səslərini eşidirəm. Açıqlıq-açıqlıq janımda asyl qalan jaraş qohuna bacıram, oh, nə ucun bu son vuruşda iştirak etməjirəm. Anna bacı qəlbəndəkiləri gozlorından oqujır... Mənə tövəlli verərək «jaxşı olarsan, jeno çəbhəjə gedərsən. Hələ inqilab öz vozifəsin bitirmədi; hələ qəlibbijətlər qarsıdadırl!» dejirdi. O mənim ucun inqilabdan, qızıl qvardiya qəhrəmanlarından sohbətlər etdi. O coq çəbhələrdə iştirak etmişdir. Məndən sorusdu:

— Bacınlı varım?

— Var.. onu şəfqət bacısbı jazdýrmacaq soz verirəm.

— Xoroş—dedi».

Aslan, dajandı və-dərin bir maraqlı məktubu dinləməkdə olan Qaratelə baqdu.

— Indi bacımlı! Vəzifəni bildinmi?

Qaratel gilymsədi. Bi sualtı lazımi qədər anlamadıqı geryndi.

— Bilmədimi?... Şəfqət bacısbı olmaq istəjirəm?

Qaratel təkrar gilymsədi və:

— Indi ki, myharəbə joqdur...—dedi.

— Indi joqdur, fəqət gələcək üçün hazırlanmalıdır.

Cimnaz jeni bu xəbərdən fikirlər yzyny byrşyrdy:

— Ah jenə də myharəbə varım?—dedi.

— Sən də qorqaqlıqçıya gəstərmə, hələ joqdur. Lakin kim bilir ki, dysmenlərimiz bizi coqmu asudə buraqacaqlar?

Qaratel:

— Mən gedirəm, mən şəfqət bacısbı olmaqdan qacmaıram.

Nadir papirosunu dumanlaşdırıq, bu danışçıları nəş'əli-nəş'əli sejr edir və gilyrdy. Aslan birdən jerindən qalqdı, Qaratelin qarşısında duraraq qət'i bir səslə:

— Sabah mənimlə barabar gedərək «Hilal Əlimər» dərnəjini jazählərsəm?—dejə sordu.

Qaratel də ejni qət'iijətlə:

— Jazılam—dedi.

Birdən hər ikisi dənyb ata-analarına baqqıllar. İki qoça, əvvəlcə uzun-uzadı balaşarlıq hejrat ilə syszykdən sonra bir-birinə bacıbsıllar. Evdə bir dəqiqədən artıq uzanan sykutu Nadir kişisinin balalaşarlıq şəsindən daha qət'i olan səsi pozdu:

— Qaratel getsin!... Qızıl Ordunun bajramına mən də bir şəfqət bacısbı gəndərirəm—dedi.

## L Ü Q Ě T

Sat — qorqə.

Dəhəş — qorqı.

Səfər — bacısbı — myharəbə və xəstəxanada jaraqlılarla baqan qadın.

Mysahado olunurdu — gorynyrdı.

Mıkkaddor — qəmili, qüssəli

Həlbatlı səs — gorynqı səs

Səffar xəstəxanı — myharəbə zamanı bir jerdən o biri jəro kocyrılon xəstəxana.

## Sual və tapşırıqlar.

1. Hekajadə nə kibit tiplər verilmiş? Bu tiplərin arasındakı fərgi gestərin.

2. Hekajonlu quruluşundakı xysusijət nədən ibarətdir? Məktublar Aslanın vətəndən myharəbəsindəki hansı vəz'iyyətini təsvir edir?

3. Bütün məktubları hansı dəha tə'sirlidir?

4. Aslanı öz bacısbı şəfqət bacısbı jazdýrmacaq harada soz vermişdi və bu sozüñə nöçyr jətiirdi?

5. Bir vəzifə olaraq siz də gordiyiniz bir hadisə haqqında qohumlarlaşırza və ja tamışlarıbzdan birisinə belə tə'sirli və əməli bir məktub jazılyız!

## Aldanmış umud.

Kərbəlajı Fərzəlini coq adam tanrıyır. Tamam əmryny atasından qalma dykəndə alver etməklə kecirmişdir. Sybli tezdən aqşam əzəni-nədək alver edər.

Kərbəlajı Fərzəli ozy alar, ozy satar; bir kəs onun tiçarətindən şej aylamaz. Hec bir kəs onun mənfəətini bilməz. Bir kəs sorsa:

— Kərbəlajı, Fərzəli, bu il nə qazanmışsan? — Bilməz deməz, bu barədə hec də fikir etmək istəməz; cunkı bilsə ki, hər bir satdəqəş şej-də qazanır. Kərbəlajı Fərzəli kitabsız, dəftərsiz bilsə ki, dyjyny ne-cədən satarsa, nə qədər mənfəət getyrər.

Ja inki jaq nə ucyn az mənfəət getirdi.

Alverdə də Kərbəlajı Fərzəli açız dejildi. Kərbəlajı şirin alver edər.

— Jaqşə jaq varmı? ..

— Coq ə'lə jaq var, aparıy! Nə qədər aparaçaqsıñız? — Kərbəlajı Fərzəli myşərini tanrıyır: kiminə qıjmət sejləjir, kiminə də hec qıjmət deməz.

— Dyiy necəjədir?

— Nə qədər aparaçaqsıñız?

— Kərbəlajı, onun qıjməti nədir?

— Çanım qıjmət nədir ki!... Nə olaçaq?.. Qıjmətdə nə işiniz var. Hejjidir, jaxş dyjydyr, aparıy. — Goryrsən ki, cəkdi verdi. Myşərini jola saldı. Sonra əllərinə ovuşdurub əjləşdi.

Kərbəlajı Fərzəlinin dykəndə xysusi səliqəsi vardı. Tamam kisələr bir qatar dyzylmış, hamısı bir bojda. Əgər bir kisənin malı azalarsa, haman saat o kisənin altına bir qutu qojar jenə qejrilətilə barabar edər; ja da bir zənbildəki jemiş qutarmaq yzrə olarsa, zənbilin içində qoz təkər, ystydən jemiş dyzər. Mal, gərək gəz qabaqında olsun... gorynsyn.

Kərbəlajınyın tərəzisi ısbıldar; cunkı tez-tez tərəzisini silər. Əzy də dyz işlər. Birdən bir myşəri kərbəlajı Fərzəliyə:

— Kərbəlajı, bir az artıq cəksəniz—dejərsə kərbəlajı Fərzəli çavabında:

— Nə az, nə coq, nə artıq, nə eksik. Tərəzidir, gərək dyz doqru olsun—sejler.

Inqilab nəticəsində Şuralar hökyməti vüçüda gəldi. Hökymət başında və işçi kəntli nümayəndələri oturdular. Bu əhvalatdan sonra kərbəlajı Fərzəlinin işi javas-javaş fənalışdı.

Doqrudan da, kərbəlajı Fərzəli varlı sənəfdən idi. Dykəni, malı, iki mylkı, naqd pulu var idi.

Sərvətdarlar «qulaq burması» gələndə kərbəlajı, Fərzəli də əla kecmişdi: onun dykanındakı malıny arabalar dolusu hökymət ambarlarına aparmışdılar.

Bu işdən kərbəlajı Fərzli coq dilgir olmuşdu.

— Bu ədalətsizlikdir... Bu zəlumdur. Zəhmət cəkən sən, qan tərələşən sən, alver edən sən, qazanan sən, birdən-bira fəhlələr gəlib sənənin malıny aparsınlar. Əl kərbəlajı Fərzəli!...

Bu əhvalatdan sonra jeni hökymət kərbəlajı Fərzəlinin xoşuna getnmədi. Əvvəlcə doğrudan da bitərəf idi.

İndi tanıdı, bildi. Bu vaqtan hec bir fırqənin məramətəsindən xəbərdar olmajan və sijasətə qarşılaşmajan kərbəlajı, Fərzəli indi bildi ki, inqilab dejilən şej jaxş iş dejilmiş və bolşevik hökymətinin xeji joq imiş.

Kərbəlajı Fərzəlinin fikrinçə:

— Hökymət icində gərək taçır olsun.

Bunu hər kəsə sejlordı. Amma qorqa-qorqa sejlordı. Kərbəlajı Fərzəli inanmışdı ki, hərgəli hökymət icində taçırlar olsa idi, hec vaqt alverciların malıny jəqəb aparmazdılar.

— Fəhləja «paçoq» vermək istəjirsən, mənə nə? Fəhlədir çənə cəqən. O da işləsin, qazansın; neçə ki, mən qazanmışam.

Bir myddət kərbəlajı Fərzəli ancaq malıny əlindən getməsi əharasında fikir edirdi.

Hər jerdə dyiy, caj, qənd, papiroş goryrdysə, zənn edirdi ki, onun dykənidən aparılan mallardandır.

Kim bilir, bəlkə doğrudan da qonşuluğundakı qoşa Salmanın oğlunun zavoddan alıbəq paçoq kərbəlajı Fərzəlinin dykənidən alınan mallardandır?

\*\*

İşə baq ki, kərbəlajı Fərzəlinin qızıñız indi bolşevik Hejdər istəjir. Hejdəri tanrıyırlar. Bir jaxş çavan oğlan. Amma ona vermək olarmış?

— Hejdər çavan oğlan da olsa, hynərli də olsa, diribaş da olsa, zəhmət sevən də olsa—bir soz nə sajq jaxş adam da olsa, bolşevikdir. Bolşevik qız vermek, onunla qohum olmaq olmaz! Zira kərbəlajı Fərzəli bunu gozəlçəsinə biliirdi ki, o qızıñız bolşevik Hejdərə verib otunla qohum olarsa sabah tamam bazar dejər ki:

— «Kərbəlajı Fərzəli bolşevik olubdur».

—Uzaq, uzaq...

Desinlər ki:

—Kərbəlajı Fərzəli də bolşevik oldu—joq, joq vermərəm.

Amma kərbəlajı Fərzəlinin arvadı qızınp Hejdər vermək tərəfdarlı idı.

—Qızdır, evdə saqlamaq lazımlı deñil; istəjirlər ver getsin, allah xejir versin.

Hər gyn bu barədə evdə mybahəsə acılyırdı; lakin məsələni həll edə bilməjirdilər.

Axırda kərbəlajı Fərzəli belə qərar qojudu ki, gedib axundla da məsləhətləşsin.

—Axund alım adamdır, dynja və axırət işindən xəbərdardır. O bilər! Məsləhət lazımdır.

Bir gyn kərbəlajı Fərzəli axundun janına getdi.

İttifaqən axundun janında da səhbət bolşeviklərdən dyşmisdı. Kərbəlajı Fərzəli qulaq verdi. Hamılsı deñir:

—Bu bolşevik deñilən çamaat, tamamın laməzhəbdır. Onlarınp dini, imanlıq joqdur.

Hətta mollalardan biri:

—Myşrik bolşevikdən jaxşırı—dedi.

Bunu eşitçək kərbəlajı Fərzəli öz məsələsinin ystyny acmadı:

—Aşkardır, jaramaz!... Bu fəqərədən sonra kərbəlajı Fərzəli məsələni həll etdi.

Bolşevikə qız vermək olmaz.

Cynky;

—Bytyn yləmalar, bytyn nəçib adamlar, axundlar bolşevikə la'nat oqujır.

Arvat bu fikirlə razı ola bilmədi.

—Hər nədir, ozy bilər. İşləjir, qazanır, arvadınp saqlaja bilir—daha nə lazımdır?

\*\*

Bir gyn kərbəlajı Fərzəlinin əziz dostu məşədi Nəçəfqulu gəlmisdidi. Coqdan goryşməmişdilər. Meşədi naxos imiş. Meşədi Nəçəfqulu dynjadən, həjatdan şikajət edirdi:

—Dynja xarab olub, ömyrlər azalıb, diriliq cətinlaşıbdır.

Kərbəlajı Fərzəli təcəccyb etdi ki, nə əcəb məşədi xəbər verməmişdir ki, naxoşlaşıbdır.

—Istədim saqırtdıram, halallaşaq, sonra bir də zəhmət vermək istəmədim.

Kərbəlajı, Fərzəli də öz tərəfindən yzr istədi.

—Mənim də başım qarışq idi.

—Xejr olsun! Olmaja qızınp əra vermək fikrin var?

—Bir hələ səhbət var idi.

—Allah xejr...

—Joq, dyzəlmədi.

Burada kərbəlajı Fərzəli əhvalatı naqıb etdi.

—Əbəs jerə verməjirsən, ver getsin. Xejr olsun! Bolşeviklər nədir, onun sənə zığınla joqdur. Xejri var. Bolşevik sənən qohumun olarsa, bir daha malınp aparmazlar. Bəlkə o, hələ sənən aqarışlan malınp qajtara bilər.

Kərbəlajı Fərzəli dejəsən ajyaldı; bu fikir onun bejnini işqal etdi.

—Doğrudan gedən mal və devlətim qajtarular—jenə ezym devlətimə sahib olaram—dejə dyşyməjə başlaşdı.

Aqıllı səzə kimin nə dejəcəji ola bilər?

Meşədi Nəçəfqulu doğrudanda aqıllı bir kişidir. Dynja germişdir. İş biləndir.

İndi kərbəlajı Fərzəli bu işə razı oldu. Kərbəlajınp arvadı bunu bilçək coq sevindi.

\*\*

Toj oldu. Hejdər qızınp apardı.

Kərbəlajı Fərzəli malından nigaran idi.

Devlət ambarlarında mal coq idi. Bir necə dəfə kərbəlajı gedib soruşub bilmüşdi:

—Qurtaran dejil!

Bir aqşam Hejdəri saqırıb təməlobi acıb.

—Joq kərbəlajı: mən bu işə qarşıtmam və qarşısa da bilməm Sən varlısan, varlınp malə alynpb zəhmətkeşlərə verilməlidir. Bu inqilabın tələbidir; fəhlə və kəntli inqilab.

—Bəs mən zəhmətkeş dejildim?

Hejdər gyldy.

Kərbəlajı Fərzəlinin umeri kəsildi, bytyn zəhməti zaje oldu.

Jəqin oldu ki, ezy əvvəldən bu bolşevikləri jaxşır təməryimş.

—Hejf ez sezymə baqmadı—dejə hejsiləndi.—Qoj meşədi Nəçəfqulu bir mənim əlimə kecsin, mən bilərəm ki, ona nə dejərəm.

L Y Q E T .

Sərvətdar—devləlli, varlı.

Dillər—yrək suqıbməs.

Təzli etmək—basmaq, səvmaq.

Zira—cynky.

Laməzib—dinsiz.

Myşrik—mysolmankar möqteji nəzərinən tək olan allaha şərif qoşan, kafir hesab edilən.

Yolma—diş dölmənlər.

İşəjal etmək—dutmaq.

Sual və tapşırıqlar.

1. Alvercilər, devlətilər mallarınp, devlətlərinin qajtarılıması üçün nə çyr carələrə əl atırdılar?

2. Kərbəlajı Fərzəli ona «bolşevik» dejilməsindən nə ucuya qorqurdı? O əvvəlcə kimlərə umud baqlaçırdı?

3. Bəs sonradan nə ucun öz qızınp bolşevikə verdi? Bundan onun məqsədi nə idi?

4. Nə ucun əsərin adı «Aldanıňs umud» qojuñmuşdur? Siz ona başqa bir ad təriñezl!

# Joq!

I

Mən balaça idim. Məhləmizdə təzə bir qız məktəbi aşılmışdı. Tərbiyəfəmi qonşu qızlardan bir coqu hamar məktəbdə oğumaqda başlamışlardı. Mən də həvəslənib, anama jalvardım ki, məni də o məktəbə versinlər. Əvvəlcə anam razı olmamışdım. Sonradan qohum və qonşu qızlarımla məktəbdə təhsil etməsinə gəryünçə tənəv iżin verildi.

Bir gyn məktəbdən gəldikdə gordym ki, anamın eñ jaçın dostlaryndan Ziba xala anamla sohbət edir. Mən salam verib icəri daxil oludquda eşitdim ki, Ziba xala anama dejir:

— Joq, joq biz razı dejil ki, qızlıtməz məktəbə getsin. Indi dynja xarabdır; bu gyn urusu-məktəbə gedər, sabah carşabəyli atar. Şykyr allaha! Belələrinin coq gormışy... Joq, biz razı ola bilmərik...

Bu sohbət məni maraqlandırdı. Mənim o qızı coq jazlıym gəldi. Mən yrəjində hejfişiləndim ki, jazlıq qızı məktəbindən məhrum edəcəklər. Hətta istədim ki, anamdan soruşam, o qızın adı nədir və hansı məktəbdə oqujır; cynky mən Ziba xalanı qızı olduqunu bildirdim, məktəbdə oquması barəsində bir şej bilməjirdim, ancaq boyklorin sohbətinə qarşılaşmaq istəməjərək bir söz soruştadım.

Ziba xalanınlı sezlərinə çavab olaraq anam dedi ki:

— Taqsıb məndədir. İstədi, biz də yrəjini sındırmadıq. Nəmən oqujır dedik, qoq o da bir parca oqusun. Bir də bilirsən ki, biz həkimlik oquutmajılgıq, mırzəlik oquutmajılgıq ki, galəcəjindən qorqursan.

Anamınlı bu sezləri məni təəccübə saldı. Mənən elə gəldi ki, bu sohbət mənə ajiddir.

— Ziba xalanınlı mənim oğumaqımla nə işi ola bilər?

Ziba xala gedəndən sonra anam mənə dedi ki:

— Baq eşitdin, Ziba xala sənin məktəbə getməjinə razı olmajır. Mən dedim ki:

— Ziba xala mənim vəkilim dejil. Mənim məktəbə getməjimin ona hec bir daxlıq joqdur.

— Nə danışırsan, neçə ona daxlıq joqdur? Bilməjirsən, o sənin bojgyyndyr.... Elə danışma!

— Doqrudur, bejykdir, amma mənim bejygym atam və anamdır.

— Joq, o da bizim kibi sənin bojgyyndyr; cynky o sənin qajıyanandır...

Mən təəccübəldim. Neçə mənim qajıyan anamdır? Məgər mənənə vərmişlər? Məni kimə, nə vaqt ərə vərmişlər? Vərmişlərsə mən nə ucun hec bir şej bilməjirəm? Nə ucun mənə sejələməmiş və məndən soruştamaşlıqlardır? Bu suallara mən çavab tapa bilmədim.

Anam isə janınlakər ərpəji mənənə tərəf uzadaraq dedi ki:

— Al, bu ərpəji Ziba xala sənin ucun gətirmişdir. Sal başına!

Mən ərpəji almadım, anama da bir söz sejələmədim. Indi mən bildim ki, Ziba xala nə ixtiarla tənəv oğumaqçılmış istəməjirmiş...

Indi mən bildim ki, qızlarla həyat məsələsi nə sajqə həll olunmuş.

Bildim, amma nə edə biləcəkdəm? Bir şej etməjə qadir olmadıqdan janınlıq dyşsynyr və dyşsyndykçə aqlajırdım.

II

Mənim atam açıqlıq, qaş-qabaqlıq bir kişi idi. Biz evdə ona hec bir söz dejə bilməzdik. Qorqardıq; cynky hec bir şejin yystyndə elə hirsənirdi ki, bir gyn dejil, necə gyn onun ətrafına dolanmaq mymkyn olmazdı. Hər bir şejini bizə haram edardı. Açıqlandımlı, dahan hec bir şej onu razı salmazdı. O vaqt gəryrdik ki, xərək pis oldu, caj dəmir dadi və ja bytyn qablardan da halıq iji gəldi, halbu ki, evdə hec halıq olmamışdı. Belə saatlarda onun uzyunu gərmə: xərək qabları, caj istəkəni atılar, qırıqlar.

Biz onun xasiyyətini, bildiğimizdən bir söz danışmazdıq və calışdıraq ki, gəzynə gərynməjək, baçardıraqça istədijini tez əmələ gətirək ki, açıqlıq siddət eləməsin.

Belə ata ilə mən nə danışa idim? Odur ki, mən ona hec bir söz demədim. Anam isə ezy kibi başqa arvatların fikrini əziz dütar, baş-qalarınyınlı məsləhətilə jaşardı. Ziba xalanınlı fikri anamdan otry hamıdan mətəbər idi; cynky Ziba xala pullu olduquna gərə aqılılı hesab olunurdu.

Mən gəryrdim ki, atam da, anam da ozlərimi Ziba xaladan asılıb bilirdilər, onlar daha doğrusu, Ziba xaladan dejil, Ziba xalanınlı oqlundan asılıy idilər; cynky atamın tiçarət işləri zərər vermiş olduğu zaman Ziba xalanınlı oğlu atama komok etmiş, pul vermişdi. Belə oludquda bilirdim ki, atama desəm, bojyk bir qılıq-qala səbəb olacaq, anam ilə danışmaq isə tamamilə mə'nasız idi. Mən sykut ilə gozləjirdim ki, gərək axılgı ňə olaçaq: Nə qədər calışırdım ki, mənim ərə verilmənən barədə fikir etməjəm mymkyn olmazdırdı. Təklikdə bu barədə coq dyşsynyrdim, dyşsyndykçə galəcək həjatlıyyət şəkilləri gəzimyin qarşısında dururdı, gəryrdim ki, məni zorla tanımışdım, bilmədijim, atam jaşında olan birisinə verirlər. Mən aqlajıram, qulaq asınayırlar. Gyc ilə məni aparırlar. Ər evində mənim jeni jaşayışım başlanıb...

Hər gyn sabah tezden aqşamadək mən hejvan kibi işləjirəm, aqşam tamam gyn min zəhmət və məsəqqətlə hazırlı etdilim ərin qarşısında qojuq gozləjirəm, gozləjirəm ki, nə dejəcək, nə istəjəcək, nədən razı və ja narazı qalaçaq.

O isə aşkar gəryram ki, xərəkənmə, nədənmə, narazı qalaraq məni sejməjə, taqsırsız olduqumu iddia edinçə dejməjə başlaçaq, mən aqlajaçaqam, o dahan hirsənəcək, o vaqt mən fikir edəcəjəm ki, kaş ərə getməjədim. O vaqt mənim kitablarımlı, dəftərlərim jadıma dyşşəçək, hejfişilənəcəgəm ki, məni dərsə qojnadxalar, hec olmasa oqu-

jub bir myəllimə olardım; azadı və asudā jaşajaraq kərpə balaları təlim edərdim. Öz myəlliməm kibi mən də onlara çyr-bə-çyr hekajələr sejəldim və onları gələcək həjata hazırlaşdırmaqə calışardım.

Bu dysynçələr və bu mənzərələr mənə elə tə'sir edirdi ki, mən ixtiyarsız aqlamaqə başlağardım. Anam mənim aqlamaqəm gorynçə mənə məzənnimət edərdi:

—Bu nədir, xərif olmamışsan ki? Gyndyz gynorta vaqtə nə usul aqlajırsan? Dərdin nədir?

Mən juqudan ajylan kibi, sejr etdijim aləmin təzjiqindən xılas olaraq ajylardım və yzymy ərtib aramışız aqan göz jaşalarımla ozymy sakit edərdim; nə anama və nə başqasına bir söz deməzdim, və nə de-jə biledim?

### III

Ajlar kecdi. Bu oquduqum məktəbi tamam etdim. Başqa məktəbdə təhsilə davam etmək istədijimi anama sejəldim, razı olmadı:

—Bu qədər oqudun bəsdir, bilirsən ki, oqumaqın istəməjirlər.

—Mən istəjirəm!

—Joq, olmaz, səni jaqında aparaçaqlar!

Başyama od tokyldy, ətraf dolandır, dilim dutuldu. Hec bir soz belə sojlojə bilmədim. Jenə sejr etdijim mənzərələr, hajatımlı birər səhihofəri çanlı bir surətdə qarşılımda durdu, titrədim, hənkyr-hənkyr aqlamaqə başladım. Anam aqlamaqəm goryncə məni sakit etmək ycyin ozynyn əre getdiji zaman aqlamış olduğunu sejəldi.

—Hələ belə olur, qızlar həmişə əre gedəndə aqlajırlar.

Mən qulaq asmaq istəməjib, tək qalmaq və aqlamaq istəjirdim... Anam getdi, mən aqladım və dysynməjə başladım...

—Nə etməli? Bu sual rəhimsiz bir surətdə məndən çavab tələb edirdi. Ata və anamın istədijinə tabe olub əzymy bədbaxt, ata və anamı şadını etməli və ya istədijim kibi azad jaşamaq ycyin onlarınlı tələblərini rədd etməli? Doqrudan da cətin bir məsəlonun həlli qarşısında qaldırm.

Bir tərəfdən azad jaşamaq, təhsilimə davam etmək istəjirdim. Digər tərəfdən goryrdim ki, ata və anam hər ikisi Ziba xaladan və oqlundan asılı olduğalarından məni onlara və'd etdikləri kibi əre vermək məcburiyyətindədirler, man bilirdim ki, onlarınlı asuda jaşamalarından ətry mənim dinməz-sejəlməz razı olmaqmı lazımdır... Amma razı olduqda əzymy diri-dirisi od içinə salmış olurdum. Bir dəqiqə qərar verirdim ki, joq əzymy fəlakətə verməməli və azadlıqımı təyada-fə etməlijəm. Lakin bir dəqiqədən sonra ata və anamın halı, onlarınlı vəziyyəti və qoça vaqtlarında, asuda jaşamaq ycyin istədikləri məni bu fikirdən daşındırlıb onlarınlı razı qalmasından ətry əzymy qurban etməjə vadar edirdi.

Elə zənni edirdim ki, qəlbimdə iki qyvvə çarpışır: biri məni azad buraqmaq ycyin «razı olma» dejir, digəri ata və anamın istirahət və asudəliji naminə «razı ol» dejir...

Mən isə bu iki qyvvə arasında caşmış, tamamilə aqlyım itirmişdim... Coq dyşyndym, coq fikirləşdim, hec bir nəticəjə gələ bilmədijim-dən aqladım, axırdı da anadan bədbəxt doqumlu olduğunu jəqin etdim, buna gerə də carəsiz ata və anamın istədijini əmələ gətirməjə qərar verdim...

Qərar verdimə də, amma yrəjim sakit olmadı. Neçə də sakit olajdb. Kima bilir gələcəkdə daha nə bədbəxtləqlərə məruz ola-çaqam!

### IV

Hec xatırımdan çıxmaç, o gyn goldi catdı. Qorququm bir gyn, həjatımda böyük bir tə'sir buraqmış bu gyn, qarabaxt bir qızın qara gyny!

Evmizdə tədaryk və həzərliq əz qajdasılə jarpıldı. Bir neçə gyzdən sonra toş olaçaqdır, kəbən əhvalatılp bitirməkdən ətry əvvəlçə mənim bu əqdimi natarius janılda qejd etmək lazımlı id. Şura qanunu gərə mən əzym bizzat natarius janıla getməli və razılıq verməliydim.

Bu gyn xatırımdan çıxmaç...

Qərar verildi ki, məni natarius janıla dajım aparsın. Evdə olanlar tamamilə allah xejir versin, dejə jola salırıdlar.

Mən getmək istəməjirdim, aqlajırdım, atama kim isə xəbər verdi; atam elə cəvərdə ki, mən əzymy unutdım... Tabe olmaqə qərar vermiş oldugum jadıma dyşdy. Biz natarius janıla jollandıq.

Natarius orta jaşlı, boz saqqallı, həlim simalı bir kişi idi. Dajım salam verdi. Natariusun qarşısında oturan uzy qıraqçı 40—45 sinində birisi durub dajıma tə'zim etdi. Jenə əz jerində əjləşdi. Natariusun janılda daha bir neca adam var idi. Onlarınlı kim olduqlarınp və nə ycyin orada gəzlədiklərini bilmədim. Natarius mizin yzərinəndə bir kaçıqz qaldırlıb oqumaqə başladı. Sonra mənim adımy və atamın adımy, jaşım soruşdu. Mən cadrama byrynyb sakit durur, bir soz deməjirdim. Dajım əvəzimə çavab verirdi. Lazımi suallara çavab almış olan natarius qarşısında əjləşən kişini göstərərək məndən sordu ki:

—Siz bu kişi, Mystafa Qədir oqluna əre getməjə razılsılsınız?

Birinci dəqiqədə ətraf başıma dolandır. Otaq qaraldı. Əzym ycyin hec bir şejj görməz oldu. Ançaq natariusun zalımlı sualı qıraqçı kibi qarşısında durdu. Çavab verməjə bir soz belə tapmadım. Elə bil ki, dilim dutuldu, elə bil ki, sualı qanmadım. Yrəjim gup-gup dejyməjə baş-

lađ. Eň deňjynyr ki, guja baqrıム catlajaçaq; aman, indi dě o děqi-  
qəni sakit xatırıla bilməjirəm, jenə iki qyvvə mybarəzəsi arasında  
qaldırm. Bir qyvvə əmr edir ki, razı olata və anapın xahişini əmələ  
götür. Ata və anapın uzynə aq olma! Buna qarşı başqa bir səda mənə  
dejirdi ki, azad jaşamaq istəjirsənə, şəxsiyyətinə sui-qəsd etmək istə-  
jənlərdən ozyny mydaſə et, istəmədijin şeja razı olma!

Bir elə fikir etdim ki, qoj ozymy qurban edim. Ata və anamın fik-  
rinçə əməl edib də razı olum. Lakin razı olummu? Razıjamı? Ha-  
man dəqiğə gələcək həyatımın qara səhifələri, hyquqsuzluq, bytyn ix-  
tihatımlı ajaqları altında tapdalanması qeyzymyn onyndə durub əsa-  
rat zənciri altına girməjə mənə jol verməjir, istiqlalıjətimi saqlamaq,  
myhaſəzə etməjə tələb etdi.

Qəlbimdə hiss etdijim bu iki zidd tələblər arasında nə edəcəjimi  
bilməjir, nə çavab verəcəjimi anlamağırdım. Natariusun sualına sy-  
kut ilə çavab verilmiş olduqundan o, bir də sualınpə təkrar etdi.

Dejəsan bytyn ev başıma ucdı. Boqazım dutuldu, yrəjim capa-  
lamaqça başladı.

Jenə qəlbimdə iki zidd qyvvə çarpışdırlar. Hər iki qyvvə bir-bi-  
rina qalib gəlməjə calışdırdı.

Mybarəzəjə mejdən olmuş yrəjim, ejvaj, davam etməjirdi...  
Bir tərəfdən eşidirdim:

— De razıjam!

Jə'ni əsarət zənciri altına oz rə'jim, oz iqrarımla girirəm...

Digər tərəfdən dejirdilər ki:

— Sejle joq! Razı dejiləm!

Jə'ni azad jaşamaq nəmənə əski ən'ənə, əski jaşayışın cirkin qaj-  
dasına lo'not oqujub, oz saadətimi oz əlimə alıram.

Bilməjirəm nə oldu, nə sajaq oldu ki, bu barabar qyvvəjə malik  
olan iki zidd sədənən biri qalib gəldi. Tam əly bir sakitlik icində bù  
vaqtadək eşitmədijim bir səsənə mən başımdan carşavımy atıb—Joq,  
joq, razı dejiləm!—dedim.

Həmçün, casdbı. Natarius əlindəki kaçırbı buraqıb bojnunu jağıyt  
arşın mənim tərəfimə uzadıb demis olduqum bir də təkrar eşitmək  
istəjir kibi gozlərini dejyrdi.

Dajım qolunu dartsıb:

— Hə, nə danışırsan?—sualılı təəccübə yzymə baqırdı. Nata-  
riusun qarşıysında oturan kişi dik ajaq ystə qalqıb, otaqın tən orta-  
sında durdu və mənə tərəf açıqlıq haqmaqa başaldı.

Başqalarınpə təəccübə də hödsiz idi. Mən isə dediğimi dyşyupur,  
bu çyr'ətin mənə haradan gəldijini fikir edir, bunun ardı nə olaçaqınpə  
gozləjirdim.

Amma bu dəqiğə mən coq sakit idim: elə bil ki, böyük bir bələdan,  
böyük bir təhlükədən xılas olmuşdum...

Biz evə qajıtdıq; dajım ançaq bunu dedi ki:

—Sən jaxşış iş gərmədin, bunun axırbə nə olaçaq? Mən hec bir  
sez sojlemədim ki, mybahəsə acılmışın.

Evə catdıq, qabaqça dajım, ardınca mən evə daxil olduqda, anam  
və başqa qohum arvatlar bizi qarşıladılar. Arvatlar «mybarək-myba-  
rək!» dejə təbrik etməjə başladılar.

Dajım astaça anama, mənim natarius janılda verdijim çavabı  
sojlejincə ev qarşısdı, həmçün səqərmaqa və oz fikirlərini izhar elə-  
məjə başladılar. Bu səqərtəq icində ara-sıra «Qız xərif olubdur,  
şolla bularlar xarab etdi» və başqa bu kibi fikirlər eşidildi. Artıq  
bir sej qanımaq myməknej dejildi.

Mən başqa bir otaqa cəkilib bir tərəfdə oturdum. Atam caqırdı.  
Ona bù xəbər çatınpə elə bərk səqərdir ki, tamam evə qorqu dyşdy.  
Qonaqlardan bə'zisi getməjə başladılar. Jaçın qohumlar, atam  
və anam sakit edirdilər. Mən sakit idim. Elə zənn edidim ki, bu da-  
nışıq, dava hec də mənə ajid dejildir.

Ançaq atamın şəsi kəsilməjirdi.

Uytımı səqərtəq arasından atamın sözləri eşidildi:

— Joq taqsır onda dejil, bizdədir; böyük taqsır bu qajda və qa-  
nunları qojanlardadır... Bu da bizim başımyza həkymət olmadı. Bu,  
bələdər...

## L U Q Ə T .

Məsəqqət — əzizlət

Tozluq — sıqımaq, inçitmək

Seir — tamasa.

Fəlakət — bədəvətliq.

Myhalzə etmək — saqlamaq, qorumaq.

Ən'ənə — adət.

## Sual və tapşırıqlar.

1. Bu hekajə kimlərin həyatından alınpəs və nəji isbat etmək istəjir?

2. Həkajənin əsas tipləri hansılardır?

3. Qızın ata və anası, Ziba xala nə çyr adamılardır? Onların hansı  
sənəylən nümayəndəsi olduqlarını nə ilə tə'jin edə bilərsiniz?

4. Qız gələcəjai nə çyr dyşsynyrdy? Onun içərisində hansı qyvvələr  
carpışdırdı? Carpışan bu mybariz qyvvələrin içərisindəki jeni həyat qa-  
jısını qız haradan almışdır.

5. «Joq» sozy ətrafındakılara və ev əhlinə nə çyr ta'sir buraqdır?

6. Nə ucun atası «joq» deməşinin səbəbini həkymətdə gordy?  
Burada bir əlaqə var mı?

## *QARDAŞ ÇYMHURİJJƏTLƏRDƏ ŞURA ƏDƏBIJJAT<sup>1)</sup>*



MAQSIM GORKI.

Maşsim Qorki 1868-ci ildə, Nizni-Novgorod şəhərində, kasıb bir boyaççı ajiləsində anadan olmuşdur. 9 yaşında həm atadan və həm də anadan jetim qalmış Qorki, bytyn gənclijini nökərcilikdə, hambalıqdə və çyr-bə-çyr aqyr və cətin işlərdə kecirmişdir. Çyr-bə-çyr işlərdə çalışan Qorki, pijadə Rusyanın bir coq jerini gəzmişdir. Oqujub jazmaqçı da ondan-bundan efrənmisdır.

1892-ci ildə Maqsim Qorki, «Maqar Cüdra» adlı hekajəsini Tiflisdə «Qafqas» qəzetində çap etdirmişdi.

1) Rusya proletar ədəbiyyatından bəhs etdikdə qarşılıqlı cəqan an çanlı simaların simasındır. Qorkinin bytyn ədəbi və içtimai fəaliyyəti bizim quruluşumuzla və mybarozmizlə işlənilən bir suradə baqladır. Qorki bir jazycə olaraq proletar sənfini mybarozəsində və sosializm quruculuğunda an aktiv çalışan bir şaxsdir. Öz məqalələrinin bir coğunda Qorki, imperialistlərin surataları qarşı myşallər hücum hazırlıqlarını yestiyin acır və döyüş proletariatına döyüş inqilabına daşınatdır.

Boýyk proletar jazyçsýsy va sanatkarý Qorki hazırlýk sura adæbijjetivnyñ on ileri-da gedan birnymajadsidir. Ister son zamanlarda va istarsa ilk devrlerde verdiji asarlardır Qorkinin inqilabci ruhunu biza gostermekdedir. İlk hekkâjelerinden başlajaraq Qorkinin bytyñ jaradisçılığında müzslular va iştismar edilenler haqqında dysyn-mok va humurlarından dördün galmaq asas ier dutur. Edabi faaliyettin biringi addimla-rından başlajaraq Qorki, proletariatum röhbärliji altında mejdana çıqan va 1905-çil haldasılarijai hazırlanan inqilabi iyksolisin fatal bir yzvy va iazisçisý olaraq mejdana çıqmışdır.

Proletar ingilabının jaqlasdiqyr «Fırtına quşu» kibi əsərlərinə xəbər verən və «Şahin nəcməsi» ilə proletariat sənətini mybariz qahramanlarını verən bu böyük iaradıcı haqqında Lenin daha 1917-ci ildə demidiir ki: «Hec sybhostz kif. Qor-ki bytyu dynia proletar hərəkatına eoz mənsəb jeftirmis və jetişçək an böyük bir bədii tələntdir». Qorxını tənzitməq üçün bu kifajətdir.

Qırğızin kecirmiş olduqu maraqlaş həjat, qazanmış olduqu bəyik həjati təcəribe və dərindən-dərincən təməldənmiş insanlar onun jaradıçılıq işlərinde bitməz və tykənməz bir xəzinə xidmətini gərməyşdir. Bir ədib olaraq Qırkı bytyndyn jadəd məshurdur. 1905-ci illərdə Qırkı Rusyanın siyasi həjatında bəyik rol oynamış, gərkəmlı inqilabçılarla və xususən Leninlə coq jaqınalaşmışdır.

1921-ci ildə Qorki Italajə getməjə məcbur olmuşdur. Lakin Şuralar ittifaqından uezədə olduquna baqmajaraq, Qorki Şuralar əlkəsinin siyasi və mədəni həyatılı maraqları və şura qəzət və məcmuələrində coq jaqından iştirak etmişdir. 1928-ci ilin jaýında Şuralar İttifaqına qajıtmışdır.

Hali-hazırda Qorki bytyn dynjada və xysusən Şuralar İtliaçy-  
nın-ən gerkəmli bir proletar ədibi sajılır. Bytyn dynja proletariatın  
Qorkinin əsərlərini sevə-sevə oqujır.

Qırkinin bir coq bəjyik və kicik əsərləri və həkajələri vardır ki, bunlardan «Ana», «Mənim darylfynunlarım», «Artamanovların işi», «Coçuqluq» və bir coq kicik hekajələri türkçədə tərcymə edilmişdir.

Şahin İeqməsi.

I

Koramal, daqlarын jyksөklijinө dyrmanыb orada rytyubatlı bir jar-qanda qыгурылб dәnizә baqaraq uzанды.

Gej jyksəkliklərində gynəş parlajır, daqlar isə gejlərə quraq nəfəslərini buraqıb, aşağıda dalqalar qajalarla çarpışır...

Demjan Bedni də proletar adəbiyyatında myhym bir jer dutur. 1910-çu ildə e'ü-baron bolşevik mətbuatında calışan və 1912-ci ildə isə bolşevik fırqasının daxil olan Bedninin, vətəndəş myhərəbələri devrindəki mətbuatda cap olunan əsərləri geniş işlə-kənləti və xüsusi Qızılı ordu kytlyorlara arasında boykij bir rol oynamışdır. Bedninin satıra və noqmaları onlarılar tərbija və töbliqat işində kəsgin bir silah vəziyyəsinə gərmüşdür. 1908-ci ildən 1917-ci ilə qədər Bedni satıra jazr və bu əsərləri boykj bir məharətli car sənsörünün gozündən qaçışdıraraq, istibdad yusulunu, mylkadərları, ruhānları, burzuaçıları olduqça iti bir zərka və istehza atışına duturdu. Bedninin jazdiq, basnjalar da hər bir zaman qyvvatlı və sırin olmuşdur. Myşajın içitəmli və inqilabçı oləməjəti olan bu basnjaların əsaslarında o, coq iti və nyifzul bir qəsləmə aktual məsələlər gəlir və boykj bir istəciddənə bunları jəratmaqə myvəfəq olur.

Bezimenski en çok tanımlı bir qomsomol şairidir; bir sura eserlerinde o, qomsomolun vətəndən myharəsə gynlərindəki mybarəzəsini vermişdir. Bezimenski, hər seidin avval fırçayı sairdir. O deñi ki:

Bezimensi quruluşumuzun gərylməmiş addımlarının əsərlərində göstərməklə  
için əməkqanlı quruluşumuzun noqsanları ilə mybarəzə etməyə dəvət edir və bu da onu  
məsul idarəətçi olaraq.

Carizm devrinde və mysavat zamanındaqə milli şovinizm sijasəti natiçəsində bir-birə vuruşdurulurdu. Zaqaqşasja zəhmətkoşları proletar inqilabından sonra sırf qar- daşlıq devrinə gərək Zaqaqşasja qardaş cümhuriyyətlərini jaratıtlardı. Carizmın və jerli milli-burzua hökmətinin təzqiq və zulmaltıdan xübs olan Zaqaqşasja əməkçi- ləri az bir zaman icarisində boyjk bir proletar mədəniyyətinin əsasını qoşut və bunu gyandın-gyna inikşas etdirməyə başladılar. Bədii adəbiyyat da bu mədəniyyətin asas yu- syrlərindən biri olmaq yzrə mejdana çıxmaq və sırətli addımlarla ilərləməgə yu- dutdu. Qardaş Ermənistən və Gyrçystan cümhuriyyətlərində qırmızı sura jazınlı- jatışməjə başlandı. Gyrçy jazılıcısı Lord Kipanidze və erməni jazılıcısı Alazandarı ve rilmis nymunələrdə biz bunun sybutunu görə bilirəz.



Әлем — дәрд.  
Qыруп — іонғалып.

**Sual və tərşivqollar.**

1. Şahin obrazında şair nəji vermək istəmişdir?
  2. Koramal kimdir?
  3. «Ox, ijt! şahin! Son dysmonlə qavqada qanılarım aqytde... Fəqot vaqt olar ki, sənin sıçaq qanınp bir damlaşı da qəfələm kibit həjatın qaranlıqlarında alışar...»—parcasılış şair nə demək istəjir?
  4. Nə ucun Qorki eż fikrini acıq və ajdən sojləməmiş və şahinlə koramalı dəməşdirməq məcbur olmuşdur? Bu əsər nə zaman yazılmışdır?
- 



A. SERAFIMOVIC.

Serafimovic 1863-cy ildə, Donbas oblastında Novo-Qurmarjar stansiyasında anadan olmuşdur. Atası Don qazaqlarından idi. 12 yaşında ikən atasının itirmiş və anasının barabar işçisini bir həyat kecirmişdi. 1883-cy ildə gimnaziyalı bitirmiş və təqayi almaqla myvəffəq olaraq, əski Peterburq darylfynunun fizik-rijazijat fakultəsinə daxil olmuşdur. Əhali arasında inqilabi intibahnamə jaimaq yystyndə Serafimovic darylfynundan xariç edilərək, həbsə alınılmışdır. Jazıçılıqla syrgynda ikən başlamışdır. 1888-ci ildə ilk hekajosunu çap etdirmiştir. Birinci hekajolrində Serafimovic mə'dən işçilərinin həjatınp təsvir etmişdir.

Serafimovic 1905-ci il inqilabında iştirak etmişdir. Imperialist myharəbəsi zamanında çəbhədə myxbir olmuş, Fevral inqilabından sonra ozyny tamamilə sijası həjatı vermişdir.

Oqtıjabr inqilabından sonra Serafimovic «Dəmir aqyp» adlı böyük bir əsər jaratdı. Proletar ədəbiyyatında myhym və gərkəmlı bir jer dutan bu əsər, vətəndaş myharəbələrini və partizan hərəkatını təsvir edir.

**Vaqoncu Maqar.**

I

Maqar Japonja hərbindən döndü, salamat qaldıqına ozy do təəccyb edirdi. O, iş aqṭarmaga başladı. Bu vaqtarda 1905-ci il inqilabı alavlandı. İşçi və kəntlilər eż aqyp dolanaçaqlarına nihayət verildiğini, onları səqanlarlañ axtıqla cısqıtlamaq başlandı. Ərər, dysynərək, bir dəqiqəlik dərin nəfəs aldılar. Lakin janılmışdırlar; mylkədar və fabriqantlar padşahlı əlbir olaraq işçi və kəntlilərə qırılıb salmaqla onları jenə noxdaladılar, onları əvvəlkı aqyp gyzarana doqru syryklədilər.

Bu aqyp gyzarana Maqar da syrykləndi. O, dəmir jolunda vaqon baqlajan qulluquna girdi. Jaşı və qışın o, ajılısılı barabar, vaqonda jaşajırdı.

\*\*

Maqar juqudan erkən ojandı. Başınyı səqarlıb baqqı: gynəş hələ jyksəlmədən, alcaqda, vaqon və daxmalar yystyndə durmuşdu. Gej kəlgələr havanı doldurur, xəfif sejrək duman ojanmaqdə olan jeri byryjyrdı. Ajdın, təzə bir jaz sabahı başlağırdı.

Maqar bir necə dəfə cıjərlərinin bytyń dərinlijinə kibi bu havanı cəkdi. Vaqonda adam rühdən dyşyr, yrəji sıqıqlarırdı. Bu jyk vaqonunun darlıqlı, qaranlıq olmasın, içində coq adam jaşamasından iləri gəldi. Cirkli, qızlışlı bədənlərilə capalajan beş coçuqça qazvaqtılı jorman olan, indi isə əsgirə dənməyə çırçındırla ortly deşəmanının yystyndə uzanmışdı. Hələ burada Maqarın arvadı, atası və qajnanası jatırdı.

Maqar, başınyı pəncərədən jenə icəriyə cəkdi, jatıñış usaqlarınyı arasında iməkləjərək, soqulub başınyı altından oz cəkmə və patavalınyı səqardı, ajaqına gejməjə başladı.

Maqarın arvadı da qaldı. Onun yzy coq juqlamış kibi, əzgin, balışın qatışlıqlıdan əmələ gələn kəsiklər və qırmızı zolaqlarla ortly idi. O, sobanın janına gəlib, od qalamاقa məşqul oldu. Maqar yzynə bir az su ciləjərək kəjnəjinin etəjilə sildi, xac cəkdi, gynəşə tolaklıq baş ejərək, bajraqçığı, fit və qoltuquna bir parça cərək vurub dəmir jolu xətti tərəfə dyzəldi.

Stansya uzaqdan sıvanıttıñ kərpic tikintilərili qızarlırdı. Stansiyanın janına sıqılışlı olan işci mənzillərinin aqardılmış bacalarından tısty sıqırdı. Soldan, qydrəlli, geniş, xəfif dalqalı bir col acılırdı. İki-yc həftə keçəndən sonra, bu col gynəşdən janaçaq, bozaraçaq, saralıb, dütqunlaşacaqdı. Lakin indi göz işlədikcə, uzanın bu jaşlı genişlik, parlaq və təzə idi. Bə'zi jerdə, lalə zolaqların qızarlı, ajdın gorynyrdı. Telegraf aqacıları sapa dyzylmış kibi relslər bojınca gedir, kicilərək uzaqlarda gəzdən itirdi. Uzaqlarda dəmir jolu saralıraq döñyr, orda, telegraf aqacıları nazik cizgilər kibi gorynyrdı.

Jandan bir at ılxılsı kecedi. Uzaqda bir təhərə ömyirlərini keçirən qalımlıq alaçılıqları seziliirdi. Maqar dajändi:

— Bərəkətə baq-ha!

O, paraçırı səqarlıb, sərt əlini daz başınyı cəkdi. Otda, havada jolun yystyndə, telegraf tellərində şəhər adamınyı hec vaqt dərk edə bilməjəcəj iqeñri-myəjjən səsler ucurredi.

Stansija binalarınyı birindən aq buxar qopub buruldu; qaba, kəşgin, molikəm və inadlıb bir fit, bahar melodisini pozaraq səsləndi və jaşlı genişliyin ystynə jayıllaraq uzaqlara ucdu.

Saat altı, idi.

Maqar tələsik stansijaya jyrydy. Jol yzərində o jan-bu janda loqomotivlər aq buxar buraqlarırdı. Son xəttində gurultu ilə şəhər qatarı gedirdi. Bu 713 nymralı qara, cirkli, xarab-işləjən bir maşının

olan nevbətci manevra loqomotivi idi. Bu loqomotivin böjryndən həmişə cirkli zolaqlarla neft aqır. Maqar loqomotiva jaqınladı, dəstədən dutub mejdancaya qalqdı. 713 nymro elə bərk fışqırırdı ki, səs eşidilsin dejə qısqırmaq lazımlı gəlirdi.

— Qarl Ivaniç salamlar!

Maşinist qaşqaqlıq bir alman, qara, neftlə hopdurulmuş əlini ona uzatmajarayaq:

— Maqar, şaq olsun! — dedi.

Alman ezy də, başdan-ajaqça neftlə hopdurulmuş kibi idi. Maqar maşinistin əməkçisi olan gənəç bıqıbzı, on səkkiz jaşlı bir gəçnə salamlaşdı. Forsunqadan dəzylməjəçək bir isti vururdu. Maşinistin və koməkçisinin yzları tərli idi.

— Bura istidir.

— İstidir, həm də coq bərk istidir. Forsunqə jaman ərkojnlyk edir. Birdən, onun sozlorının tösdigi ycynnyş kibi forsunqadan boğucu qazlarla barabar, bir lopa alav qopdu.

— Hə, Qarl Ivaniç, indi depoja cəkin, vaqonları getyrek. Saat on qatarınyı hazırlamaq lazımdır.

Birdən 713 susdu və gevədösünün bytyń iriliyi relslərin yzərinə təzjiq edərək, arqa joldan ysulluca hərəkət etdi.

Mə'dəni nəfəslə, qara baçadan bir patlajış kibi, aq buxar jumashı qopdu. Jan-jerədən vaqonlar, relslər kecirdi. Maqar tələsik pilədən sıcradı, loqomotiv qabaqlajaraq xətti dəjışdı. Loqomotiv o biri jola kecib depoja tərəf jönəldi. Maqar, loqomotiv geldiğə halda pillədən jarpışdı, bir əlilə asılıq qalaraq o biri əlində bajraqçığını dutmuş, deponun janında duran vaqonlarınyı neçə jaqınlasdıqına bəqərdi.

Loqomotiv, buferlərinin qırçırtı və zanqırıtlı ilə jaqındakı, vaqona toqundu. Maqar sıcrayıb fit verdi, loqomotiv jyryşyny azaltdı, sonra Maqar tələsik başınyı əjib buferlərinin altından kecdi və dijir-lənməkdə olan vaqonlarınyı arasında jyryjərək, zəncirləri qarmاقın ystynə atıb, dartmaq ycyn onları vidasəməjə başladı. Vaqonlar buferləri zanqırıtlı ilə bir-birinə carparaq javaş-javaş dijirlonırlar. Maqar bydrəssə, ajaq ilisə, kicik bir bacarıqsız hərəkət japsa, relsləri qomun içine təqaraq, sakit və qorqunç donən on çytlərlə carxlar, onu dərhal aşırar, bir anda parca-parca edərdi. Lakin bu, Maqarın ən az dysyndiyj şejdidi. O, vaqonlarınyı arasıla jyryjyr, bu on vaqondan başqa, on jeddi aqır jyklı vaqon da ilavə etməjin lazımlı olduğunu dysynnyrdı. Ejni zamanda ehtijat jolunda duran iki «xəstə» vaqonu da cəkilə depoja aparmaq, jaddan sıqarmamaq lazımlı göldijini dysynnyrdı. Bundan başqa jol dəjisişdirən Ivandan da jeddi qəpik borçunu almalı idi: cynky cəkmələri coqdan xarab olmuşdu; qumla döyü cəkmə ilə də gəzmək asan dejildi.

Maqar tələsik vaqonlarıñ altyndan cıqqıb, jenə fit verdi. Logomotiv daşanıb nəşər alıb. Qarmaqlar dartañdı. Vaqonlar dəmir qırçılışılə, bir-birinin ardynda dala getdiñər. Maqar, hərəkət halında arqa vaqona járıldı.

Geçə və gyndyz bir-birinin arqasında gəlir; gyndyz—isləmək, geçə isə—dinçəlmək ycindyr. İstirahət və iş haqqında olan bu əsas qajdanı pozan şəxs, qızın və saqlamılışıńı itirmək, vaqtılıq qoçalmış kibi aqır bir çəzajə mə'rüz qalır. Lakin Maqar bunu da qabul etməjirdi. O, on il idi ki, belə bir başa 24 saat istirahət ycyn ve riñirdi, lakin bu istirahət də bir geçə-gyndyzyn qorqunç jorqunuñ luqunu əvəz edə bilməjirdi. Beləliklə onda qorqunç çəzanıñ izi qalmışdı: hələ qoçalmadıq halda o, tamam qırğışmışdı. Beli əjilmişdi, janaqları cuqurlamışdı, əlleri əsirdi. Dan jeri aqarlıb, onun nevhəciliji axıya jetəndə onu gycə insana bənzətmək olurdu. Səndələjən, möhkəm olmajan iyryş, bulanıq gözklər, dysyncəsiz, bir giçin hec bir fikir və mə'nə ifadə etməjən yzy.

Bununla belə Maqar bu barədə dysyniməjir, belə məsələlərlə məşqul olmazırdı. O, sadəcə səhər saat altda nevhəti başına gəlir. 24 saatın axılynda isə, gic olub qalırıb. Bir təhər, syryno-syryno yifumətli, darlısqal, qaranlıq, sojuq vaqonajetişəndə, daş kibi dysyr, aqır juqu ilə jaňırıb. Sonra ojanıb, əgor pulu varsa icib keşfənir, pulu joqsa oz cəkməsinini, arvat və coçuqlarınıň başmaqlarıňıñ jamamaqə otururdu. Bytyň buntarı eləjirdi; cynky onun beş coçuqı, arvadı, atası və qajınanı, vardi, buntarıň hamısı onda dərin bir tössyf doquraraq hər gyn jejirdilər.

O, ez ajılı və coçuqlarınıň ozynə maxsus olan bir hissə sevirdi. Əgər onun coçuqlarından birini vaqon basıb aza, ja da şikəst eləsəjdı, onun baqrı, catlardı, — amma onların pis jemək, joqsulluq və aqır dolanacaqdan sıqılmalarına, o hec bir əhməmijjət verməjirdi.

Onun yegane nəşő iegi olduqundan, o icirdi. Ətraf bir coq kilometroluq bir sahədə ıssız col idi. Illerdən həri jaňıylı, qazaq obalarına rast gəlinirdi. O, coqdan ez dəmir jolu jataçından uzaq bir jerdə olmamışdı. Jaňında kicik bir işçi kəndi salınmışdı. Bu kəndin axılynda cokmuş bir qazma vardı. Semjonic burada, gizli iegi alveri edir, əjin palтарınıň da girov qəbul edirdi. Maqar bura az baş cəkməjirdi.

## II

— Yc jyz ijirmi altı, yc jyz qıraq doqquz...

— Var.

— Beş jyz səksən birinci, jyz jeddiçi—dejə qatar dysəldən adət etdiyi jeknəsəq səslə kaçırıdan oqujurdı. Ona, vaqon nymrələrini oquduq bu kaçırı qantorda vermişdilər. Bu vaqonları o, qatara qosmalı idı.

— Var, var—dejə Maqar, çadarlı əlinin barmaqlarıny, ejerək cavab verirdi.

— İki jyz on birinci... Dyhən Jemeljanıň janında jaxşyça icidik.  
— Var... Jaxşyça? Joqsa bir cetver vurubsunuz?

— Doqsan beşinci, qum daşyňmaq ycyn də iki aqır vaqon aýr...  
Cetver. Cetver də kar etmədi. Sonra mən də iki butylqa, Miqolaj da iki butylqa təzədən vurdı.

— Mən aqır vaqonları, ən axırdı qoşdum... Miqolqa jaxşy icir ha... onun janında hec bir şej qojmaq olmaz: gozyny aýrıldı, bir də goryrsan araq joqdur.

— Bu saat jyklemək ycyn onları, ikinçi jola aýrmaq lazımdır. Biz Miqolqanıň janından cıqandan sonra, araq jandırıçy gycunu göstərməjə başlıdı; arvatlar gəlmisdir, dejirdilər ki, ona at pejiniş su icirdilər, bilməjirən jaxşy oldı, joqsa joq.

— Ançaq mən, doqsan beşinciñ jolda əngol cıqarmamasına şybholənirəm, ondan gozym su icəməjir... Eh, arvatlar nədir ki, o arvatlar həmisişki kibi qalaçaqlar. Adamın qarınıb, araq jandırıç, amma onlar ona pejin verirlər. Heç bu aqır kəsən işdir! Bir adamın araq jandırırandə gərək bir butylqa da alıb o saat başına cəksin, dərhal bytyn janqısbı sonər.

Maqar diqqətlə vaqona, sonra da oz cəkmələrinə baqlı onları, əlindeki bajraqla dejəcəldi.

— Araq məni jandıranda Semjonicin janına iyiyrdym, pulum joqdu, ona gərə təzə cəkmərimi satdım; hə nə isə janqıtbı sondurdy, jenə bir butylqa icən kibi janqı gycəni dysdy, joqsa olə də bilərdim.

Maqar nifrətlə ajaqını cəvirdi, onun cəkməsinin dalijindən cirkili barmaqları diş kibi bajırı cıqırdı.

— Lap xarab olublar.

— Səndə dejəson janqı tez-tez olur. Ozyny gozlə ki, sonra tamam janmajasan.

— Joq zarafatsız carası budur.

— Jaxşy, hajdış! Eşidirsonmı saçıyıb.

Maqar jenə də qumun yzərilə iyiyryr, huferlərin altıdan kecir, qarmaqların bir-birinə ilişdirir, bajraqı jelləjir, fit calır, xəttləri dəjisişdi. Cərəkdən tikə-tikə qoparıb iyiyrdiy haldə aqzına atır, jemək istajırdı, lakin oturmaqə vaqtı joqdu, aqşama da hələ coq qalmışdı; qabaqda isə uzuñ bir geçə vardı.

## III

Dəmir jol qulluqcuları aqlar, qaralar—dejə iki jero bolunyrlər. Birinçjə taşınçalar, onlarıň koməkçiləri, mexaniqlor, yummijjətlə mytexassıs işçilər; ikinçjə isə—xətt dəjisişdirənlər, vaqon baqlajınlar, qaraulcular, qatar dysəldənlər daxildir. Birinçilər ajda alınsı, sekən, hətta jyz manata qədər qazanıb, ikinçilər isə 8 manatdan 25

manata qədər alırlar. Birincilərlə stansija nacalnikilə barabər başqa bytyn damır jol başçaları ihsançasına olmasa da, hər halda bir qədər dozyo biləcək şəkildə rəftar edirlər, ikinçiləri, isə insan jerinə qojmajarlaq, istədiklərini jaqlaşdan cəkinməjirler. Maqar da başqalarılıq olan əlaqəsində ozyny, yumumijətlə bytyn aqyrıqlarlaq, oz cijinlərində daşınan «maqarlar» kibi hiss edirdi. O bytyn başçılardan, oddan qorqan kibi qorqurdur. Lakin insan üçün həmişə qorqu icərisində jaşamaq, daima ozyny başqalarından kicik və alcaq hiss etmək mümkin deyil, o həmişə ozynənən aşaq, oz hekムyaltında ola bilənləri aqtarır. Maqar da bunu aqtarır, lakin tapşırıbdır. Bunun üçündür ki, evinə qajdan kibi, ozyny bir aqə hiss edir; arvadınyı ystynə qışqırlaraq onu sörxos əli altına salıb deyir, coquqlara da kötək jediridir.

Birləkdə işlədiji maşınçılara qarşı, Maqar jaltaqlıq edir, onlar isə Maqara həmişə qasqabaqlıq bir halda juqarlıdan baqlarılsılar. Indi də o, qəzəbə ıshaldajan jeddi jyz on yə nymrəlijə jaqınlaşdır və jal-taqlanaraq:

— Qarl Ivanic, su gotyrməjə tezini gedəcəksiniz? — dedi.

Nevbətçi loqomotiv su gotyrdykə, vaqonu baqlajın bu bir necədəqinəni dincəlo bilərdi, ona gəro, Maqar da bu anı coqdan gozləjirdi. Amma Qarl Ivanic aqşığı bir halda dodaqaltı tərgibləndi:

— Gedəndə, su da gotyrərik.

Maqar jenə bu vaqondan o vaqona qacmaqa başladı.

Nihayət Qarl Ivanic su gotyrməjə getdi. Maqar vaqonun mejdanasına cıqdı; corək və qışqırtımış «ətirli» bir balıq cıqarılıb jeməjə və axırgıçın sümüyə qədər gəmirtləməjə başladı. Indi o, işi də, nevbətciyi də, bytyn onu ihətə edən vəzijjəti də unutmuşdu. O indi jeddi balıqla sohbət edirdi:

— Goryrsənm, sən neçəson: tamam duzlantışsan, amma jenə ij verirsən, belə də iş olar? Balıq duzlantışdır, deməli, gərək ij ver-məsin. Demək, sən nəhaq jerə ij verirsən. Bəs o halda səni nə ucun duzlantışdır? Hələ belə bocqaja doldurajılsılar, qurtarılıb gedəndi də.

Maqar jenə də, sual verilmiş kibi balıqonu başınp burnuna jaqınlaşdırıb ijlədi, hər-halda balıqdan pis bir ij gəlirdi.

— Joq, hec şybəsiz balıqddırlar, həm də donmuş bir balıqddırlar — deyə o, unudsuz bir halda əlini silkələjib xərcsülfələ balıqonu başınp dişlədi.

Loqomotiv uzaqda fit verdi.

— Hə, dajca suju icib dojdu.

Maqar qırılıtların topladı, bələğlərin sildi, bir necə dəfə xas-cəkərək şarqasını gejib loqomotivə jiyirdy. Jiyirmək aqyrıbdır, qa-baqla isə hələ on iki saat vardı...

#### IV

Hava qararmaqa başlağırdı. Maqar, depodan bir loqomotivin, bir az sonra onun ardınça bir başqasınpın cıqdıqları göründü. Loqo-

motivlər dajandır. Qabaqdakı loqomotivin maşınçısı Maqara nə isə sallajır, işarə edirdi. Lakin Maqar əhəmiyyət vermədən ez işilə maş-quldu.

— O əqəd; maşınçısı jenə əl sallajır, qışqırtırıb:

— Sən nə qajıtgırsan, kar olmuşsan nədir? Hələ, jenə coq goz-İejəcəjikmi?

— Nə lazımdır?

— Neçə nə lazımdır? Loqomotivləri baqla, sənə hələ gərək bir rəça da edək....

— Nə zəhləməti aparırsınız, belə boş maqascı nə ucundur? Bu-na da məməni baqlımlıjam? Adam oz işini gərə bilməjir, bu jandan ona başqa bir iş işkləjirler.

Maqar oz loqomotivindən jarpəşdi; loqomotivdən «xəstə» vaqon-larlaq ajyrməq lazımdı.

Maşınçısı isə sojır, nacalnikə şikajət etməklə onu hədələjirdi. Onun loqomotivindən dyşdy, stansijaya gedərək platformada stansija nevbətcisi olan nacalnikin koməkcisinə jaqınlaşaraq ona nə isə deməjə başladıqıb gəryndy. İki dəqiqədən sonra Maqarla səslədi-lər. Maqar tələsilik platforma cıqdı. Stansija nevbətcişinin janına gəlib şarqasını cıqardı.

— Bu nədir, sən loqomotivləri nə ucun baqlamadıñ?

— Mənim oz işim vardı, şikəst vaqonlarla cıqarıltıq, depoda-kyı baş maqascı vaqonlarla cıqarıltıq da, baqlıjar da. Siz bujurmamış-dınpız, mən də bilmədim....

— A-ha! bilmədin!

Nacalnik koməkcisi qolunu salladı və... şart. Onun jumruqu bo-jyk gəmikli və tykly idi. Maqarın başı qıvvatlı jan tərəfə doğru jırğalandı, uzy olymçıl halda aqarılıb cirkin bir şəkil alıb, goz-yının altındakı əzilimis jeri qancır olub gəjərdi. Nevbətçi sərt bir do-püş japaraq getdi. Platformada zəndarma və qonduqtolar gəzişirdi. Onlar əzlərini, hec bir şeji gorməjirmişlər kibi duturdular.

Maqar, şasqın-şasqın dajandır, bulanıq nəzərlə ətrafına baqı-naraq şarqasını əzisdi, sonra da şarqasını başına kecirməj ișindən oz loqomotivinə getdi: iş gərmək lazımdır.

Jenidən qumla jiyirmək, vaqonlarıq altına soqulmaq, baqla-maq, bajraçqıqla, fitlə siqnal vermək lazımdır. Maqar da bytyn bu işləri gəryr, ona ətrafında hec şej dəyişməmiş kibi gəldi. Bəs bu açı-kədər və aqar onun gəlbini nə ucun sıqırdı? Bura, təəccüb edi-ləçək bir şej yz vermişdim? Artıq Maqarın əvvəlki kibi jenə hər gyn jejən beşçə nəfər coquqı, arvadı, qajnanası və atası joqdumu? Bytyn bular əvvəlki halda qaldıqları ucun, demək o biri şeklär də əvvəlki qajda ilə duraq, jenə hec bir hadisə torəməjəcəkdi; demək, o jenə uc gyn əvvəl və ja bytyn bu on ildə olduğu kibi jiyirməli vaqondan-va-qonuna qacmaş idı.

O jenə də jiyirməjə davam etdi.

Locomotivlər gəlir-gədirildilər, stansiya platforması çanlanıb, boşalırdı, gecə idi. Qaranlıqda işləmək cətin, həm də təhlükəlidir. Maqarın barmağı iki dəfə, az qala hərəkətə gətirilən buferlərin arasında qalıb əziləcəkdi. Saat on ikinci jaqın onu juqu dutmaqa başladı. Gözləri jumulur, jyryş ojilirdi; bydrəsən, ja da ilisən işin bitdi. Maqar da ozilo ollaşır, myrgy ilə vuruşurdu; zarafat dejil, hamışa jaşamaq istəjirdi. Lakin hava ışılqlanmaqə yz dutduqça, işləmək dəha cətinləşirdi; nevbəticiliyin səhərə jaqın olan axıb dəqiqələri ən aqyr vaqtlardır. Reksər, reks dabanılarına ilisməja başladı, dizləri bykulyr, vəqonlara doquna-doquna jyryjyrdi. Başlı gurultu və zəng səsilə dolu idi, səslerini gycə ajurd etməja başlaşdırb; locomotiv fit verir, Maqar isə, bunun fit olduğunu, onun qulaqlına belə goldjinini bilməjirdi. Ətrafda gorylən bytyň işlər, Maqara juqu kibi bulanıq və qarışaq golirdi. Onu nə isə əzirdi, o juqlamaq istəjir, lakin bacarmajırdı.

Maqar ozynə hakim ola bilmədijini, bəlkə də vəqonun onu juvarladaraq keçəcəjini sezirdi. Bu bir neçə saatlıq nevbəticiliyini axılgına kibi cəkinəsi yeyin, adamı, hala gətiriçi bir carəjə baş vurmaq lazımlı gəlirdi. Bir dəqiqəlik fyrsat taparaq, bufetə baş vurdu. Titrek əli o, səpdirə-səpdirə aradıq tokyb bir qədəh atdı, sonra daha birini vurdu. Bunun yzərinə, bir anda ətraf ışılqlandı, şejlər qabarmış bir halda daha köşgin nəzərə carpmışa başladı.

Qonduqtordan biri cənjərə-cənjərə:

— Maqar, nə kətək jedin? — dedi. Birdən harada isə dərinlikdə jerloşmış kətər və tapdalanıb insanlıq hissijjətinin inçik, jaçıq, hissi, ehtiyatsuzcasına verilən bu sualın nəticəsində təhmənimli edilmişəcək bir aqyr ilə çosdu.

— Son neçə dysynyrşən, demək onun adamını aqzıny əzişdirməjə ixtiları var? Ona bu haqqı kim verdi? Belə ixtilar hec kəsa verilməmişdir. Birdən mən dozməzsəm? Son çavab ver! Görək birdən mən dozmazsam, əgər protokol jazsam, onu məhkəməjə versəm?

Qonduqtor, balıq qujrəqini gəmire-gəmire sakit bir halda:

— Verməzsəm! — dedi.

Bu, odun ystynə jaq tokmək idi. Maqar çosdu.

— Vermərəm, vermərəm? Jeq, verərəm! Cynky insanları aqzımlı, əziməjə hec kəsin haqqı, joqdur. Bu nədir, mən adam dejil, hejvanamımlı, nəjərim? Cəkmənin burnılı itə doqunduqda, it belə zingildəjir, bəs mən nə yeyin susmaşıjam, Zandarma, xahiş edirəm, protokol jazlı. Dojmək haqqında, xahiş edirəm protokol jazlı, stansiya nevbətisi deməli, apqız əzişdirmiş, goz daqıtlımlıdı.

— Eh Maqar buraq — deyə baş zandarma jaqınlashıb əlini onun umuzuna qojudu: — fajdası nədir ki, protokol jazsam səni işdən də qovarlar. Bundan sonra a kişi bu hec dysynnməjə dəjməz; bəs qəpiklik bir qurşunu su ilə ıslanıb kətənə səri gozuyur ystə qoş; sabah vəqtləndə hec bir şej qalmaz. Bir də protokol jazmajaqam.

Maqar zandarmaının dəlillərile razılaşmaq yzrə idi, lakin son sozler onu patlatdı.

— Neçə jə'n protoqol jazmajaqasıylı! — Bu nə qajdadır! Aqlalar, şahid olun, ənənə zandarma, mənim aqzımlı daqıqlımlıq, haqqında protoqol jazmaq istəməjir.

Zandarm uyzyny qırğışdırıb.

— Jaxşır, get nevbətci otaqına. Bəlasıny oz başıny cəkəçək!

Protoqol jazlıdı. Maqar altına imza atdı, aqzıfı bir az sojuşmuş kibi oldu.

Arlıq goj aqsıly, indi sejrkəşməkdə olan ala-qaranlıqını içində, bu vaqfa qədər gorylməyən uzaq vəqonlar, stansiya tikintiləri, depo, telegraf dajirələri, su tülüməsi, seziñməjə başlaşdırdı.

Səhər havası icində bir səs uzandı.

— Maq-a-a-r!

Maqar dajandı:

— Jəqin saqırırlar?

— Ma-q-a-a-r... — deyə jenə platformadan çıxıldıq səs, indi artdıq avıç icində imis kibi gorynən stansija tikintiləri və vəqonları arasında itdi.

Maqar iyjyrək stansija Jonoldı.

— Gəl, nacalnik saqırı.

O, şapqasını əlinde dutaraq yrkok-yrkok nacalnikin otaqına girdi. Stansija nevbətisi də burada idi.

— Protoqolu sənmi jazdını?

Maqar kətən kibi solğun bir halda kəkəldi.

— Zati-alifrinizə orz..., jə'n bunu mən hec belə... jeri gəlmədim... ərz olsun ənənəliyza... mən bu saat onu çıraramam...

— Rədd ol! Sabah hesabıny alarsan.

Maqar ıldırmıla vurulmuş kibi dururdu.

— Sənə bu saatça rədd ol dejirəl!

Nacalnik onu cığınndən dutub dondordı və itələjib otaqdan düşətə cıqardı. Maqar hec nə gorməjir, hec nə eşitməjir və hec nə dərk etməjirdi. O, şyursuz bir halda jolu kecib dumanlı nəzərlə ətraflına baçırdı.

Gün cıqırsı, jer yzyndən hələ o qədər də iyksəlməmişdi. Vəqonlardan, diroklardan, qazınlardan, stansija tikililərindən səhər kolğeləri uzanırdı.

Dynənki kibi jenə qyvvətli col genişliyi acılyr, uzaqlar gojorirdi. Uzaqlarda qalmış aqasıqları nəzərə carpır; coldən at ılxıly qonulurdu. Jolun myxtəlif jerlərində locomotivlər aq buxar buraqlırdı. Hər şej əskisi kibi idi. Lakin, Maqara elə gəlirdi ki, xarabalıqlar arasında jyryjyur və bytyň ətrafında qırğıq parçalar, jyırıltılar vardırdı.

Deponun ystydən aq burumlarla baxar qopdu və fit səsi uzaqda, colyn yzərində jaşılmaqa başladı. Bu, Maqarın nevbətçilijinin bitdijini, oz evinə gedə biləcəjini xəbər verdi.

Bəs indi o, evinə getməjirdimi?

Maqar bir dəqiqə qədər dajandı... və Semjonicin janına... getdi...

## V

O, janılm saat sonra, oradan səndələjə-səndələjə cəqdi, jərtəq cəkmələr artıq onun ajaqında dejildi. O, sərxos səsilə dejinə-dejinə vaqonu janıldı.

Arvadı Maqar uzaqdan gordü.

— Sərxos! Aj zavallı! Tifillər, qacılı, baçın əllərini sallaşır, sa-vaşmasa jaxşırıb.

Maqar ajaq janıb, jəqəlyirməş kibi o jan-bu-jana sallana-sallana jaçılışdı; gycəz bir halda janında olan komyr qutusu ystynə dyşdi.

Arvadı onun ajaqlarına goz gəzzidir əllərini bir-birinə vurdı.

— Cəkni də getdi, hə! Aj mol'un sən dəli olmusan, nədir? Sən mənim bu gynahıkar qəlbim əldən salıb yzdən, qan içici, məhv edi-çi, bizim bədbaxt jərtəçimiz. Allah da əzəzən, verdi kıl! Başqaların-nı kişişlərində də bir kişi təhəri var, onuz dejil, onlar da icirlər, an-çaq daha evi də jəqəşdərləb aparmayırlar, amma sən əlinə nə kecsə mejxanıja daşınırsan.

Coq təccəybəy ki, Maqar bu sözlərin ystydə arvadı dejməjə qalğışmadı. Cərən-pərən dənşən bir dillə yrkmış coçucuqazlar-ın, caçırdı. Janıbış araq qoqusu sacaraq, çadarlı, neft icində olan cirkli əli ilə onları sarışını başçığazlarıńı tumarlamamaq başladı.

— Mənim qaranquşlarım, mənim quzuları... Zərər joqdur, ej-rənişərsiniz... hər gyn jejib, azımsız... indi ara verməklə.... demək ogronişərsiniz. Cunkı hec bir çyr bizə hər gyn jemək jaramaz, bu biza dyşməjir, ajaqınbıza jorqapınyaza gorə uzatmalıbsınız.—Maqar bu sözləri dejə-dejə aqlajırdı.

Maqarın arvadı lal olmuş kibi durur, nə olduqunu bilməjirdi. Lakin ərinin sozlərində nə işə valiməli bir şej hiss edilirdi. O janıbız bir şej bilirdi: nə səqənəcəq bir jer vardı, nə də mydafeə edəcək bir kos!

## L U Q O T

Kəlli — Javaq, inçə.  
Qydrəlli — bacarıqlı.

Tazlıq etmək — bəsməq, eməməq.

Büfer — qabaqlıq, vacənlərin dal və qabaqlınlığı, qafzan.

Vidələmək — vintəmək.

Dəpo — vacənlərin tolmır edildigi fer.

Təhossys — hiss, duiou.

Sallamaq — delləmək.

Platforma — stançılığa qoldaş.

## Sual və tapşırıqlar.

1. Hadisə nə zaman olmuşdur? Maqar hansı sənfin nymajəndəsidir?
2. İnqilabdan əvvəl fiscilərin hamısə oz hüququnu anlatmışlardı mı?
3. Maqarın istismara və burzuaziyatın qırbaçlarına qarşı aqtiq bir cəqəşər oldumu? Onun isjanı nə şəkildə oldu? Maqar bu isjanı hansı kəlmələrlə seylədi?
4. 1905-ci il inqilabı haqqında hansı əsərləri okumuşsunuz? Bu İn-qilab nə zaman oldu? Və kimlər qalib gəldi?
5. Japonja myharəbəsi nə zaman olmuşdur?
6. Hekajənin mevzuumu başqa sozlərlə sojləjin və jazınlı



DEMJAN BEDNI.

Demjan Bedni 1883-çy ildə, Xerson quberniyasında anadan olmuşdur. Ibtidai və orta təhsilini evdə hazırlaşaraq hərbi feldşer məktəbini bitirmiş və Peterburq darylsynunun tarix-fiziolozi fakultetinə daxil olmuşdur.

Bedni 1909-çu ildə birinci dəfə mətbuat həjatına atılmışdır. O öz basnija, poemə və satirik şeirlərində burzuaziyat, ruhanılık və mylkədarlar qırbaçlaşdır.

Vətəndaş myharəbələri zamanında şair-təbliğatçı rolu oynamışdır. Bu fəaliyyət sajəsində qızıl bayraq nişanı almışdır. Hali-hazırda da Bedni olkəmizin bytyň məsələlərində öz qələmiliş iştirak etməkdədir. Bedninin bu gynky jaradıçılıqlarındakı mərkəzi mevzu'larından biri də din əlejhinə təbliğatdır.

Demjan Bedminin şeirləri sadə və ojlaq bir dillə jazbəldiqından geniş işci və kəndli kytıləleri tərəfindən böyük rəqəbətlə qarşılanmaqdadır.

### At və tək'ər.

Ağabanyň təkəri qırçırdaðı, inlədi,  
Aqyr jykyň zəhmioñdən şikajətlər elədi,  
At bu hala şaşaraq,  
Təkərə sual verdi, dedi: «Joldaş, mənə baq!  
Bu qırçırlı, şikajət, sojla nədən?  
Bytyn jyky cəkən mənəm, şikajəti edən sən!»

Bə'zi insan—simasında guja jorqun ələm var,  
Coq qyrurlu gorynyr  
Boyük işlər jarpış kibi qırçırdað  
Başqasınıñ qejrətilə ejunyr.

### Sual və tapşırıqlar.

1. Bu şeir nə üçün basnija adlandırylıb?
2. Şair atı hankı insanlara və təkəri hankı insanlara bənzədir?
3. Siz hec ezbəsirin zəhmioñdə qyrurlanan adamlar tanıjırsınız? O çyr adamlar bizim indiki sosializmi quran çəmijjətimizə jarajalarımız?
4. Bu şeiri nəzirdən nəsərə çevirin və öz dilimizdə jazbı!

## A. BEZIMENSKI.

1898-ci ildə Zitomirdə anadan olmuşdur. Vladimir gimnaziyasında oqujub və 1916-çü ildə buranı bitirmiştir. Haman ildən e'timarən, Kijev şəhərində, Rusya Sosial-Demokrat İşçi Fırqəsinin gizli təşkilatında işləməjə başlamışdır. Bezimenski 1922-ci ildən başlaşaraq, bu gynnə çanlı materialları üzərində qurulan bir səryə ajdına, qyvvətli əsərlər jaratmaqə başladı. Bezimenskinin başlıca poemalarından olan «Qomsomol»—vətəndaş myharabələrindən alınmış bir səryə səhnələri və inqilabda aqtıv iştıark edən qomsomollar haqqında naçır etməkdədir.

Bezimenski əsərlərində meşcanlıq, oski həyat qalxıqları, byrokratizmi kosgun bir tərzdə təngid etməjə başlamışdır.

«Vladimir Ilic Ulyanov» və «Feliqs» poemaları Bezimenskinin gotyrdiyi boyluk tarixi mevzu'lardandır.

## Partbilet № 224332

Qoşa dynjanı işçi əlləri çırmaqladı.  
Bir şey itirmiş kibi, bytyň ərzi joqladı.  
— Ej fırqə! Səjlə gərym nə itirmişsin, sejle  
— Itirdijim partbilet! — Bir səs uçaldı böjlə.  
Bilet kicik, coq kicik, fəqət aqrılsıb boyluk,  
O aqır yərəjimdə daqlardan aqır bir jyk!  
Dyn əslində dutmuşdum o sarsılmaz qyvvəti,  
Əlyim vurub əslindən saldı o partbileti.  
Çaňızz qarşaları siz ej proletarlar!  
O, doqruşdanlıq joqdur? Bölkə mevtin haqqı var!  
Kicik bir partbiletin joqalması, fırqənin  
Vüçudunda jaratdı: jalalar—boyluk, dərin.  
Mən, dinlədim fırqəni, dujdum aqırılsıqını,  
Əzolələr cəlija dəndərdi qollarılmış.  
Dinləjirsənni fırqə? Səniñləjom, səniñlə,  
Səni salamlajırlar işcılər dinlə, dinlə!  
Qoş hər bir yrək dujsun, alsın aqırımdan damqa,  
Gondərirəm-mən ona jardıma miljon dalqa,

Proletar dalqası, jolilə Qominternin,  
Ki, doldursun varlıq, boşluqunu fırqənin.  
Birinci mən gedirəm, Şura məmələkətinin  
Bir yzvijəm, ej fırqə sozym var eşit mən:!  
Ajlар keçər minlərça «partbiletlər», jerini  
Dutar, dutar Leninin itmiş partbiletin!

L Y Q E T .

Partbilet—fırqə biletli.  
Mevt — olym.  
Ərz—bytyň jer, dynja.

Lord Kipanidze.

## Pioner Tando

— Bəsdir aj arvat, aqlama, buraq qoj gölsin, indi gyn qalgar, isti dyşər, jol getmək cətin olar. Jazъq uşaqlıq o qədər gənərmə.

Arvadı Melanja isə cəpərin o tərəfində öz birçə balaçlıqazımlı quçaqlıjıb gozynup sujuunu təkyrdy.

Ivane:

— Oqlum anana qalsa, səhərə qədər də opşə dojmajaqdır. Melanja başınyı şəlilə gez jaşınyı silrək inçimiş bir halda:

— Jenə nə oldu kişi?

Ivane hiddətlənir:

— Nə başınyı itiribson? Oqlunu Mançurja çəhləsinəmi gondərirsən? Bu qədər aqladıñ bitmədimi?...—dejib dolu xurçunu arabanıñ yystynə qojudu, əkyzlərin də bojuduruşunu dyzəldib syrməgə həzırlaşdı.

Hava ışqəlanıv və işə gedən kəntlilərin şadlıq nəqmələri eşidildi. Ba'zisi şəhərdəki tənşşələrına salam gondərirdi.

Cəpərin janınlıda bir səs:

— Xejir olsun Ivane hara belə səhər-səhər?

— Səhərə gedirəm, oqlumu dərsə qojaçaqam. Dynja dəjişilmiş, indi elmsizlərin bir qəpik qıjməti joqdur. Hec bir şejini əsirgəməjəcəjəm, qoş oqujub adam olsun.

Sezyny bitirməmiş həsrətlə oqluna tərəf baqaraq:

— Oqujaqsañıñ? Oqlum?

Tando çavab əvəzinə:

— Doqtor olaçaqam—dedi.

Cəpərin janınlıda duran kəntli, sevinçini saqlaşdırıa bilməjərək:

— Jaşa oqlum, jaşa. Sən doqtor olunçajadək biz olmərik. Sonra özyn bilərsən ki, bizi o dynjaja neçə jollarsan.

Ivane arvat-uşaqlarına:

— Bəsdir daha geçikdirməjin, mal qaraja jaxşır baçın.

Bir neçə dəqiqədən sonra araba çırıldajaraq, şəhərə tərəf jola dyşdy. Ivane şəhərdə oğlunu əski tanışın Srapjon Getiladzenin yanında qojudu və ajrlıqlıda oğluna bir az yrək-dırək verdi:

— Qəm jemə, hər bajramda gəlib səni kəndə apararam. Srapjonu da bir tərəfə cəkib dedi:

— Gozyn ystyndə olsun, qojma məktəbdən qacsın.

Şəhər həjatı Tandoja təəccüb gəlirdi. Bojyk-bejyk evlər, avtomobil, myttosil hərəkət və səsərdən adam joruldu.

Kənddə meşəjə, daqa, dərəjə, cələ, başa adət edən Tando şəhərin dəmir simlərindən, hyndyr evlərindən qorqur. Ələribsəjir, qısvılb qalırkırdı. Jad simalar (tanış olmayan çamaat) arasında əzyny qərib, sahibsiz və tanha liiss edirdi...

Fəqət coq kecməmiş o, uça evlərə, haj-kyjə alışdı, hətta sevdı və yutumlu çərəjanı qoşuldı.

Gynlər, ajlar otdy, Tando bir çərəjan yzərində davam edirdi.

Şəhər məktəbə, aqşam evə... coq jaxşır oqujurdı, to'fillərdə olduğça sevinirdi. Lakin coq kecmədən həjatında dəjişiklik əmələ gəldi. Vaqtından qabaq dururdu və məktəbdən qayıtdan sonra isə başqa bir jerə gedib bə'zən evə çyr-bə-çyr qəzətlər götərib oqujür və dəftərində qejd edirdi.

Bir gyn də evə bir bajraq götərdi və əzyny səhər tez durquzmanıllıq xahiş etdi. Daqa gedəcəjini dedi. Amma haraja və kimin jaşına gedəcəjini demədi. Hec bu barədə soruşan da olmadı. Onun surəti də dəjimmişdi. Bu indiki gylər yzly Tando ilə bir neçə aylı bundan qabaqı Tando arasında hec bir mynasəbat joqdu. Coq vaqt qəzətdən çırılıb divara jayışdırırdı. Bə'zən də Leninin təsviri qarşılılında zil uşaq səsi oqujurdı: «Bojyk mybarəzənin qurbanı oldun. Ej mahir gəmici, bojyk myallim» dejib bu jerə göldikdə: «Ej, vəsijjotlurino, bojyk sozlərinə tə'xirsiz olaraq əməl etməji biz və'd edirik».

Gozləri qızarıb, səsi daha da uçalıb və jumruqunu bərk sıqaraq gojə qaldırbı.

Onun bu halında, uşaqlıqda ajid ruh çosqunluqunda gərmək coq marağlı idi. Joldaşları tez-tez jaşına gəlirdi. Qəzət nəşr etməliyik, qələm əməkdaşlarımlı içəsləndir—kibi sözlər coq vaqt onun otaqçında eşidilir və myxtəlif mevzu'da bəhsler gedirdi. Nəhə, pioner... qəzət... Şura hokyməti... tək-tək kəlmələr də sejənlərdi. Srapjon bunları eşidib coq təəccüb edirdi.

— Bu uşaq nə isə bir işə məşquldur. Haralara getdiji mə'lum dejil. Geçəni coq juqusuz kecirir. Nə isə bir şey haqqında dysynyr— dejirdi. Fəqət vaqtı olmadıqdan coq tez də umudurdu. Bir iş onu daha da həjrətə saldı. Nahar vaqtı idı birdən qarpaq deyiyldi. Tando tamamilə başqa bir libasda daxil oldu. Əjnində goj şalvar, aq bluz, bojnunda qırmızı bir lent olaraq goryndı.

Qarşılılıq aqzında durdu, sankı libasını göstərmək istəjirdi.  
Srapjon:

— Harada idin, bu paltarı kim verdi?

— Mən pionerəm.

Srapjon gylərok:

— Əçəb. A balam pioner nədir, bu hələs yzyny nəycin bojnuna taqımışsan?

Tando isə şevqə sejlejir və mə'lumat verirdi.

Srapjon sevinərək əlini Tandonun cığını qojudu—qocaq-qocaq Tandoçan. Aj arvət gəryrmsən bizim Tando nə oqlan olub nələr edir, nələr ojrənir?

Ajlar otdy, jazın isti gynəsi getdikçə jeri qızdırırb, həjat və şadlıq verir.

Qəlblər isti gynlərin gəlməsi intizarında idı.

Bir səhər Ivane tojuq və aqartılı dolu olan xurçunu dysyrərək Srapjondan sorusdu.

— Kejfiniz, damaqçıny neçədir, oqlum neçə oqujür?

— Coq jaxşırıq, əzizim coq jaxşır, oqlunu gorsən tanıtmazsan, lap dəjişmişdir. Nələr etdijini bilsən, təəccüb edərsən. Bir gyn kycədə Tandoçan əlində qızıl bajraq, bir dəstə ezy bojda joldaşlarımlı qabaqlıa dysdyjyny arvadıb gərmyşdy. Hələ bir paltaçılıq gorsən... pionerliy intihan vermiş, Lenin jolılı tərbijələnəcək və bytyń jer yzyndən burzuşular əzəcəjik dejirdi.

Qəzətlərə də jazır. Biz hamımlız da onu ez oqlumuz kibi sevirik. Hər gyn evə girçək bizim yecyn qəzət oqujür, mə'lumat verir. Bir az bundan qabaq məndən izn alıb qızımlı da aparıb təşkilata jazdındır. Indi də dərs verir, pionerliy nə olduqunu, kimlərin tərəfinən idarə edildijini anladırb. Oqlun coq jaxşır uşaqdır. Bu barədə xoşbaxtsan.

Ivane ez qulaqlarına inannıjərdi. Doğrudandamış onun oqlu belə olmuş. Anası eşitsə sevindijindən dəli olar...

Bunlar bu sohbətdə ikən Tando da qılbda jaj tə'tili zamən kənddə aparılaçaq pioner işləri haqqında təşkilat södrünün mə'rüzəsi ni etşidirdi. Mə'rüzə bitçək haman Tando əzyny södrin jaşına verdi. Bə'zi məsələlər haqqında izahat istədi. Qiraat yecyn bir neçə nysə də kitab gətyrdi və joldaşlarıla gorysyb evə gəldi.

İkinçi gyn Tando arabanı ystyndə oturub pionerlik haqqında atasına sohbət edirdi.

— Kənddə mənim bir dəqiqə də vaqtım olmajaçaq.

Əhdəmə də bojyk vəzifələr qojułmus, onlarıq jerinə jeftirməliyim. Joldaşlarımlı gəlinçəjədək kəntlilərin indiki vəsijjətilə tanış olmağıjam. Onlarıın eltijaç və iqtisadi işlərinin neçəlijini bilməliyəm. Kəntlərə su qanalı lazımlı olsa, o barədə tədbirlər goryb və kəntlilərə jardım edəcəjik. Onlarla jaçın olaqə saqlamalıbıq. Bu işlər bojyk myallimiz Leninin vəsijjətidir, ona qət'iyyət əməl etməliyik.

Kəndə jaqınlashşyrdalar. Gynəş batmaq yzrə idi. Tando isə oz mə'lumatında davam edir.

Qoça atası da sevinərək oqluna baqır diqqətlə qulaq asır və oz-ozynə dyşsynyrdı.

— Çələm, zamana dəjişmişdir. Joqsa mən hara, bu səadət hara...

Ivane evə tez catmaq ucun əkyzərləri tələsdirdi. Bazar gyny iddi. Kənt şurasının içlası olub bitmişdi. Kəntlilər pionerlərlə şad-şad sohbət edə-edə hərə oz evinə gedirdi. Jalıñız Pavle adlı və başın aşarımış bir kəntli məsləl, məhzun bir surətdə başı aşaq olaraq bir şeç haqqında sojajırdı.

Janıñdakılar da ona dildarlıq edir—A kişi qorqma səbr elə mə'jus olmaqa gəlməz...

Tando jaqını gedib qulaq asdı.

Pavle mə'jus:

— Neçə qorqmajıym, a kişilər, jaqış bir həstə də gəlməjib夸raqıq olsa, eviniz jıqışlaçaq, bir avıç qarqıdaş ələ gəlməjəcək.

Jad bir səs:

— Pavle nə ucyn arx cəkməjirsen.

— Oqlum, mən də bunu dyşsynyram, ançaq bir qoça adamam, ezym də tək, jeri qazıjıb alcaltımaq lazımdır. Buna da gyc gərək, qonşulara da əzijət vermək istəməjirəm. Əzləri də məşquldur, işləri var.

Tando:

— O işi biz gorərik—dejib kəntlilərə qoşuldu.

Kəntlilər ona təəcçybə baqdır, hətta binisi gylimsyndy də.

— Sən lazımlı alətləri ver, biz bu gyn-sabah qanal acarıq. Sujun bol olar, şikajət etməzsən.

İkinçi gyny Pavlenin jerində pionerlərin zəhmət nəqməsi eşidildi. Onlar oqujur, işləjir və işləjir oqujurdular.

#### L Y D I T .

**Surat** — yz

**Təsvir** — şəkill

**Səadət** — xoşbaxlıq

**Dildarlıq etmək** — yrək vermək, fəslli vermək.

#### Sual və tapşırıqlar.

1. Tando hansı ajılıdən cıqırsılsı? Şura tərbijəsi onda nə kibi fikirlər ojalınsıdsı?

2. Tandonun bərpa devrindəki fərdi təsərryfata jardımı bu gyn nə şəkli girməli idi?

3. Lenin tərbijəsilə jetişən bir pionerin qolxoza qarşısı əlaqəsi neçə olmalıdır?

## Isaq Ivanovic odun jarsıñ?

### I

— Eh, Isaq Ivanovic, nə gynə qaldıñ?

### II

Kim onu tamıñazdır, adı şəhərlərə jaşıltış, varı devləti isə dil-lərdə dejilirdi. Alvercılər arasında horməti var, hamıja, ejyid verən sez ejrədən:

«Pejinin yzərinə qənd ovuntusu təksən qar və jaqışını tə'sirilə bu gedər, o qalar. Insana bir ad, bir də jaxşılyq lazımdır. Məndən sizə nasihət, bacardıqılpıñız qədər jaxşılyq edin». Isaq Ivanovicin başına jıqışlış kicik taçır və kəntlilərə həməşə sozy bu olmuşdu.

Jaxşılyq, dilinin əzbəri olduqı kibi ezyny də onun pərdəsi altında goryrdə.

— Isaq Ivanovic...

Qədim əsrərdən qalma şəhərin əqli o bojık taçırın haqqında «yc dəfə Isaq Ivanovic desən—daş olarsan»—dejib inanırdılar.

Indi Isaq Ivanovic bu gyndə?

Isaq Ivanovic başqasınyı istifadəsi ucyn oz odumunu jarsıñ?

Isaq Ivanovic oz arqasında başqasınyı jeməsi ucyn oz qartofunu daşışsın?

Ej, Isaq Ivanovic, axıryıñ bu imiş?

Indi nə isə çırçıq çündürilər və nekərlilə belə lajıq olmajan yfü-nelli pintl-gedələr Isaq Ivanovici tyfəng qundaqıny qabaqına qatıb dejir:

— Daş, anasıñ...

— Sypyr, anasıñ...

— Jar, anasıñ...

— Get, anasıñ...

— Anasıñ...

Ej, Isaq Ivanovic əlbət nəsibin bu imiş.

### III

Indi oz ambarıñdakı qartofu ozynə daşlıtdırırlar. Jykyn altında gedirkən Isaq Ivanovic dərin-dərin fikrə gedir. Bytyn kecmişlər sankı bir juqu imiş.

«Mə'min myqəddəs olan» mərhüm atası «mənim peşəmi ejrəni corajımı jeməlisin» dejo gənc jaşından dykana baqlajıb taçırılıq catdırırdı. Tiçarət məqsədilə atasınyıñ janıñda Bakı, Həştərxan, Tejmur-Xan-Şora, Mosqva hətta Petroqrada qədər gəzdi. Əçəb sijahat...

Bir az bojdykdə, atasınpıñ gostərişlə ozy javaş-javaş jaňpızça səfərə cıqmaqa başlamışdı. Eč, qızlar ilə nə kef desən etmədi? Səhərədək gecələri kecirmədi?

— Gozəl və qayıtmaz gynlər...

İndi isə Isaq Ivanovic oğlərlər yecyn odun jarsın o da oz odunuñ?

Atası oldiyj zaman ijirmi doqquz jaşında idi.

Açıldı da, sevindi də.

Açıldı:—cynky atası olmışdy.

Sevindi:—cynky atası oldy.

Ehsan verib jas saqladı.

Səhər acılımla sevinə-sevinə alverinin ystiyndə oldu.

Atası kəlməliji coq sevirdi. Onun saqılıqında nə qədər calışdısa dykamıñ ystyno bir levhə jazdırıb vurdura bilinədi. Atası ona razı olmayañ dejirdi. «—Onsuz da olar, başqalarınyň gozyny ystymyzə jekoltməjə gəlməzə.

Atası olyncə haman, Isaq Ivanovic tərəqqi jolunu dutdu və bir levhə jazdırıb dykanıñ başından asdırıb.

Elo bu gyndən də Isaq Ivanovic adı, şəhərdə çingildəməjə başladıb və olkədə «insanlar» çərgəsinə girdi.

Pejinin ystyno qand ovuntusı töksək,—qar və jaqmurdan bu, gedər; o, qalar. Pislik və xıjanatın ystı ortylməz.

Baçardıqça jaxşılıq edin—dejə jáňla gələn kəntlilərə nəsihət verirdi. Citi oledykdə isə arşın «mahiranə» dolandırıb kəsirdi...

#### IV

Isaq Ivanovic jenə də tiçarət işləri yecyn səfərə cıqdı, jenə də Mosqva, Petrograd, Varşava, Riqaja gedib qızlarla kef elədi.

Aj keçən gynlər, qayıtmaz gynlər; indi isə Isaq Ivanovic damlardan və jollardan qar təmizləsin?

#### V

Isaq Ivanovic jenə də tərəqqi addımlarınyň atdı. Xysusi me'marlar saqılıb o, qədim şəhərdə ozy yecyn Avropa ysulu ilə bir imarət tikdirdi.

Səhər, aqşam «Erməni daçına» baçın zevq almaq yecyn Ararat daçına baqan bir balcon da saldırdı. Ev tikiliq qurtardıqdan sonra baş zinjət olaraq qızılı suju ilə bojantış cərcivələr icərisində şahıñ, arvadıñını, Xrimjan Hajrikin (xəlifənin) qocaq Vartanın (kecmiş qəhrəmanı) və «Anı» şəhərinin böyük öksərini asdı.

Hər dəfə qocaq Vartan ilə Xrimjanı baqdıqda:

— Baq, əsl erməni bənlərdər—dejirdi.

İndi isə bu imarətdə erməni və rus gedə-gydələri oturmusduşdur və indi o dinsizlər o myqəddəs şəkilləri çırılıb jer ilə bir daqıtılışlar.

Ej Isaq Ivanovic, sənə qalan bumudur?

#### VI

Olqa ilə Sonja getdikçə boj atıb bojyjırlar.

Halbu ki, Isaq Ivanovic onlardan nə yimydlor gozləjirdi.

Şəhərin, ozy ilə rəqabət edən iki bojyk taçırını—Andrey Ardemic-İa Maqar Bersaqıcı əldə saqlajaçaqdı.

Olganı, Andreyə, Sonjanı da Maqara vəroçək idi.

Üc bojyk qapitalı birləşdirib Bakıda neft qujuşalar aalaçaq, qızı, su kibi aqmaqla Isaq Ivanovicin adı, qızı, çingiltisi kibi bytyu tənijəda səslənəçəkdir.

Bu arzularıñ jerinə jetirdikdən sonra adıñna həmişəlik qalması, yecyn bir kilsə də tikdirməjə məzr etmişdi.

— Amma bu «məl'ün dinsizlər» bytyn nəqşəni pozub suja atdırılar. Onları goryum bələjə gəlsinlər.

Sonjanı səqəsdiyib, Olqa da zirzəmijə syrməklə onlarıñ ajnalıñ və bəzəkli otaqlarında o «dinsiz məl'ünlar» bojycları oturdu.

Isaq Ivanovic isə, qoj odun jarsın...

Ej, Isaq Ivanovic, əlbət alınya ıñ jazılımışdır.

#### VII

Rysjada inqilabçılar car, mylkədar və burzujlar jıqdıqların zamanı Isaq Ivanovicin yrəjî paňız japrakı kibi əsməjə başladı.

Hər gyn qəzətə pul verib diqqətə oqıjurdı:

—«Burzujlar qırgı, talajı, it kibi işlədirlər»

Nə juqlular desən gorinədi, aqyr, aç, eziçi.

— Myqəssir, bysbytyn tələbələrdir. Tələbə paraçır qoşanın bojnunu vurmaq fazlındır. Inqilab izini salan qabaqcə onlar oldu. Modanın onlar qojudu—dejirdi.

Jenə də juqusuz gecələr kecirir, jenə də aqyr, qorqulu və boqcujujuqlar goryrdy. Hər şej puc oldy.

Bytyn ymydlər kasıldı. Planlar badə getdi.

İndi isə ıñ aqyr və boqcujujuqlar dejəşən dirilmis, indi nə isə, o çırılıq çırılırlar, dinsiz erməni, ruslar Isaq Ivanovicin tyfəng qundağınları qabaqıla qatışa dejir:

— Daş, anasıñ...

— Sypyr, anasıñ...

— Jar, anasıñ...

— Get, anasıñ...

— Anas...

## Sual və tərşibəqlər.

1. Isaq Ivanovic hansı sənəd nümayəndəsidir? O nə yəcyn odun jar-maqdan nifrat edir?
2. Isaq Ivanovicin atası ələrkən həm qəmgin olur, həm də sevinir, bunun səbəbi nədir?
3. O «Insana jaxşılıq qalar» sözlərini nə yəcyn dejirdi?
4. Isaq Ivanovicin evinin balqonunu nəjə «Ararat daqısı» ilə qarş-qarşına dikdirdi? O əsl erməni kimə dejirdi?
5. Məəllif Isaq Ivanovicə nə çyr janaşır? Onun halına açıqlıq, işqası onu ələ salır?

## DYNJA INQILABCİ ƏDƏBİYYATI

Ölkəmizdə myvəffaqiyyətlə gedən sosializm quruluşu bytyn dynja proletariatının nəzəri-diqqətini çəlb etmişdir. Dynjanın bytyn olkalarının proletariati, öz cəvşələrlə və kapitalizm qarsı isajənlərlə Şuralar İttifaqı, cəbhəsində olduqlarınyıl isbat edirlər. Bytyn kapitalist olkələrinin inqilabçı jazıcıları da hər zaman Şuralar olğası myvəffaqiyyətən alıqlılaşdır və kapitalizmə burađan, azadlıqla sosializm quran bu olkədən alıqlılar təcibə ilə kəsgin cəvəsda bulunurlar.

Inqilabçı əlman jazıcılarından olan Johannes Bexer öz əsərlərində kapitalizm əlejhimi, işsizmərci ləməni, əlejhino kəsgin cəvşələrdə bulunmaqla bərabər Almanya proletariatında artan inqilabçıları və Şuralar İttifaqı proletariatının sosializm quruluşu sahəsindəki myvəffaqiyyətlərini təsvir edir. «Bəs illik dəstənə», Bexer öz əsərləri sosializm quruculuquna xidmət etdiyini göstərir.

Macaristan inqilabçı, şairlərindən an şəhəri Anatol Hidasdır. Hidas Macaristan proletariatının və işqası kəntlərinin soñatını, məsiatının aqarlıqlarını, kapitalistlər torasından istismar edilməsini, prolet coçqularının ac, cırqlaq və məktəbsiz qalmamasını, («Zəsmiñ kycasi») gəstirməklə Macaristan proletariatında kapitalistlər qarsı, nifratın get-gedə artımasının, inqilabi dujquşun proletar coçqularında bələ artıqlıqın gəstərir.

«Kor Li» hekajesinin məəllifi Jan-Sin-Zen—inqilabçı Cin jazıcılarındandır. Cin əməkçiləri içərisindəki inqilabi dujquşunu, işçilər arasında həmrəyliyi, Kor Li kibə inqilabçı, şurlu işçilərin mybarəzəsini təsvir edir.

Lahut—inqilabçı İran şairidir. Onun şeirlərində İran işçi və kəntlərinini xan və myyləkədə ziyalıq qarsı, sah yusullarəsində qarsı mybarəzəyə çağırır. Lahutun şeirlərində bu gynn ittihaqqımızda gedən səmisiyyət uğurundakı mybarəzədə əsas jer dutur. «Bakı işçilərinə» adlı, seirində Lahut kapitalistlərlər mybarəzədə və sosializm quruculuğunda myvəffaqiyyətlər əldə edən Bakı proletariatının təbrik edir. Juqarında gəstərdiğimiz inqilabçı jazıcılar barəbar Lahut dəxili bu saat Mosqvada jaşamaqdadır.

Fusao Xajaşı — inqilabçı Japonia jazıcılarındandır. Onun «Baramalar» adlı hekajesi, hələ coçquqlıqdan gönç Japonlarda sənli mybarəzə dujquşunu oändigələri ajdıl gəstərir.

Dynja inqilabçı, jazıcıları get-gedə artıq və iyksəlir. Kapitalizmin cyryması artdıraqça kapitalist olkələrində issizlik, achiq və səfəfət artıq, inqilab hərəkatı, genişləjir, artıq hər zaman əzilmiş proletariat öz gycunu qət'i olaraq gəstirmək üçün hazırlanıq gəryir. Kapitalist olkələrində issizlik artdıraqça, bohran-kök saldıraqça tətillər inqilabi cəvşələr daha da coqılır, daha da kəsginləşir. Buna görədə, dynja inqilabçı jazıcıları daha qət'i daha kəsgin şəraji, tezliq, təqib altında işləməz möcbur olurlar. Lakin onlarıñ arişılmaz sıraları, dəmir hərbiykləri get-gedə bərkijir, möhüm kəməşir.

Dynja inqilabçı jazıcıları, qələmlərinə Şuralar İttifaqının böyük təcibəsini təqaraq kapitalistlər qarsı dala böyük hycumlar edir. Daha dərin inqilabi əsərlərə öz sənədlərinə mybarəzələrinə jardım edirlər.



Johannes R. Becher.

## Beşillik dastanъ

Ehramlar olksindе şair olmuş vaqtılă,  
Kitabullahu jaznırış, damşırış allah ilə.  
Hər şe'rində min hərbin nə'rəsi var izi var  
Mədhi edilmiş, oqumuş ən həqir hökmədarlar.

\*\*\*

Homer<sup>1)</sup> ńaçır və gylyr; cynky qoça əsəri  
— O məşhur Axillesin qahraman dojışları  
Bu gyn belə,  
Diqqətlə,  
Müsra-müsra toqunur,  
Gimnazistlər icində coq həvəslə oqunur.

\*\*\*

Dynjanın hər dilində  
Eşq edilmiş tərənnüm...

\*\*\*

Lakin keedi o gynlər keedi car, papas devri,  
Bojk çihan hərbinin cəlik tifanlarından  
Oğum etdi bir tajı...

Bolşeviklər tajası.

<sup>1)</sup> Homer—qədim şairdir, Azilles onun qəhrəmanıdır.

Qremlin gylləsindən doqdu bir gigan  
L e n i n!  
Və cəkdi arqasınça işcilər işşalıny.  
Burzuj aedъ qəzeti, füssildadъ: « Jaramaz »  
İşci hajqırbdы: « Lenin! »  
Lakin bu səs qulaga:  
« Qurtulduq ah nihajət! »—  
Nidasınъ götirdi.

Dynja artıq başqa bir rəngə, çilvəjə girdi.  
Altıda biri taqmış kyrənin qızılı kəmər  
Şərqdə gojyn yzynə ərgin dəmir tokylmış  
Və jazlılmış:

Se Se Ser!

Lenin—

Bolşevik firqə—

Qızyl ordu—

Qomintern

Baq, bu dərt soz dejir: ver,  
Durma jeni şeir ver!

Bu dərt soz:

Ləpir bilməz qarlı, daqlardan qoça!

Bu dərt soz:

Dyzonlərdən, qumlu collərdən geniş!

Bu dərt soz:

Himalajyan zirvələrindən uça!

Qədim minarələrin nəqşələrindən gözəl

« Rio-Zaner » ystynđa

Doqan gynəşdən gözəl!

Dərin bir oqjanosun dərinligindən dərin!

\*\*

Lenin əlyrkən onu təşjி etdi miljonlar,  
Dəftər etdi miljon işçi, miljon kəntli miljonlar,  
Miljonlarla qanlında, qanlında hifz edilir.  
Lenin işə omlarla hər gyn barabar gedir.  
Bir baq, bu paltaşıma:

Bu boz pəncək, bu pəncək—

Leninin pəncəjidir!

Dur, sozymy dinlə bir:

Bu, bojk Leninin möhkəm sozy!

Şərqin yfyqlərində əllilə jazdə Lenin:

Beşillik plan!

Min dərt jyz sekson bir tam və onda beş dalqada

Mosgov radio-moqifi hər beş qit'əjə verdi:

— « Beşillik plan! »

Burzujlar mətbuatı jer-bə-jerdən bağırdı:

— «Beşillik plan!»

Əldə xac hycum dejən papas

— Çoşdu inlədi:

— «Beşillik plan!»

Bytyn dyni qommunist firqəsində

Baş mevzu:

— «Beşillik plan!»

Fırqənin XVI qurultajında belə seyləmişdi Qalının:

— «Beşillik dərt ilə!»

— «Beşillik plan! — dejə»

Deterding<sup>1)</sup> acdə şura.

Sağında bir sahibkar, solunda bir general.

Serafimovic jazdə vətəndaş əqayiqasına

Dəmir aqından bəyik və möhtəşəm bir dastan

Majaqovski<sup>2)</sup>, inqilab yolunda xidmət yeyin

150 miljona əsərində,— qalq! dedi!

Qafijo,

Sərbəst şeir

Jazdə Lenin şə'ninə.

Proletar şairləri söz syngysilə qoşdu

Inqilab deyışynə,

Kecirərək qələmi nepin<sup>3)</sup> o sərt deşynə..

Bizdən əvvəl gələnlər coq bəyik şeirlər jazmış.

Fəqət ən bəyik bir iş dyşdy tənəim rəjymə:

**BEŞILLIKDƏN MƏN JAZDƏM**

Bir şeir, bir poema.

Bytyn işci kənfilijə bər tohfədir bu şeir,

Şeirim dejir:

Hazır ol, hazır ol qorumaqa,

Şuralar olkosunu—sosialist vətənini!

Sylh masqası, taqaraq myharəbə jyryjyr.

«Şuraların ləhini və jaxud əlejhinə?»

Bu sual insanları

Bomba kibi fırkaçıjr,

Sement kibi baqlaçıjr;

Məlikomlədir, bərkidir.

## L Y O E T .

Ehramlar olkösi — Məsələ,

Kitabullah — allahın kitabı,

Mədhi — tə'rif.

Haqır — alcaq.

Oılam — işsan.

Nida — əsər.

Çilva — naz, inçəlik, gözəllik.

Təs'lət etmək — işlə salmaq.

Tohfə — baxışlış.

Sual və tapşırıqlar.

1. Johan Bexer kimdir? Əlkəmizdə gedən sosializm quruluşuna onun noqtəji-nəzəri nədir?

2. Şairi höjəcəna götürən dört söz hansılardır? Bu dört sözü şair nə çyr təsvir edir?

3. Beşillik plan xarıçı olka qapitalistlərinə nə çyr tə'sir baqlılaşdır?

4. Şair beşillik planının əhəmiyyətini neçə göstərir? Bu planın iaradılmasında və inyivoifəqiliyələ jerinə etirilməsində kimlərin iştirakını, və rəhbərlilikini qeyd edir? Şair ozy indi hansı vəzifəni borç bilir?

1) Deterding — Neft qrahı, adı ilə məşhur olan böyük bir qapitalistdir.

2) İngiləber, rəs. jazıçılarından, 1930 ildə olmuyşdır.

3) Nep — yeni iqtisadi siyaset.

## Zasmin kycəsi

Əgər sorsalar ki, nərədənsiniz?  
 Dejiniz ki, Zasmin kycəsindəniz!  
 Biz jetim qardaşlar, biz dul baçular,  
 Jejirik hər jerdə açıq qırbaçları.  
 Alınyıtlı şofəqli, iyzymyz sarı  
 Ajaqıtyzla jejur kycə daşlarla.  
 Jurdumuz gynəsi gormojon qatlar  
 Başımyza açılyk jomruqı jaqar.  
 Əglənçədən məhrum, jeməgimiz joq,  
 Adımyz sanımyz kəməgimiz joq.  
 Bizik zandarmadan əzijət gerən,  
 Tramvaj altına dyşyb çan verən,  
 «Jandım-jandım» dejo istəjərkən su,  
 Dejirlər ki, sizə qədəqəndir bu.

Əgər sorsalar ki, nərədənsiniz?  
 Dejiniz ki, Zasmin kycəsindəniz.  
 Biz jetim qardaşlar biz dul baçular,  
 Jejirik hər jerdə açıq qırbaçlar.  
 Baçlı dilənciјə məktəb jollarla,  
 Gorynyr sur'lunda qamec zollarla.  
 Baç kimlər ojanıb hər qaş-qabaqdan.  
 Əriyir omıryrlər hər gyn qabaqdan.  
 Beşikdə qurunmuş korpa dodaqlar  
 Eşikdə açılyan kopyk qusən var  
 Zasmin kycəsinin aqlar calqısy  
 Qanlı sarajlarınlı jemək-qalorısy,

Bəlli ki verilir satılımışlara  
 Vaçypız kycəjə atılımışlara.  
 Vaçypız fərjada, bəkəlpız aha  
 Vaçypız sarajda sərxoş allaha.  
 Bir jeni dynjaja etməkcin soñor  
 Doşlər gyllələrə edilir sıpər.

Hər gyn işimizdir tozlar topraqlar  
 Sanmaýın ki jeno syrynoçojiz,  
 Bir gyn əlimizdə qızlı bajraqlar,  
 Zasmin kycəsində gorynəçojiz.

Bir də eşidiniz hankı jerdəniz  
 Zasmin dedikləri kycəsindəniz  
 Biz jetim qardaşlar biz dul baçular  
 Jejuriz hər jerdə açıq qırbaçlar.

Gynəssiz evlərdə bellər əjilmiş  
 Qır ystyndə jatmaq kafı dejilmiş  
 Dam kibi basılyr qır başımyza  
 Qarışlır kinimiz goz jaşımyza.  
 Bizləriz açıqdan solqun, sap-sarı,  
 Biz dan işldızyınlı myzraqıllarla  
 Qojmarız bir daha kəsilsin başlar  
 Ej əziz baçular, əziz qardaşlar,  
 Ej Zasmin kycəsi,  
 Açıqıypı səsi!  
 Kim dejir qəlbində kin sonaçakdır?  
 Haçqır ki, sarsılsın tamoli qosrin,  
 Gələçək gynlərin, gələçək əsrin  
 Cəkiçi əlimdə səslənəçəkdir.

### Sual və tapşırıqlar.

- Şairin təsvir etdiyi Zasmin kycəsi hansı olğudadır. O olğuda hansı quruluş hokmrändür?
- Zasmin kycəsində hankı sıvışın adamları jaşayıb? Onlar nə çyr səfələt kecirirlər?
- Şeirə nə çyr natiq vurulur? Zasmin kycəsində jaşajanların arasında nə çyr inqilablı ruh var? Bu, şeirin hankı jerində qejd olunur?

<sup>1)</sup> Zasmin kycəsi—Maçaristanda işçilərən jaşadıqları bir məhəllədir.

## Kor-Li.

Kor Linin coq gezəl xasijəti vardı. Hamı̄ onu sevir. Əslində Li kor dejildi. Lakin gozlerinin son dərəcədə balaça, uzungos, hərəkətsiz və göz qapagaları ilə jarımlı ortyly olmasında görə onu hamı̄ «kor» adlandırdı. Li, bu sozə açıqlanmadı. Onun coq gezəl xasijəti vardı. Onun hirsələməsi də qorqulu idi. Li hirsələndi zaman coq qorqunç olur. Vyçudu bojyk, qyvvətli, kifir yzly, jekə mejmun pəncəsi kibi tykly oñori var. Li, boqs bilir, hirsələndimi dərhal vuruşmaq çan atacaq. Bu halda onun əlinə dyşən jazıq! Bunuñla belə o qədər da kiñli dejil. Bir gün Kecdimi Li ozyno qarşılı jarpylan hər bir pişiliñ jadıñdan cıqarar. Vuruşduñu yeyin yzr istər. Elədiklorının evəzini xahiş edər. Əgər bundan zərər cəkən razı olmazsa, Li oz-ozynyň bərk-bərk şıllarıñ. Hamı̄ gylar, hər şej oz jerində, bitdi getdi.

Bir dəfə işçi başı Çaoen, Alu adlı qara işçini və balaça Sija-San-Sini bərk dejərkən, Kor Li bunu gordı. Alu və Sija-San-Si zarılda-jı-zarıldajı jəro jıqlıbdıqlarıñ zaman Linin qalbinə od dyşdy. İşçi başı sojərək jıqlıjanlarıñ jəna kötökleməjə başladı. Kor Li çoşaraq:

— Adə vurun bu işçi başıñ, adə vurun bu iti! — dejə aqyr qollarını silkölojərək bağırdı. Bir dəfə işçi Çaoeni ihətə eləmək işərəkən o da onlara qoşuldu. Hirsindən qırp-qırtıvıñ olmuñdu; hərəkətsiz goziñri belə, jerindən oynamışdı. Adə vurun dejərək ta fabrik qapıyanıñ aqzına qədər viçdansızlıq qoyladılar.

Az cokmədi, fabrikda tə'til oldu. Kor Li işçilər tərəfindən tə'til qoñitəsinin sədri secdildi. Geçə-gyndyz, istirahətsiz, juqunu, jeməj unudaraq o, oz vəzifəsindən ağırlımajırdı. Hamı̄ onun sezymə qulaq asıldı. Li kibi jaxşır mətanətlı rəhbər tapmaq cətin idi.

Bir dəfə aqşam Kor Li jə belə bir xəbər verdilər: «Məxaniq sezinđen Pen-Sen, fabrikant tərəfindən satın alınıñış və tə'tili pozub işə başlamaq yeyin işçilər arasında təhlükət apalar». Li, işçi dəstələri ilə məsləhətləşdi. O, on əvvəl yzy sulu xajını başa salmaq, əksidəqirdə onu jaxşılaşça kötökleməgi məsləhət gordı. Geçə kecmişdi. Qaranlıq kiməsiz kycələrlə, Kor Li beş işçi ilə barabər xajının evinə jaçınlaşdı.

Fabrikda məxaniqlor adı işçilərdən iki dəfə artıq donluq alırlar. Pen-Lao-Senin həjatı, o qədər də pis kecməjirdi. O, bytyn bir binanın kirajı edir, ozy kylfəti ilə alt qatda jaşajır, yst qatı işə artıq şəfəq-pıçça kirajı verirdi. O, Şanxai ifadasına görə ikinci xozejin hesab olundu.

Kor Li qyvvətli jumuruqu ilə qarşılı dojdı.

— O, kimdir? Qarşılıdan Pen-Laó-Senin səsi eşidildi.

Kor Li çavabında:

— O, manəm, ac qarşıy!

Qarşılıdan səssizlik, sykut... Bir az sonra xajının arvadı tırok səs ilə:

— Lao-Sen evdə dejil! Sabah gələr.

Kor Li, jaxşır bir məqsədə galmişdi. O, joldaş ilə səssiz və yzy xoş danışmaq istəjirdi. Amma indi o daha da çinləndi.

— Jalan! Lao-Sen evdədir. Biz onunla danışmaq istəjirik, bə saat qarşılıq acıb!

Qorqmuş Lao-Sen qarşılıq acmaqə məcbur oldu, coq hormətlə baş ejərək:

— O, Li yzr istəjirəm, bağırla hormətlə Li. Mən elə bildim ki, «işçi başı»dır. Əjləşin, əjləşin! Nə olub. Nə bujurursan Li?

— Sən bilirsən biz nə yeyin galmişik. Biz bir qədər «sərbəst nəfəs almaq» yeyin tə'til edirik. Biza elə gəlir ki, sən Lao-Sen gənyilly olaraq, oz xahişinlə bizimlə birləşdin!

— Əlbət ki, əlbət ki! Bu doğrudur.

— Əgər bu doğru işə, bu da doğru olmalıdır ki, kim tə'tili pozmaq istəjirsə, o ştrejqbrexerdir. Belə dejilmə?

Linin balaça gözleri bojuyjb dos-doğru Lao-Senə bağırdı. Lao-Senin yzy saralar, dodaqları da hirsiliq titrəjirdi.

— Əlbət ki, doğrudur əlbət ki, — Lao-Sen danışboruñ jayaş-jayaş itirməjə başlayıb.

— Bizim ozymyzə maxsus intizamımız var. Kim tə'tili pozarsa, o, çəzasına catınmalıdır. Elə bilirom ki, bu da sənə mə'lümudur.

— Bəli, bəli mə'lümudur.

O, hər şej sənə mə'lümudur. Coq gozəl! Biz qorqurdug ki, bunlar sənə mə'lüm dejil. Mənə baq Lao-Sen — mən səninlə jaxşır dostluq etmişəm. Amma indi... Əgər sən bir pis iş gormışsanə jövdəşlərin yezynə neçə başaçaqsan? Biziñ işə, — Lao-Sen coq siddətli intizam var. Biz hərəkət etməlijik və biz buna məcburiy.

— Bəli, bəli...

— Lakin biz elə dysynyrdyk ki, sən jaxşır işcisən, jaxşır həqiqi dostsan, dysynyrdyk ki, sən ştrejqbrexer olmazsan və olmasan iş-təməzzən!

— Bəli, bəli...

— Amma indi arada danışular ki, sən xozejinə satılmışsan Sən işə başlamaqə hazırlaşırsan, doğrumudur?

— O, Li satılmışmır? Siz də buna inandıylızmır? Kyliştim açıñdan olyr... Bəli işə başlamaq istəjirəm...

— Başqa sozlə — tə'tili pozmaq, ştrejqbrexer, dysmən olmaq istəjirsiniz elemi?

— Hormətlə Li, mən işləməjəcəyim...

— İsləməjəcəksən? Lakin kim səni ejrədirdi, dejərsəm?

— Uşaqlarım açıñdan azarlamış, arvät da açdır.

— Arvadın son işləməjə məcbur eləjir?

— Joq, o məcbur eləməjir, amma Li gəryrsən cəqəş jolu joqdur, açıq.

— Məgər biz hamımyız aç dejilikmi?

— Uşaqlar... arvat.

Lao-Sen aqladı, göz jaşları janaqlarından aqaraq, caprazlaşmış əlləri ystynə toklyrydy. Kor Li ona bir açı-açın baqdbı.

— Lao-Sen son kışisən! Nə çyr bilirsən elə et.

Lao-Senin arvadı da icərido idi. Kor Li yzyny ona dutub.

— Bir siz dejilsiniz, hamımyız açıq. Açıqdə ştrejbrexer olmaq işi sıfıtnı itirmək jaramaz! Unutma ki, biz öz dədijimizdən dağlı domaçojıjk. Əgər Lao-Sen işə başlasa, o, bu arada başımlı dolandırı bilməz. Mən öz dostumun nifrətlərə qərq olduquna və qırqaqlıqlına şahid olmaqı istəməjirəm, başa dyşdynny?

Arvat susmuş, damşmajırlı. Gözlərindən jaş jaqış kibi aqır. Bu hələ goron Kor Li bir qədər jumşaldı.

— Lao-Sen, sabahdan son mənim də rajaym al! Daha işə başlama, jaxşımı?

— Bəs son neçə dolanacaqsan?

— Ohəmijjəti joq. Onsuz da mənim jeməjə vaqtım joqdur. Bu hələdə jemək adamını jadınya dyşərmii? Jaxşımı?

— Ax dostum sənə neçə təşəkkyr etməli?

— Jaxşı! Sabah janımla göl!

— Jaxşı! jaxşı!

— Artıq Pen-Lao-Sendən hec kəsin şybəsi qalmadı. Kor Li hər seji jerli jerində həll eləmişdi.

Pen-Lao-Sen ona nə çyr toşəkkyr etmək lazımlı gəldiyini bilməjirdi. Bunuñla işçilər ona daha artıq hormət etməjə və tə'tili də mühüm bir inad ilə davam etdirməjə başladılar.

Tə'til bir höftə idi ki, davam edirdi. Fabrik sahibi gyzəştə getməjir, açıq alavalar işçilərin bədənini jaqıb, jandırırdı. Qorqaqlar sıkağıt eləjir, kytla tərəddydə dyşymış. Son nəfəsinə qədər son cələzliliklə qədər, ozy də azarlı aç ikən Kor Li işci işləşlərinə və mitinqlərində cəqəş japaraq azarlıları təsəlli edir. Tərəddydə dyşənlərə və zaiflərə qyvvat verirdi.

Bu aqır vəzijəndə fərasətli fabrik sahibi hokymətin oli ilə, işçilər arasında həmkarlar ittifaqı təşkil etməjə əmr verdi, silahlı polislərin gozətciliyi altında ymumi jaşajış evlərinin divarlarına cələnlər astılar, «əvəl işə başlajın, sonra tələbat haqqında danışın!»; qorqaqlar və zaifləri pul ilə aldadaraq həmkarlar ittifaqına jazdırmaq və işə başlatdırmaq istəjirlər. Kor Lijə bu xəbəri O-Kin göstirdi.

— Kor! Onlarınlı silahlı polis dəstələri var. Əgər bir köpək tapılıb da işə başlarsa, nə edərik; əgər işçilərin bir hissəsi işə başlarsa?

Tə'til qomitəsi tə'cili bir içlas çağırırdı. Kor Li işi axıra qədər davam etdirməj, zəifləri başa salmaq iləri syrr. Əgər onlar bizim tərəfə gəlməjirlərsə, onlar keçəkləmək lazımlı gəlirsə oldurməj təklif edir. Oldurməli nə qədər lazımlı isə, birini, ikisini, yecyny, onunu...

— Biz, işi axıra qədər davam etdirməlijik, cəsidermənizən joldaşlar? Bu bizim vəzifəmizdədir. Əgər lazımlı gəlirsə vuruşaçaqı, vuruşaçaqı!

Sykut, hec kəs e'tiraz etməjə çəsarət etməjir, salonda bir məzaristan sykutu var. Heç kəs ozyny mydaracı gostərmək istəməjir. Lakin iştirak edənlərin hamışıly məşqul edən bir fikir var «davam etdirməlim?» o zaman olym var. İşçilər başımlı aşaqı salmışlar.

— Qardaşlarım! Ər oğlu, ər olun! — Kor Linin gözləri məş'əl kibi janıb.

— Qardaşlarım! Axıra qədər mybarəzədən başqa cəqəş jolu joqdur. Qorqaq olmajn! Qoq fabrik sahibləri oz jalancı həmkarlar ittifaqları, təşkil etsindər, biz tə'tilə davam edəcəjiz. Kim onu qırasa olməlidir. O, tək olar—təki oldyrərik, on olar—onunu da.

Kor Li-nin yzy qır-qırımbı, olmuş, gözləri qanla dolmuş, qorqunç bir hal almışdır. İki boyuk tykly, jumruq başdan juqarı, qalqınış, sankı o dəqiqlidə o, vuruşmaqa hazırlırdı. İçlas əvvəlkli kibi sakitdir, kimse danışmajsın.

Kor Li-nin gur səsi davam edir.

— Siz işə başlamamaqını istəjirsiniz? O zaman hər sejdən əvvəl mənim başımlı kəsib atın, mən belə alcaq məqflubijjati görmək istəməjəm!

— Biz işə başlamaq istəməjirik! lakin onlar deñir ki—başqa cəqəş joluñuz joqdur—dejərək Cao-Te birinci olaraq sykutu pozdu. Çzan javasça:

— Kim işə başlarsa, o xajindir!

Cao-Te təzədən sozə başlaşdı:

— Biz gorək jaxşıça dyşynək, gorək başqa bir jol tapaç. — Kor Li öz sozündə məhkəm dajanaraq cavab verir:

— Ün jaxşı jol—axıra qədər dajanmaq, məhkəm dajanmaq, daxili intizama riajət etməkdir.

— Lakin bəlkə başqa cəqəş jolu var? dejo javasça Çzan soruşur.

— Joq, başqa cəqəş jolu joqdur. Qarşımızda iki jol var: ja alçaqcasıylı qorqaraq işə başlamalıybıq, ja da axıra qədər mybarəzə etməlijik.

— Bəlkə... ola bilsin ki... biz nishətən barışlılı, bir jol tapdıq...

— Joq, barışlıqlı jol—qapituljasijadıb.<sup>1)</sup>

— Bir qədər qorqusuz, bir qədər təhlükəsiz.

— Qorqursanmı? O zaman tə'tilə başlamamaq lazımlı id! Giylynç-dır! Tə'tilə başlamadan siz nə dyşnyrdynyz? Bəlkə, myxtalif zəhd-mələrə, məşəqqətlərə rast gəlinməjəcəjin dyşnyrdynyz? Qardaş-mələrə, məşəqqətlərə rast gəlinməjəcəjin dyşnyrdynyz?

1) Qapituljasja—dyşmənə təslim olmaqə razılıq vermək.

İşləm səralarınız bərkidəlim! Axıra qədər mybarəzə edəriksə: qalib gələrik. Kim əzijjət və ixtirab cəkməjə bilməjir, o hec bir şej əldə edəməz!

Onun sözləri, on nihajət içlas tərəfindən qəbul olunur. Uzlar alavlanır, qızarır, jumruqlar sıvılaşır. Gərynrir ki, başqa bir cəqş şolu joqdır. Axıra qədər mybarəzə etmək lazımlı.

— Dədiklərin doğrusu! Sən haqlısan!

— Axıra qədər mybarəzə!

— Polad kibi intizam!

Qərarlar belə idi. Li təzədən qalib gəldi. İçəlsədə iştirak edənlər javas-javas yunumi jaşajış evlərinə doğru hərəkət edərək, dəmşərdi.

Bir gyn kecdi. Sabahısbə fabrik fitləri təzədən işçiləri işə çağırıb. İşçilər qrup-qrup içəslən qərarın yojlaşdırılar. Qomitəjə şad bir xəbər: «bir adam da olsun işə cəqimənş!»

Bir gyn də kecdi. İşçilər açıq və qəməgin bir xəbər eşitdilər. Fabrik Sahibi, kəntliləri və rus aq qvardiyacıları işə çəlb etmiş, fabrik işlədir, maşınlar hərəkətdədir.

İşçilər titrədlər. Açıq, xəstəlik hamıny jormuş, əzmis, tərəddyd artıb, daşlıqlıq coqalıb. Jenidən tə'til qomitəsinin içəslə ecaqırları.

Uzlar solqun, gozlər cuqura emmiş, işçilər susaraq bir kəlmə də olsun dəmşəməjirlər. Birdən-birdə sankı bir şej patladı. Coqdan bəri tapdələnmüş nifrot qələjan etdi.

— Mybarəzədə olacaq! Mybarəzədə olmək, javas-javas açınlıdan olmək mün dəfə jaxşındır.

Birdən-birdə gozlənilməjən jenidən bir xəbər: başqa zayod və fabriklorun işçiləri də tə'tilcılərə oz əlini uzadaraq tə'til e'lən etmişlər. Cao-Te

— Indi biz tək dejilik, indi səralarınız daha da hərkidərək, bütün işçilərə bildirməli ki, biz öz axırgınç nəfəsimizə qədər vuruyaşçaqız, biz qalib gələcəyik. Başqa fabrik işçilərinin koməji, tə'tilcılərin çəsarətini artırılmışdır. Bütün tərəddyydlər joq oldu. Lakin myhyin bir məsolu qalmış: aq qvardiyacıları və kəntliləri başa salmaq ilə və ja gyc ilə işdən cəkməli. Birinci gyn hec bir soz onlara tə'sir etmədi. Sahərisi fabrik jenidə işləjirdi.

İşçi tə'tilinin möhkəm və iradəli rəhbəri olan Kor Li intiqam hirsli ilə qırıq-qırıqlıdı.

Başının iki əlləri içərinə alaraq otaq içorisində əsəbi-əsəbi və tərəf-hü tərəfə qasır. O, cəqş şolu tapşırırdı.

Gecənin on gec bir zamanki Kor Li iki işçi ilə evdən çıqmışlardı. Dan jeri aqarnılsı, gyn çıxmış yzrədir. Fabrik fiti açıq-acıq zarılıdır. Lakin sexlər boşdur. Jeni işçilər işə işə gəlməjir. Tə'tilcılər şadlıq edirlər. Qalibijjət, boyluk qalibijjət! Qomitənin katibi Cao-Te:

— Onlar da bizimlə birləşdirilər. Indi onlar bizim joldaşlarımyızdır. Onlarla əlaqə baqlamaq lazımdır,—dejirdi.

— Kor Li harada? İşçilər rahatsız və nigaran bir-bir-lərindən soruşurlar. Kor Li-ni harada tapmaq olar?

— O hara gedə bilər?

Bu aralıq aqarmış, qorqulu bir halda O-kim əa-a-qaca gəlir, O, dəmşə bilməjir, dodaqların titrəjir..

— O, Kor... Kor Li əldyrılmış... mejit aq qvardiyacıları şadədər evin həjətindədir.

— Jafan! Ola bilməz!

— İki də aq qvardiyacısı olmayışdır. Lao-Xun da, Au-Fu da... bu hadisə aqşam olmuş. Dejirlər ki, Kor Li ən əvvəl qəşqərmiş. «İşə gedərsiniz? Əldyrərəm hamınyzı əldyrərəm!» O, Kor Li.

İşçilər susaraq rəhbərin olyuy haqqında olan dəmşəyə dincəjirlərdi.

Tə'til işçilərin qalibijjəti ilə nəticələniq, qurtardı. Fit davamlı davamlı baqırlar; fabrikin qapıları, alyanlış bir qala kibi acıq, işçilər myntəzəm səralarla icəri giririldi.

#### L Y Q I T

**Mydaracı** — vəzifədə razılığan, barışan.

**Bəng** — jumruq dojysy (ojun).

**Tə'til** — qapitalist işçilərində işçilərin işləməsindən edarək işə çıxmaqları.

**Strejgbrexer** — fabrikantlara satıldıraq tə'tili pozular.

**Əşəklən etmək** — qazınamaq

#### Sual və tapşırıqlar.

1. Hekajənin qəhrəmanı olan Kor Li hərəkətləri və qaraqteri ilə bir inqilabçı olaraq mejdana çıqa bilirmi?

2. Kor Linin bir inqilabçı olaraq jaxşı, tərəflərini izah edin.

3. Aq qvardiyacılar kimlərdir, onlar Kor Li ilə nə çyr mybarəzə etdilər?



Lahut.

## Bakъ işcilerinə.

Sən ej işçi şəhəri, ej qalibijjət jurdı,  
Sən faşizmin gozyny puc edən pulemjotsanı.  
Sən ej əmək ordusu, ej böyük zəhmət jurdı,  
Sən bolşevikliginə kühnəni jağan odsan.  
Gyldyrməkcən işcimin həyat istiqbalaň  
Jyksoldın bajraq kibi Leninin amalıny.  
Acırsan «Qapital»<sup>1)</sup> hər gyn oz qarın kimi,  
Oqujursan Marqsbı oz qəlb kitabını kimi.  
Sən kytłonın yrəgi, sən kytłonın qolusan  
Sən mənim qəlbim kimi əməllərlə dolusan.

Dyn mysavat kəsərkən işcilerin başıny,  
Aqıtdırankən burda, sel kimi goz jaşıny,  
Dyn quldurlar fırqəsi xejrinə qapitalınp  
Gondərkən işcini olymə ajaqjaň.  
Və nəşəjlə eşərkən çəlladlar oz bıçqıny  
Sən endirdin onlarınp başına jumruqunu.  
Sən isjan jardın qızıyl bolşevik bajraqınlı  
O gynləri unutma Bakъ jadında saqla!  
Bir zamanlar pək geniş sohrasında Gilanıı  
Dojyşçılın qanı cıqmışdıñ dizə kimi  
Dili vardı dəniza caj kimi aqan qanıny.  
Ələn dejildi beş-on, dejildi iyza kimi,  
Dənizdə kərykləmən hər qanıb ləpələrdi.  
O ləpələr sahilə qəzəb, kin səpələrdi.

1) «Qapital»—Qarl Marqsbı dört çüldli böyük əsəridir.

Kəsilən başlar sənən nyçuma bənzəjirdi.  
Xəzərin dalqlaları nyçuma bənzəjirdi.  
Onda jaqdırmadı, ystymyzə od, atəş,  
Qan içiçi orduşu ingilisin və şalıb.  
O zaman biz dysməni olduq fərjadın, ahıb,  
Durduq çəbhədə neçə, gojdə durursa gynəs  
Bakъ, sən dysməniňə goldın onda yz-yza  
Qurban verdin, donmədin, donmək jaramaz bize,  
Acılyr indi səndə gylleri sosializmin  
Hesaba gəlməz sənün qələbəni, tempin, əzmin  
Odur ki, qan içiçi çəlladlarınp dynjası  
Sənincin hazırlajır daima olym qazı.  
Bir dyrlı hilələrlə soqmaq istor qapital  
Qəlbimizin başına zəhərli xəncərin;  
Ki, bizim qəlbimizdə dalqalanın bu amal,  
Bu «beş iki jərəmdə», dutmasın oz jerini.  
Beşi ikijo halyb bitirdin planıny,  
Daqıqtıb qansız qalan damarlara qanıny.

Ej gənəc Bakъ tarixdə qoça şorqə qarşısan  
Sən bolşevik qəlbiniň qırılmajan sapısan,  
Səni təbrik eləjir bojytdygyn evladınp.  
Sən oz dysħənlərinin boqđun işci əlini,  
Gynəs kibi nur sacdın olkajə əməlini.  
Man indidən goryrom gələçək gynlərin  
Qalibijjət adlanan, olmaz dyiynlərin  
Sənin kibi bu odlu şejrime bir qulaq as,  
Bunu bizimkilərdən başqa kimse anılamaz.  
Qoj bu şeirim çanlaşın daim qulaqlarında  
Mymkyn dejil sevməmək səni bu camlarında.

Vur! Jolunda bir əngəl olan saatı və «solşa  
Bu əzmində ej Bakъ sənən uqurlar ola.  
Sən dyn də qahramandın, ol qahraman jayıb da  
Mysallıh dır fırqənin zəfər qarşılığında  
Bir mytəlliim kibi oqu ojrəni Lenini  
Cəkmə sıñsi vuruşdan bajraq dutan əlini  
Boyük vuruşlарından orna�ı allıb qoj bu şorq.  
Qoj sənün kibi atsıb qavqazalarda boj bu şorq.

## L Y Q E T

Amaş — əməllər, arzular, məqsədlər.  
Nyçum — jiidiżlər.  
Mysallıh — silahlı.

## Baramalar.

Mən nə zaman ipək qurdum baramalardan gərsəm, dərhal Jasvo Saqaini xatırlayıram. Mənim şəhərli olmağım coq zaman dejildir. Maqazza vitrinlərinə qojuşan pajız otları rəngli citlərdən rəyizlən göldülməni, japraqların tekyldiyinə bilirom. Mən artıq keçəri quşlarla dən dənlədijə kənt jollarında, kənt aralarında avara və kəsəri dolaşmaçıram; artıq mən-jerə tekylə biləcək qədər aqzınladək qarzingalar doldurulmuş və arabalara işqibilmiş çanlı baramaları gormajırəm.

Saqai ilə orta məktəbdən joldaşlıq, biz ymum jaşajış evində olurduq, stollarımız jan-jana idil, bir-birimizdən hec ajrylmayırdıq.

Məktəb binasının dəlinde, alcaq qərmizli gevddeli şam aqasaları ilə ortıly təpələr işkənlərdi. Jaj girər-girməz aqac kökləri arasında aq ciceklər acıv, onların arasında isə balaca mil-mil ilançalar parlajırdı. Bir dəfə gynəşin şuaş altında bir ilanın pullanaraq, parlajaraq, jávaşa, sassız kolların arasına syryndiyinə gormyşdi.

Saqai coq ekilli bir surətdə:

— Nə sevimli bir juqudur, dejilmə—dedi. Onun sozyndə açı bir xatiro varda. Onun ozunu məktəbin nadirən dalasqan işaqları «Kirili-ujeq» dejə aşıqlandırılları. O, daima çır-çındır icində gəzordi. İşaqları ona belə janazmasa və onu görmək istəməmələri bir tərəfdən onlarıñ raxıllıqlarından ileri gəlirdi; cynki Saqai kəsgin bir aqpla malik və sənfsda birinci toləboldordondi. Bumurla o, byshytun mənim aksimə bir adamdı. Mən onun kibi qabilijətli, onun kibi joq-sul dejildim, buna baqmajaraq onun jeganə dostu və jeganə myttəfiqi idim. Mən onuna oz çib pulumu coq havəslə bolyşdyrərdim və belə təpələr etəjində tikilmiş boyik ymumi jaşajış evində, stollarımız bir-birinin janında, ozymız də okiz qardaş kibi bir-birimizdən ajrylmazdıq. Təpələrdən doniz gorynyrdı. Biz əksərijən təpə başlarına dərmanaraq jatar və mavi goşuların altında goj bir boşqab kibi jaşılış donizi sej edərdik. Biz atdiqəmizdən daşları ora jetirmək, jalancı səslerle «məhabbat cajı», noqməsinə oqujaraq ora, catırmaq istəjirdik.

Bir dəfə biz gavalı kolu altında ilanın bir jaşlı qurbaqansı udmaq istədijini gordyk. İlənin geniş acılmış aqzında qurbaqanın ancaq dal ajaqların dik durmuş, barmaqların arasındakı pərdələr isə titrəjərək sankı koməjə saçıyırdı.. Saqainin qaşları catıldı. Qəzəblə bir halda başmaq tajı ilə ilanın bərk vurdu və dərhal onun joyun qarın yystynə cıqdı. Dabaltı ilə onu əzərkən ilanın sarı aqzında qan lyləsinin aqmasına diqqətlə tamaşa edirdi.

— Şejtan—dejə təryıldandı.

Qurbaqa diri qaldı, lakin hərəkətsiz jaşlı otlağın yystyndə ilanın jarpışanlıq aqzı suju ilə ortıly bir halda jatiyrdı. Saqai:

— Alcaq şejtan!—dejə sejışsynı bir də təkrar etdi.

\*\*

Bələ bir hadiso də xatırlayıram. Orta məktəbdə on açınlada iş daima boyik jaştıları az jaşlıları dojmazı, kətokloması idi. Bılxsə onlar belə bir hiləni coq sevərlərdi. Dojyləçək zavallıları boyik bir cələ və ja da kimsəsiz bir jerə cəkərək hec bir qysur, hec bir gynah tapmadan jazıq işaqı kətəklərdilər, təpələrdə gəzərkən bir dəfə Saqai ilə mən elə bir dəstənin cənginə dyşdyk. Şajqa yzvlərindən Oqava adlı biri biza tərəf jöneldi. Oqava ipək-toquçu fabriki sahibinin oğlu, kobud və axmaq bir oqländi.

— Ej, Saqai, son zamanlarda sən lap hajasızlaşmışsan!

Saqai, bir qədər onun yzynə bağdı; sonra:

— Neçə, ja'ni?—Deməmişdi ki, oqlan onun sinəsindən bir jumruq vurdu.

— Mən sənə, boyıklərə neçə cavab verməjin təhərini ojrədəram, al sənin həjasızlıqın ucun. Saqai otlar yzərinə dyşdy, lakin dərhal qalqıdış və qəzəblə bir surətdə dyşmənə tərəf doğruldu. O, balaca boyili və zəifid, buna baqmajaraq yey ilə dojışməjə məcburdu. Bir dəqiqən icərisində onu jerə sərdilər və it kibi kətəklədlər. Lakin o jeno qənin icərisində onu jerə sərdilər və it kibi kətəklədlər. Saqai onu ardıñ buragmajıb qovaldı, təpənin başında, ilanın əzdiji jerdə ona catdı. Burada hər ikisi dajandılar. Oqava gozlənilməjən bir jerdə cıqış jolu gərməjən adamlar kibi gozlajırdı.

Paltarlıñ əjnindən cıqararaq otlar yzərinə atdı, və bir aqtır kibi sinəsini acaraq:

— Baçarırsansa vur!—dedi.

— Vuraram, zəhmət cəkmə! Saqainin çavabı myvazənatlı və arxağıñ idil. Poladlıñ sojuq patlıtxıb hamıly kəsdi.

— Aj!—dejə mən ixtiarsız baqırdı. Uzaqdan Oqavanın yzyo otlar yystynə işqibəyənə gordym. Bu zaman onun joldaşları, qacaraq qalqızdılar, gotyryb apardılar. Saqai zaflanmış qitirazsız

bir halda onlarla gəzləri ilə tə'qib edirdi. Onlar kollar dañında gərynməməjə başlajılcə otlaçın үzərinə jəqəlaraq hərəkətsizcəsinə jaſtəq qaldı.

Özüne gəlinçə, ona tərəf jöneldim, o, yzyny otlaçını icərisində gizlətmış, cijinləri titrəjirdi. Mən hec bir şej anlamajırdım.

Saqaidə mənim anlamadıqım bir şej vardı. O, daima öz stolunun içiçində bir ipək qurdı baramasıyla saqlajırdı. Bir dəfə mən onu suallara qərq edərək sordum. O, hec bir şej demədi.

Mən bu haldan əməyin olub baramanı kəsdim, xırda parcalara aylırdım. Bundan sonra Saqai bytyň gyny mənimlə danışmadı. Bir həftədən sonra isə həmin baramaja oənzər bir ajrışın onun içiçində goryndı.

Ogava ilə olan hadisənin sabahı idi. Hec bir xəbərdarlıq etmədən, Saqai məndən şəhərə getirəjə xahiş etdi. O, məni su kənarlığında tikiliñi bir balaça ipək zavodu janına getirdi.

Gorynyr ki, Saqai buradajad hesab olunmağırdı, qarşısına bas əjərək dimməz, sojlənməz icəri girdi. Mən də onun dañınca girdim. Fabrikin icərisi jaçışlı bir gyn kibi dutqundu, icəridə buxar bulutu hər tərəfi culqalamaşdı. İjłar səslənərək donyrlərdi. Oly qurduların qorqunış qoqusundan boquıldurdum.

Hər sarılıjcı qızınlı qarşısında qajnar su ilə dölti iki qazan vardı.

Balaça qazanda aq baramalar sıçrajıb atıldırdı. İşci bir-bir; iki-iki baramanı gotyrərək, bojk qazanın icərisinə salırdı. Qajnar su içində donərək, baramalar getdikçə balaçalaşır, balaçalaşırdu. Nazik ipək sap, baramadan ajrılaraq, işci qadınlı başı, yzərindən kecib ijłara sarılırdı.

Hər bir qajış donyşində ijłor joqunlaşır; baramalar isə getdikçə inçəldirdi. Barama acıldıqor, zaman içindən qara oly bir qurd cıqırdı.

Saqai maşınları dañında jog oldu. Bir azdan sonra o jaşlı bir qadınlı geri döndü. Qadınlı fabrik işçisi paltarında idi. Saqai:

— Anamdır,—dedi.

Mən ozymı ifirmiş halda baş 'əjdım.

— Indi ana, ona təşəkkür et! Saqainin anası əlli jaşlı bir qadınlı. O qabaqcımda aqarnıñş başınya əjərək Saqaija qarşın mərhəmətli və jaşlı oldugu üçün mənə təşəkkür etdi. Həmişə onunla joldas qalmadımlı, xahiş etdi. Danışmaqa sez tapmajan adamlar kibi qızararaq nə edəcəjini bilməjirdim, daima baş əjərək onun məhəbbətə dolu gözlərinə başa bilməjirdim.

Eva döndiyimz zaman Saqai olduqça qısa bir surətdə öz uşaqlıqda haqqında mənə danışdı. İbtidai məktəbin dördüncü sınıfında

ikən atası olmuy, anası ilə birlikdə dilənci kibi qalmışlar. Anası fabrikə girərək, oğlunun orta məktəbdə də oqumasına imkan vermək istəmişdir. O, təhsilini davam etdirmək istəməjirni. Lakin myallimlər məçbur edirlərmiş, anası isə aqlajaraq ondan başqa bir imdadı olmaqlaşın sojlaşırak oqumasını xahiş edirni. On nilajat o gyzəsto gedib qəbul etnij. Lakin anası isə zəif bədənlə, fabrikin cirkli, xəstə myhitində əzilərək, dərmalanaraq jaňılx onun təhsilini təmən yeyi carşılaşmasın gördykcə viçdan əzabın cəkirdi. Onun bir ajlıq donluq ançaq tədris haqqına satırırdı. Buna baqmajaraq məktəbi buraqmaq anasıyla coq hirsəndirir. Onun son imadunu çırırdı. Saqai anasına qarşın bəslədiji məhəbbətdən dolayı, təhsilini davam etdirirdi.

Saqai:

—Mən bunları, hec bir zaman, hec kimə danışmadım. Lakin sən mənə o qədər jaxşılıq etmişsin ki, mən sənin haqqında anama daňışdım, o da sevindigindən gözleri jaşlı bir halda səni goryb sənə təşəkkür etməj iəndən xahiş etdi. Onun yeyin də mən səni gətirdim, səni buru gətirməjimin bir səbəbi də var, jəqin ki, sən bilirsən. Bıçaqladıqım Oqavanı atası bu fabrikin sahibidir.

Mən başımy sikkələdim.

—Onun yeyin də mənə elə gəlir ki, mən o zaman haqsızdım. Şyblosız balaça uşaqları inçitmək jaxşı, dejil, xysusi şəxsi bir məsələ yeyin də boyları bıçaqlamaq ondan da pisdir. Əgər Oqava o Oqava ki, anam onlaçın fabrikində işlədiji yeyin məni maskara eləjir—O şəqənlər icində olmasajıb, mən bıçağına myraçət etməzdim. Mən bunları ayladıqımlı zaman öz alçaqlıqlımlı dyşyinərək aqladıım...

Mən dənizə gomylon aqşamı qızılıbz gynəsinə baqqıdım.

Aradan iki, yc il keedi. Biz ali məktəbdə idik. Saqai prefekturadan təqaид almışdı. Bir dəfə tərəpə otlar yzorında uzanaraq solib edirdik. Ordan məktəb binası və bojk qybba yystyndə olan saat gorynyrdı. Jaj gynəsi yzymyzy coq mehribança ışığılandırlı, jeni qızılılli dijimələrimiz də parlajırdı. Saqai:

—Həlo də pz baramamın əsirgəjib saqlajıram!—dedi.

—Doqrundañım? Anan jenədə mi fabrikdə işləjir?

—Onu fabrikdən çıqarımaq yeyin dila gətira bilməjirəm. Anam dejir ki, sən ali məktəbi bitirinçəja qədər mən fabrikdə işləjəcəm. Şyblosız o haqlıdırlar. Nə qədər ki, mən təhsilimi bitirməməsim, onun jaşaması yeyin maddi bir gəlir joqdur.

Büt sozləri dejərkən Saqai alları ilə otları didir, dodaqlarımlı dişləjir, onun səsində qajıqı hiss edilirdi. O, sozynə davam etdi.

—Jaçın zamanından bəri məndə bozı şyblosız ojamış. Misal yeyin bu fabrikı alaşım. Orada 3 jyza qədər işçi işləjir. Əksarısı on bes jaşından ijjimi dört jaşına qədər qızlılarıdır ki, bınalar da atraf kəndin kəntli qızlılarıdır. Saqılam, qyvvəlli qır-qırımlı çavuş qızılar bura girdikdən iki il sonra, sap sarı sarabır, oksyrmojə başlajır, gözləri qı-

zarýr, şisir, əlleri aqappaq cibanla dolur, zəifləşir, boqazlarınyň baqlajırlar. Bu zaman onlar evlərinə dönyrlər. Onlarınyň bə'zisi vərəm alıb elə fabrikdə olyrlər. Maşın qadınlaryň saclarına ilışərk içeri cəkib şikəst etdiyi nadirən olan hadisələrdən deñil. Ryutubətli hava, səhərdən geço jarıslına qədər iş, atsız-jaqsız jemək. Mən bu gyçdən qyvvətdən dysmyş qızırlar gordykça, qajnar su ilə dolu qazanıları, onlarıny icində yzən barmaqları xatırlamaqa başlağıram. Onlar qajnar su icində bişirlər, həjat isə gorynməz ipək sapı kibi onlardan ərijib gedir. Barama getdikçə inçələşir, ən nihaç qara qurd, olmuş lazımsuz bir halda su yzərinə cıqır. Lakin adamlar var ki, ijłor kibi baramaların həjatınyň sora-sora getdikçə joqonlağır.

Saqai bir dəqiqəlij susdu, alınpılp törini silib sezymə davam etdi, səsi bir qədər javaşımışdı:—mən hiss edirəm ki, ali məktəbi qurtarmayış, anam fabrikdə fəçi bir hadisə ilə rastlaşaçaq. Anam, Saqai nəslinin dysməsinə, daqıqlımasına səbəb olduqumuza dərin bir e'tiqad ilə inanır və onu təkrar ehja etməjə ezymyzy məs'ul hiss edir. Anam nəslimizin jegənə oğlu olan məni təhsilə qojuduqu ycyn, coq şad və məsrurdur. Mən bu şadlıq hissini coq jaxş xalıǵıram. Lakin nə qədər ki, anam o fabrikdədir onun həjatı tədriçən ərijib gedər.

Mən, ona bir çavab verə bilmədim. Biz ycynçy qursum tələbəsi idik. Buraqılys jaqınlashırdı. Bir dəfə sojuq borana baqmajaraq aq-sam Saqai bizo gəldi. Uzynə baqdaşqıym zaman ona bojyk bir həd-baxılıq yz verdijini hiss etdim.

—Anam oldy!

Anasınyň uzy sankı gozlərim qarşısında canlandı və dərhələ sondy. Saqai davam etdi:

—Ona jalvardım ki, məktəbi buraqmaq ycyn mənə içəzə versin. Ona dejirdim ki, mən onun o şərajıtde işləməsinə dozo bilmərəm. Mən evə döndiyim zaman onda əmələ gələn bojyk dəjişikliji gordum. Tyklərim biz-biz oldu. Lakin o, aqflajırb o, məni cəitmək istəməjirdi.

Saqainin dodaqlar titrəjir, janaqlarına enən goz jaşlarınyň ges-tərməmək ycyn çold silirdi. indi isə belə şeñlər haqqında dañışmaq fajdasızdır. Jol ycyn mənə bir qədər pul borç ver. Bir haftadən sonra Saqaidən məktub aldım. Bu gyn səhər anamı topraqlı, kylyny jılıqdaq. O kylyn hamısı jeddi dyjmə uçańqında balaça bir qutuja sıqdı. Onun qarşısında oturduqum zaman hiss etdim ki, nə bojyk nə aqyr zərbə jemişəm.

Anamıñ dañınıñ ondan artıq işci qadıñ gəlməşdi. Bunlar anamıñ jaxş rəftar etdiyi qızırlardır. Eşitdim ki, bir coqların dañında iştirak ycyn izn istənilərsə də, fabrik sahibi buraqmatılsıdı. Gələnlər də coq gozəl bilirlərdi ki, əvəz olaraq bir çəza alaçaqlar. Bu hal mənə coq dərin ta'sır etdi. Anam, mənə məktəbi buraqmaqa izn vermədiji zaman belə bir plan dysynmyşdım: qırara gəlməşdim ki, ali məktəbdə oquja-oquia ozymə bir iş tapırm. O zaman mənim, təqaydym və donluqum anam

fabriki buraqsajdı, da həjatımyz te'minə catardı. Lakin bunlarıny hamısy kyl olub getdi. Qutunun janınya oturaraq anamıñ həjatıny tədricən aqyr zərbələrlə eziş jıqan içtimai quruluşu dysynyrəm. Baramar isə getdikçə inçəlir-inçəlir...: ijłor şisir, bojıjyry... Nihajət oly bir qurd qalırb...

Anam mənim insan olaçaqıma umud edirdi. Bu, onun jegən arzısy idi. Mən bytyň qyvvətimi toplajaraq onun arzısyyla catmaça səjedirdim. Anam oldy. Mən isə iżtirab cəkməjəcəjəm. Onun kylyny oçaq altında qutuja jıqdırıqımda zaman qarşımıda jeni jolum aċċeldeşqıñ hiss etdim. Dynjada bir təkçə barama jaşamajır. Iżtirab cəkən də tək bir anam deñil. On miljonlarla insan icində jańıpz bizim olkədə qajnar su icində barama kibi gorynməz halda insanları qapıları sorurlar. Ola bilsin ki, mənim belə kəskin danışqıym səni hejṛətləndirsin. Lakin mybarəzə edilməsi lazıbm gələn dysməni mən tanrıǵıram. Elə bilirom ki, səninlə myfəssəl danışmaqa bir zaman taparaq. Bir dəfə məktəbdə oqurken məni inçidən bir oqlanıb bıçaqladıqımy xatırlaǵıram. Lakin mənim dediğim jol alcaqlıqdan və qorqaqlıqdan coq-coq uzaqdır. Bu bojyk bir işdir, mən də həjatımy tamamilə ona həsr edəsim. Bu işin anamı da xoşuma gələ bilaçejini təxminin edirəm. Məktəbə dominojəcəjom.

Bəlkə də bir zamandan sonra goryşdyk. Dərslərinə jaxş calışa-çaqıla umud edirəm. Bir də bir şej... Stolumun sol jesijində aq bir barama var. Onu anamdan sənə bir xatirə olmaq yzra alıb gotyr-majını istəjirəm...

Bu hadisədən on il kecir. Bu baramalar gordiyim zaman, dərhal saqaini xatırlaǵıram. Lakin şəhərə golib şəhərli olduqdan sonra mən onları nadirən goryrəm, şəhərli olandan bəri mən jaraqalarını tokylımosını də maqazaların vitrinlərinə qojułmus pərijə otaları rəngli citlərdən bilirəm. Lakin indi Saqaini xatırlamaq ycyn mənə baramalar lazıbm deñil. Artıq mən də onun «joldaş» adlanlırdıqı adamların çərgəsinə daxıl olmuşam.

#### L U Q Ə T .

Ehja etmek — diriltmek, çanlandırmak.

Vitrina — gosteriş mal pojmaçının qairulan ajanı, iş.

Prefectura — kapitalist çomijeblerində şəhər polis idarəsi.

Məsrur — şad

Myfəssəl — tamam, etrafı

Nadırın — az tapylan

Jogano — tək.

#### Sual və tapşırıqlar.

1. Saqai hansı sijsi goryşa sahib adanıdýr?
2. Hekajədəki qyvvotlı təşbehləri tərəvn! İlan və qurbaqa, baramaların əriməsi təşbehini izah edin. İlanın qurbaqa udması, təşbeh ilə Saqainin devletli oqlanları ilə vuruşması arasında nə bənzəjış var?
3. «Kor Li» əsəriň bu əsər arasında fərgi ajdullaşdıryılnı.

# 1905-ci İLDƏN SONRA AZƏRBAYÇAN XƏRDA BURZUA ƏDƏBİYYATI<sup>1)</sup>



CƏLİL MƏHƏMMƏD QULU ZADƏ  
(MOLLA NƏSRƏDDİN).

Molla Nəsrəddin 1870-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Doqquz yaşından molla məktəbinə davam etmişdir; sonra şəhər idarəsi tərəfindən acılmış birinci dərəcə turk və rus məktəbində oğumuşdur.

1883-cü ildə Qorı dövrləməyəlliminiñə girib, 1888-ci ildə oranın bittirdikdən sonra, bir myddət myəllimlik etmişdir. Sonra 1906-cı ildən

1) 1905-ci ildən sonra, «Molla Nəsrəddin» zurnalı nəşr olunmaqda basıldı. Demografik xırda burzua jazılcılarının cıqardıqları bu zurnal xanılları, bəjlorın, burzuazıjurnalınlı myidir Cəlil Məhəmməd Quluzadə və onun jaçın joldaş Sabir de demografik xırda burzua jazılcılarındandırıllar.

Molla Nəsrəddinin va Sabirin əsərlərindəki açıq gylış və istehza başlıca olaraq ideallarla, qalplarla, bəjlorla, xanıllara, möllələrə qarsıdır. Bunnalar əsərlərində hər zaman kəntlinin mylkədarlar tərəfindən ezdilli təsvir olunur. Molla Nəsrəddin hekajelərinin coquşusunda mylkədarları kəntliləri sojudular, kəntlilərin avam, cahil və huyquunu anlamaz olduları, boyluk bir məharətlə təsvir olunur. Sabir özyəniñ kəsgin gylışını bu çəhəri qarsı təsvirmişdir. Sabir «Xan və əkinçi» və sajir bu kibi əsərlərində bunu göstərmüşdür.

Molla Nəsrəddin, əsərlərində kəntlilərin avam, cahil olduqlarını məsələsinə daha dərindən, daha ciddi janaşmış, «Quzu» adlı əsərində mylkədarlarla, bəjlorla nə qədər, endiklərinin nə qədər alıhmaq olduqlarını və o avam cahil kəntlija nisbətən nə qədər da çyrk olduqlarını ustalıqla təsvir etmişdir.

Molla Nəsrəddin «İranda hyrrijjət» adlı əsərində də İrandan buraja gəlmis fəhlərin nə qədər pis vəziyyətdə jaşadıqlarını, onların arasında savadsızlıqların, əvamlınların nə qədər kok saldıqlarını göstərir. Bu hekajelərin hər ikisini də Molla Nəsrəddin tərəfindən istifadə etdiyi adamlara gylır. Onları kəsgin tənqid ilə qarsılaşdır.

Fəodalılıkın cırydyığı və artıq mejdandan çıxmasa həzəm gəldi! Sabirin əsərlərindən olaraq açıq kinajeləri asıl vəziyyəti açır və işqarə sümüklən bytyñ noqsanlarınyıñ cırır.

Molla Nəsrəddin və Sabir bu devrinin anı canlı və an qızılıtlı simalarıydırlar. Gündən-yanın carizm tərəfindən dala siddəlli təqib olunan bu jazılcılar, 1905-ci il iniləndən sonraqı reaqsiya devrinin ic yzyny acan coq qızılıtlı, əhemmijəlli və təsir edici əsərlər jaratmışlar.

«Molla Nəsrəddin» məcmuəsini nəşr etmiş, mətbuat və ədəbijat sahəsində calışmışdırlar.

«Pocta qutusu», «Qurbanəlibəj», «Iranda hyrrijjət», «Usta Zeinal» hekajeləri və «Əflyələr», «Anapıñ kitabə» pjesləri kibit bir coq əsərləri vardırlar. Hekajelərindən bir qəsmə «Bəlkə də qajtardıllar» adlı bir kitabcada toplanaraq cap edilmişdir.

Molla Nəsrəddin 1932-ci ildə Bakıda olmayışdır. O son illərə qədər 1906-cı ildən başladıqları «Molla Nəsrəddin» məcmuəsinin nəşrini davam etdirmişdir. Bu məcmuə və onun jolu Azərbaycan ədəbijatında myəjjəp çəfər astılaşdır.

## Quzu.

### I.

Kərbəlaji Məhəmməd Hysejn kirvə oğlu «Qurt basar» kəndindən buna bir quzu sovgat gəndərmişdi. Kərbəlaji Məhəmməd Hysejn istədi quzunu kəsə, amma hejvanın belini əlləri ilə sıqallajıb bıcaqır jərətildi və arvadına dedi ki: «bir symyklə bir dəridən sıvayıb bir şeji joqdur». Arvadı məsləhət gordy ki, quzunu otırsynlər bir necə gyn baxcada otlaşın, əmələ gəlsin. Əri də razı oldu və quzunu itələjib həjot baxcasına saldı. Hejvan goj otu da gordy, amma aqzınp ona uzatmadı. Həmin vəqt qonşuluqda Əziz xanın evindən kişilərin oğumaq səsi gəldi və Əziz xanın oz səsi aşkar eşidilirdi.

—Nə durmusan daq başında qar kibi...

Kərbəlaji Məhəmməd Hysejn quzunu boşlajbı girdi evinə, şalınp getyryb baqladı, cıxasınıp gejdi, tytyń kisəsini çibino qojuib, cubuqunu da taqdə belinə və arvadına dedi: «quzunu aparıram»; arvat çavab verdi ki: «satmaqə aparırsan, o quzuja hec bir manat da verməzlər».

—Joq satmaqə aparmayıram, xanlıqqa aparıram, bəlkə bir şej qopardam.

Bu sozləri dejə-dejə kərbəlajı Məhəmməd Hysejn endi həjotə, əjilil quzunu quçaqladı, qoltuquna alıb kycəjə cıqdı. Əziz xanın evinə tərəf yz qoju. Cəpik və oğumaq səsi gəldikcə javıqlaşırırdı.

Xanlıq qarşılarında, bir iki kəntli durmuşdu, kəntlilər üçadan danışırırdılar. Baxcada tut aqacınlı dibində beş altı quzu otlağırdı, həjətin kynçyndə cardaçının altında cırplaq aq at baqlanmışdı. Aşbazzxanadan qab-qazan səsi gəldi, xanlıq qulluqçularından bir necəsi aşbazzxanadan evə xorək və evdən aşbazzxanaja boş qab-qacaq daşşıjrırdılar. Kərbəlaji Məhəmməd Hysejn dyz gəlib pilləkanlardan qabaq otaqa qalqırdı və nəkərlərin birinə dedi:

—Sadıq əmi oqlu, xana ərz elə ki, Məhəmməd Hysejn quzu gətiribdir.

Bir az kecdi, Əziz xan bərk əkflı bir halda, cərək dəsmalı iş dodaqlarının sila-sila qabaq otaqa cıqdı, və quzunun başınp Məhəmməd Hysejinin qoltuqunda gərəndə javıqə gəlib quzunu tumarlamışa başlaşdı dedi ki:

—Quzu, quzu, nə jaxşır quzu; nə gejcək quzu, quzu, quzu, quzu—və məhəbbətdən quzunun gozlərini əpməjə başladı; kərbəlajı Məhəmməd Hysejn də durdur quzunu tə'rifləməjə:

—Xan, maşallah coq nəcib quzudur, bir kəntli satınaqə arayağdı, zor işe yc manat verib aldım, bildim ki, qonaqlıqlı var, dedim bəlkə lazımlı oldu, pilav altına qojaşınır, coq jeməli quzudur.

İçəri otaqda cəpik səsi bərkidi, rus qonaqlarının biri qarşıyır asıb Əziz xanın çapırhdı, xan dənyib qonaqlara tərəfə qadıb, jenə qayıtdıb Məhəmməd Hysejnə tərəf, əlini çibinə salıb bir kaçıbz ycliyk cıqartdı. Pulu istədi jenə çibinə qoja, sonra istədi Məhəmməd Hysejnə vərə, jenə istədi çibinə qoja, axırdı Məhəmməd Hysejnə atıb içəri qadıb. Kərbəlajı Məhəmməd Hysejn pulu çibinə qojuh həjətə endi ki, quzunu baxcadakı quzuların janına etyrsyn. Kəntlilər hələ də həjətə «arx» barəsində üçadan sohbət eləjirdilər; nokərlər də jenə saqı, sola qactmaqdı idilər və hec kəs Məhəmməd Hysejnə baqmajırdı. Bu da cıqasın şəkdi qoltuqundakı quzunun başına və yzyny kycə qarşıyına cəndərib, cıqıb evinə getdi və haman gyn quzunu kəsib jedi... Amma doqrudan quzu coq arıq idi.

## II.

Aradan iki həftə kecdi ki, kərbəlajı Məhəmməd Hysejn gəzə-gəzə gəldi Əziz xanın həjət qarşıyına, xanın nəkərlərindən biri həjətə palaz cıqırırdı və Məhəmməd Hysejnini gorəndə palazlı jerə qojuh qarşıya gəldi. Bunlar başlaşdılar o-jandan-bu jandan danışmaqca. Həjətdə iki quzu gorynyrdı; kərbəlajı Məhəmməd Hysejn nokərə nəsihat elədi ki, kycə qarşıyına asıq qoymasınlardı, joqsa quzular cıqarlar kycə, oqul uşaqları tutub aparar, nokər də bunun çavabında dedi ki, arxaşın ol, hec bir köpək oqlu çyr'ət eləjib xanın quzusunu aparmaz. Sohbət ezbər jana condy, Məhəmməd Hysejn başlaşdı xanın əhvalınp soruşmaq və xüjalında dutmuşdu ki, bilsin nə saat xan qonaqlıq eləjəcək, nokər sohbət arasında dedi ki, sabah joq, o biri gyn «Miravaj Pasrednik» xana qonaq gələcək və urus hökiminin arvadı da gələcək və hənlardan savaj Əulam xan da gələcəkdir.

Iki gyndən sonra Əziz xanın evində jenə qısqırgıq qopmuşdu. Bu dəfə maxsusı ojunlar da vardı, həjət qarşıyə kycə uşaqların işe dolu idi; kərbəlajı Məhəmməd Hysejn uşaqların aralajıb qarşıyı taqqıldatdı; cynky hərcənd qarşı asıq idi, amma istəjirdi həjətə girsin. Otaqda

oqujub calanların səsi, qonaqların cəpigi, həjət adamlarının haj-kujı bir-birinə qarşılmışdı.

— Vəliqulu əmi oqlu. Vəliqulu əmi oqlu, bir bura gol,—xanın Vəliqulu adlı nəkeri əlindəki cərəjî tez araqıb, jerinə qojuh kycə qarşıyına qadıb. Kərbəlajı Məhəmməd Hysejn əbuna salam verib kejini soruştan sonra dedi:

— Vəliqulu əmi oqlu, xana ərz elə ki, quzunun yc manatınp il-tifat eləsin, sən ol mə'tələm, iki həftədən coqdur ha gedib gəlirəm, amma vallah axıb utanıram.

Vəliqulu belə cavab verdi:

— Jaxşır dejərəm. Amma indi xanın başı qarşışıqdır, sabah dejərəm. Vəliqulu istədi qayıdb getsin amma Məhəmməd Hysejn onun etəjindən jarpışb əlini, saldıb bojnuna:

— Joq, joq mən olym indi get, de, mən olym, indi de.

— Aj allahın bəndəsi, indi mən xana neçə gedim belə sezy dejim, məgər gərməjirsin qonaqlar başınp neçə qatışdırıbdırlar.—Məhəmməd Hysejn hirslandı:

— Allah əkbər, bu da mənə sez oldu, mən ki, oz pulumu istəjirəm, bunun nə dəxli var, əmi oqlu, sən həzrət Abbas, bu saat get mənim pulumu al gətir.

«Vəliqulu, Vəliqulu» dejib aşpazxanadan çapırhdılar, bu da Məhəmməd Hysejnə və'də verdi ki, bir tevr dyzəltsin və qasıb aşpazxanaja girdi. Pilav məcməəsini iki əlli qalqızıdb juqarş və caparaq qonaq otaqına apardı, çavan xanıların biri calqıçılıqlı qabağınp da ojnajırıb.

Qonaqlar ol calırdılar və ojnajan çavan ojnaja-ojnaja gedib hökimin arvadınp qabağınpa durdu və baş əjdı ki, bu da dursun ojnasaın. Xanın başlaşdı cımt-xımt ejləməjə ki, mən ojnamaq başçarmajıram; qonaqlar dolmuşular bunun başına ki, gərək ojnajasın, axırdı xanın ajaqı durub calqıçılara dedi ki, «tripaq» havasının calsınlardı, o ojnamaqə başlaşdı. Qonaqlar cəpik dutdular; Əziz xan çaxırı istəkənini doldurub qabaqa jeridi və «xanıtpa saqılıqına» dejib icəndən sonra çibindən bir ycliyk cıqardı və aparıb tar calanın papaqına taqıbdıdan sonra, cəpik calmaqə başlaşdı. Kərbəlajı Məhəmməd Hysejn Vəliqulunun jubənmaçınpa səbr eləməjib qabaq otaqa girdi və oradan ojnajanlara iamaşa ejləməjə başlaşdı. Əziz xan bir ycliyk də cıqarıb kamanca calanın papaqına taqıb. Vəliqulu boş nimcələri bir-birinin ystə qalajıb istəjirdi otaqdan aşpazxanaja qacşın. Məhəmməd Hysejn gedib onun qabağınpa durdu və nimcələri quçaqladı:

— Mən olym bu saat qayıb, o ycliyklərin birini al gətir mənə.

Vəliqulu bilmədi nə desin.

— Bu «lotu Hysejn» sənə qurban, sozymy jerə salma.

Vəliqulu nimcələri taqıcaja qojudı və qayıdb qonaq otaqına girdi və adəb işe getdi aqzınp Əziz xanın qulaqına dutub dedi ki:

—Xan, o kərbəlajı Məhəmməd Hysejn jazlıqdır, uşaqlıq naxoşdur, həkim gətirəcək, quzunun puluna gaibdir.

Əziz xan cəpik calıb oqujuru.

«Nə durmusan daq başında qar kibi», oqua-oqua qabaq otaqa cəqqəd:

—Hə, nəjə gəlmisən Məhəmməd Hysejn?

—Xan, quzunun puluna gəlmisəm.

—Hə, jeno quzu gətirmisəm?

—Xejir xan, kecən qonaqlıqda gətirmişdim; xırda pulunuz olmadı ki, verəsiniz.

Əziz xan olini əlibinə salıb bir qayıtdı qonaqlara tərəf, bir cəndy Məhəmməd Hysejnə tərəf və başlaşdı addax-buddax danışmaqa:

— Hələ pulu qalır, nəjə qalır, jə'nı indijə kibi qalır, jaxş verərəm get, get, neçə quzu; hansı quzu, hələ xırda pul joqdur. Vəliquluja dəjərəm versin.

— Nə durmusan daq başında....

Oqua-oqua qacəd qonaqların jəlpən; əlibindən bir dəstə kağız pul cəqatıb bir yçlyk qaval calanın paraçılın taqıd və bir yçlyk dətdə Vəliquluja ki, versin Məhəmməd Hysejnə.

Kərbəlajı Məhəmməd Hysejn yc manatı alıb endi həjətə, Geçə jarlıqla bir saat qalırdı ki, qonaqlar daqıqlımaqa başladılar. Amma Əziz xan əvvəl aqşamdan jattılsıd.

### III

Əhvalatdan bir neçə aj kecmişi. Bir gyn Kərbəlajı Məhəmməd Hysejn Əziz xalrı evinin qabaqlarından kecəndə bildi ki, xalıqda jenə qonaqlıq var; kycə qarşılarında iki fajton durmuşdu. Jenə bir fajtondan iki nəfər rus cinovnik atlılıb endilər və həjətə girdilər. Kərbəlajı Məhəmməd Hysejn bir qədər qarşıda durdu. Bir až gəlib gedənlərə bağıdı, sonra cökilib divarın dibində oturdu və çubuqları cəkmişə basladı. Jarlıq saatdan sonra durdu, javaş-javaş gəldi və qarşılıq qabaqlarında dajamış həjətə tamaşa eləməjə başladı. Sonra nə fikir elədişə döndi və bazara tərəf yz qojuib javaş-javaş cəqib getdi.

Bir neçə gyndən sonra kərbəlajı Məhəmməd Hysejn bulvarда sqamçıları ystiyində oturmuşdu, gynorta vaqtı idi. Əziz xan daşınca bir neçə kəntli natarius dəftərxanalarının qabaqlarından kecirdilər. Məhəmməd Hysejn ajaqı durub dal tərəfdən xalrı jəlpən javıqlaşdı və salam verdi. Əziz xan donyb huna haqanda Məhəmməd Hysejn iki əlini doşyndə qojuib əlib ilə ərz elədi:

—Xan, utamıram deməjə; axıb o quzunun pulu indijə kibi qalır. Əziz xan təəcübələ soruşdu:

—Nə quzu? Məgər mən sənin pulunu verməmişəm?

—Xan doğrudur ki, bir yçlyk cəqartdıñız ki, verəsiniz, amma haman yçlyjy verdiniz kamancala calana, təmənə vermədiniz. Hazır k-

mancasə Əzim olnəjib ki, istəjirsiniz saqyrıqın sual edin, işqsa qurban olsun sizə o yc manat, onun malijəti nədir ki, mən jalan ərz edim, qurban olsun.

Xan hirsənib Məhəmməd Hysejinin sezymy kəsti:

— Nişə axıb pulun indijə kibi qalıb, mən nə bilim nə puldur, nə çəhənnəm oqlu, kəpəgin quzusudur, kycənin ortasında başlamışsan quzu belə gəldi, kamancasə belə getdi, utanmışırsan başlamışsan bilməjirəm nə quzu, ahmaq oqlu, kamancasə kəpək oqlu, nə, ahmaq oqlu ahmaq, quzu, mən bilməjirəm nə quzu, başım qarşısında iki min işim var; başlamışsan kycənin ortasında bilmirəm nə quzu, nə zəhirmar oqlu zəhirmar.

Xan bu sozləri dejə-dejə getməjə yz qoju. Kərbəlajı Məhəmməd başınpı qalqızıb cır'ət ilə dejirdi:

—Xan! O yc manat ilə mən nə devletli olaçaqam, nə kasıb, qurban olsun-sənə o yc manat, yrojini nişə sıqırsan.

Əziz xan beş altı qədəm də gedəndən sonra dajandı və cəbindən yc manat cəqatıb kərbəlajı Məhəmməd Hysejni cəqirədə:

—Kərbəlajı Məhəmməd Hysejn, al quzunun pulunu.

Kərbəlajı Məhəmməd Hysejn pulu aldı, qoju cəbinə və birçə bunu dedi: «allah əmr versin, xan».

### Sual və tapşırıqlar.

1. «Quzu» hekajəsindəki hadisə na zaman olmuşdur? İngilabdan əvvəl bu cır hadisələr kəntlərdə coq ola bilərdimi?

2. Kəntli quzunu bəjə satdımb? Əgər satmadısa, quzu neçə oldu?

Bəj nə ucyn bytyn bu əhvalatları anlaşa bilmədi?

3. Hekajə nə şəkildə jazlımlısdır? Sətrə nə deməkdir? Siz daha hansı satirik hekajə, ja şeirlər oqumüssünüz?

4. Bu hekajədən, o zamankı kəntlilərin və bəjlerin nə cır həjat keçirdiklərini bilmək olurmu? Hekajədə, hansı noqtılarda bəjin, hansında kəntlinin həjatı təsvir olunur?

### Iranda hyrrijət

#### I

Bizim məscidin dalandı, qarşılıq səkisində əlli, əlli beş yaşlında bir kişi oturub əsərlərə edir: bunun peşəsi bisavad mysəlmanlara və coq vaqt Iran qoriblərinə məktub jazmaqdır. Bu kişinin adı məşədi molla Həsəndir.

Məşədi burada jajda da gərmək olar, qışda da, rüzzələda da və əhərarda da.

Gah vaqt jaj fəsl kycə ilə kecən vaqt goryrsən ki, məşədi molla Həsən başınpı dajalıb əskinin buçaqları myrgyləjir, ja bir ozgə vaqt kecə. Moryrsən bir o tajlı combəlib məşədinin qabaqları və məşədi gəzli gy burnunun ystə kecirdib, sol dizi ystə sol əlinin içində ja-

тұм вәрәq cirkli kaqyzъ dutub, va баşынъ juqarъ qalqyzъb gezlyiyn altындан kaqyzъ бағыт farsça oqujur:

«Va sanijen aqar bizim vllajotin əhvaliyň xəbər almaq istesəniz, əlhəmndiyllah saq va salamat, sizin ozmurynyza dyagu varaq və ozgo bir nüjarasasyňmiz joqdur, sivej sizin alyryszqybzdan; xydayavənd alam bir sabəb salajdu ki, sizi mon bir də gorəjdim...»

Qış faslı məscidin qabaqyndan kecəndə goryrsən ki, məşədi molla Həsən əbaja byrynyb və qabaqyňa bir manqal qojuib əjilib az qalır manqalı quçaqlasın. Ja bir ozgo vaqt kecəndə goryrsən bir qərib combolib məşədin qabaqynda və əlli rişə javaş-javaş manqalıñ odlarını eşir və məşədi molla Həsən sol əlində jazlıb bir kaqyz dutub saq olını qoltuquna soqub kaqyzъ oqujur:

«Məndən dya jetirəsiniz əmi oqlum kərbələjäi Qasymä, dajı oqlum Çə'fərə, bibima, Səkinə xalama, Kylsym əmi qızıyma, məndən dya jetirin Hejdərə, kərbələjä Əlijə, məndən dya jetirin məşədi Xəlilə, məşədi İskəndərə, Hysçına, və Qulaməlijə, və məşədi Zylyqara, və usta Zejnala, məndən coq-coq dya jetirin məşədi Rystəm amimə və Nəçəflija, və Bajrama, və kərbələjä Oryçəlija, və Səbzəlija, və kərbələjä İsmayıla və Məhəmmədə dejilən ki, qardaş Myrtuza Qulu saq və salamatdır və Iranda haçı Həmədiñ jayında baqbandır və bir arvat da alıb, nəşəpər da olub və coq-coq dya gondərir və nəşəpər gozları aqrajır, amma şykyr allaha ozy salamatdır və coq-coq dya gondərir...».

Məşədi molla Həsən Iran əhlidir. On on iki il bundan ələri məşədi İranda başyına jeddi səkkiz mysəlmən uşaqlı jöpib mydorrisiliş elədi, axırdı uşaqlar bir-bir başladılar daqıqlımaqa, o səbəbə ki, uşaqlı biri dərsini bilməjəndə məşədi molla Həsən typyryrdy uşaqları yuzmə. Bir necə dəfə uşaqlar gedib atalarına şikajət elədiłlər, bir necə dəfə uşaqların atası gəlib-mollanı yuznə typyrdy—amma bunular hamıssı otyşərdi, aqər uşaqlar daqıqlımasajıdılar.

Uşaqlar daqıqlıdılar.

Əvvəlləri məşədi molla Həsən kitab satardı. Indi də onun səkisinin ystiyndə bir necə kohnə çildli kitalıblar var: iki Gylystan, dört çild Çami-Abbas, bir çild Qur'an, iki çild coq kohnə Nisab, bir dənə çildi daqıqlımsış Tərəssyl və bir dənə təzə Əhvab.

Amma bu kitablardan bir ilin myddətində məşədi molla Həsən jeddi-səkkiz qıldılın artıq sata bilməz.

Odur ki, məşədinin gyzaramış kaqyzъ jazmaq ilə kecir. Gyn olmaz ki, yc-dort qərib və kəntli gəlib məşədi molla Həsənə kaqyzъ jazdýrasın. Hər kaqyzъn birinə məşədi iki qəpik, yc qəpik ja dysəndə bir şahı alır. Kaqyzъ jazdýran coq kasıb olanda bir qəpiga də jazlıb, bu şart ilə ki, kaqyzъ gərək kaqyzъ jazdýran ozy alıb gətirsün.

Allah bərəkət versin: jaxşır sənətdir. Mysəlmən aləmində hec sənət o mərtəbədə rəvəç dejil, nə qədər ki, ozgələrə məklüb jazmaq. Anadolu məscidlərinin qapylarından kecmək mymkyn dejil; o tərəfi, bu tərəfi mysəlmənlər dutub doluşurlar bir ja iki mollanı başyına ki,

kaqyzъ jazdýrsınlar. Habelə Tehran, Təbriz, İravan, Tiflis, Bakı ja qejri jerlər.

Gəncə məscidinin qapıyıyla hər bir səkisində bir məşədi molla Həsən kibi şəxs əjləşib, ijjimi-otuz adam bunları ihatə edir ki, kaqyzъ jazdýrsınlar. Məscidə girib-cıqmaq mymkyn olmayırt.

Allah bərəkət versin.

Amma birçə burası jaxşır dejil ki, kaqyzъ jazdýranları hamıssı kasıb adamlar olur. Goryrsən ki, bir fəqir fə'lə görür ki: «məşədi əmi, mənə bər əkaqyzъ jaz». Məşədi molla Həsən bunu eşitək saq olını uzadıq fə'lənin qabaqyına və soruşur: «cəvər gorym əbində nəjən var?». Fə'lə əlini salıb əbindən iki qəpik cıqardır. Məşədi dejir ki, «bu azdər»; fə'lə and icir ki: «dəxi pulum joqdur»; məşədi and icir ki, «jazmanam», axırdı fə'lə razı olur ki, gedib bir qəpik də tapıb gətirsin.

Sonra məşədi molla Həsən ovvol ejnəj taqır gozyni, sonra qələmdanı asır, qələmdanı dəvətənpa bir qətrə su tokır, qamış qələmən içünü basır sol əlinin şahadət barmaqyılınpa içintə, sonra bir vərəq cirkli poct kaqyzъn kitalıbın icindən tapıb jarıdan çərgət, jatırsınpa səliqə ilə qojur kitalıbın arasına, jatırsınpa qojur sol dizinin ystə, qələmət batırlı myrəkkəbə və oz-ozynə başlağız kaqyzъ jazmaq: «Sahiba, qibləgahla, əvvəla.. və sanijən...» ərz xejir duyan və axırdı «amin jarəbbələ'lərinin» jazlıb yzyny turut kaqyzъ jazdýranı və dejir: «indi sezyndy de jazlım». Kaqyzъ jazdýran dördini jazdýrb və qurtaran dan sonra qəpikləri verir məşədi mollajı, kaqyzъ alıb qojur qoltuq əcibinə ki, gedib gorsyn' vətənə gedən varım ki, kaqyzъ jollastın.

Milladi tarixinin min doqquz jyz alıbınçılığında sentjabr ayınp 13-də məşədi molla Həsən iki nəfər adama kaqyzъ jazlıb: birini İranın Ərəblər kəndinin sakini kərbələjä Məhəmməd Əlijə, birini təbrizli usta Çə'fərə.

Ax, başı bələli kaqyzılar! Dynjavý-aləmi bir-birinə vurdumuz! Kaş sizi jazanınpa barmaqların qurujajıb və sizi jazlıb xalqı bu qədər bələlərə salımagacı. Ələrəz kecək mötləb ystə.

Kərbələjä Məhəmməd Əli iki il jarımtıflı ki, qyrbatə cıqıb az coq corək pulu qazansınpa və əhl əjalınpa saqlasın. Əhl əjalı ibarətdicə bir anasından, bir arvadından və jeddi-səkkiz yaşlında bir oğlundan. Əvvəller kərbələjä Məhəmməd Əli fə'ləlik elərdi və iki-yc ajda yc-dort manat xarçlıq və aşı-jeđdi arşın cüt gondərirdi evinə. Keçən il erməni-mysəlmən davası dysəndə kərbələjä Məhəmməd Əli getmişdi vətənə və bes on manat pul da aparmışdı. Amma səkkiz ajdar ki, evindən cıqıb gəlib indijsdək ançaq bir dəfə Ərəblərə anasına iki manat gondərib ki, evdə xarçlıq eləsinlər. İki dəfə anas və arvadı sisariş eləjiblər və iki dəfə kaqyzъ gondəriblər ki, xarçlıqdan körhükləri var və kərbələjä Məhəmməd Əlidən bir az pul istəjirler. Bu sisarişlərin və kaqyzıların çavabındı kərbələjä Məhəmməd Əli bir dəfə kaqyzъ gondərib və bir dəfə də sisariş eləjib ki, buralar şuluqdur və iş-zad o qədər

joqdur, bir az səbr eləsinlər, inşallah ara sakitləşəndən sonra evə xarçlıq gəndərər.

Bu vilajətin şüluq olmaqlıñ kərbələji Məhəmməd Əli dyz ja-zırda; cınyk doğrudan buralar şüluq idi, amma orasıñ jalandan ja-zırda ki, iş-zad o qədər joqdur: gyn olmazdı ki, kərbələji Məhəmməd Əli fə'ləlikdən dörət abbası bir manat qazanmasın və bunu da demək olmaz ki, kərbələji Məhəmməd Əli əhl əjalıñ istəməjirdi; coq so'j edirdi ki, pul gəndərsin, amma gəndərə bilməjirdi. Nə qədər istəjirdi gəndərsin, birdən goryrdy ki, qibində pul joqdur. Bir necə gyn kecirdi, əz-əzynə dejirdi ki, «inşallah» bu gyn vətənə gedən adam təparam və hec olmasa iki manat evə gəndərərəm». Amma axırdı jenə gəndərə bilməjirdi.

Ondan otry gəndərə bilməjirdi ki, xarç coq idi və xarç da ondan otry coq idi ki, allahın izni ilə, pejəfəmbərin şəriəti ilə kərbələji Məhəmməd Əli burada bir dul arvat sıqıq eləmişdi.

Həmin arvat kərbələji Məhəmməd Əlinin joldaşı bir fə'lənin bacıbsı iddi. Əvvəller hū arvat kərbələji Məhəmməd Əlinin paltaçılıp juvardı.

Bir dəfə kərbələji Məhəmməd Əlini joldaş evlərinə qonaq aşpmışdı, nə tevr dyşdi ki, kərbələji Məhəmməd Əli arvadının qəclarıñ goryb xoşladı və axırdı da ki, aldb. Qabaqcə kərbələji Məhəmməd Əli «Aslan» karvansarasıñ bir hicrəsində qalırdı və dənlişməşdə təzə arvadına ajda birçə manat xarçlıq versin. Amma sonra arvadı bir az da artıq xoşlaşdırıb kocdy arvadın evinə.

Arvadın adı Pəri Nisa idi.

Günlərin bir gyny kərbələji Məhəmməd Əli qacaraq evə gəlib təzə arvadına dedi: «aj qız Pəri Nisa, müştuluqumu ver».

Pəri Nisa təcəçybly soruşdu:

—Nə olub?

Kərbələji Məhəmməd Əli dybarə dedi:

—Muştuluqumu ver.

Pəri Nisa jenə soruşdu:

—Nə ojuub?

Kərbələji Məhəmməd Əli jenə dedi:

—Muştuluqumu verməsən deməjəçəjom.

Pəri Nisa Kərbələji Məhəmməd Əlijə javıqlaşdı jarpışdı əllərin-dən və jenə soruşdu:

—Sən allah de goryn nə olub?

Kərbələji Məhəmməd Əli jenə dedi:

—Vallah müştuluqumu verməsən deməjəçəjom.

—Jaxşı müştuluqun borç olsun, de gorym nə olub?

Kərbələji Məhəmməd Əli dedi:

—Bizim İrana «hyrrijjət» verilüb.

Pəri Nisa bir qədər dajańb soruşdu:

—Nə verilib?

—Aj qız hyrrijjət də, indiñ kibi bunu da bilməjirsən..

Pəri Nisa jenə bir qədər dajańb və bir az təcəçybly soruşdu:

—Hyrrijjət nədi?

Kərbələji Məhəmməd Əli arvadının əllərini ozynndən kənar eləj-eləj başınbı sol tarəfə condərdi və bir çyr nərazı olan kibi çavab verdi:

—Aj rəhmətlijin qızı, indi axıb mən sənə nə dejim, neçə səni başa salıbm, indi dynja aləm bilir ki, İrana hyrrijjət verilib, indi kycədə uşaqlar da bilirlər ki, İrana hyrrijjət verilib, bu gyn həmşərilərin hamıbsıylı qonsur caqırmışdı məscidə, padışsha dua eləjirdilər ki, İrana hyrrijjət verib, mən də getmişdim məscidə, o qədər adam vardı ki; ijnə salmaqqa jer joq idi. Kərbələji Həsən Qulu da orada idi. Həmşərilər o qədər sevinirdilər ki! Doğrudan da indiñ kibi biz jazbıq həmşərilər coq qara gyn cəkmisik, fə'ləlik eləməkdən çanlımız çıqdı, amma goryrsən ırsıjjətde hec fə'lə joqdu, hamıbsı jazbıq həmşəridi. Pəri Nisa, allah qojsa bundan sonra pulumuz coq olar, elə ha dejirdin ki, mənə urus məxmərindən bir arxalıq al, indi vallah bundan sonra alaram, axıb əzyn gəryrdin ki, pulum germyrdy, amma allah qojsa bundan sonra pulum coq olar, kəblə İmaməli, kəblə Noruz, Qasıməli, Oruç, meşədi Bajram o qədər sevinirdilər ki, az qalırdılar borklərini gejə atalar, qonsur dejirlər sabah həmşərilərin hamıbsıylı caqıraqaçq hyrrijjət pajlajaçaq. Aj can, aj can! saq olsun bizim padşahımyz, aj can!

Bu sozləri dejə-dejə kərbələji Məhəmməd Əli cıltına calıb, ojnajırdı. Pəri Nisa sevinçək jenə gedib japsıbdı ərinin əllərindən.

Sabah oldu. Aşşam vəqti kərbələji Məhəmməd Əli gəldi evə və icəri girən kibi Pəri Nisaja dedi:

—Pəri Nisa, balam qonsur bizi hec zad pajlamadı, dedi ki, si-zin hyrrijjət raçınp, İranda əz vətəninizdə pajlajaçaqlar.

Bu sozləri eşidəndən sonra Pəri Nisa qaş-qabaqıylı tokdy və bir az dinməjib axırdı ərinə dedi:

—Jalan dejirsən.

Kərbələji Məhəmməd Əli başıda and icə-icə arvadıny inandırmaq.

—Jalan dejirsəm atama nə'lət, qonsur bizi hec zad pajlamadı.

—Jalan dejirsən?

—Vallah hec zad pajlamadı.

—Soz joq pajlamaz, mənim bəxtim haradajdı ki, pajkasını, bura-da pajlamadı ki, İranda vətəninizdə pajlasın, jetişsin o kaftar arvadına, mənim bəxtim haradajdı ki, burada pajlasın.

Bir qədər də əz bəxtindən şikajət edəndən sonra Pəri Nisa açıqlı ərinə dedi:

—Bax, kəblə Məhəmməd Əli, mən onu bunu bilmənəm, hələ mən sənə arvadam gərək çaplı cıqsın arvadınpər saxlaşan. Indi iki ajdə mən səndən bir məxəmər arxalıq istəjirəm, almajırsan ki, kasıbam, pulum-joxdə. Indi də başlamışsan ki, mənim raşıyım qonsur vermədi, vətəndə verəçəklər. Mən hec və'də ona dozə bilmənəm ki, mənim qismatımı o kaftar arvadınpər alıb jesin. Ja hələ bu gyn get kaçız jazdər ki, sənин raşıyım jollasınlar bura ozynə o kaftara vermişsinlər, ja ki, mən bilmərəni nə elərəm.

Bu sozlərinə cavabında kərbələji Məhəmməd Əli dedi:

—Aj arvat sən ailəhə boş-boş danışma, vətəndə hər nə pajıslar verəçəklər anama, anam da hec olmaz ki, mənim raşıyım ozymə gondərməsin, vallah gondərər, anam məni coq istor. Urəjyvvı sıxma, dur bir tükə corək gətir jejək.

Pəri Nisa corək gətirib qojudu ərinin qabaqına, amma ezy gedib oturdu buçaqda.

Axırda kərbələji Məhəmməd Əli and icdi ki, sabahı olçaq gedib vətəndə kaçız jazdərər ki, onun raşıyım gondərsinlər burada ozynə jetisişsin.

Pəri Nisa bir az sakit oldu.

Sibh tezden kərbələji Məhəmməd Əli cıqdası kycəjə bilmədi nə eləsin. Bir tərəfdən Pəri Nisadan coq qorqurdu və hec ezy də bilməjirdi ki, nəjə qorqurdu, bir tərəfdən də vətəndəki arvadı Tykəzban-dan qorqurdu; qorqurdı ki, kaçızla jazdərləb gondərsə vətəndə Tykəzban dujar ki, ori raşıyım təzə arvadından otry istəjir. Burada ev-ləməjini kərbələji Məhəmməd Əli bərk gizlədirdi, ondan otry ki, vətəndən gələndə Tykəzbanlı qardaşları onu qorqutmuşdular ki, əgər qyrəkətə evlənse, gəlib burada onun başınpər jaraların. Tykəzban da and icmişdi ki, əgər kərbələji Məhəmməd Əli qyrəkətə evlənse, başı asçıq, ajaq jaılın gəlib təzə arvadınpər saclarınpər jolar.

Bu işləri fikir eləjə-eləjə kərbələji Məhəmməd Əli gəlib jetişdi məscidin qarşıyına. O və'də məşədi molla Həsən təbrizli usta Çə'fərə kaçız jazbə təzə qurtarmışdı. Usta Çə'fərin kaçızla bu məzmunda idi:

“Əvvəla... salam dya... və sanijən..., amin jarəbbyla'ləmin, ej mənim istəkli anam, neçə myddətdir ki, gəlib qyrəkətə istəjirəm, hec sənə jadımdan cıqartımağram, amma aj ana, vallah məndən incimə ki, sənə xarçlıq gondərməjirəm, ha istəjirəm gondərəm, amma vallah bilməjirən buralar neçə bahalıqdı. Gəryrsən əvvəlləri mən tək cənümə qalırdıbm, o və'də xarçım az olurdu, hərdən bir sənə bir iki manat gondərdim, amma soz jox allah ozy bujurub ki, myşəlmən bandolərinin tak qalmazı. Jaxşə dejil və allahın bujurmaqları görə neçə də ki, məsəla mollar həmişə və'z eləjəndə bize dejiblər ki, myşəlməncəldən tək qalmadı jaxşə dejil, odur ki, məsəla səndən də ejib olmasın allahın izni ilə və pejəməberin şəriəti ilə burada səndən ejib olmasın bir arvat sığır eləmisişəm, gənə neçə olsa arvaddər, xarççı zadı olacaq, vallah qazandıqları ancaq evliliğin xarçlığını gərər, dəzi o qədər qalmayırt ki, sənə də gondərəm və bir də mənim

əvəzimdən bizim oqlanın uzyndən ep və bir də çəmi qom əqrabaja dua jetir».

Məşədi molla Həsən həmin kaçızla təzə qurtarmışdı ki, kərbələji Məhəmməd Əli jaňvolaşlaş verdi və uzyndən molla jaňvolaşlaş verdi:

—Molla əmi, mənə də bir kaçız jazı!

Məşədi molla Həsən kərbələji Əli də dedi: «baş ystə» və usta Çə'fərə də dedi ki: «getyr qələmi kaçızla qol qoj». Usta Çə'fər molalaşa qavaqına, kitabını icindən bir vərəq cirkli pocat kaçızla cıqartdı və sonra saq əlini kərbələji Məhəmməd Əliyə uzadıb:

Usta Çə'fər durub getdi. Kərbələji Məhəmməd Əli cəmbəldi molalanın qavaqına və məşədi molla Həsən usta Çə'fərə jazdəşəp kaçızla qojudu gynyn qavaqına, kitabını icindən bir vərəq cirkli pocat kaçızla cıqartdı və sonra saq əlini kərbələji Məhəmməd Əliyə uzadıb:

— Cıqart gəryim, mənə nə verəçəksən?

Kərbələji Məhəmməd Əli javaş-javaş saq əlini uzatdı çibinə və yc dənə tək qəpik qojudu molalanın qavaqına. Məşədi molla Həsən pullarla gotyryb əvvəl dutdu gozynın qavaqına, sonra saldıb çibinə, sol dizini qaldırdıb juqarla, kaçızla sol əlinin icində qojudu dizinin ystə, qələmi batırırdı myrəkkəbə və başladıb jazmaq; «əvvəla... salam və dya... və sanijən, amin jarəbbyla'ləmin» bunu jazandan sonra uzyndən dutdu kərbələji Məhəmməd Əliyə:

— De gəryim sozyn nədi?

Kərbələji Məhəmməd Əli bir eskyryb başladı:

—Molla əmi sənin janınlı qalsın məsələn... Məşədi molla Həsən istədi jazsən, kərbələji Məhəmməd Əli tez əlini uzadıb jarpəşdə qələmdən:

—Jox, jox, jazma, hələ qulax as...

Məşədi molla Həsən qələmi cəkdi və başladıb qulax asmaq, kərbələji Məhəmməd dədi:

— Məsəla: jazgınan aj ana, dejirlər Irana «hyrrijjat» veriblər. Məşədi molla Həsən başladıb jazmaq: «aj ana, Irana hyrrijjat veriblər».

Kərbələji Məhəmməd Əli dedi—jaz: dynən qonsur bizi xəbər verdi ki, bizim raşıyımla vətəndə pajlajaçaxlar.—Məşədi molla Həsən bu sozləri də jazdı. Kərbələji Məhəmməd Əli dədi: jaz—indi aj ana, mən vallah hec zəd istəməjirəm, amma ajyb olmasın... qoj gozym neçə jazax, molla əni səndən ajyb olmasın bizim ev adamı ajyb olmasın...

Məşədi molla Həsən istədi jaza, jenə kərbələji Məhəmməd Əli əlini atdı qələmə və cırçırdı:

— Jox, jox, nə qajırırsan, son imam onu jazma, jazma. Bilməz-sən mənim sozlerimin hamıyılıp jazarsan ha! Jox jox başına donym, a molla, məni xanəxarab eləjərən..

Meşədi molla Həsən qələmi kaqyzdan cekib başladı qulaq asmaq, kərbələji Məhəmməd Əli başladı:

—Jaz: mənim rəjymə hər nə dyssə gəndər mənim ezymə...

Meşədi molla Həsən bu sozləri jazdı. Kərbələji Məhəmməd Əli başladı:

—Hərcənd mən bilməjirəm nə qədər dyşəçək, hələ tutak ki, az da dyssə gəndər; cynki doğrudan a molla, mən hec bu sozləri aqzıma alıb danışmadım, amma bu arvatlarımlı əhdəsindən məgər gəlməkmə olur...

Meşədi molla Həsən istədi jaza, kərbələji Məhəmməd Əli tez əlini uzadıb jaşıdı qələmdən və çoxırdı:

—Jox, jox sən allah jazma, arvat sozy jazma, bərdən bilməzsən jazarsa! arvat almışam, elə onu jaz ki, rəjymə gəndərsinlər, vəsalam.

Meşədi molla Həsən bunu da jazdı. Kərbələji Məhəmməd Əli dedi:

—Vəssalam, bir də jaz-mənim əvəzimdən bizim oqlanınp yzündən op və ajib olmasın ev adamınp kefi neçədir və hamı qom əqrəbajı dya gəndərirəm vəssalam, de indi buları da jaz vəssalam. Meşədi molla Həsən bu sozləri də jazdı.

Axırda kərbələji Məhəmməd Əli molladan təvəqqəfə elədi ki, jazdıqınp bir dəfə oqusun. Molla başladı jazdıqınp oqınıraqa,

«Övvəla solam dua... və samiğən... jarəbbyl'ələmin... aj ana, dejir-ler Iranı hyrrijjət veriblər, dynən qonsur bizi xəbər verdi ki, bizim rəjymiz vələndə pajlaçaqlar, indi aj ana, mənim rəjymə hər nə dyssə gəndər və bir də mənim əvəzimdən bizim oqlanınp yzündən op və ejib olmasın ev adamınp kefi neçədi və hamı qom əqrəbajı dya gəndərirəm vəssalam».

Kaçırıq oqejuq qurtarandan sonra meşədi molla Həsən bu kaçırıq qojudu usta Çə'fərin kaçırınlıq janına gypyn qabaqınya. Bu hündə usta Çə'fər əlində bir cırkıf paket gəldi. Meşədi molla Həsən usta Çə'fərin kaçırınlıq və qələmni verdi ki, usta Çə'fər qol qojsun. Usta Çə'fərin gozy sataşdı, kərbələji Məhəmməd Əlijə jazılan kaçırıq və sjılıb haman kaçırıq dığqatlı bağıb dedi ki:

—Aj meşədi molla emi oz aratıbzı, amma bu kisinin kaçırınlıq mənim kaçırınlıqdan jaxşır jazməsan? Bax mənim kaçırınlıq xətt o qədər gozol dejil, amma o kaçırınlıq xəttinə bax...

Bu sozləri dejə-dejə usta Çə'fər kərbələji Məhəmməd Əlinin də kaçırınlıq əlinə gotryyb başladı ikisini də biri-biri ilə dutusdurmaq. Kərbələji Məhəmməd Əli də başını uzadıb əvvəl oz kaçırınlıqna bağıb, sonra usta Çə'fərin kaçırınlıqna bağıb və bir soz demədi. Meşədi molla Həsən də kaçırınlıqları əlinə alıb hər ikisini ejməjin altından diq-qat ilə baqa-baqa dedi:

—Pa pa, afərin belə xəttə, bir-birindən gozoldı.

Bu sozləri dejəndən sonra meşədi molla Həsən kərbələji Məhəmməd Əlijə jazdıqı kaçırıq səlivən verdi usta Çə'fərə, usta Çə'fərə jazdıqı kaçırıq qojudu gypyn qabaqınya.

Usta Çə'fər bilməja-bilməja kərbələji Məhəmməd Əlinin kaçırıq-polladan alıb, qələmi gotyrdı, kaçırıq qojudu sol dizinin ystə və həqqana-həqqana, kəhildəjə-kəhildəjə on dəqiqənin myddətində jaman jaxşır adınp jazdı. Sonra jazdıqı jera bir cimdiq topraq tokyb paşketi qojudu qoltuquna və ajaqa durub xydahafız dejib getdi.

Usta Çə'fər uzaqlaşandan sonra, meşədi molla Həsən kərbələji Məhəmməd Əlijə də dedi ki, gedib paket alıb gətirsin. Kərbələji Məhəmməd Əlinin fikri flu idi ki, kaçırıq paketi qojmatış aparsın əvvəl Pəri Nisaja göstərsin, sonra qojsun paketə. Meşədi molla Həsən usta Çə'fərə jazdıqı kaçırıq dort qat bykyb verdi kərbələji Məhəmməd Əlijə və dedi ki: «sonra nə vaqt paketini gətirsən ystyny jazaram». Kərbələji Məhəmməd Əli kaçırıq gotyrdı əlinə və qələm alıb həqqana-həqqana bir belə çıxma qara cəkdi: (Məhəmməd Əli), guja ki «Məhəmməd Əli»; sonra dort qat bykyb qojudu qoltuq çibinə və durub getdi.

Kərbələji Məhəmməd Əli gəldi evinə, kaçırıq qoltuq çibindən cıqatıb uzadıb arvadına və dedi:

—Bax Pəri Nisa, gedib kaçırıq jazdırdı, gəndərəçəjəm anama, jazmışam ki, mənim hyrrijjət rəjymə gəndərsinlər, hələ inanırsan—hec, inanımajırsan—al apar kaçırıq hər kəsə istəjirən oxut, gor belədi já jox.

Pəri Nisa kaçırıq alıb əlinə, o tərəfinə baqdı, bu tərəfinə baqdı, sonra bykyb qojudu taqcaja. Aqşam vaqtı arvat kaçırıq gotryyb qojudu qoltuquna və getdi qardaş kərbələji Rzanı evinə, kaçırıq cıqırdı verdi qardaşına və dedi:

—Dadaş, sən allah, bu kaçırıq apar ver bir adam oqusun, görək burada nə jazlıb:

Kərbələji Rza əvvəl kaçırınlıq əhvalatınp baçlısından soruşdu və Bir qədər fikirləşib dedi:

—Aj qız, Pəri Nisa, səmin hec aqjın jox imiş.

Pəri Nisa soruşdu:

—Nəjə dadaş?

Qardaş çavab verdi:

— Aj ahmaq, bir fikir elə gor, İranın bura hyrrijjət gelər?

Pəri Nisa dedi:

—Aj dadaş, sən nejə elə 'soz danışırsan? İran nə uzax jerdi ki, gəlməsin. Ərəblər kəndi odur-a Arazın qıraqınlıdb, nə bir, ızzıtlı joldu ki, burdan ora yc-dərt gynlyk joldu.

—Jaxşır dejirən, Pəri Nisa, «Ərəblərə qızıl qardaşlıq və qardaşlıq» axıb İranın bura hyrrijjət gelər? nüvətinən nüvəbən bılsıq işləmən

Pəri Nisa bir az açıqlı kibi dedi:

—Aj dadaş, sən allah elə danışma, cox əçəb gələr, nəjə gəlməjir, sən elə mənim hər sozüyim ahınaq hesab eləjirsin, oxutmağışan, ver mənə կազմ əmək ezym aparıb oxudaram.

Kərbələji Rza կազմ əvmədi və gylə-gylə dedi:

—Jaxşır, Pəri Nisa, mən կազմ əvələ sabah aparıb oxudaram, qoş Kərbələji կազմ əvələ gondərsin, amma vəllah gənə axırdı mən deyən olacaq; cunki axı kim eşidib ki o tajdan bura hyrrijjət gəlsin o tajdan bu yzə həna gələr, səbzə, badam içi gələr, tytyun, caj, tirjək, belə zədlər gələr, joxsa vəllah mən onuryndə bir dəfə də eşitməmişəm ki, hyrrijjət gələ, hec bu tərəflərdə hyrrijjət alış-verisi eləjəni də mən eşitməmişəm.

Pəri Nisa bir az fikir eləjəndən sonra jenə qardaşından təvəqqədə elədi ki, կազմ əvələ aparıb bir adama oqutsun. Qardaş söz verdi ki, կազմ əvələ sabah oqudar.

Sabah oldu və Kərbələji Rza կազմ əvələ apardı əvvəl molla Oruçəlinin janına. Molla Oruçəli iki ildir burada bir məktəb acıb və başlıca beş on uşaq jəqib oqudu.

Molla Oruçəli կազմ əldə və diqqətlə baqandan sonra dedi ki: —Bu կազմ Tərsil xətti ilə jazılıb və cox qarşışlı jazılıb, mən bu xəttə aşına deyiləm apər elə bir adama oqut ki, bu xəttə aşına olsun.

Kərbələji Rza կազմ əldə apardı rus mysolman məlkəbinin myallını Mirzə Həsənə pişan verdi və təvəqqədə elədi oqusun. Mirzə Həsən həmin məktəbdə mysolmanın dərsinin myallimidir. Və ozy də «seminarja» deyilən myallımxanada təhsil eləjib.

Mirzə Həsən կազmba diqqət ilə baqib dedi ki: «Bu կազmba jazanın elləri colaq olsun, elə nərən və rizo jazib ki, oxumaq mymkyn dejil», Kərbələji Rza կազmba Mirzə Həsəndən alda və bilmədi dəxi kimin janına getsin və kimə oqutsun. Birdən Kərbələji Rzanın jadıına dyşdy ki, əttar meşədi Hysejn gərək coq dərs oqumuş adam ola; cunki coq məclislərdə meşədi Hysejninin şəriətdən, həqiqətdən, xilqətdən və hədajətdən əolis etməjini Kərbələji Rza bir necə dəfə eşitmışdı. Həmişə meşədi Hysejn danışanda Kərbələji Rza oz-ozynə dejərdi ki «jenə meşədi Hysejn alım adamlar».

Kərbələji Rza meşədi Hysejninin dykənində jetişib gordy ki, meşədi tərəzinin bir canaqlına bir parça nabat qojuş cəkir və myşteriyo bu sozləri deyir: «allah ələnlərinə rəhmət eləsin, rəhmətlik habam həmişə nəni quçaqlına alanda atama dejərməş: bax, oqlum Kərbələji Isməjib bu uşaqdan myçəjət ol, bunnun gözlərinən elm jaçır, bu uşaq əvvələ axıb alım olaçaq. Indi mən baxıram ki, həqiqətdə rəhmətlik babam bilmiş ki, mən axırdı nə olaçaqam. Amma soz jox. Elm elə bir şej dejil ki, oz-ozynə gəlsin girsin adamlıq başına, elmı təhsil elemək lazımdır, sümük sündürməq lazımdır, joxsa elm bir elə şej dejil ki, oz-ozynə gəlib girsin adamlıq başına. Elmı təhsil eləjinçə insanının anadan əmədji syd adamlıq burnunuñ dəliklərindən gəlib toklyr, hec

bilirsən başıma nə işlər gəlib, ajaqlarına nə qədər cubuqlar dəjib, nə qədər kətəklər jemişəm, aixtə ki, gəzimyin nuru tekylyb bir tevr alımlar çərgəsinə daxıl oltmuşam, joxsa qadan alym, bu işlər zarafat dejil və bir də insanda qabilijət də gərək olsun, zəkavət də gərək olsun, joxsa hamıs oxujan alım olmaz».

Kərbələji Rza jetişib կազմ əvələ dutdu meşədi Hysejn qabaqına və dedi:

—Meşədi emi, allah atana rəhmət eləsin, bir bax gərək bu կազmba nə jazılıb?

Meşədi Hysejn myşteriyo nabat verəndən sonra Kərbələji Rza dan կազմ əldə və başladı diqqət ilə baqmaqa bir azdan sonra dedi:

—Bu կազմ kim jazib?

Kərbələji Rza çavab verdi ki, bilməjirəm kim jazib gərək ki, məscid qabaqında կազմ jazan molla jazməs ola.

Meşədi Hysejn başladı կազmba oqumaqə:

«Əvvələn ymdəji-mətləb səlamətiyi-vyçudi-zicidi şymast və sa-ni-jən əgər əhvalatı-inçanıbra xasta باشىد, əlhəmədylillah səlamət həs-tim və niğəranı nomidərim səvəj duri öz şyma xydavondı aləm sabə-blı sazəd və vəsiləjii xejr əngizəd ki, didarı şərifli şymara bəxəjr və xubi didar nymajəm, amin jarəbbəl'ələmin və bə'd...»

### Tərcüməsi:

«Əvvələ əsas məsələ sizin səlamətlığınızdır; və ikinci əgər bizzən xəbər bilmək istəjirsinəsə şykyr allaha səlamət və sizdən ajrı jaşadıqımlıdan başqa hec dördümüz joqdur, allah bir vəsilə dy-zəltən ki, sizi gormək biza mymkyn olsun. Sonra...»

Meşədi Hysejn կազմ əvələ buraja kibi oqujub burada və jenə կազmba diqqət ilə baqib cətinliklə bu sozləri oqudu: «qyrbat vilajət» sonra jenə duruxdu və կազmba əşəqə dutub başladı o tərəfə bu tərəfə con-dərməjə və jenə diqqət ilə baqib həqqana-həqqana bu sozləri oqudu: «cunki...»

Bir iki dəfə də meşədi Hysejn «cunki»-«cunki» deyib dajandı, կազmba qojdu tərəzinin canaqlına və yzyny dutdu Kərbələji Rzaya:

— Balam bu կազmba jazanın mən təpəyram, bunu jazan meşədi molla Həsəndir, zalım oğlu zalım jazdəq կազmba hec kəs oquya bil-məz; cunki məşədi molla Həsən doğrudan dərin molladı, mən dejirəm Təbrizdə də belə dərin oqumuş adam az tapşular və meşədi molla Həsən jazdəq կազmba az-az adam oxuya bilər, maşaallah կազmba ja-zana, and olsun allaha kişijə dejəsən vergi verilib, bir xəttə bax, xə-tətə bax!

Bu sozləri dejə-dejə meşədi Hysejn jenə կազmba gotyrdy əlinə və başladı tamaşa ələməjə.

Kərbələji Rza alda կազmba və qojdu çibinə və istədi qajıdəb gəlsin evə, meşədin janından keçəndə Kərbələji Rzanın fikrinə geldi



rəf condərib gordylər ki, həjətə bir ullaq girdi, ullaqlın ystyndə bir arvat və janında bir kişi.

Pəri Nisa və kərbələjİ Məhəmməd Əli əvvəl bilmədilər ki, bu gələnlər kimdirlər, hətta kərbələjİ Məhəmməd Əli zarafat ilə dədi ki: «aj qız, juxun cin oldu, budur Şərəvanlı əmdostun sənə qarşız gətirir».

Pəri Nisa jenə diqqət ilə həjətə girənlərə baqşb durdu ajaqa. Kərbələjİ Məhəmməd Əli də bir qədər diqqət eləjib birdən «vaj» dejib qacdır evin buçaqına və istədi gizlənsin. Pəri Nisa həlnak qacdır orının janıla və bilmədi na eləsin. Kərbələjİ Məhəmməd Əli qacdır aqoşqajı tərəf və istədi aqoşqanı sındırırb və ozyny salsın eşijə, sonra jenə həjətə baqşb qayıtdı qarıbə tərəf və goz-gozə verib ozyny saldı həjətə vo başlaşdır qacmaqa. Ulaq ystə gələn arvat hər əlinə bir daş alıb başlaşdır kərbələjİ Məhəmməd Əlini qovlaja-qovlaja sojməjə: «körək oğlu, arvat almaqın bəs dejil, hələ gotyryb mənə kaçqız ja-zıb açx da verirson!!»

Arvadın janındakı kişi də kərbələjİ Məhəmməd Əlinin ystynə hycum elədi. Arvat əlindəki daşın birini atdı kərbələjİ Məhəmməd Əliyə, daş gedib dəjdı tojuqların birinə, kişi əlindəki aqacı tulladı kərbələjİ Məhəmməd Əliyə, aqacı gedib dəjdı divara. Kərbələjİ Məhəmməd Əli həjətin alcaq divarından aşılıb dyşdy o biri həjətə və qacdır. Pəri Nisa evin içində başlaşdır «havar-havar» dejib baqırmacıq. Həjətdə arvat və kişi kərbələjİ Məhəmməd Əlini o çyr sojyrdylər, neçə ki, kycədə on jeddi, on səkkiz jaşında mysəlman uşaqlarla aşıq ojnanda bir-biri ilə sojışırırlar.

Kərbələjİ Məhəmməd Əlini qovlajan arvat onun Ərəblərdəki arvadı idi. Həmin kişi də arvadın qardaş idi.

Dəxi bilməjirəm mə'rəkənin aхъль hara catdıb....

L Y Q E T.

Sənlijan — əkinçil.

Əlliyyəddullah — allaha şükür.

Duagu — ducası.

Gylystan, Çəməc-Abbas Nisab-Tərəssyi, Əhvab — kohne farsça və ərəbçə din kitablarının adlarıdır.

Gyzaran — dolanacaq.

Sahibə, qiblagahı — sahibin və qibləm.

Xana-xarab — evlər daşlıqları.

Xillət — fərəzliyə.

Hidajət etmək — doğru yol göstərmək.

Zəkavət — aqılıq, qüvvə.

Mydərris — məşəkkim.

### Sual və tapşırıqlar.

1. Kərbələjİ Məhəmməd Əli hərriyijəli nə çyr başa dyşməsdir? O hərriyijə raijənin gondarılacağına doğrurudan da inanırdımy?
2. Kərbələjİ Məhəmməd Əlinin məktəbü lazımlı olan Jerinə catdımy?
3. Nə ucun onun İrandakı arvadı açıqlanıb ərinin dəlincə geldi?
4. Hekajonun hansı jerlərində şərhələrən son dərəcədə əvəm və təvhümətə olduğu təsvir olunmuşdur? Hekajonun ümumi nəticəsindən nə cəngi. Məşədi molla Həsən tipi nə ucun belə ətraflı təsvir olunmuşdur?



SABIR.

Mirzə Ələkbər Sabir 1863-cü ildə Şamaxı şəhərində anadan olmuş və 1912-ci ildə vəfat etmişdir.

Sabiri səkkiz jaşında ikən mollaxanaja ejimişlər. Lakin başlıdan ajaqıla qədər mevhumatla, avamlıqla dolu olan Şamaxı mədrəsələri, həvəslə kicik Sabirə fələqqədən və deyiləmkədən başqa bir şej vera bilməmişdi. Sabir kicik jaşında ikən, molla məktəbində oquduğu zaman, oz halınp bir coçuq sərimijjətilə bu çyr gestərmışdır

Dutdum oruçu irəmazanda  
Qaldı iki gozzərim qazanda  
Mollam da deyir jazı jazanda

Sabir dərt il bu kehənə, molla məktəbində oquduqdan sonra o vəqt Şamaxıda şəhərəli məktəblərdən olan Haçə Sejid Əzim'in məktəbinə girmiş və orada mykəməl olaraq farsça oğrənmişdir. Bu zamanдан, Sabirin zəkavotı, istədədilə Sejid Əzim'in nəzəri-diqqətini çəlb etmiş və Sabir də onun rəhbərliyi altında farsçadan türkçəjə şeir tərcümələri etməjə başlamışdır.

Bir necə il Sejid Əzimin məktəbində türkçə, farsça oğumuş və bytyn oquduqlarından da lazımlıca istifadə edə bilməşdir. Lakin atası, ona təhsilini davam etdirmək üçün imkan verməmiş və Sabir də atasının dykönünə sabrıni bişirmək sonatına gəlməmişdir. Sabir dyköndə işləməji bağçarmatmış, jenə də ədəbjiyatla, şeir jazmaqla məşqələmişdir.

1906-cı ildən e'tibarən Tiflisdə nəşr edilən «Molla Nəsrəddin» zurnalıına şeirlər və feljetonlar gondorunməgə başlajan Sabir get-gedə

ədəbijjatda əzynə gərkəmlı bir jer dutdu. Sabir «Molla Nəsreddin» də şeirlərini «Hop-hop» imzasılə jazardı, ona görə də əsərləri bu adla məshhurdur.

## Əkinci

Bəsdir bu qədər başlama fərjadə əkinci!  
Qojma əzyn y tylkylyjə adə akinci!

Bir yzrilə hər gyndə gəlib durma qarymda,  
Jalvarma mənə bojnunu kəç burma qarymda,  
Gahi başyla, gah dəşynə vurma qarymda.  
Ləqv olma, ədəb gözlə bu me'vadə əkinci  
Lal ol a gedə, başlama fərjadə əkinci!

Xoş kecmədi il cəllyjə, dehqanə, nə borçum!  
Jaqmada jaqış, bitmədi bir danə nə borçum!  
Əsdi qara jel cəltijs, bostanə nə borçum!  
Getdi mənə nə fəhləlijin bədə, əkinci!  
Laq-laq danışsb başlama fərjadə əkinci!

Aldı dolu əldən səry-samanılp nejlim?  
Ja inki cəjirtgə jedi bostanılp nejlim?  
Verdin kecən il borçuna jorqanılp nejlim?  
Ol imdi palas satmaqa amadə əkinci!  
Laq-laq danışsb başlama fərjadə əkinci!

Soz acma mənə coq caşısb az jeməjindən,  
Çanlıp bə-çəhənəm ki, olyrsən deməjindən,  
Mən gözləmərəm, buqda cıqar ver bəbəjindən,  
Cəltik də gətir, arpa da, buqda da əkinci!  
Joqsa sojaram lap dərini adə əkinci!

Sən hej de, jöqumdur, cıqarışb çanılp allam!  
Vallahı ojuh dideji-girjanılp allam!  
Şallaqa dutub pejkəri-yrjanılp allam!  
Əz halınp sal indi əzyn jadə əkinci!  
Laq-laq danışsb başlama fərjadə əkinci.

Cütçy babasan buğdanı ver, darə jejərsən,  
Su olmasa qışda əridib qarəb jejərsən.

Daşdan jumuşaq zəhr nədir, marəb jejərsən.  
Əjrəşməmisən et-jaqa dynjada, əkinci!  
Hejvan kibi emr ejləmisən sadə əkinci!

Lakin mənim insanıb olub vəz' mədarəm,  
Bəjzadəjəm asajışdır çymla qəragəm  
Mejsiz, məzəsiz bitməz olur şamy-naharəm  
İşə belədir haləti-bəjzadə əkinci!  
Bəjzadələrin rəsmi budur adə, əkinci!

## L U Q E T.

Kəç — ejri.  
Me've-jer.  
Dehqan — kəntli.  
Sary-saman — abadanıq.  
Amada — hazırlı.  
Dideji-girjan — aqlar gez.  
Pejkəri-yrjan — cıplaq bədən.  
Mar — İlən.  
Vəz' mədar — dolanacaq.  
Asaňş — rahatlıq.

## Съфьрта жат...

Съфьрта, жат ај ас тојуq јуqunda соqça darə gər;  
Sus ај язъq! Fəzadakъ уqabi-çan şikarъ gər.

Hinində daldalanma coq, həjətdə də dolanma coq,  
Jejəndəki bıcaqqa baq, o tiqı-abidarъ gor.

Gətirdigin jumurtadan nəticə çycə gəzləmə!  
Tabada qajqanaqa baq, oçaqdakъ şərarъ gor!

Taxyl-taxyl dejib də coq, съфьрта zəngəzurlu tək!  
Bojin xalınp, xalınp bəjin əlində ehtikarъ gor!

Mənəm mənəm-dejənlərin inanma coq da qevlinə,  
Gərəkli gyndə onlarınp qıçındakъ fərarъ gor!

Aməndər ujma vaizin, həlavəti kəlamını  
Əba, qəbələ qavza baq, icində zəhrimərə gor!

Bu əqnijaların yzyn gəryncə ehtijaçda  
Get ej fəqirü-binəva, kəfən byrym, məzarъ gor!

Bu intilgetlərin sezyn, getyrmə hec aralıqda  
Olarsın gərmək istəsən şarabın gər, qumarın gər!

Palitqadır hər işləri, alışlara, verişləri  
Olarda bir əməl fəqət, quru boş iftixarın gər!

L Y Q E T.

Foza — boşluq, gəz.  
Yəqib-çan-sikar — yərək avlajan qızıl quş.

Tiqil-abdar — iti qılınc.

Sərər — od, alav.

Ehtikar — alver etmək.

Forar — qacmaq.

Həlavəti kəfam — sozyn şirinligi.

Əşənlə — devlatlılar.

Faqırı-blınava — jazlıq, joqsul.

Məzar — qəbr.

Palitqa — sijasət.

Əməl — iş.

İftixar — faxr etmə.

#### Sual və tərşivlərlər.

1. Sabir bu şeirində kimə myraçətlə dənlişir?
2. Sabir burada xan və bəji, mollalar, zijalıları nə çox təsvir edir?
- Onlardan əməkçilərə kömək olarmı?
3. Sabir kəntli və əməkçilərə nə məsləhət gəryər? Bu məsləhəti çıxdımidir?
4. Nə ucun Sabir əsl mybarezə jolunu aşıq və ajdən gestərə bilməjir?

## RUSJADA INQILABCЬ KƏNTLİ DEMOQRA-TIJASЬ ƏDƏBIYYATЬ.

Neqrasov.

### Dəmir jolu.

V a n j a — (əjnində fajtoncu cuxası).

— Ata, Bu dəmir jolunu kim dyzəltmişdir?

A t a — (qırmızı astarlı paltoda).

— Quzum, Qlejnike! 1)

(V a q o n d a d a l y s ə q .

Necin uzaqlara cəkirsən ata,  
Örtüly sezlərlə oqlun Vanjən?  
Mənə izn ver ki, göstərim ona,  
Bu aj əşyöründə, burda olañ.  
Bu zəhmət olduqça aqyrtdı, Vanja!  
Bu iş dejildi bir adamın işi.  
Gəl bir varaqlaq birçə kecmişi.  
Dynjada ançaq bim padşah vardıñ.  
Onda ələm, olym, sonsuz ah vardıñ.  
O padşahınsa açıqqdır adı,  
Hər jerdə hakimdir onun qanadı.  
O, bejyk ordular cəkib gəzdirir,  
Birini həjatdan tamam bəzdirir.  
Dənizdə gəmilər onun əlinde,  
Olym sozy gəzir hər an dilində.  
Kyt-kyt insanlar qovur artelə,  
Toz kibi onlar savurur jelə.  
Durur arqasında cəldə kotapıñ,  
Paltar toqıjanıñ, daş cıqarapıñ,  
Hər zaman əlini qojur cijninə,  
Bu davam etməkdə, edəçək jenə.  
O, gəndərmiş bura, baq bu elləri  
O, japtıñş jaralı saqlam alları.  
Bir coqu həjatla mydhis vuruşda,  
Tapdanıñş və qalqıñş eniş-joquşda.  
Bunlarla sejłəmək asandı dildə,  
Bu bolhəsiz coldə, bu vəhisi coldə,

1) I Niqolaj zamanında dəmir jolların baş mydrini idι.

# JOLI ADAŞUR

Dezmış əzijjətə, qatlınlıq çələbə  
 Öz əliqə qazılıq uzannıq qəbra.  
 Baq dym-dyz uzanan bu uzun jollar  
 Ətrafa cəkilmış bu dəmir jollar,  
 Bu dirəklər, rəşətlər, sonra kəpərlər,  
 Dyzolmuş baqsana rus symgyndən.  
 Palçıqlər jayılmış rus iligindən.  
 Sajı joq bumlaryn dyşynsən əgər.  
 Oqadan, Volxovdan, ana Volqadan<sup>1)</sup>,  
 Bu boyık devlətin hər ibuçaqlıdan,  
 Buraja toplaşmış bytyn muziklər.  
 Sənin vətəndaşın, sənin qardaşın,  
 Joqsa gözlərinə doldumu jaşın?  
 Jetər qorqaraq öz əlcəklərinla  
 Uzyny qapağıb dütduqun, jetər,  
 Həllə levhə var ki, bundan da bəter.  
 Dinişə səminləjom, dinişə səminlə,  
 Goryrsəmni orada durmuş tibqi rus,  
 Qızdırma icında janır belorus.  
 Gorməzsin qan izi dodaqlarında,  
 Taqot joq gozunyn qapaqlarında.  
 Əllərində mydhiş jara var, jara,  
 Doğrudan qorqunçdur gordygyn,  
 Illərdir baçaqlar jaşamış suda,  
 Şişmiş.... coq az gəzmış onlar quruda,  
 Cyrymyş bu jerdə, aqarımış saclar,  
 Əşrlər bunlarıb sırtına qybar.  
 Jyklemiş.... bunlarsa çarpışsb olımyş,  
 Dərd icında doqmuş, dərdə gomylmış.  
 Vanja diqqətlə ora baqsana,  
 Coq haha oturur həjat insana,  
 Bu işi, səminlə Vanja, bu işi,  
 Səminlə bir qədər dadsaq bəd olmaz  
 Təqdir et bu xalqın gordygı işi  
 Muzikə ehtiram elə, qulaq as.  
 Baq gor nələr olur saq və solunda,  
 Qorqma və bil ki, bu vətən jolunda  
 Hər seji cijnində daşımış bu xalq,  
 Etmə bunun ycyn evqatılsə təlx,  
 O hər dərdi cəkmiş, jena cəkəçək,  
 Bu dəmir jolunu kəndi oijnində.  
 Daşımış və cəkmiş inildəjərək,

Tapır ney gəndərə, cəkəçək jeno.  
 Kecəs də heştə, mayam icanda.  
 Kəksutlu hər dərda gərib duraq.  
 Bir genis qəsəbət jolu qıcasadər  
 Təssixlik pızaqı, gəzəli yadı  
 Qəşəp, qımaşasın sejir, etmək vaxtı  
 ,ped emid et tət, naşemilər panı. O  
 Bu anda qəsəbəti qımbıqı, təqquzı  
 Joq oldu, qıraqdan bu sañızı, təqquzı  
 Vanja dedik, işləyik işsi, ped qıçırı  
 —Tətata, qımbıqı, təqquzı  
 «Beş, minadək, təqquzı, qımbıqı, rus symgyndən  
 Myxalit, qıslıq, olraq, zülük  
 Geçələr, qımbıqı, təqquzı  
 Dedi, qımbıqı, təqquzı  
 Böyük, qımbıqı, təqquzı  
 Baq, qımbıqı, təqquzı  
 Atəryñ kərşəmə, getməd, hər hal  
 Bir dənənə, qımbıqı, təqquzı  
 Bən qımbıqı, təqquzı  
 —Sanma, qımbıqı, təqquzı  
 Vatiqan<sup>1)</sup> galası, qımbıqı, təqquzı  
 Ondan qımbıqı, təqquzı  
 Gəzdiim, «Oolzeti» təmən iki gecə  
 Boylu, «Stefan», «Vera»da bulfund  
 Orada gordygym inəhən işləyir  
 Xalqın işləyib is xalqın işsə  
 Baq sizin xalqınız üçün həmamlar  
 Sənət əsərləri, qımbıqı, təqquzı  
 Bu sozler Vanja təmən işləyir  
 General şəhəri, qımbıqı, təqquzı  
 Qoymadı, həmən işləyib, «E'maz»  
 Oqlunka delil, kənənə qımbıqı, təqquzı  
 —İngiliz, qımbıqı, təqquzı  
 Japtaqa aqzı, qımbıqı, təqquzı  
 Hamısbı, bırmıra, qımbıqı, təqquzı  
 Hamısbı həjatda qımbıqı, təqquzı  
 —Cədəs, qımbıqı, təqquzı  
 Bir az da qımbıqı, təqquzı  
 Vanja, dedigimizdə, qımbıqı, təqquzı  
 Bilirsinizmən, hələsi, qımbıqı, təqquzı  
 Bir uşaqlıqda, qımbıqı, təqquzı  
 Jaxşır, qımbıqı, təqquzı  
 Ona jaxşır, şəhər, qımbıqı, təqquzı  
 Gonlyny aqaraq, qımbıqı, təqquzı

—Cədəs, qımbıqı, təqquzı  
 Bir az da qımbıqı, təqquzı  
 Vanja, dedigimizdə, qımbıqı, təqquzı  
 Bilirsinizmən, hələsi, qımbıqı, təqquzı  
 Bir uşaqlıqda, qımbıqı, təqquzı  
 Jaxşır, qımbıqı, təqquzı  
 Ona jaxşır, şəhər, qımbıqı, təqquzı  
 Gonlyny aqaraq, qımbıqı, təqquzı

<sup>1)</sup> Romada qədim və böyük bir şəhərdən idir.

—Sənin dedigini böyük hermetlə  
 Ona göstərəcəm məmnuniyyətlə:  
 Ən aqı iş bitmiş nemslər ançaq  
 Rajlarla dyzyrlər: baq budur bizim  
 Hər gyn topraqlara tapşırıqçımız,  
 Qaşa, çavan, erkək, qadın, oqlan, qız.  
 Qaplıq qaralmasın, bir də bura baq,  
 Syrynyr bu jerdə mydhiş xəstələr,  
 Olym onlar ucun nəqmə bəstələr.  
 Diqqətlə baq, işci kytłası kyt-kyt  
 Məvəciş jerino almaqçın ojyt.  
 Qantorun onyndə toplaşmış açdır,  
 Sankı od yстыndə qızarmış saçdır.  
 Golmiş podratçılar haqq-hesaba  
 Borçlar maaşdan coq dyşmyş kitab'a.  
 Hər zaman bunlarınp bojnunun ardı  
 Jumruqlar almaqda.... borçlu qalmaqda.  
 Bu podratçılar.... gozyn jaşardı,  
 Proqul gynləri hər gyn artmaqda  
 Onbaşlılar jazdə kitabçalar'a.  
 Qantordan hamam ucun almışım para,  
 Jaxud bu gynlərdə jaaltışım xəstə...  
 Qaplıda bojnunu buran bu dəstə  
 Gordykdə ki, joqdur bir qəpik də pul  
 Olurlar qəmli bir fikirlə məşqul.  
 Goryrlər ki, tufan qopdu bir janda  
 Çanlılar onyndə mavi qaftanda  
 «Elhterasa» lajıq o joqun əllaf  
 Aqzından cıqatır bol «ədəbli» laf.  
 Sonra podratçılar bajram gynyndə  
 Gəlir joqlamaqa iş mejdənliy  
 Muziklər dişinə dutub çanlıy,  
 İki qat əjilir onun onyndə.  
 Taçırə alınp silih tərimi,  
 —Coq jaxş, coq gozəl, aifərin sizə,  
 Allah razı olsun.... gedin evinizə.  
 Bajramdər edirom sizləri təbrik,  
 Oluram sizdəki «sevinçə» şərifikasi.  
 (Gotyrın başlardan papaqçılyz  
 Mən danışmaqdajam sizinlə, axıy).  
 Qaldırlınp rəqsə ajəqılyz,  
 Pişkes eləjirəm mən sizə saxıy.  
 Unutmajin bu gyn bajramdər, bajram,  
 Qalan borçunuza baqışlaçıram.

Birisi dəstədən hajqırdb «urra»,  
 Hamıxı birlikdə... baqsana ora.  
 Gillədib boscənən baq onbaşlılar,  
 Bir nəqmə duturdu.. burda aləm var.  
 Burda tənbəl belə girişdi işə  
 Cynky şej dəjəçək dodaqa, dişə.  
 Onlar aqalarınp atınp qosdu  
 Urralar altında at qosqu, qosdu.  
 Belə «məsrur» levhə təsvir eləmək  
 Doqrusu, general, zor olsa gərək?..

Juqarında dedigimiz kibi Ivan Quzmic taçır adıny daşyjyrdb. Lakin oquçunun həmişə dykəndə və ja səhnədə gerdygı «taçır» tipi ilə onun arasında yumumi hec bir şej joqdur.

Ivan Quzmic səfərə cıqarkən altı gyllə ilə doldurulmuş revolver cibibinə qojar və tam asudeliklə əly jerləri və qapitalların diriltmək üçün Rusyanın kecilməz jerlərinin dərinliklərinə doqru jola dysyr.

Ivan Quzmic, pulun tykənməz gycy ilə qyvvatlınlərək, naqqalların qahramanları kibi, daqlarla jerindən ojnataqça başlaşır. O, eż qapitaş ilə kecilməz və qaranlıq bir meşəlijə jaqlaşdırır, bulutlara və tufanlara: «geri dən, jan dur» dejə hiddətlə baqşıran, minlərçə jırtıcıları və quşları ana kibi qejdinə qalaraq onlara məskən verən bu meşəlik, bir-iki həftədən sonra tamamilə joq olur! Jırtıcılar, qasib getmişlər; quşlar, cırçırlaraq, qarlıdajaraq və aqlajaraq hərə bir tərəf icmit ancaq şalbanlar, odun jıçynıllar və pajalar qalmış, bir də etədə bəridə çanlılıq qurtarmaq üçün qacarkən şalbanlar altında qalıb əzilmiş davşan əlyləri. Bir azdan sonra isə bytyň bunlar da buradan möhv olur, ancaq cıplaq və eşənləmiş jer qalır. Bir də Ivan Quzmicin cibibinə dolmuş pullar, bu kiçik rəng-bə-rəng kaçırlılar jenə də təzədən iş gedir—göryrson, başqa bir uzaq guşədə iniltilər və hıçkırlar qopur, əkyzərlərin, donuzlارын, qojuñlارын... qanp sellər kibi aqyr. Syrylər, duzlanmış ətə, piş, dərijə cevrili və bir azdan sonra bytyň bunlar buradan joq olur, çırçıldajan arabalarda daşınır, orada ancaq boş otlaq qalır, bir də Ivan Quzmicin cibibinə dolmuş rəng-bə-rəng kaçırlar, bu kaçırlar jenə də haman saat başqa bir jeni işə gedir...

Qapitalı bu şəkildə, Ivan Quzmic kibi, işə salmaq və beləliklə zənginleşmək na qədər sadə bir iş olsa da, bə'zən mədəniyyətdən uzaq jerlərin həjat şərajiti belə olur ki, bu kibi işlər bu kibi hazır sərvəti satın almaq, bu kibi təbiət zənginliklərini kokynndən möhv etmək, doqrudan da bir xeş is sajyla bilər, Ivan Quzmic isə haman həqiqi xeş is gorənlərdən biridir.

Məsələn, Raspojasov kəndi, oraja ki indi Ivan Quzmic gedir və orada ki, indi o aqalıq edir, Ivan Quzmicin qapitalı oraja gedib cıqmadan əvvəl o kənt nə idi?

Indi Ivan Quzmic tərəfindən əbad edilmiş bu jer, on altı, on jeddi il hündən qabaq Rusyanın ən adı xaralıha jerlərindən biri idi... Buranın ucsuz-buçaqsız tarlalarında dirilik əsəri olaraq ancaq atılıbb dyşən dolasalar və qarqalar və ja uzaqdan bir qarqarın andıran kəntli simasə gərmək olurdu. Bu təpəli dyzəngahının ətrafında sıq və cıqılmaz meşəlik qaralırdı; jağda, ən sıçaq gynorta çəflərləndə bu meşənin dərinliklərində bir sərinlik hiss edilirdi. Gynəş, sıq budaqların

## Ceqlər dəftəri.

### I

Taçır və fabriqant Ivan Quzmic Mjasniqov quberniya şəhərinə gedib orada işlərini bitirdikdən sonra qajıdbə kirli bir mehmanxananın kirli bir nymrəsinə dyşdy, atların qoşulmasıyla əmr edib jola hazırlaşmağa başladı.

— Nə oldu ki, Ivan Quzmic bu dəfə bizdə belə az qaldıñız,— mehmanxana qulluqcusu, myasifirin coq miqdarda olan şeşlərini jer-bə-jer edərək sojlədi—doqrudan, hec şəhərdə gəzmədik...

— Sonra gəzərik... Jaxş ki, bu işdən asuda oldum.

Tamamilə... jaxşılıq qurtadıñız?

— Tamamilə... Lap jaxş.... Budur bir buna baq.

Mjasniqov, ziletinin altından kiçik bir dəftər cıqarcət mehmanxana qulluqcusuna verdi, qulluqcu isə, hejrətlə onu əlinə alaraq şəşqın bir surətdə baqdı.

— Bu nədir ki? — nihajət qulluqcu soruşdu.

— Bu, sevimli dostum — Mjasniqov, razı qalmış və fərəhli bir yzlə sojlədi: — bunun dəjəri on beş min manatdır! Baq, bu belə bir şemdir.

— Bunun ki, hamıysə kaçırdı... hamıysə da bir çyr.. kitabca kibi... Burada ki, hec qot'ijən pul joqdur...

— Elə bunun jaxşılıqda da burasındadır! Indi bil ki, bu doğrudan da puldur. Xalis kaçırdı, amma aqyrılıq on beş min... Buna cəq dejirlər.

Lakej bu sozy eşidən kibi dəftəri dolandırıb onun o tərəf 'bu bu tərəfinə baqdı, sonra hec bir şej anlamajan gözlərini taçırə zillədi.

Arabacı golib hər şejin hazır olduğunu xəbərinə gətirdi və bununla da solhət kəsildi.

Qulluqcu, artıq dərəçədə hejrətləndigini ifadə edəcək bir surətdə başlılıq bulاجaraq dəftəri taçırə verdi, taçır isə, ezyndən razı bir tərzə onu jenə də ziletinin altında gizlətdi.

və jaپraqların arasından kecə bilməz, ançaq bə'zən onuň şua'lary dərələrindən şıryltı ilə aqan balaça cajların üzərində almas kibi parıldardır... Jərtçalar və qışlar burada gen-bol jaşardılar; burada mejvəl kollar və iti aqan cajlarda gəzişən balıqlar olduqça bol idi... Bu dəfinəjə kimse doqunmaz, kimse onlara xatırlamaz və onlar haqqında dysynməzdi. Açılanı bu hədsiz əmlaklı icərisində ançaq etə-bəridə qara joqsul kəntçiklər nəzərə çarpır, aqəq mal-qara, «oqrı» və «borçlu» adınp daşşyan araq adamlar gərynrıdy, bu adamlar doqrudan da, bə'zən bu qalın meşəliyə odun, mejvə və balıq oqurluquna golir və verəçəkləri «vergi» isə ançaq aqac gyçy ilə onlardan alınyırdu.

Buradakı sərvət, unudulmuş, kimsojə gərək dejil və kimsoñin ona əli catmazdı. Açılanı meşədə av etməgə istəhasıb joq idi, qışda odun olmajan və sojuqdan donan kəntli isə meşədə gezəcti tərəfindən gərynsə idi, qolların baqlı oradan cıqarılardı. On altı il bundan qabaq Raspojasov oqrıqunun vəzijjəti belə idi: har şej coq, amma onun kimsojə xeji joq idi. Aqa dərəqər və malxulja onu bəqqəyərdi, kəntli isə joqsulluqdan bu ışığıq dynijadə jaşamaq iştahasını itirmişdi.

Kəntlilərin azadlıqlarından sonra, bir raijə faslındə, Raspojasov əhalisi ycyn ən cətin bir vaqtı, ondakı ruh dysgynlygy və mə'jusluq tamamilə onların qaplamış və son dərəçə joqsulluq dənizi icərisində boqulmaqdə idilər və kicik bir arabanın vergi ilə jykləjib aparmaq məcburiyyətində qalmışdılar. Birdən Ivan Quzmic oz işlər mydiri ilə birlikdə gəlib oraja cıqdı. Onlar oqrıqı gəzib baqırıldılar. Bir azdan sonra mə'lum oldu ki, açılanı «əmlakıń» taçır almış, həm qoçaman meşəni, həm cajılar, həm tarlaları—hamşıń, hamşıń...

Bir qədərden sonra raspojasovlular bildilər ki, Ivan Quzmic, onları «ezlərini də aňtysdır»; «pijadalarla gyndə jarlım manat, atlılara issə br manat buxar qazanıń stansijadan—on beş verstlikdən buraja gətirmək ycyn hər kəs bu qıjmota getmək istojirsə—gəlsin».

Ivan Quzmicin çamaata olan proqlamaşası belə idi.

Onun Raspojasov myhitinə gətirdigi əsas nəzəriyə bu idi: «adamlı kiri jarlım manatdır». Nə «haq» ilə sezy burada jersiz idi. Jarlım manatı istəjirsin «gəl», istəməjirsin «gelmə». Bytyn bunnar raspojasovluların lap yrəğindən idi. Onlar, hər şejdən mə'jus olandan sonra onlarıń əlli, ajaqlar, misquşlər və mə'dələri salamat qalmışdı.

Ivan Quzmicə da ançaq bu gərək idi.

Tez bir zamanda iş qızışmaqə başlandı.

Mün putluq bir nəhəng nihajət Mosqvadan dəmir jolu stansiyasına gəldi və Raspojasov əhalisi ilə ihata olunaraq olmuy oqrıquna diriltmək ycyn hərəkət etdi. O, abistə və mydlılış bir surətdə ilərijə doqru hərəkət edir, gah altınlıq cürytməş kopryny sındırıb neçurur və gah dik joquşlarda dajanıb qalır. Dərisi sojualtı və jorqunluqundan dəli olmuş atlarıny yzərindəki qamçaların vızylıtsıb, raspojasovluların

dəliçəsinə baqırıtlar, bytyn qatın və baqırsaqlarından səqan xıtyılıtsıb baqırıtlar, sejışlər, dejinmələr və mahnıllarla dolu olan baqırıtlar, bulut kibi bu nəhəngin ystyny byrymyş, o isə bir nev ilə cıqurdan cıqaraq ilərijə gedir. Birdən diq bir dəngədə atlar və adamlar hərəz öz jerinə gedib nə'rə vuraraq onu iləri itələjərkən o, birdən-birə jan tərəfa burularaq tarlaja jaýılt və Jeqor dajı ilə Paxom dajılp, ibir də Miqışqanı, həm də Andriuşqanı... öz altında əzib oldyrıg... Qan içici nəhəng, burada coq qaldı, elə bil ki, məhkəmə mystəntiqini və istintaqı gəzləjmiş, sonra jenə də təzədən iləriləjir, təzədən atlalıqçılardan dysyr, qamçalar vızylıdağıt və hava baqırtı ilə dolur.

Nihajət bu «jarlım manatlıq» adam, bir nev ilə nəhəngi öz jerinə, iti aşan bir cayıñ kənarına catdırdı. Bu caj haman meşədə aqırdı, indi oradan joq olmuşdu. Indi «jarlım manatlıqlara» cevrilmiş raspojasovlular kytłası, ən böyük bir səj'lə onu sazenlərə, kəsmələrə və başqa bu kibi şejlərə cevirdilər.

Doqrudan da, meşə möhv olandan sonra Ivan Quzmic daşa rast gəldi, onu da jerin dərimliklərinə qədər qazıb satmaqə başladı və bu qazılan maqaralar ucub bir coq adamlar onlarınlıq alıb eldi. Sonra mə'lum oldu ki, bu jerlərdə dəmir də vardı. Ivan Quzmic dəmir cıqarmaqə başladı. Qazıb və aparıb satırdı, pulları, isə bandıqı aparıb ceq dəftərləri alırdı.

Ivan Quzmicin hər il şəhərdən ozy ilə gətirdigi bu ceq dəftərləri haqqında bizim bytyn bildiklərimiz bundan ibarətdir.

... Ivan Quzmic, bu axırgıncı ceq dəftərini şəhərdə alandan sonra haman gynyn aqşamı ezymyp jaşadıq Raspojasov oqrıquna catdı. Fabriklərin pəncərələri ışığıla janır, oradakı haman nəhəng —buxar qazanı tystylonır və fit verir. Dəjirmən gurultu edir, izdiham və qraxmal zavodu səs-kyj edirdi. Minlərçə adamlar fabrikdə, zavodda eşənlərdilər. Raspojasov oqrıqı tamamilə aqşıb buraja gəlmədi—hərəsi gynda bir manata, jarlım manata, ijirmi beş qəpiga işləjir, hətta lap balaça oqlanlar və qızlar gyndə on qəpik qazana bilirdilər. Hər şejdən istifadə edilir və hər şejə qıjmət qojułurdu.

### Sual və tapşırıqlar.

1. Jazıbcı bu əserdə nə məqsəd daşıyır?
2. Buxar maşınlarını böyük bir gurultu ilə kəndə gəlib cıqması nə deməkdir?
3. 1861-ci il islahatından sonra guja ki, azad olunan kəntlilərin halı, əhekarında nə şəkildə təsvir olunmuşdur?
4. «Jarlım manatlıq adam» nə deməkdir?
5. Ivan Quzmicin tipini ajdıblaşdırıb.

## KITABIN ICINDƏKİLƏR.

### Azərbaycan şura ədəbiyyatı.

Səhifə-

Tələbənin tərcüməsi-halı . . . . .	3
1. Xortdan (B. A. Tələbə) . . . . .	3
Əbülhəsənin tərcüməsi-halı . . . . .	10
Əldyrdy (Ə b u l h a s e n) . . . . .	10
Bajram hekajesi (S. Rəhman) . . . . .	22
Rot-Front. (S. Vurqun) . . . . .	30
Çəbi dairə (M. Məşfiq) . . . . .	33
İeni kənt (C. Çəvət) . . . . .	37
Sejid Huseynin tərcüməsi-halı . . . . .	40
Ömür oğlu (S. Husein) . . . . .	40
Süleyman Rystəmin tərcüməsi-halı . . . . .	49
7. Aqan (S. Rystəm) . . . . .	49
Daratef (Nazəri) . . . . .	51
Aldamış umud (Sımyraq) . . . . .	58
İoq (Sımyraq) . . . . .	62

### Qardaş çymhuriyyətlərdə şura ədəbiyyatı.

IV Maqsim Qorkinin tərcüməsi-halı . . . . .	68
1. Sahin nəqəsəsi (M. Qorki) . . . . .	69
Serafinovicin tərcüməsi-halı . . . . .	73
Vaqqoncu Maqar (Serafinovic) . . . . .	73
Demjan Bedninin tərcüməsi-halı . . . . .	84
At və təkər (D. Bedni) . . . . .	84
Bezimenskinin tərcüməsi-halı . . . . .	86
Partiblet № 224332 (Bezimenski) . . . . .	86
Pioner tando (Lord Kipraniidze) . . . . .	87
Isaq Ivnoviç odun jərsən (Alazan) . . . . .	91

### Dunya inqilablı ədəbiyyatı.

Dunya inqilabı ədəbiyyatına dair . . . . .	95
Beşitlik dastarı (Beşer) . . . . .	96
Zəsini kycəsi (A. Hidas) . . . . .	100
Kor Li (Jan-Sün-Zen) . . . . .	102
Bakı işçiləri (Lahuti) . . . . .	108
Bartomalar (Pissao Xaiasi) . . . . .	110

### 1903-cü ilden sonra Azərbaycan xərda burzua ədəbiyyatı.

Molla Nasreddinin tərcüməsi-halı . . . . .	116
Onzü (M. Nasreddin) . . . . .	117
İranda hərbiyyət ("") . . . . .	121
Sabirin tərcüməsi-halı . . . . .	135
Əkbəri (Sabir) . . . . .	136
Cəqrom jat (Sabir) . . . . .	137

### Ruslada inqilabçı kontiki demokratiası ədəbiyyatı.

Dost johu (Nəqraziy) . . . . .	139
Cələslər dəftəri (Q. Uspenski) . . . . .	144

1933  
423